

OĞLU MAHİRDƏN  
XATİRƏ



## **QISA TƏRCÜMEYİ-HAL**

**ŞAİR QABİL** – Qabil Allahverdi oğlu İmamverdiyev 12 avqust 1926-ci ildə Bakıda, dəmiryolçu ailəsində anadan olmuşdur. 1944-1948-ci illərdə V.I.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun filologiya fakültəsində ali təhsil almışdır. Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunun nəzdində iki illik ədəbiyyat kursunun mü davımı olmuşdur. Əmək fəaliyyətinə 1948-ci ildə, Yardımlı qəsəbə orta məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi kimi başlamışdır. Sonrakı illərdə “Azərbaycan müəllimi”, “Ədəbiyyat və incəsənət”, “Komunist” qəzetlərində, Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində, “Azərbaycan” jurnalında müxtəlif vəzifələrdə çalışmışdır. Azərbaycan Yazıçılar Birliyi Ağsaqqallar Şurasının sədri olmuşdur. Qabil ədəbiyyata 4 aprel 1944-cü ildə, “Ədəbiyyat qəzeti”ndə çap olunan “Gel, baharım” adlı şeiriylə gəlmışdır. “Qabil İmamverdiyev”, “Qabil Nikbin”, “Qabil” təxəllüsleri ilə yazib-yaratmışdır. Yaradıcılığının şah əsəri sayılan “Nəsimi” mənzum romani 1976-ci ildə Azərbaycan SSR Dövlət Mükafatına layiq görülmüşdür. “Azərbaycan SSR Əməkdar İncəsənət xadimi”, “Azərbaycan Respublikasının Xalq şairi” fəxri adalarını almışdır. “Şöhrət” və “İstiqlal” ordenləri ilə təltif olunmuşdur. Azərbaycan və rus dillərində 100-dən çox kitabı çap edilmişdir. Qabil 4 aprel 2007-ci ildə vəfat etmişdir. Azərbaycan Prezidenti İlham Əliyev, dövlət və hökumət rəsmilərinin iştirakı ilə Rəşid Behbudov adına Mahni Teatrında vida mərasimi keçirilmişdir. 1-ci Fəxri Xiyabanda dəfn edilmişdir.

Tərtib edən:

**Mahir Qabil oğlu İmamverdiyev**

Redaktoru:

**Mahir Qabil oğlu İmamverdiyev**

Korrektoru:

**Suğra Mahir qızı İmamverdiyeva**

Bədii tərtibat:

**Zaur Qafarzadə**

**Qabil.** “Əsərlər”. I cild.

Bakı, “Adiloğlu” nəşriyyatı, 2017, 520 səh.

“ƏSƏRLƏR” yeddi cildliyinin 1-ci cildinə Xalq şairi Qabilin şah əsəri  
sayılan və 1976-ci ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin  
1-ci katibi Heydər Əlirza oğlu Əliyevin qərarı ilə Azərbaycan SSR Dövlət  
Mükafatına layiq görülən “NƏSİMİ” mənzum romanı daxil edilmişdir. Redaktə  
və korrekta zamanı həmin dövrün qrammatik qaydaları nəzərə alınmışdır.

ISBN 978-9952-25-100-5

© M.Q.İmamverdiyev, 2017

# QABİL

ƏSƏRLƏR


(YEDDİ CİLD)

I

CİLD

BAKİ - 2017





# NƏSİMİ

MƏNZUM ROMAN





## BİRİNCİ HİSSƏ



## HEYRƏT

Belə deyirlər ki, qohumluq itər  
Nəsil yeddiarxa dönərsə əgər.  
Sən hara, mən hara, oğlum, ay oğlum?!  
İl yox, əsrləri bir-bir say, oğlum!  
Dünyanın əvvəli-axırı varsa,  
Bu “əvvəl-axırı” ölçmək olarsa,  
Yenə bu ölçüdən kənardayıq biz,  
Uzaq... uzaqdayıq, gör hardayıq biz.  
Tarixin tilsimli yollarıyla sən –  
De görüm, yanımı necə gəlmisən?  
Həmişə irəli gedirsə bəşər,  
Geri qayıtmağın deyilmi hədər?  
Qədim yazıların, hekayətlərin,  
Uzaq nağılların, rəvayətlərin...  
Döyük qapısını bir yaz səhəri,  
Neçin diksindirdin qərinələri?  
İşıqla zülmətin yarıb səddini,  
Tapdın tarix yaşılı İmadəddini.  
Yorğun görünürsən gözlərimə, gəl,  
Bu kasib hücrəmdə bir azca dincəl.  
Gözün qaranlığa alışmir deyən,  
İşıqlı dünyanın sakinisən sən.  
Eybi yox, zülmətə öyrəşir insan,  
Zülmətdə zülmətlə əlləşir insan.  
Ayağın büdrəyər, yapış əlimdən,  
Adət etməmisən qaranlığa sən.

Sənə xırıltılı görünür səsim,  
 Sənə rütubətli gəlir nəfəsim.  
 Alnim qırış-qırış, saçım ağappaq,  
 Qürbətdə pir oldum vaxtından qabaq.  
 Bəlalı başımda sevdayı-vətən,  
 Vətənimçin oldum cəlayi-vətən.  
 Yazdım fəryadımı, yazdım ahımı,  
 Mən özümdə tapdım öz Allahımı...  
 "Ənəlhəq!" söylədim məğrur, aşikar,  
 Əks-səda verdi insanlar, quşlar...  
 Mən yollara çıxdım bu etiqadla,  
 "İnsanam – Allaham" dedim inadla.  
 Dədim, bir addım da dönmədim geri,  
 Gəzdim ölkələri, gəzdim elləri.  
 Yazdım yana-yana ana dilimdə,  
 Üz tutdum cahana ana dilimdə.  
 Sözümün kəsəri bu dilə bağlı,  
 Şə`rimin dəyəri bu dilə bağlı.  
 Nə kəsər, nə dəyər? Mən kiməm ki, kim?  
 Nəkarayəm özüm, nəcidir şe`rim –  
 Babam Nizaminin yanında, oğlum?!  
 Nəvəm Füzulinin yanında oğlum?!  
 Günəşmi söyləyim, Aymı onlara,  
 Nəsimi Şirvani taymı onlara?  
 Onların kəlamı dillərdə gəzər,  
 "Xəmsə"si, "Divan"ı əllərdə gəzər.  
 Bəs məndən nə qalib sizə yadigar?  
 Seyrək yada düşən çətin yazılar.  
 Beş-on təzkirənin boz varaqları,  
 Beş-on kitabənin daş yarpaqları...  
 Məndən nə hifz edib tarix söylə bir?  
 Dumanlı ehtimal – beş-altı sətir...  
 Məni nə həvəslə salmisan yada,  
 Məni xatırladan nə var dünyada?

Görürəm gözündə qaynayır maraq,  
 Tapmışan bu yeri sən soraq-soraq.  
 Bura nə Hələbdir, nə də ki, Şirvan,  
 Xəyal dünyasıdır bu yer, bu məkan.  
 Burda kölgəsi yox bağçanın, bağın.  
 Görürəm quruyub dilin, dodağın.  
 Al, iş bu ayranı, sərindir, sərin,  
 Yatar susuzluğun, yanmaz ciyərin.  
 Qorxma, nə əfsunu, nə tilsimi var,  
 Onun möhtacıdır təşnə dodaqlar.  
 Nehrədən sözüllən buz kimi ayran!  
 Keçməz hürufi də, sufi də ondan.  
 Sənin nəzərində kimdir sufilər?  
 Onlar düyün düşmüş kələfə bənzər,  
 Mən də bir düyünəm, dolam-dolaşıq,  
 Bə`zən büssür kimi, bə`zən bulaşıq  
 Bulağa bənzərəm, çaya bənzərəm,  
 Buludlu-buludsuz Aya bənzərəm.  
 Şe`rim müəmmalı, kəlamım qəliz,  
 Onlar lazıim deyil heç kimə şəksiz.  
 Məndə dövranınlə nə var səsləşən?  
 Heyrət eləyirəm heyrətinə mən.  
 Çoxdur ürəyimdə sözüm, söhbətim,  
 Ancaq danışmağa gəlmir taqətim.  
 Görürsən bir sümük, bir dəriyəm mən,  
 Şirvan torpağından ayrı düşəli,  
 Ellərdən ellərə köçəriyəm mən.  
 Çoxdur danışmağa sözüm, söhbətim,  
 Bu hürufiliyim, bu təriqətim  
 Həyatın eşqiylə yarandı, inan.  
 Mənə tərki-dünya deyirsə hər kim,  
 İnanma, övladım! İnanarmışan?  
 Yalan sanarmışan, puç sanarmışan  
 Mənim əqidəmi, e`tiqadımı?!

Çoxuyçun dolaşıq, qaranlıq qalan  
Gün kimi aşikar bir muradımı?!  
Xoşbəxtəm inansan, inanmasan da,  
Yada salmısansa məni cahanda,  
Buna şükr edirəm heyrətlə, billah!  
Günəşi saralmış üfüqlərimdə  
Qızarır dan yeri, açılır sabah!

## QİYMƏT

(*Müəllifdən*)

Sinəm qalxıb-enir ümmanlar kimi  
Seyrinə daldıqca bu xoş səhərin.  
Gün kimi qalxırsan, babam Nəsimi,  
Yaqut qübbəsindən sonsuz göylərin.

Xəyal aləmində görüşmürük biz,  
Ana yurdumuzun torpağındayıq.  
Həsrəti qəlbində sahilsiz dəniz  
Şirvanın, Muğanın qucağındayıq.

Ulu əcdadımın yanar nəfəsi!  
Sənsiz boğularam, havasız ollam.  
Əsilsiz etməsin tarix heç kəsi,  
Sənsiz – zəminəsiz, mə`nasız ollam.

Dağa dağ söyləmək heç hünərmidir?  
Çətin çıxa bilər zirvəyə minnət.  
Səndən övladların bixəbərmidir?  
Nəyə şükr edirsən gözündə heyrət?

Axi kim deyir ki, bizdən uzaqsan,  
Çox da görünmürsən göz qabağında!  
Sən qövsi-qüzehsən, parlayacaqsan  
Sənət göylərinin sonsuz tağında.

Yaxın var – dolaşır ələ-ayağa,  
Gözü yaralayır qara tikantək.  
Uzaq var – can verir ana torpağa,  
Nə deyək? Günəşə uzaqmı deyək?!

Elə yaxındır ki, Günəş bəşərə  
Bizdən ayrılanда rəngi saralır.  
Nə yaman demişdin o zahidlərə,  
Nə yaxşı demişdin, yadımda qalır.

Bəşərmi sanırdın zahidləri sən,  
Hər deyən-danışan insanmı? Yox, yox!  
Göl də aşa bilər nəlbəkisindən,  
Hər aşan, hər daşan ümmanmı? Yox, yox!

İnsan vüqarını tərənnüm etdin,  
Təkcə tərənnümlə razı qalmadın.  
Əfsanəyə dönmüş ölümə getdin,  
Adını, andını yerə salmadın.

Bayrağa çevrildin, qanlı bayrağa,  
Axıb üz-gözünü örtdükcə qanın.  
Elə bil, boylanıb baxdın uzağa,  
Uzaq sabahına Azərbaycanın!

Yandı qürbətin də torpağı, daşı.  
Şərqiñ hekayəti Qərbə yayıldı.  
Cəlladların belə çatıldı qası...  
Necə? Bəni-Adəm diri soyuldu?

Deyirsən nə qalib səndən yadigar?  
Babəklə yanaşı şöhrətin qalib.  
Yurdun babasıdır vüqarlı dağlar,  
Dağlara bərabər siqlətin qalib.

Neynirəm o zəri, o zinəti ki,  
Gizlənir ünvansız xərabələrdə!  
Neynirəm o şe`ri, o sənəti ki,  
Yuxlayır yosunlu kitabələrdə!..

Bir xəzinəsən ki, bitməz, tükənməz,  
Ünvanın aşikar, yerin aşikar.  
Adın, dəst-xəttin itməz, silinməz,  
Səndə iki nədir, yüz cahan siğar!

Silirəm tozunu təzkirələrin,  
Onları hörmətlə açıram bir-bir,  
İzinə düşürəm neçə əsərin...  
Heyhat... yarı yolda bu izlər itir.

Neçə şair baxır mənə gileyə:  
– Axı biz də vardıq, vardıq ey... vardıq...  
Bizzən də söhbət aç, bizdən də söylə!  
Axı yaradardıq, axı... yazardıq.

Yapış əlimizdən, qaldır bizləri,  
Yad et heç olmasa söz arasında.  
İtdik əsrlərdən, illərdən bəri  
Rütubət içində, toz arasında.

Onlara nə deyim, nə cavab verim?  
Axı yad etməklə yara sağlamaz.  
Zorla qaldırmasın heç kimi heç kim,  
Toyuq tara qonar, göyə ucalmaz!

Mənim şair babam, sənə qiyəməti  
Bir nəfər verməyir, bir millət verir.  
Zaman təsdiq edir bu həqiqəti,  
Səndən danışmağa zəmanət verir.

Ana dilimizin axar-baxarı  
Şe rində bir daha aşikar oldu.  
Böyük Füzulinin şah misraları  
Sənin bünövrəndə bərqərar oldu.

O uzaq, o qədim lisana bir bax!  
Büllur bulaq kimi süzülər, çağlar.  
Əsər var yazılıb otuz il qabaq,  
Otuz cür lügətə ehtiyacı var...

“Vətən” kəlməsinə rast gəlmədim mən  
Bircə beytində də bircə yol barı,  
Fəqət haqq uğrunda döyüşlərdə sən  
Oldun xalqımızın fəxri, vüqarı.

Tilsimli yollarda duman içində:  
– Duman əvvəl-axır çəkilər – dedin.  
Gecə sübhü gəzdin güman içində:  
– Üfüqdə dan yeri sökülər – dedin.

Mən sufi, hürufi başa düşmürəm,  
Gəlib də, gedib də neçə təriqət...  
Onu bilirəm ki, durduqca aləm  
Bir amal yaşayır, bir də həqiqət.

Yaşayır əbədi yanın bir ürək.  
Böyük düşüncələr, böyük fikirlər  
Özgə cür kim olsa itib gedəcək,  
Axtarmaq, aramaq hədərdir, hədər.

Səni axtarmadım, səni gəzmədim,  
Çünkü itən şeyi insan axtarar.  
Uzun ayrılığa fəqət dözmədim,  
Gəldim hüzuruna, gəldim bir bahar.

İlimiz dörd fəsil – yaz, yay, payız, qış...  
Bahar nəsimisən hər fəsildə sən.  
Çoxunun tarixdə adı qalmamış –  
Tərpənmək olmazdı “dahi” əlindən.

Qonur üfüqlərə sakit bir axşam,  
Hani tufanlarda sönməz çıraqın?  
Onun işığında söhbət aç, babam!  
Təzədən yayılsın sözün-sorağın.

## ŞAHİ XƏNDAN

Mənim böyük qardaşımın  
adı Şahi Xəndan idi,  
O, şairdi... eşidənlər  
kəlamına heyran idi.  
Atəşliydi, alovluydu  
sinəsində çarpan ürək,  
O, sel kimi coşqun idi,  
bulaq kimi rəvan idi.  
Özümüz də yoxsul idik,  
vardı bizdən yoxsulu da,  
Kasıbların taleyinə  
tüstülbənin yanarı idi.  
Zalimləri, rəzilləri  
görən gözü yoxdu onun,  
Cəlladların başı üstə  
nərildəyən tufan idi.  
Həqiqətə, ədalətə  
səcdə edər, baş əyərdi,  
Saxtakarı, riyakarı  
ürəyindən çalan idi.  
Atam, anam bu dünyadan  
köç edəndə balacaydım...  
Həmin gündən Şahi Xəndan  
atam idi, anam idi.  
Əllərinin nəvazışı  
saçımdadır indi belə...

O, çox sadə, çox qayğıkes,  
 çox mübarək insan idi.  
 İlk dərsimi ondan aldım,  
 ilk mədrəsəm oldu mənim,  
 O, elmdə, bacarıqda  
 dərin-dərin ümman idi.  
 Xeyli sonra başa düşdüm  
 yerdən, göydən söhbətini,  
 Uşaq idim, məndə o vaxt  
 ağıl-kamal hardan idi?  
 Yadımdadır: bir yaz günü  
 göy gurladı, şimşek çaxdı,  
 Asimanın gözlərindən  
 yağan abi-neysan idi.  
 Yağış kəsdi, göy üzünə  
 bəzək vurdu qövsü-qüze,  
 Cilvələndi yeddi rənglə,  
 baxdım, necə əlvan idi.  
 Kim bəzəmiş bu qurşağı,  
 kim çəkmişdir onu göyə?  
 Allahmı, ya təbiətmə?  
 Dərk etmədim, pünhan idi.  
 Bütün quşlar cikkildəşir,  
 bircə bülbül cəh-cəh vurur,  
 Yer üzündə niyə ancaq  
 bülbül şirinzəban idi?..  
 Kim qazib bu dərələri,  
 kim qaldırıb bu dağları?  
 Hansı sirli kənkan idi,  
 hansı sirli pəlvan idi?  
 Bu bəzəkdə, yaraşıqda  
 salxım söyüd barsız ikən,  
 Nar budağı başdan-başa  
 iynə-iynə tikan idi.

Füləyincə iki qarış  
    desik-desik bir qarğını,  
Neçin ondan qopan səda  
    nalə idi, fəğan idi?  
Çirkinliyi, qəşəngliyi  
    kim bəxş edib insanlara?  
Neçin biri meymun idi,  
    neçin biri ceyran idi?  
Gizli nədir, aşkar nədir,  
    zahir nədir, batın nədir?  
Biri neçin üzdə mələk,  
    xasiyyətdə ilan idi?  
Heyrət dolu baxışlarım  
    zillənirdi qardaşımı,  
Heyrətimin, marağımın  
    mə`nasını duyan idi.  
Xoşbəxt necə xoşbəxt olur,  
    bədbəxt necə bədbəxt olur?  
Xoşbəxtliyi, bədbəxtliyi  
    kim yazan, kim pozan idi?  
Allah göydə qərar tutub,  
    heç kəs onu görə bilməz,  
Bilməyirdim bu e`tiqad  
    doğru idi, yalan idi?  
Bu dünyada əbədi nə?  
    Bu dünyada ötəri nə?  
Macəralar gəldi-gedər,  
    məslək eşqi qalan idi!  
Vətən nəyə deyirdilər,  
    vətən hardan haracandı?  
Vətən kimçün müqəddəsdi,  
    kimçün adı məkan idi?  
Ana südü, ana ruhu,  
    ana dili nə deməkdi?

Kim bunlara ağız bütən,  
     kim bunlardan qopan idi?  
 Ürək necə təmiz qalır,  
     ürək necə çirkli olur?  
 Axi köksün qəfəsində  
     yaranmışdan nihan idi.  
 İndiyədək yadımdadır  
     bu fikirlər, düşüncələr...  
 Elə bil ki, o zamandan  
     ötüb keçən bir an idi.

Mən baxardım qardaşımı iftixar ilə:  
 – Dadaşımın bilmədiyi nə var, – deyərdim.  
 Mərc qoşardım məhəllədə uşaqlar ilə:  
 – Lap mollanı, lap dərvişi bağlar, – deyərdim.

İnsanların, kainatın fərqiñə varmaq!  
 Mənə ilkin o bəxş etdi bu keyfiyyəti:  
 Bir baltayla bir meşəni mümkünü qırmaq,  
 Tilsimləri qırarancaq əqlin qüdrəti.

Elə bilmə adamları tilsimə salan  
 Ya ağ divdir, ya qara div, ya şeytan, ya cin;  
 Onlarancaq nağıllarda qorxundur inan,  
 İmadəddin, xatirində bu qalsın sənin!

Yeddi başlı əjdahadan çəkinmə əbəs,  
 Qorxuludur yarımla gilə ilan zəhəri.  
 Dərələrdə qulağına gəlsə yeddi səs,  
 Bir fitvadan şükürlü say həmin səsləri.

Getdi fikrim, uçdu könlüm, qondu xəyalım  
 Şamaxının allı-gülli dərələrinə.  
 Xatırələr dumanında dəyişdi halim,  
 Duman çökmüş o dərələr dururmu yenə?..

Yadımdadır... axşamüstü, Novruz qabağı  
Mən meşədən qayıdırıdım dalımda şələ.  
Asta-asta isitsə də bahar torpağı,  
Ağ yorğanı üstündəydi düzərin hələ.

Yolum Ərəb dərəsinin düşdü içindən,  
Lal dərənin lal sükutu qulaq batırdı.  
Mavi gözlü bənövşəni dəng elədim mən,  
Boynu büük müşil-müşil xumar yatırdı.

Bənövşəni çox istəyir Şahi dadaşım,  
Ehtiyatla qarı eşdim, bir dəstə tutdum.  
Qaş qaraldı... elə yaman qarışdı başım,  
Xofə düşdüm, tez şələmi dalıma atdım.

Onda mənim elə yaxşı səsim vardı ki...  
Qalxdım zilə, endim bəmə, dağıldı xofum.  
Uşaq qəlbim elə şaddı, bəxtiyardı ki,  
Həyəcandan vaxt qalmadı üzənim, qorxum.

Ləçəkləri qar düzümlü bu mavi çiçək  
Sanki mavi məş`əl olub əlimdə yandı.  
Bu alovla mən özümü hiss etmədim tək,  
Bir dəstə gül gör necə də qəlbə həyandı.

Yavaş-yavaş addımladım dərə yuxarı,  
Mənim uşaq aləmimdə doğdu bir heyrət...  
Ana torpaq, öyrənəydim, biləydim bari,  
Hər canlıçın hardan tapır bir ayrı xislət.

Necə olur qar üstündə üşüyür ayaq,  
Necə olur qar altında donmur bənövşə?  
Bəlkə elə Allahı da yaradıb torpaq,  
Adı göydə, özü yerdə gəzir həmişə?

Ətrinə bax, boyuna bax bənövşənin bir,  
 Bütün çöllər bağışlamış ətrini ona.  
 Təbiətin özü sanki mənimlə gedir,  
 Mən balaca bir uşağam, təbiət ana...

Heç bilmədim haçan gəlib çatdım şəhərə,  
 Bir ağırlıq, bir yorğunluq hiss etmədim mən.  
 Əzançılar qalxırdılar minarələrə,  
 Gök bir az da qaralırdı əzan səsindən.

Məscidlərdə başlanırdı axşam namazı,  
 Tutqun idi, acıqlıydı baxışlar, üzlər.  
 Müəzzzinin qırıq-qırıq gələn avazı  
 Ruha təlqin eləyirdi ətalət, kədər.

Əlimdəki bənövşəni tutdum yuxarı,  
 Məscid köhnə, əzan köhnə... o, tazə-tərdi.  
 Nəfəsində hiss elədim gələn baharı,  
 Həyəcanım sellər qədər, sular qədərdi.

Əlimdəki tər çiçəklər mavi təranə,  
 Əlimdəki tər bənövşə körpəcə bahar!  
 İstədim ki, meşələrə qayıdım yenə,  
 Qorxdumancaq, Şahi dadaş nigaran qalar.

Əzançılar inləyirdi: "Allahü Əkbər!"  
 Əş' ədüənna la ilahə illəllah.  
 Qulağıma piçildadı sanki bir nəfər:  
 – Nə susmusan, sən də oxu, səslən, ay uşaqlı!

Axdı... Çoban bayatısı sinəmdən axdı.  
 Minarədən qalxan səda susdu əlbəəl.  
 Elə bu dəm gözlərimdə ildirim çaxdı,  
 Sifətimi qamçı kimi yandırdı bir əl.

Elə bil ki, baş-gözümə suvaşdı əqrəb,  
Silkələndim, xilas etdim zorla canımı.  
– Tutun kafər uşağını, dayan, laməzhəb!  
Viyıltıyla paraladı daş dabanımı.

Tərəddüdlə qapımızı döydüm, duruxdum.  
Şahi dadaş inanarmı hekayətimə.  
Çarığım qan içindəydi – görəndə qorxdum,  
Aciyarmı, hirslənərmə bu halətimə?

Bir ona, bir bənövşəyə baxdım güc-bəla,  
Doluxsundum ürəyimdə həyəcan, təlaş.  
O, astaca xəbər aldı: – Hardaydın, bala?  
Sualına cavab verdim gözlərimdə yaş.

Nəql elədim qırıq-qırıq, o qulaq asdı,  
İxtiyarsız fikrə getdi gözüyumu.  
Sonra məni qucaqlayıb bağırına basdı.  
Ufuldadı, piçıldadı: – Fitva imiş bu.

Bəs mən sənə deməmişdim fitvadan çəkin,  
Bir şəxsi yox, bir milləti o verə bada... –  
Bu sözləri xatırladım Hələbdə bir gün...  
Baxdım böyük izdihama, baxdım cəllada.

Şahi Xəndan oyaq qaldı gecə sübhədək,  
Baxdı, gördü mən ağrıdan yata bilmirəm.  
Qulağımda əzan səsi, gözümdə şimşək  
Qaçır, qaçır, evimizə çata bilmirəm.

## HÜSEYNİ

Açıldıqca səhər, düşdükcə axşam,  
Ötdükcə həftələr, ötdükcə aylar,  
Yox ki, yox, ürəyim olmurdu aram,  
Bir yerdə, bir yanda tutmurdum qərar.

Elə bil kiminsə həsrətilə mən  
Saatı sayırdım, günü sayırdım.  
Bezib, cana gəlib adiliklərdən  
Olmazin mö'cüzə haraylayırdım.

Əvvəl mollaxana, sonra mədrəsə,  
“Gülüstan”, “Bustan” başa vuruldu.  
Qorxuyla, hürküylə verdik səs-səsə,  
Bizdən təngə gəlib Qur'an yoruldu.

Tab edə bilməyib min yol təkrara,  
Ayələr, surələr gəldilər zara,  
Tarixi-İslama mən bələd oldum;  
Gördüm Məhəmmədin fəzilətini,  
On iki imama mən bələd oldum,  
Eşitdim onların müsibətini.

Yetmiş iki nəfər dörd min nəfərlə  
Fərat sahilində qopardı tufan.  
Tükləri ürpərdən mərsiyələrlə  
Yüksəldi gözümdə Şahi şəhidən.

Özümü oxşatmaq istədim ona,  
İstədim Hüseyni olsun adım da.  
Bir pərəştis̄ duydum Əli oğluna  
Mən öz namüəyyən e`tiqadımda.

Yaxşı yadımdadır, bir gün bazarda  
Dərvişlər üz-üzə deyirdi hədis;  
Özümü zənn etdim o vuruşlarda  
Qanım cuşə gəlib qaynadı şəksiz.

Qanım qaynasa da, şəksiz, o zaman,  
Sonralar şəkk etdim o rəşadətə.  
Nizəyə taxılmış o qanlı başdan  
Hansı xeyir gəldi bizim millətə?

Xeyr, rəşadətə olmadı şəkkim,  
Kərbəla yanğısı tarixdə yaşar,  
Fəqət rəyasətçin döyüssə hər kim –  
Böyük arzulara, düşüncələrə  
Kim deyə bilər ki, onun dəxli var?

Şirvanşah sarayı qədim şəhərin  
Başının tacıydı, şan-şöhrətiydi.  
Mina naxışların, şəbekələrin  
Gözlərdə bərq vuran şə'riyyətiydi.

Şirvanşah İbrahim siyasetiyə  
Məşhurmuş Məğribdən Məşriqə kimi.  
Şirvan torpağında, inan ki, hələ  
Zaman görməmişdi belə hakimi.

Özümü oxşatmaq istəmədim mən  
Nə İmam Hüseynə, nə Şirvanşaha,  
Nə də varlığına gümanım gələn  
Aləmi xəlq edən vahid Allaha.

Axi, nə üçünmüş bu ciddü cəhdim?  
 Kiməsə bərzəmək vacibdi yə`ni?  
 Yox, təqlid deyildi niyyətim, əhdim;  
 Gəncliyin aramsız təlatümləri  
 Sahildən-sahilə atırdı məni.

Çiyini təbərzinli dərviş babalar,  
 Vahiməli, kinli dərviş babalar,  
 Nədənsə xoşuma gəlirdi, inan.  
 Bilə bilmirdim ki, nə hiss edirdim  
 Onların ovsunlu baxışlarından.

Dərvişlər hamidan azad idilər,  
 Çoxunun ucaydı boyu, qaməti.  
 Sözləri üstündə inad idilər,  
 Sevərdim onlarda məğrur xisləti.

Dağları, daşları ayaqdan salıb  
 Dərvişlər gəzərdi diyarbədiyar.  
 Bəyəndiyi yerdə aşıyan salıb  
 Köksünü dərərdi dərviş babalar.

Vahiməli guşələr,  
 Nur süzülməz meşələr,  
 Sükutu qulaq tutan  
 Mamir basmış kahalar,  
 Mağaralar qış-bahar  
 Sığnaq idi onlara,  
 Ocaq idi onlara.  
 “Qanun” sözü, “zindan” sözü,  
 “Fərraş” sözü, “fərman” sözü  
 Elə bil ki, əzəl başdan  
 Onlar üçün yaranmamış...  
 Azad insan qabağında  
 Əjdaha da dayanmamış!

Onlar uca bilərdilər  
Padışahdan özlərini,  
İzdihamlı meydanlarda  
Deyərdilər sözlərini.  
İnsanların ən məğruru,  
Ən azadı dərvişlərdi,  
Fikirlərin, sevdaların  
Qol-qanadı dərvişlərdi.  
Dərvişlərə ram olardı əf'i ilan –  
Öpüşərdi ilan – insan.  
İlan – dərviş qollarında kəndir idi,  
İlan – dərviş kürəyində zəncir idi.  
İlan – dərviş boğazında halqa idi,  
Genəlirdi, daralırdı.  
Mənim gözüm qaralırdı,  
Mənim rəngim saralırdı.  
Buğa vuran, şir gəbərdən  
Xışiltısı,  
Fışiltısı,  
Tük ürpərdən  
Xaldar ilan,  
Qızıl ilan,  
Şahmar ilan,  
Girinc idi bəni-insan sehri ilə,  
Bəni-insan iradəsi,  
Bəni-insan mehri ilə!  
Hünərə bax,  
Ülfətə bax,  
Sevdaya bax!  
Bəlkə insan surətində  
Allahdır o – baba dərviş?  
Bəlkə Allah qüdrətində  
Hər gün bizə agahdır o – baba dərviş!  
Bu fikirlər, düşüncələr

Üzdü məni səhər-axşam,  
Pıçıldadım öz-özümə:  
– Mən də dərviş olacağam.  
Kimsə olmaq istəyirdim, kimsə, nəsə...  
Hey düşürdüm min sevdaya, min həvəsə.

Oyandım yuxudan dərviş səsinə.

Bu sehər

Evdə tək idim.

Qalxıb qulaq asdım qəsidəsinə,  
Zehnimə həkk oldu mə`nali sözlər,  
Çırpındı qəlbim.

Daldım bu avaza, bu məlahətə,  
Bəmdə də, zildə də o yandırırdı.  
Uydum əfsun dolu bu şə'riyyətə,  
Fikrimdə dünyalar canlandırırdı.

“... Eşq meydanında möhkəm ər gərəkdir  
kim d

Hər hünərsiz hümməti yoxun yeri meydan deyil.  
Ey ki sultan olmaq istərsən, fəqir olmaq gərək,  
Kim ki, sultan oldu, dərviş olmadı – sultan deyil...”

Ömrümdə ilk dəfə icazəsiz mən  
Bir qızıl götürdüm o gün mücrübən.  
Ayağım dolaşdı biri-birinə,  
Yetişdim dərvişin bərabərinə.  
“... Ey aşiq olan, ram edə bilməz səni  
Ey esqə düşən, qorxuda bilməz səni

Səsləndi kəşkülüñ içində para,  
Dərvış baş endirdi mənə bu ara.  
– Səxavətin artıq olsun,  
Dövlətdə Hatəm ol səni!

Şərafətin artıq olsun,  
Qüvvətdə Rüstəm ol səni!  
Həqq ol ki, yox həqqə zaval,  
Həqq olmaz heç vaxt payimal.  
Həqq olsan – Allahsan demək,  
Aləmdən agahsan demək.  
Həllac Mənsur ol səni!  
Yalvarmadı cəllada o.  
Hər ləhzə məğrur ol səni,  
Məğrur idi dünyada o.

Mənsur “Ənəlhəq!” söylədi,  
“Mürtəddir!” – e’lan etdilər.  
Mənsur “Mənəm həqq!” söylədi,  
Bağdadda e’dam etdilər.

Vəsf eyləmiş qüdsiyyəti  
Mənsur Hüseyni, ey oğul!  
Zənn eyləmiş şəxsiyyəti  
Allahın eyni, ey oğul!

İnsanı külli xilqətin  
Fövqündə saymışdır müdam.  
Kim hifz edir ülviyətin,  
Hər kimdə var dönməz inam –  
Allah odur, Allah odur!  
Aşkar odur, agah odur!

Kükəyə-kükəyə, əsə-əsə o,  
Danışır, ağızında sözü yanındı.  
Axırdı, gedirdi birnəfəsə o,  
Mən heyrət etdikcə qanadlanındı.

Dərviş danışdıqca Həllac Mənsur  
Mənimlə dururdu sanki üz-üzə.

Sanki söyləyirdi o Piri-məğrur:  
 – İmadəddin bala, elə bil bizə  
 Tale bir səadət bəxş eləyibdir,  
 Dövran bir fəlakət bəxş eləyibdir.  
 Birgə üsyan edib məhkumiyətə,  
 Birgə qovuşmuşuq əbədiyyətə!..

Dərviş danışdıqca elə bil ki, mən  
 Şanlı sabahımla qucaqlaşırdım.  
 Hələb göylərini al-əlvən edən  
 Qanlı sabahımla qucaqlaşırdım...

Elə bil qəlbimə damırdı aşkar  
 Əzab-əziyyətli macəralarım;  
 Vətən nişanəsi gəzən baxışlar,  
 Qətl meydanının üstündən keçib,  
 Şirvana üz tutan durna qatarı.

Məni xəyalatdan ayırdı bu dəm  
 Dərvişin səsi:  
 – Sənə bu divanı bəxşış verirəm,  
 Oxu, xəzinədir hər səhifəsi.  
 Mənsur Hüseyninin nişanəsidir,  
 Şair qüdrətinin təranəsidir.  
 Şe'r xatırınə yox burda şe'r;  
 Burda hədər-hədər söz axıb getmir,  
 Hər misra qılıncdır, qəzəb odudur.  
 Məslək uğrundakı vuruşmalarda  
 Bayraqı yaralı dönməz ordudur.  
 Oxu bu divanı, saxla göz üstə,  
 Şair necə yanıb gör ki, söz üstə...  
 Sənətin, ilhamın siqlətinə bax,  
 Qələmin hökmünə, qüdrətinə bax!

Mənsur öz adıycın, şan-şöhrətiyçün,  
Asudə ömrüyçün, səadətiyçün  
Dünyaya gəlmədi, gəlmədi, oğul!  
Məşhurluq xətrinə məşhur olmağı  
Ərənlik, kişilik bilmədi, oğul!  
Oxu, ondan öyrən,  
Ondan yüksək ol!  
İnsana gərək ol, haqqə kömək ol!  
Vətən göylərində ulduzun yansın,  
Dünyanın dilində adın dolansın.

Mən baba dərvişdən divanı aldım,  
Bu cür baba dərviş görməmişdim mən.  
Baxdım simasına, xəyalə daldım,  
Düşündüm, pulmudur onu dindirən?

Qızılı qaytardı özümə bu dəm,  
Xəcalət içində gördüm ölürem.

Hüseyni divanı o gündən mənim  
Qəlbimi əbədi narahat etdi.  
Nübar şe'rərim, ilham köhlənim  
Hüseyni adıyla çağladı getdi.

## MƏN TƏK QALDIM

Şahi Xəndan günü-gündən əriyirdi,  
Ürəyimi bir vahimə bürüyürdü.  
Görürdüm ki, qollarının qüvvəti yox,  
Görürdüm ki, qıçlarının taqəti yox.  
O, tutqundur yaqmurlu bir səhər kimi,  
Dumanlıdır payız fəslə göylər kimi.  
Elə bil ki, sinəsində zəlzələ var,  
Aman verib əl çəkməyir xırıltılar.  
Gözlərini uzaqlara zilləyərək –  
Görürdüm ki, doluxsunur bir uşaqtək.  
Hər öyüdü, hər söhbəti, nəsihəti  
Gözgörəsi xatırladır vəsiyyəti.  
Gedib rüsxət istəmişdim mədrəsədən,  
Saatlarla əyləşirdim yanında mən.  
Uydururdum ala-babat təsəllilər,  
Təsəllilər əl üzülən yerdə törər.  
Qorxu hissi onu məndən çox alırdı,  
Axı onsuz İmadəddin tək qalırdı.  
Axı onun adı vardı, şanı vardı,  
Lap sarayda şöhrəti var, şanı vardı.  
Ağızlarda, dillərdəydi xoş kəlamı,  
Külli Şirvan torpağında ehtiramı...  
İmadəddin kim idi bəs, kim idi bəs?  
Kim olacaq? Heç kim, heç kim, heç kəs, heç kəs!  
Bir kimsəsiz, kimsənəsiz tazə cavan,  
Arzu dolu gözü məhzun, sevda dolu ürəyi qan.  
Dərsə gedən, dərsdən gələn eyni yolla,  
On yeddiyə qədəm qoyub bu minvalla...

Qardaşından gizli-gizli şe'r qoşan,  
 Pünhan-pünhan, xəlvət-xəlvət aşib-daşan.  
 İmadəddin, İmadəddin!  
 Ucalmamış əyilsinmi sənin qəddin?!  
 Şahi məni düşünürdü, görürdüm mən,  
 Bu qayğını oxuyurdum gözlərindən.  
 Şahi məni düşünürdü, mən Şahini,  
 Gözgörəsi itirirdi iki qardaş  
 Bir-birinin pənahını...  
 Ümidsizlik soyutduqca məni tamam  
 Təbəssümlə o deyərdi aram-aram:  
 – Əzraildən möhlətim var, qorxma hələ,  
 Hələ onun haqqı yoxdur bura gələ.  
 Hələ əcəl uzaqqadır, çox uzaqda...  
 Eyy..., bax, orda, o tilsimli Baba dağda.  
 Pəncərəyə yaxınlaşdı o bu ara  
 Gözlərini zilləyərək uzaqlara  
 Dedi mənə:  
 – İmadəddin, seyr elə bir,  
 Buludların qanadında payız gəlir!  
 Yağış yağır iri-iri, narın-narın,  
 Budağıyla vidalaşan yarpaqların  
 Naləsində payız gəlir.  
 Heybələri meyvə dolu uşaqların  
 Nəğməsində payız gəlir.  
 Bu gəlişi dayandırmaq mümkün mü, yox,  
 Bu gəlişi yubandırmaq mümkün mü, yox!  
 Hər ömrün də öz baharı, öz xəzanı...  
 Bir gün verir, bir gün alır Allah canı.  
 Ölüm heyrət doğurmasın səndə gərək,  
 Ölüm dəhşət doğurmasın səndə gərək.  
 Heç nə yoxdur ondan rahat, ondan asan,  
 Buna görə saymır onu qadir insan.  
 Qılınc vuran uzun qollar saymır onu,

Üzə duran qara qullar saymır onu,  
 Dəryalarda inci gəzən saymır onu,  
 Riyakardan canı bezən saymır onu.  
 Ürəyində ana yurdun məhəbbəti,  
 Əcdadının, övladının şərafəti,  
 Gözlərində vicdanının qüdsiyyəti,  
 Sözlərində lisaniñin şe`riyyəti  
 Olan kəslər saymır onu, ölüm nədir!  
 O, ölməkçin doğulana vahimədir...  
 Rə`yi qəti, e`tiqadı aşkar olan,  
 Həqiqətin dərgahında zəvvvar olan  
 İgidlərə ölüm yoxdur,  
 Ruhu sonsuz bahar olan  
 Şəhidlərə ölüm yoxdur.  
 Şair olmaq istəyirsən, İmadəddin?!  
 Mübarəkdir dəst-xəttin!

Mən utandım, mən qızardım bu sözlərdən  
 Bir beytimi söyləyincə o əzbərdən  
 "Ey Hüseyni, aqibət varar yelə  
 Bivəfa ilə yeyən nanü nəmək".  
 Muncuq-muncuq puçurlandı alnimda tər,  
 Xəcalətlə deyə bildim mən birtəhər:  
 – Şahi dadaş, şair kimdir, şe`r nədir?  
 Mənim üçün bu xəyaldır, əfsanədir  
 Hüzurunda söz deməyə nəkarəyəm?  
 Gülər aləm...  
 – Güldürməsən, – dedi – gülməz bir nəfər də,  
 El yaşadar kəlamını ürəklərdə.  
 Varlığında atəş varsa, o yanacaq,  
 O yandıqca şan-şöhrətin yaranacaq.  
 İmadəddin, mübarəkdir təxəllüsün,  
 "Hüseyni"nin mə`nasını yaxşı düşün.  
 Soruşturmam kim tanıtmış onu sənə,

Səcdə elə, ikram elə  
 Bir qırılmaz inam ilə!  
 Fəqət onun kölgəsində daldalanma,  
 Əl çatmayan zirvəni də  
 Ucalığa nöqtə sanma.  
 İmadəddin, bax, Həllac Mənsurə sən,  
 Əfsanəvi dönəməzliyi ondan öyrən!  
 Mən şairdim, təkcə şair,  
 Təkcə şair olma, xeyr!  
 Şair olma şe'r yazmaq xatirinə,  
 Şair olma yazıb-pozmaq xatirinə.  
 – Şahi dadaş!  
 O, sözümü kəsdi:  
 – Dayan!  
 İmadəddin, doğma Mənsur arzulayır  
 Doğma Şirvan!  
 Kim olacaq o əzabkeş, o bəxtəvər?  
 Allah bilər... Allah bilər...  
 Çoxalırdı evimizə gəlib-gedən,  
 Görmədiyim adamları görürdüm mən.  
 O əyandı, bu vəzirdi...  
 Hamı xəstə qardaşımın  
 Dövrəsində müntəzirdi.  
 Heç onlardan su içmirdi gözüm ancaq,  
 Hamısını zənn edirdim ozgə, uzaq.  
 Mö'təbərlər bəs hardayıdı indiyədək,  
 Üzəvari bir iltifat nəyə gərək?  
 Əlvan-əlvan xurcunların yoxdu sayı,  
 Yə'ni bunlar havayıydı, lap havayı?  
 Öz-özümü danlayırdım: axmaq uşaqlıq!  
 Bir xəstəni yada salan nə umacaq?  
 Gözlərimə inanmirdim, öldür məni,  
 Dadaşının mərəzindən bir az əvvəl  
 Axı neçin görməyirdim bu səhnəni?

Elə bu dəm  
 Ciynimdə bir əl hiss etdim ağır, möhkəm.  
 – Ey növcavan!  
 Al, bu bərat sənə çatır Şirvanşahdan.  
 Nəzər saldım, inanmadım nəzərimə,  
 Beş yüz qızıl şimşəkvari  
 Alov saçdı gözlərimə...  
 Mən söz demək istəyincə  
 O dedi:  
 – Şşş...  
 Xamuş... Xamuş...  
 Bu – Şirvanşah İbrahimin  
 Sənətkara qiyətidir.  
 Şahinin tək yadigarı  
 Sənə – şair Hüseyniyə  
 Hörmətidir.  
 Əş'arının sorağından o, halıdır,  
 Katiblərə qulaq asıb  
 Ərz eləmiş:  
 “Mə`nalıdır!”

Dərk edə bilmirdim nədir bu halət.  
 Bizi ehtiyacda boğurkən həyat,  
 Hardan üstümüzə yağdı bu dövlət?  
 Yoxsa qapımızdan girən Əzrail  
 Qoyur boynumuza qəribə minnət?  
 Demək düşməsəydi yatağa Xəndan,  
 Girən tapılmazdı bizim qapıdan.  
 İtirmək də olmur bu ehtirami,  
 Bəd gündə axtarmaz adam adamı?  
 Yatır Şahi Xəndan rəngi sapsarı.  
 Bu cənabları –  
 Buraya cəlb edən onun adıydı,  
 Nüfuzu, şöhrəti, iste`dadıydı...

Gələnlər düşünüb: "Ey dili qafıl,  
Bu, Şahi Xəndandır, zarafat deyil.  
Bəlkə şahın özü gətirdi təşrif,  
Bizim qayğımızı eylədi tə`rif..."  
Yatır Şahi Xəndan, yatr qardaşım.  
Soyuq baxışlara, şüşə gözlərə  
Əsla görünməyir mənim göz yaşım...

Qızaranda dan yeri  
Söndü Dan ulduzutək  
Qardaşımın gözləri.  
Düşəndə son xəzəllər  
Onun cənazəsini  
Yerdən götürdü əllər.

Tüstüyə döndü ahım  
Ürəyim şö'lə çəkdi.  
Getdi arxam, pənahım,  
Geri dönməyəcəkdi...

Mafə ağırdı yaman,  
Belimi sindirdi o...  
Dalğalandı "Ərrəhman"-  
Aləmi yandırdı o.

Eləydi ki, izdiham  
Yoxdu ucu-bucağı.  
Hələ bu cür ehtişam  
Deyirlər görməmişdi  
Qədim Şirvan torpağı.

Bir azdan bu adamlar  
Dağılacaq, gedəcək,  
Mənsə qəlbimdə qubar  
Qalacağam gecə tək.

Qorxduğum nə həyula,  
Nə cin, nə də şeytandı.  
Mə`nəvi tənhaliğın  
Vahiməsi yamandı.

Kimsəsizlik dəhşəti,  
Ümidsizlik möhnəti  
Ruhumu bürüyürdü.  
“Ərrəhman” ahəngiyə  
İzdiham yeriyirdi.

## QIRMIZI GÖZLƏR

Yavaş-yavaş tərpədirdi qanadını qış,  
Axırıncı xəzəlləri udurdu torpaq.  
Bəri başdan göstərirdi inadını qış,  
Hələ təslim olmayırdı payız daancaq.

Məhəlləmiz qeyri-qeyri məhəllələrdən  
Bir balaca həm seyrəkdi, həm də kənardı.  
Qonşulara gediş-gəliş eləməzdim mən,  
Ağlım, hissim bu adəti yersiz sanardı.

Şahi Xəndan gedən gündən məhzundu ürək,  
Şamaxı da çevrilmişdi sanki məhbəsə.  
Gecələrin bir gecəsi... həmişəkitək  
Yenə evdə yalqız idim, əlimdə “Xəmsə”.

Pəncərəyə yapışırkı qar birəm-birəm,  
Əriyirdi, çopur-çopur yeri qalırdı.  
Şamdanlarda əsdirirdi şö'ləsini şə'm,  
Titrək alov uzandıqca şə'm qısalırdı.

Bir də gördüm bumbuz olub əlim, ayağım,  
Əlfəcini qoyub durdum, bir az gəzişdim.  
Danışsaydım, söz tutmazdı dilim, dodağım,  
Bir müxtəsər var-gəl ilə babət qızışdım.

Buxarımız qaralırdı susuz quyutək,  
Mağaranın ağızı kimi qorxunc idi o.

Odun düzüb, bir çiləmə nöyüt səpərək  
Alışdırıdım, yerbəyerdən dilləndi alov.

Quru odun baş götürdü şaraqhaşaraq,  
Cızılıyla yaşı da yandı quru oduna.  
Nahaqqın da güdazına belə gedir haqq,  
Mini baxır... yetişməyir biri dadına...

Elə bil ki, buxarıdan boylandı günəş,  
Elə bil ki, günəş idi mənim qonağım.  
Burulduqca əndazəyə siğmirdi atəş,  
Qızındıqca açılırdı dilim, dodağım.

Qızıl alov qanadlanıb qalxdı hündürə,  
O mənə də yüksəlməyi eylədi təlqin.  
Od gözümə göründükcə cürəbəcürə  
Alov deyil, sehrkardır söylədim yəqin.

Nə sehrikar? Həqiqətdir bu parıltılar,  
Hərarəti qanımdadır, şövqü gözümdə.  
Görünəndən, duyulandan ilahi nə var?  
İlahimi kəşf eylədim özüm-özümdə?!

Qığılçımlar gözlərimdən qopur elə bil,  
Nar içində həcər də mən, şəcər də mənəm.  
Atəşlə biz bir vəhdətik, özgə şey deyil,  
Bir vücuduq, yanar da mən, sönər də mənəm.

Külək əsir... pəncərədə qar papaqlanır,  
Qış elə bil rişə atır torpağa dərin,  
Bir qiyamət çathaçatla buxarı yanır,  
Hənirtisi yaman gəlir qızmar közlərin.

Közlər... közlər hədəqəsiz pələng gözləri  
Vücludumda həris-həris gəzir, dolaşır.

Bir nöqtəyə ovsunlanıb mənim nəzərim,  
Köz danişır, köz partlayır, köz piçildaşır.

Paralandı, haçalandı buxarı tamam,  
Buxarıyla tən bərabər yarıldı divar.  
Başdan-başa qətran kimi tüklü bir adam  
Buxarıdan asta-asta oldu aşkar.

Qıpqırmızı gözlərini dolandırdı o,  
Hırıldaya-hırıldaya baxdı yan-yanı.  
Zəhmi ilə nəfəsimi dayandırdı o,  
Qaşla gözün arasında qapdım baltanı.

O, üstümə yeridikcə çekildim geri,  
O, üstümə yeridikcə oldu əjdaha.  
Xırçıldadı kələ-kötür, yaba dişləri,  
Ovxarlımı necə çaldım, bilmədim daha.

Elə bildim paraladım bədheybəti mən,  
Üz-gözümə od qarışiq kül sovuruldu.  
Boğanağın arasından, tüstü içindən  
Saymazyana-saymazyana o zahir oldu.

Uzaqlaşdım, uzaqlaşdım mən qaranəfəs...  
Çovğun nədir? Sel-su idi bədənimdə tər.  
Geri baxdım, görünmürdü arxada bir kəs,  
Qeyb olmuşdu tüklü adam, qırmızı gözlər.

Aparmışdı dizlərimin axır tabını  
Həmən-həmən şiddətlənən şaxtalı külək.  
Taqqıldatdım qabağıma çıxan qapını  
Huşdan gedərək.

## İSLAMƏDDİN İKRAMƏDDİN İMADƏDDİN

Yox, qaynayıb qarışmazdım heç kimə mən,  
Bilməsəm də lovğalıq nə, təkəbbür nə.  
Kənar idim qonşulardan, məhəllədən,  
Məzəmmət də olunmuşdum dönə-dönə.

Uçuruma gedən yoldur bu xasiyyət,  
Mülahizə etməmişdim o zamanlar.  
Yalqızlıqda, bayquşluqda yox səadət,  
Tənhaliğin mö'cüzəli dəhşəti var.

Bilirdim ki, İslaməddin, İkraməddin  
Mənlə yaşıd iki doğma qardaş idi.  
Qardaşlar da bilirdi ki, İmadəddin  
Onlar ilə qonşu idi, həmyaş idi.

Salamlaşış ötüşərdik elə-belə,  
Mən özümdüm soyuqluğun səbəbkəri.  
Yaxınlığı, qonşuluğu bilə-bilə  
Uzaq idik... Qınamırdım mən onları.

Unutmaram o heybətli gecəni mən,  
Gözlər, közlər xəyalımdan çıxar çətin.  
Yoldaş olduq, qardaş olduq həmin gündən  
İslaməddin, İkraməddin, İmadəddin...  
Həmin gecə, həmin qış

Mənim döydüyüm qapı  
Onların qapısıymış.

Üz-gözümdə dolandı qayğı dolu baxışlar,  
Qiş səhəri... Günəşin odu yox, şö'ləsi var.  
Alnímdakı kətanı dönə-dönə sixdilar,  
Pəncələri üstündə hey girdilər, çıxdılar.

Demək istəyirdim bu an, bu ara  
Pənah gətirdiyim bu qonşulara:  
– Yaxşı bilirəm ki, dəmirçisiniz,  
Ahəngər olubdur bütün nəsliniz.  
Əlinizdə qabar, alnınızda tər,  
Zindan qabağında axşama qədər  
Köynək canınıza yapışib sizin,  
Kürə sinənizdə alışib sizin!

Danışdım onlara olub-keçəni,  
Dedim ki, buxarı çapıq-çapıqdır.  
Qaralmış ocağın sönük gözləri  
Səpilib ətrafa, qırıq-qırıqdır.  
Balta pərcim olub evin tirinə,  
Baxdilar qardaşlar biri-birinə...

Dedilər mənə:  
– Allah şir ürəyi verib ki sənə,  
Səni qara basıb ey dili-qafıl.  
Ocağa-dirəyə balta çalmışan.  
Başqası olsayıdı... zarafat deyil,  
Hünər sahibisən, diri qalmışan.  
Hələ ağlına da gəlibdir o dəm  
Gözəgörünməzlə döş-döşə durmaq.  
Ovxarlı baltanı endirib möhkəm,  
Dəhşətli tilsimi inamlı qırmaq.

Yalqızlıq zülmətlə birləşən zaman  
Timsahlar törəyər qarışqalardan.  
Közlər rəqsə başlar ocaq içində,  
Dirəklər yeriyər otaq içində.  
Qardaş, iki deyil, üç qardaşıq biz  
Bu gündən belə...  
Bizim çəkicimiz, sənin ilhamın  
Bir vəhdət olsun!  
Dərdi, fəlakəti demirik hələ,  
Bizi birləşdirən  
Məhəbbət olsun!  
Qardaşlar evinə apardı məni,  
Təkliyin əlindən qopardı məni.  
Dünyaya gəldiyim o kiçik damı  
Lap kimsəsiz qoydum, insafıma bax!  
İllər dolandıqca o ucuq damı  
Gözümdən, qəlbimdən silmədim ancaq.

## ƏNƏLHƏQ

Şamaxının məscidləri bir tamaşaydı,  
Firuzeyi günbəzlərdə qalırdı gözün.  
Ehtişamlı minarələr qoşa-qoşaydı,  
Naxışlara, minalara yox idi sözün.

Hər məscid öz sahibinin adıyla məşhur,  
Ərənləri nişan verir əsilbəəsil.  
Bu Əxistan camesidir, bu Xacə Əl Nur...  
Ünvanını gəzdirmişik nəsilbəəsil.

Usta Tahir camesinin böyük həyəti  
Bir yaraşq bəxş etmişdi mədrəsəmizə.  
Dörd dövrəmiz xatırladır xalis cənnəti,  
Əfsanələr, həqiqətlər deyirdi bizə...

Əbrişimlər səf çekmişdi qatarbaqatar,  
Min bir çıraq yandırmışdı nar ağacları.  
Gümüşyarpaq, yaşılyarpaq ala çinarlar  
Qalxırdılar minarəylə üzü yuxarı.

Burda sular qıvrılırdı daş novçalarda,  
Bə'zən rəvan süzülürdü, bə'zən daşırdı.  
Hasil etmək olmurdu ki, hardasan, harda,  
Xəyalında iki aləm qarşılaşındı.

Ağacların dibindəki otlar tazə-tər,  
Ağacların başındakı quşlar xoşavaz,

Mənə elə gəlirdi ki, ötsə də illər,  
Usta Tahir camesinin bu hüsnü solmaz.

Qarlı bir qış səhəriydi... Günəş və şaxta  
Elə bil ki, bir-birinə çökdürürdü diz.  
Sərçələrin sığındığı neçə budaqda  
Büllur kimi, nabat kimi asılmışdı buz.

Qaş-daşlara çevrilirdi şəffaf lülələr,  
Hərarətsiz şö'lələrlə yanırıdı par-par.  
Günün soyuq şüası da atəssə əgər,  
Ona meydan oxumağın nə mə`nası var?

Yeddi rəngdə əlvan-əlvan şüşədən idi  
Mədrəsənin girdə-girdə pəncərələri.  
Sanki şüşə güləbətin tirmədən idi,  
Naxışlara səpilmüşdi günəşin zəri.

Səhər dərsə gəlmış idik həmişəkitək,  
Diz vurmuşduq divar dibi döşəkcə üstə.  
Mövlanəni gözləyirdik sükut edərək  
Hamımız bir taqiyədə, eyni libasda.

Mövlanə Məhyəddin girdi içəri,  
Aldıq salamını ayaq üstə biz.  
Yanında görüncə özgə nəfəri  
O səmtə çevrildi nəzərlərimiz.

Mövlanın baxışı doğma, mülayim,  
Qonağın gözləri bir özgə təhər.  
Mövlanın görkəmi arxayın, həlim,  
Qonağın siması yorğun, mükəddər.

Əyləşmək iznini hörmət naminə  
Qonaqdan istədi müəllimimiz.  
O da baş endirdi ehtiramına,  
Sakitcə əyləşdik yerimizdə biz.

Müəllim hiss etdi marağımızı.  
Heyrətimiz böyük, səbrimiz qaynar.  
Bizə təqdim etdi qonağımızı:  
– Mövlanə Fəzlullah, ustadi-əş`ar!

Zəkanın, ürfanın nadir ulduzu  
Səyahətə çıxıb Azərbaycana.  
İltifat göstərib, yad edib bizi,  
Təbriz şəhərindən gəlib Şirvana.

Elə bil qəlbimdə səsləndi bir tel,  
Fəzlullah ismini eşidən saat.  
Elə bil dedilər: Ey dili-qafil,  
Bu adla açacaq əqlin qol-qanad.

O sənin əqidən, sənin ilhamın  
O, həm səadətin, həm fəlakətin.  
Məslək ehtirasın, yanar ilhamın,  
Xalqın şöhrətinə dönən şöhrətin.

Elə bil dedilər: Onun özü də  
Təkcə sənə görə anılar, yaşar,  
Yoxsa Fəzlullahın gəlib yüzü də,  
Gəlib də, gedib də, tarixə nə var?

Fəzlullah atamın ilk baxışları  
Gözümün ağında, qarasındadır.  
Fəzli həqq atamın itkin məzarı  
Bilmirəm dünyanın harasındadır.

Elə bil üzündə yazılıb aşkar  
 Yerin də, göyün də külli-hikməti.  
 Qaşdırır, gözüdür həmin yazılar,  
 Təcəssüm etdirir külli-xilqəti.

Qarlı qış səhəri, müqəddəs səhər!  
 Şəfəqində gördüm Fəzlullahımı.  
 Dəyişdi tərəflər, cığırlar, izlər,  
 Mənsə dəyişmədim qibləgahımı.

Müəllim qürurla söylədi ona,  
 Dedi bu uşaqlar övladlarımdır.  
 Birinin telini verməm cahana,  
 Onlar ümidlərim, muradlarımdır!

Qonağın gözləri güldü bu ara:  
 – Bərəkallah, – dedi – əhsən, min əhsən!  
 Məhəbbətlə baxdı növcavanlara,  
 Vücudum yoğruldu bu məhəbbətdən.

Bizi təqdim etdi mövlanə bir-bir  
 Fəzlullah ataya, ali qonağa.  
 Müəllim göstərir, müəllim gəzir,  
 Adı çəkilənlər qalxır ayağa.

İncə, ərkyana, şirin zarafat  
 Onun təqdiminə rövnəq verirdi.  
 Gözümün önünə gəlir bu saat  
 Tək-tək necə bizi o sevdirirdi:

– Bu Məhəmməd Əbübəkir Şirvanidir,  
 Musiqinin aludəsi, heyranıdır.  
 Sazda ozan, neydə çoban məharətli.  
 Bəstələri, qosquları təravətli.

Hələ adı Məhəmməddir bu növcavan  
Onu ali edəcəkdir bir vaxt zaman.

Bu övladım – Seyid Heydər Naxçıvani,  
Məşqəxtə heyran qoyar bu cahani.  
Vərəqlərə hərf yazmaz, inci düzər.  
Mahmud oğlum me`mar olmaq niyyətində,  
Me`marlığın cövhəri var xislətində.  
Bu torpaqda abidələr ucaldacaq.  
Yadigarı əsrləri qocaldacaq,  
Sarayların nəqşəsini çizacaqdır,  
Öz adını sütunlara yazacaqdır.

Bu çatmaqaş Əbdülqədir ibn Əkbər,  
Bütün Şərqi gəzmək dilər, görmək dilər.  
Təxəyyülü siğışmayır mədrəsəyə,  
Səyahətə şövqü vardır yerə-göyə,  
Göy çətindir... fəqət yerdə dolanacaq,  
Zəkasıyla salnamələr yaranacaq.

Sərraf oğlum Rəşidəddin Səmavati,  
Ulduz-ulduz əzbər bilir kainatı.  
Kəşf edəcək neçə səma cismini o,  
Yaşadacaq Tusilərin ismini o,  
Baba dağda inşa edib rəsədxanə  
Şamaxını tanıdacaq bu cahan!

İslaməddin, İkraməddin, İmadəddin  
Qonşuluğun, yoldaşlığın aşılıb səddin...  
Bu birliyin qabağında dağ dayanmaz,  
Six budaqlar hər küləkdən yırğalanmaz.  
Fəzlullah dinləyir mövlanəmizi,  
Üzündə razılıq hissi dolanır.

Zamanın fövqündə o görür bizi,  
Görür, gördüyünə ruhən inanır.  
Təsbəh danələri sədəfli, yüsür,  
Sanılır, çevrilir şaraqhaşaraq.  
Təsbəh danələri yorulur, susur,  
Fəzlullah dinləyir, fikrə dalaraq.

– İsləməddin, İkraməddin ibn Ədhəm  
Daşqınların qabağında durur möhkəm.  
Hər ikisi övladıdır ahəngərin,  
Bərkimişlər atəşində kürələrin.  
Alovlardan doğulmuşlar, alovlardan.  
Qulağında zindan-çəkic, çəkic-zindan.  
İsləməddin sərkərdələr sərkərdəsi,  
Qanlı-qorxunc döyüşlərdən gəlir səsi.  
And içmişdir Cavanşirin yarağına,  
And içmişdir qədim Şirvan torpağına!  
Fikri aydın, səbri böyük, andı haqdır,  
Arzusuna, muradına çatacaqdır.

Azərbaycan pəhləvanı İkraməddin,  
Rüstəmi-Zal əyə bilməz onun qəddin...  
Rüstəmi-Zal rəvayətdir, rəvayətdir,  
İkraməddin həqiqətdir, həqiqətdir.  
Bazubəndi vətən taxıb biləyinə,  
Torpaq “məğlub” yazmayacaq kürəyinə.

Gəldi, qənşərimdə durdu müəllim,  
Döndü Fəzlullaha, güldü xəfifcə.  
– Mənim şair balam – İmadəddinim! –  
Qürurla səsləndi bu sözlər necə.  
Hüseynidir təxəllüsü cavanımın,  
Xaqanısı zühur edib Şirvanımın!

“Vaiz həqir, arif üstün” iqrar edir,  
“Div nədir ki, insan üçün” israr edir.

Dilləndi Fəzlullah aram, ahəstə,  
Dolandı ətrafi iti gözləri,  
Çəkmədik nəfəs də –  
Aydın eşidilsin bütün sözləri.

Əlvan şüşələrdən süzülən günəş,  
Əlvan xəliləri zərdə yuyurdu.  
Hamının qəlbində heyrətdən atəş,  
O yaxşı görürdü, yaxşı duyurdu.  
İlk dəfə eştidim onun səsini,  
Məramım eylədim əqidəsini.

– Mən də övladım deyim qoy sizlərə,  
Həqdir bu söz.  
Qəlbdən izhar olursa,  
Onda mütləqdir bu söz.

Birgəyik, həm eyniyik,  
Həm həqq təala nuruyuq,  
Cümlə məxluqatın  
Ən alisi, ən məğruruyuq.

Şanlıdır, şövkətlidir  
Sahib-kamal Mövlanəniz.  
Mə'nəvi dövlətlidir  
Şairxəyal Mövlanəniz.

Gör necə bir-bir sizi  
Təqdim edir, təqdir edir,  
Öz təxəyyül aləmində  
Namidar təsvir edir.

Ləhzə-ləhzə eyninə  
Agahdır iqbaliniz.  
Günlüdür-gündüzlüdür  
Fikrində istiqbaliniz.

Sizləri tarix üçün  
Saxlar əmanət birbəbir.  
Kim veribdir sizdən ötrü  
Bəs zəmanət birbəbir?!

Yeddi dəryadan dərin  
İnamı vermişdir onu.  
Həqqi idrak eyləmək  
İmkani vermişdir onu.

Həqq onun öz batini  
Dünyasının mahiyyəti.  
Səndən ötrü, ondan ötrü,  
Sizdən ötrü zəhməti!

Hər şeyə qadirdir insanın  
Zəkası, qüdrəti.  
Həqqdir hər fərdin öz  
Şəxsindəki məziyyəti.

Həqqdir – azad söz,  
Azad rə`y, azad ürək.  
Həqqi insan oğlu öz  
Əzmində axtarsın gərək.

Yaxşılıqlardan kənarı  
Kim bəşər təsdiq edər?!  
Xeyirxahlıqla yaranmışdır  
Bütün cinsi-bəşər.

Külli aləm – dörd əlamət –  
Abü atəş, xakü bad,  
İbtədasız, intəhasız  
Bu təbiət, bu həyat...

Sirrini hüsnü camala  
Hərf-hərf yazmış, bilin!  
Sirrini hüsnü camala  
Bənd-bənd düzmüş, bilin!

Kim ki, idrak etdi öz  
Şəxsiyyətin, ülviiyyətin.  
Məxzənül əsrarə  
Sahib olmağı olmaz çətin.

Surətin nurilə mə`nalındı  
Qur`anın özü.  
Ayədir də, surədir də  
Kamil insanın üzü.

Hər kəsin ruhunda  
Mövcuddur ilahi zərrələr.  
Zərrələr hər bir kəsi  
Allahtək təmsil elər.

Cövhərən vəhdət-vücuduq,  
Eyniyik Allah ilə.  
Fərqi yox bu nöqtədə  
Bir yoxsulun bir şah ilə!

Eynimizdə al Günəş  
Bir kürrədir əflakdə,  
Kürrəsə saysız-hesabsız  
Zərrədir idrakdə.

Eynidir xasiyyəti,  
Mahiyyəti hər zərrənin.  
Bir-birindən fərqə vardırmı  
Münəvvər zərrənin?!

Ən kiçik bir damlada  
Sahilsiz ümman qüdrəti,  
Ən böyük ümmanları  
Xəlq etdi damcı vəhdəti!

Ey mənim övladlarım,  
Dünyada yox fövqəlbəşər.  
İnsan öz şəxsiyyətin  
Peyğəmbərü Allah edər!

Mən də həqqəm, mən də həq  
Kim fəzli həqdən zahirəm.  
Eşqimi, amalımı  
Təbliğ edən bir şairəm.

Həqqi çox axtarmışam,  
Əfsus ki, qafil olmuşam.  
Öz-özümdə, sən demə,  
Mən həqqə nail olmuşam!

Əmdiyim süd saçımın  
Ağındadır, ağındadır.  
Dinü ehkam sinəmin  
Dağındadır, dağındadır.

Sidqlə həq söylərəm,  
Aləm “ənəlhəq” söyləsin.  
Yoxsa, ay qurban olum,  
Yalnız “ənəlhəq” neyləsin?

Ol müqəddəs kəlməni  
Car etməsin qorxaq adam,  
Malü dövlət düşkünü,  
Məddah adam, yaltaq adam.

Ol müqəddəs kəlmə layiqdir  
Vətən övladına –  
Zülmətin, zülmün, əzabın  
Bisütun Fərhadına!

Hər kimin islandı tərdən  
Köynəyi axşam-səhər –  
Bir dəmirçi, daş yonan,  
Bir bağibanü rəncbər...

Vəcdə gəlsin, həq desin  
Bir şövq ilə, ilham ilə,  
Tuti təkrarılə yox,  
Qəlbindəki inam ilə!

Ol müşərrəf kəlmənin  
Mə`nası dəryadan dərin.  
Kim ki, canından keçər  
Eşqində bir xoş dilbərin –  
Aşıqi-sadiqlərin  
Hami “ənəlhəq!” söyləsin!  
Leylivü Məcnunların  
Cəmi “ənəlhəq!” söyləsin!

Ol müzəyyən kəlmədən  
Dursun kənar, dursun kənar,  
Harda cənnət və'd edən  
Bir zahidi-bizövq var.

Cənnəti axtarmayaq  
Rö`yada, cənnət bizzdədir.  
Yox qiyamət, yox cəhənnəm,  
Narü-dəhsət bizzdədir.

Xoş əməllər maili  
Cənnətməkandır, fəhm edin!  
Bəd əməllər qaili  
Təndirzəbandır, fəhm edin.

Kim “ənəlhəq!” söyləsə,  
Axtarmasın asudəlik.  
Həm çarıq tapsın dəmirdən,  
Həm dəmirdən bir çəlik.

Dövr qılsın aləmi  
Mənzilbəmənzil pürvüqar.  
Əlli min Çin səddi  
Yol versin ona biixtiyar.

Kim “ənəlhəq!” söyləsə,  
Fitvadan etsin ehtiyat.  
Bilüzum qurbanlara  
Görmür “ənəlhəq!” ehtiyac...

Çün, hərami, yağıdır  
Onsuz da bu yollar, bilin!  
Əhrimən yiğnağıdır  
Onsuz da bu yollar, bilin!

Hər qədəmdə var onun  
Zənciri də, zindanı da,  
E`dam hökmün dinləyən  
Bir dalğalı meydanı da!

Kim “ənəlhəq!” söyləsə  
Bulsun cəsarət, söyləsin!  
Olmasın zorən təbib,  
Duysun zərurət söyləsin!

Çox güman ki, sözlərim  
Gəlsin mücərrəd sizlərə,  
Üzrxahəm, üzrxah,  
Verdim əziyyət sizlərə.

Gün gələr hər şey sizə  
Agah olar, aşkar olar.  
Hər müəmma, hər düyün  
Tədric ilə izhar olar.

Mən “ənəlhəq!” söylərəm,  
Tarix verər əks-səda.  
Mən kiməm? Mən faniyəm,  
Fani deyil həq dünyada!

O susdu. Musiqi susdu səsində,  
Sildi qırışlarda gəzən tərini.  
Sanki üzümüzün ifadəsində  
Sinamaq istədi fikirlərini.

O susdu, sükuta büründük biz də,  
Qorxduq, inanmadıq qulağımıza.  
Allahmı mövcuddur hər birimizdə?  
Allah qəzəb etməz, marağımıza?

O susdu, tufandan əvvəl dəniztək,  
Elə bil sükutu imtahan idi.  
Dəryanı tarimar eyləsə külək,  
Batarıq, çıxarıq? Nigaran idi!

O susdu, qərq oldu dərinliklərə,  
Sanki öz-özünü danladı bu dəm.  
“Mən ki, inanıram cinsi-bəşərə,  
Nədir tərəddüdüm, nədir bu şübhəm?”

Gəzişdi, önumdə gəldi dayandı,  
Əlini ciynimə qoydu mehriban.  
Üz-gözüm od tutdu, alışdı, yandı,  
Özümü itirdim utandığımdan.

– Utanma, – söylədi, – utanma nahaq,  
Asi adamlara utanmaq gərək.  
Sənin ki, ömrünün səması parlaq,  
Sənin ki, ilhamın şəlaləltək.

Falçıya, rəmmala inanmırəm mən,  
Əsla nə falçıyam, nə də rəmmalam.  
Önumdə sakitcə dayansan da sən,  
Gizli bir atəşlə yanırsan, balam!

Bu mənim arzumdur: yanmirsansa, yan!  
Atəşpərəst olma, atəsfəşan ol!..  
Adına desinlər şair-qəhrəman...  
Amandır, məbadə şe'r yazan ol!

Bu mənim arzumdur: təbin, ilhamın  
Axıb gurlamasın bivec, bisəmər.  
Yoxdursa bir sözün, andın, inamin,  
Yazma! Təzkirələr səni dəfn edər.

Hündür hasarların üstündə bə'zən  
Gömgöy ot göyərir qarışbaqarış.  
Mən xəbər alıram: söylə görüm sən  
Bir mələr quzuya bu ot yaramış?!

Qalx divar dibində, torpaqda göyər,  
Ey bütün dünyanın yaşıl otları.  
Bir gün üstünüzü qar örtsə əgər  
Axtaralar sizi, eşərlər qarı.

Bu mənim arzumdur: əş`arın sənin  
İnsanı qaldırsın ulduza, Aya.  
“Ənəlhəq!” qərarın, şüarın sənin  
Şe`rinlə yazılsın ərşि-ə`laya.

İqlimdən-iqlimə “ənəlhəq” apar,  
Şe`r sərhəd bilməz, əndazə bilməz.  
Onun yorulmayan qanadları var –  
Simurq qanadında kainatı gəz.

Donuq ehkamların buzlarını qır  
İşıqlı şe`rinlə, təravətinlə!  
Bəşəri mə`nalı həyata çağır  
“Ənəlhəq” bayraqlı təriqətinlə!

Səninlə qovuşur əbədiyyətə,  
Səndə sabahını görür Nəimi.  
Bahar nəsimi saç küllü xilqətə,  
Bu gündən çağrılsın adın Nəsimi!

Bir dillən, bir danış, ey nuri didəm!  
Tükəndi, qalmadı səbrü aramım.  
Bir rəvan şe`r de, de, müntəzirəm,  
Şükrullah, zay olmaz sidqim, inamım.

Sinəmdən çağladı söz bədahətən,  
Sınaq kürəsində yandı bədənim.  
İlk dəfə ucadan şe`r dedim mən,  
O, şe`rim deyildi, andımdı mənim.

“Bulmuşam həqqi, ənəlhəq söylərəm.  
Həq mənəm, həq məndədir, həq söylərəm,  
Gör bu əsrarı nə mügləq söylərəm,  
Sadiqəm qövlümdə, səddəq söylərəm...”

Fəzlullah nur saçdı kamalımıza,  
Bizi bizim üçün bəyan eylədi.  
Fəzlullah yol açdı iqbalmıza,  
Nüfuzu təb`imi rəvan eylədi.

“Fəzli həqdir vaqifi əsrarımız,  
Fəzli həqdəndir qamu-ənvarımız.  
Fəzli həq göstərmiş idi karımız,  
Fəzli həqdir, fəzli həq me`marımız”.

Gəzərəm dünyani təriqətimlə,  
Mənim təriqətim – həqiqətimdir.  
Bəzərəm dünyani həqiqətimlə,  
Mənim həqiqətim – təriqətimdir.

Mənim müəllimim, Fəzlullah atam!  
Heyran edəcəyəm səni özümlə.  
Sənə kifayətmi adı ehtiram?  
Dastan edəcəyəm səni özümlə.

Allahla insanın vəhdəti möhkəm,  
Vəhdət körpüsüylə addımlarıq biz.  
Nurani üzlərlə nurlanar aləm,  
Aşikar oxunar fikirlərimiz.

“Vəhdətin şəhrində seyran eylərəm,  
Mən səni cismimdə heyran eylərəm,  
Gəncimi adəmdə pünhan eylərəm,  
Adəmi həm həqq, həm insan eylərəm”.

Əlvan şüşələrdən uçdu şüalar,  
Axır şəfəqləri söndü qürubun,  
Məscid həyətində xışıldadı qar,  
Tünd mavi pərdəsi endi qürubun.

Əvvəl şamlar yandı ətrafda tək-tək,  
Ardınca qəndillər közərdi bu dəm.  
Fəzlullah ah çəkdi gülümsəyərək,  
Baxdı hamımıza gözlərində nəm.

“Fəzl-rəbbi zülçəlal oldu bizə,  
Möhsünü hüsnnü-cəmal oldu bizə,  
Atamız sahib kamal oldu bizə,  
Anamız südü halal oldu bizə...”

## ÇAHARSU

Çaharsu – böyük meydan – dörd yolayrıçı,  
Alabəzək, haylı-küylü bir yiğnaq yeri.  
Burda kim yox, xəsis çərçi, veyil seyrçi,  
Şamaxının vur-çatlaşın boğanaq yeri.

Dəvələrin dizlərinin çuxuru burda,  
Uzaqlardan uzaqlara karvan uzanır.  
Diz yerində yağışların nohuru burda  
Fəsillərin dördündə də göz-göz dayanır.

Xurcunların güləbətin naxışlarında  
Günəş gülər, bulud ağlar, qar ulduzlanar.  
Yorğun-arğın saribanın baxışlarında  
Hicran qəmi, vüsal dəmi hörüklü yanar.

Burda aləm, burda məxluq, burda vur-haray,  
Əcəm burda, ərəb burda, burda hindü-çin.  
Şamaxının qapıları açıq-taybatay,  
Məğrib mənim, məşriq sənin gəlib gedənçin.

Burda cənub, burda şimal sövdəgərləri  
Tənbəl-tənbəl, həris-həris göz dolandırır.  
Qarlı torpaq, buzlu mahal sövdəgərləri  
Od yurdunda məzəndəni çalxalandırır.

Böcək kimi xışıldayır ipək, zərxara,  
Toza batır arşinlardan sürüşən qumas.  
Mahud bica siğallardan gəlir zinhara,  
Əlvan qədək örökən açır qulacbaqlac.

Seyrə siğmaz xonça tutub Şirvan torpağı,  
Bu xonçada saqqız da var, gövhər də, zər də.  
Görünmür bu məcməyinin ucu-bucağı,  
Ortadadır kərənti də, soyuq xəncər də.

Qətran da var, mərcan da var, həmayil də var,  
Xalıların butasında göz əfsunlanır.  
Bülbül dəni, căriq gönü, zərif tül də var,  
Bilərziklər, ayparalar alışib yanır.

Qəfəslərdə tutilərin qarışiq səsi,  
Əl üstündə tərlanların qanlı gözləri.  
Tüklərini zəncir didmiş ayı nə`rəsi,  
Bir pələnglə təkbətəkdən – qənimət dəri.

Şərbət burda, gülab burda, qəndab burdadır,  
Şamaxının bağlarının bəhəri burda.  
Çəllək-çəllək, tuluq-tuluq şərab burdadır,  
Hər mö`cüzün kimiyası, cövhəri burda...

Çaharsu – böyük meydan, nəhəng məcməyi...  
Əlvan xonça əllər üstə tutubdur qərar.  
Mən seçirəm, mən görürəm burda hər şeyi  
Dövrə-dövrə gəzdirdikcə onu adamlar.

Burda həyat hər boyadan, pərdədən azad,  
Burda hər şey necə varsa elə görünür.  
Borclu deyil bir-birinə şad ilə naşad.  
Burda dilli-dilavərlər meydan sulayırlar,  
Burda əlsiz-ayaqsızlar yerlə sürünlür...

Dilənçinin qabağında qırmızı mis cam,  
Cızılmışdır sürtülməkdən torpağa, daşa.  
Xırda pullar danqıldayır darambadaram,  
Elə bil ki, yaxşılıqlar çırpılır başa –  
Sürtülmüş cam, deşilmiş baş titrəyir qoşa.

Bir ona bax, kababçının həndəvərində  
Vücudunda qalmamışdır taqətdən əsər.  
Sanki külək işləq çalır sümüklərində  
Bir cırtmayla qalxıb enən qovuğa bənzər.  
Köz üstündə yağ giləsi tüstüyə dönür,  
Köz alışır... köz qaralır, qaralıb sönür...

Bəs o cənab niyə döyür bu biçarəni?  
Çaharsu kormu, karmı, lalmıdır məgər?  
Qan boyalı bu tamaşa çasdırır məni,  
Rahat-rahat, maneəsiz yağır zərbələr.  
Biləyimdə aslan gücü hiss edib bu dəm,  
Rəhməsizi tövbələtmə ram eləyirəm.

Gör nə böyük bir sə'y ilə çıxıb dəridən...  
Mətahını çölə atır qafiyəpərdəz.  
Qəsidəyçin çox istəmir o, müştəridən,  
Mətahını ucuz satır qafiyəpərdəz:  
“... Məni seyri-gülüstana aparma,  
Mənim seyri-gülüstanım Əlidir”.

Orda biri kəniz alır, qiymət danışır,  
Nə alanın, nə satanın tərpənir tükü.  
Vicdan susur... var danışır, dövlət danışır,  
Pozulmasın, qırılmاسın bu sevda təki.

Göz yaşları gilə-gilə hopur rübəndə,  
Aciz-aciz, asi-asi baxıram mən də.  
Çırpinıram, düşünürəm bu nədir, eyvah,  
Əgər insan Allahdırsa, bunları mı Allah?!

Cadugərlər, hoqqabazlar, falabaxanlar  
Zəhlə tökür, vizildaşır ağcaqanadtək.  
Noxud-noxud tiryək atıb gözü axanlar  
Asudəcə xumarlanır xürrəmi-şadtək.

Çaharsu dolanbacdır, sanki hərlənir,  
Hərləndikcə gözlərimə qaranlıq enir.  
Söykənirəm bir çinara...  
Bu vahid çınar  
Dolanbacın mehvəritək tutubdur qərar.  
“Qanı dövranda bir qəlbi dəqəlsiz?  
Qanı aləmdə bir aricə dinar?  
Qanı həqqi bilən bir gərçək ər kim  
Ola doğru anın dilində göftar?

Qanı gerçəkliyin bir həqqə aşiq?  
Qanı görmüş həqi bir əhli bidar?  
Qanı qəflət şərabından bir ayıq?  
Qanı əsrüklərin cəm‘ində hüşyar?”

Hanı, hanı “ənəlhəq”dən əsər-əlamət?  
Hanı günəş zərrəsində aşikar insan?  
Hanı bütün kainatın zinəti-Surət?  
Uydurmadır yoxsa külli ixtiyar insan?

Hanı mənim müqəddəsim Fəzlullah atam?  
Zamin olsun oyatdığı həyəcanlara.  
Çaharsu hərləndikcə çəşib qalıram,  
Gördüyümlə eşitdiyim “ənəlhəq” hara?!

Sözlər, sözlər, bər-bəzəkli, qanadlı sözlər  
Fəzlullahın sinəsindən axırdı rəvan.  
Neyləyirəm rəvan suyu axırsa hədər,  
Gəlsin, mənə cavab versin o piri-muğan!

Mən şövq ilə mail oldum təriqətinə,  
 Çaharsu bu şövqümü söndürdü axı.  
 Mən sidq ilə qail oldum təriqətinə,  
 Çaharsu bu sidqimi öldürdü axı!

Kəniz satan həqir hara, “ənəlhəq” hara?  
 Ac-yalavac fəqir hara, “ənəlhəq” hara?  
 Əzən hara, dözən hara, “ənəlhəq” hara?  
 Sürtülmüş cam! De sən hara, “ənəlhəq” hara?

Hər buyruğa “bəli” deyən söz diləncisi,  
 Hər alçağa “ali” deyən söz diləncisi,  
 Sözlərinin muncuq qədər qiyməti varmı?  
 Sən vücudi-bişərəfdən Allah olarmı?

De, bir dəfə cani-dildən kimi sevmisən?  
 De, bir dəfə cani-dildən kimi söymüsən?  
 Ey Əlini vəsf eyləyən qəsidəpərgar,  
 Yezidin də tə`rifinə sözün tapılar!

Çaharsu hərracları çox versin təki,  
 Heç “ənəlhəq” ürəyidir o köksündəki?  
 Hanı mənim Fəzlullahım, sahib-kəmalım,  
 O təriqət peyğəmbərim, cahi-cəlalım?

Çaharsu hərləndikcə çəşib qalıram,  
 “Ənəlhəqlər sərgisi” dir o başdan-başa.  
 Bu sözləri bərkdən-bərkdən söylədim bu an,  
 Diksindim də, utandım da çılgınlığımdan.

Birdən iki əl yapışdı ciyinlərimdən,  
 Kimi gördüm tez geriyə firlananda mən?  
 Qapımızda peyda olan baba dərvişi,  
 Unudulmuş rö`ya olan baba dərvişi.  
 Bir də böyük Nəimini, sönməz atəş!

Nə deyirdi o baxışlar:  
– Oğul, Nəsimi!  
Neçin belə pərişansan, aşuftə halsan?  
Çaharsu bir ümmandır dərindən dərin,  
Bu ümmandan bir zərrədir seyr etdiklərin.

Yer üzündə ümmanların hesabı yoxdur,  
Oğul, belə Çaharsu aləmdə çoxdur.  
Sarsıtmasın məddahların rəftarı səni,  
Sarsıtmasın acizlərin qəddarı səni.

Toz-torpağa bürünənlər,  
Dizin-dizin sürünenlər  
“Ənəlhəq”də tapsın gərək ləyaqətini,  
Başa düşsün fəlakətlə səadətini.  
Sənə yalan satmamışıq bilmərrə, inan,  
Yenə iqrar eləyirik: “Allahdır insan!”

O istəsə hər möhnətə qatlaşar, dözər,  
O istəsə qartal kimi göylərdə süzər.  
Bu istəyi sən təlqin et, bəli, sən ona!  
Sənin şe`rin, sənin sözün, sənin əqidən  
Cür`ət verər, vüs`ət verər istəsən ona.  
Bir nəfərin açıq gözü, nurlu zəkası,  
Hər sözünün, addımının böyük mənası  
Bir təlatüm yaratmalı düşüncələrdə,  
Bir təkamül yaratmalı cümlə bəşərdə.

Ölməzlərin tarixdəki şanı, şöhrəti,  
İnamından dönəməzlərin əbədiyyəti –  
Onların qan bahasıdır – başqa şey deyil.  
Bunu yaxşı yadda saxla, bunu yaxşı bil!  
Bax, bu meydan, bu camaat, qara camaat,  
Özbaşına bilməz getsin hara camaat.

O inansın, o götürsün, o görsün gərək!  
 Gərək ona söyləyəsən: – Ardimca gedək!  
 Gərək onu tanıdasan onun özünə  
 Elə təlqin edəsən ki, baxsın sözünə.

Şəxsiyyətin ülviləşsin min-min nəzərdə,  
 Ülviyiyətin möhürlənsin əqidələrdə.  
 Ey Nəsimi, onda sənə hamı inanar,  
 “Ənəlhəqq”ə ikram edər, həqiqət sanar.  
 Yandırarsan ürəklərdə bir məslək şamı,  
 Öz-özündə Allah gəzər o zaman hamı.

Kimi tapar, kimi tapmaz – bu özgə işdir.  
 Qəvvaslığı burda öyrən, əzmini sına,  
 Sonra sonsuz ümmanların atıl qoynuna.

Fəzlullahla baba dərviş sükut etdilər,  
 Teyf kimi, xəyal kimi gözdən itdilər.  
 Çaharsu dalğalanır, aşılıb-daşırdı,  
 Ürəyimdə bu duyğular piçıldıاشırdı.  
 “Başımı top eyləyib meydana girdim oynaram,  
 Ey bu meydandan qaçan, şol urduğun la’fin qanı?”

Çaharsu səslənirdi tufanlar kimi,  
 Təlatümə gətirirdi mənim qəlbimi.

## MƏN BU CAHANA SIĞMAZAM

İslaməddin,  
İkraməddin,  
İmadəddin –  
Biz üç yoldaş,  
Biz üç qardaş  
Mədrəsəni vurduq başa,  
O gün bizim sevincimiz  
Siğışmadı dağa-daşa.  
Buz buxovdan azad olmuş şəlaləydi  
O gün bizim sevincimiz.  
Yaşıl-yaşıl döşlərdəki ilk laləydi  
O gün bizim sevincimiz.  
Sanırdıq ki, azad idik, sərbəst idik,  
Bükülmüşdük diz üstündə oturmaqdan.  
Dilşad idik, xoşbəxt idik, sərməst idik.  
Sabahlara boyanırdıq Baba dağdan...  
Mövlənədən ayrılanда sevindik biz,  
Uşaqlardan ayrılanda sevindik biz;  
Kövrəlmədi heç birimiz.  
Biz gedəndə:  
Mədrəsənin dövrəsində göy çinarlar,  
Göy sərvələr piçildədi.  
Qəlbimizin tellərinə piçiltilar  
Toxunmadı zərrə qədər.  
Usta Tahir məscidinin həyətini tərk etməyə  
Can atdıq biz.  
Bu qayğısız gediş ilə

Usta Tahir məscidinin ürəyini qanatlıq biz.  
 Biz Mövlanə Məhyəddindən uzaqlaşdıq,  
 O qəmləndi,  
 Biz bilmədik,  
 Biz fərəhdən aşib-daşdıq.  
 Gözümüzü yormuş idi bu daş-divar.  
 Çıxhaçında dar gəlirdi bizə tağlı darvazalar.

Dedik: alnıaçıq, üzüağlarıq,  
 Bahar sularıtək coşub çağlarıq.  
 O gecə şənləndik sabaha qədər,  
 Bizi tərk etmədi şaqraq gülüşlər.  
 Deyirdilər: –Təhsiliniz mübarəkdir!  
 Deyirdilər: – Tə'liminiz mübarəkdir!  
 Bu "mübarək" kəlmələri ağ yağıştək  
 Başımıza səpilirdi çıçək-çıçək.  
 Bu yağışın qətrələri lə'l, cəvahir,  
 Göz qamaşır, yuxu qaçıq, gecə keçir.  
 Şamdanlarda təzələnir şamlar bir-bir,  
 Şərbət ilə dolu gəlir camlar bir-bir.

Deyəsən ilk dəfə yubandı səhər,  
 Neçin oyatmadı bizi bir nəfər?  
 Neçin oyatsınlar?  
 Biz yatmalıydıq.  
 Asudə əl-ayaq uzatmalıydıq.  
 Bizim haqqımızdı günortayadək  
 Asudə, asudə yatıb dincələk.  
 Oyandıq. Bəs hanı dünənki şadlıq,  
 "Azadlıq" deyirdik, hanı azadlıq?  
 Bu fərəhdən doğan sorğu-suallar  
 Birdən canımıza üşütmə saldı.  
 Sanki üstümüzə qar ələndi, qar,

Sanki saç ağardı, ömür qocaldı.  
Biri-birimizi itirmişik ki,  
Gedən yerimizi itirmişik ki,  
Qondu çıynamızə hicran yarpağı.  
Ürəyə xal düşdü, kirpiklərə nəm,  
Fırlandı birinci xəzan yarpağı,  
Gördük başımıza fırlanır aləm.  
Fırlanır çınarlı məscid həyəti,  
Qoşa minarənin baqi-vüs'əti.  
Fırlanır mədrəsə, fırlanırıq biz,  
Həsir üstündəki uzun cərgəmiz –  
Hərlənir, zəncirtək sökülb gedir,  
Həlqələr açılır, tökülb gedir.  
Fırlanır Mövlanə Məhyəddin özü,  
Hörmətlə boynuna qollar dolanır.  
Bizi mədrəsəyə min dəfə azı  
Aparan, gətirən yollar dolanır.  
Ləpirlər dolanır, izlər dolanır.  
Bir gün görməyəndə darixdığımız  
Baxışlar dolanır, üzlər dolanır.  
Bir “gecə-gündüz”də xatırə olan  
Söhbətlər dolanır, sözlər dolanır.

Dünən sevincimiz bir ümman oldu,  
Bu gün sevincimiz peşiman oldu.  
“Mədrəsə qurtardı...” Düşündükcə mən  
Qorxdum, xof eylədim özüm-özümdən.  
Məktəb mənim üçün bir amal idi,  
Təhsil məndən ötrü istiqbal idi.  
Qarşımda əlcətməz bir zirvə vardı,  
Yuxum, həqiqətim ora uçardı.  
Zirvə arzusuyla dolub daşardım,  
Mənim arzum vardi, mən bəxtiyardım.  
Aşdım bu zirvəni, çatdım niyyətə,  
Bir boşluq açıldı önümдə, eyvah.

“Zirvə”dən boylanıb gəldim dəhşətə,  
 Boşluq gumbuldadı qulaqlarımda,  
 Boşluq uğuldadı qulaqlarımda.  
 Boşluq ürəyimdə böyüdü, artdı,  
 Boşluq çəkdi məni, dibinə dartdı.  
 Boşluqdan səs gəldi:  
 – Nə olsun ki, sən  
 Dünən mədrəsəni tamam etmisən.  
 Sənintək üləma nə çoxdur, nə çox,  
 Sənintək şüəra nə çoxdur, nə çox.  
 Qarış bu “çoxlara” əri!.. Əri, get!  
 Gün keçir, baş girlə, yeri! Yeri, get!

Allah axtarırsan?  
 Boş şeydir hər şey!  
 Boşluq davam etdi:  
 – Nəsimi! Heyy... hey!..  
 Bu adın özü də boşluq deməkdir,  
 Nəsim – boş bir axın, gücsüz küləkdir.  
 Quru məcralar,  
 Ölü dəryalar,  
 Körpəsiz yırgalanan beşiklər,  
 Oyulmuş göz yerindəki deşiklər  
 Susuz quyular,  
 Nursuz qayələr,  
 Sovulmuş dəyirman,  
 Vüsali qiyamətə qalmış hicran,  
 Dolu vurmuş zəmi,  
 Bəhriyyəlisiz gəmi,  
 İntizarsız sabah,  
 Yanlış pənah,  
 Elli-elli elsizlik,  
 Dilli-dilli dilsizlik,  
 Görən korlar,  
 Eşidən karlar –

Boşluqdur, boşluqdur, boşluqdur yeksər!  
Boşluğun içində hərlənməyirmi  
Kürreyi-ərz məgər, bu dünya məgər?  
Boşluq sıxır məni, mənə dar gəlir,  
Fikrimə  
Qaranlıq, darısqal bir məzar gəlir.  
Ora sığışmırsa bu cüz'i zərrə,  
Bəs necə sığışır boşluğa kürrə?!  
Bu siqlətdə aləm, bu boyda cahan  
Niyə boşluqlarda olmur nagüman?  
Günəşin başına dönür, dolanır,  
Günəşin nurla əlvan boyanır.  
Günəşin eşqilə yaşıdır bizi.  
Günəşin dopdolu mə'nalarıyla  
Boşluqdan qoruyur ürəyimizi.  
İnsan camaliylə müzəyyən cahan,  
İnsan kəmaliylə müəyyən cahan  
Lap mənim qəlbimə sığır, işə bax,  
Özüm bu cahana sığmırıam ancaq.  
Cahan varlığında tutubsa qərar  
Heç məndə boşluqdan əlamətmi var?  
Bir gül yarpağından bir meşəyədək,  
Bir qum dənəsindən bir dağa kimi,  
Həm bahar nəsimi, həm qarlı külək  
Sığışar sinəmə, bəzər qəlbimi.  
Sonsuz təbiətin axar-baxarı,  
Sonsuz kainatın külli-əsrarı  
Üzümdə, gözümdə yazılıb aşkar:  
Heç məndə boşluqdan əlamətmi var?

Dinməsəm... lal olar torpaq, asiman,  
Mənsiz bircə anda boşalar cahan.  
Hüdudsuz idrakım, ləyaqətimlə,  
Allah iddəali cəsarətimlə

Mən bu məkana sığmazam.

“Məndə sıgar iki cahan,

Mən bu cahana sığmazam”.

Şəms də məndədir, qəmər də məndə,

Axşam da məndədir, səhər də məndə.

Uzaq ulduzların mənəm məkanı,

Mən mərcan dağıyam, mən gövhər kanı.

Dəryalar qoynuna sığmırıam ancaq,

Mənəm o asiman, mənəm bu torpaq.

Nəsim də özüməm, tufan da özüm,

Qoca da özüməm, cavan da özüm.

Bahar nəsimiyəm, can dərmaniyam,

Ruhi-rəvanların ən rəvaniyam.

Tufanam, üsyənam, cəsarətəm mən,

Həqiqətə sığmaz rəvayətəm mən.

Gəncəm – dan yeriyəm, al səhərəm mən,

Qocayam, müdrikəm, peyğəmbərəm mən.

E`tiqad mayəli bir vəhdətəm ki,

Kainat məndədir, mən kainatda.

Müqəddəs qayəli ülviiyyətəm ki,

Yoxdur bərabərim yeddinci qatda.

Şamaxı beşiyim – baba ocağım,

Alovlar diyarı – Vətən torpağım.

Ömrüm zaman kimi uzanıb gedir,

Yaşım əsrlərə calanıb gedir.

Zamana, məkana sığa bilmirəm,

Şərhilə bəyana sığa bilmirəm...

Bütün yer üzünü suları boyda

Əndazə tanımaz bir güzgüyəm ki,

Heç bir çərçivəyə sığa bilmirəm.  
Elə bil ovcumda fırlanır aləm,  
Məndə əks olunur ilahi insan,  
Bütün allahların allahı insan!  
Məndə əks olunur eşqin qüdrəti,  
Fikrin, təxəyyülün sonsuz vüs'əti.

Qırışmış alınlar, qabarlı əllər,  
Ehramlar altında bükülmüş bellər,  
Cəhənnəm zəhmindən böyüyən gözlər...  
Cənnət sevincinə boyanan üzlər,  
Səhranı yandıran damla həsrəti...  
Lüzumsuz yağışa dalğa hiddəti...  
Min-min baş kəsənin bir quşa "rəhmi",  
Bir şəxsin nəsillər qul edən zəhmi –  
Ürəyimdə mənim, köksümdə mənim!  
Ölçüsüz, örtüksüz güzgümdə mənim!..  
Elə coşqunam ki, sevdalıyam ki,  
Elə müəmmalı, mə`nalıyam ki,  
Elə rəmziyəm ki, külli bəşərin,  
Elə cəmiyəm ki, düşüncələrin,  
Bir əqlə, bir cana sığa bilmirəm.  
Özümdə aləmlər siğışdığından  
Özüm bir cahana sığa bilmirəm.

"Zirvə" dən ətrafa boylanıram mən,  
Əsil zirvələrin pilləsidir bu.  
Boşluq axtarıram iynə gözüycən  
Əriyim, doldurum həmin boşluğu.

Bir divar daşının xırda çuxuru,  
Bir ömrün boş keçən dəyərsiz anı,  
Bir qızıl inəyin yemsiz axuru,  
Bir kəsin qaranlıq, dibsiz vicdanı,

Qoy mənim eşqimlə daşşın, tökülsün,  
Doldursun boşluğu, aşşın tökülsün.  
Nə qədər müqəddəs olsa da beşik,  
Körpə böyüdükcə siğışmaz ona,  
Bu nisbət – siğmiram mən də Şirvana.  
Gedirəm boşluqlar doldurmaq üçün!  
İnsanı günəşə qaldırmaq üçün!  
Mənim fəlakətim, səadətim də,  
Mənim gücsüzlüyüm, dəyanətim də  
Burda, bu nöqtədə bilinəcəkdir.  
Mənə bu arzumla, bu niyyətimlə  
Sığa biləcəyim cahan gərəkdir.  
Gedirəm, gedirəm, fəqət hara bəs?  
Yenə qulağıma səs gəldi bu dəm,  
Fəzlullah atamın səsiydi bu səs.

## AYRILIQLAR

Gözü açıq yatanlartək ulduzlar yatır,  
Ay onlara keşik çəkir səbrü qərarla.  
Sükunətdən dağın, daşın qulağı batır,  
Od böcəklər qövs cızır parıltılarla.

Bir ocaqdan, bir tüstüdən yoxdur əlamət,  
Süd şəfəqli bir gecəyə bürünüb şəhər.  
İki nəfər nuranının əlində fəqət  
Şamdanlıarda yırgalanır titrək şö'lələr.

Darvazanın qabağında dayanmışıq biz,  
Mövlənəmlə – ustadımla vidalaşıram.  
– Əziyyətdə qalmayıñız, – söyləyirəm – siz!  
Torpaq Aydan süd əmirkən nəyə gərək şam!

Qonağını qapısından hər kəs ötürər,  
Siz ki məni ötürürsüz böyük səfərə.  
Məramınız ucbatımdan puç olsa əgər  
Yarı yolda vasil olum cəhənnəmlərə.

Bir həyətin qapısını açmaq asandır,  
Bir adamı bir küçəyə ötürmək asan.  
Mənim üçün açdığınıñ bütöv cahandır,  
O cahana çıxıram mən sizin qapıdan.

Ey ustadım, peygəmbərim, atam Nəimi,  
Çatan kimi Xəlfədamı kəndinə əl'an.

Tapacağam şagirdini – Əbdül Səlimi,  
Deyəcəyəm salam sənə Fəzlullahımdan.

Əlinizdə şamlar yanır Ay işığında,  
O – rəmzdır, mə`nasını dərk edirəm mən.  
Çıxacağam bu şamların şəfəqləriylə  
Neçə Aysız gecələrin zülmətlərindən!

Baş endirdim, uzaqlaşdım asta-asta,  
Bir kölgəmdir, bir də özüm torpaq üstə.  
Aylı gecə vahiməli olur bə`zən,  
Görünən şey dəhşətlidir görünməzdən.  
Gözlərimdən çəkilməyən – hicranımdır,  
Ayrıldığım – Şamaxımdır, Şirvanımdır.  
Şirin yuxu qədəhini qıra-qıra,  
Canımdakı yorğunluğu yora-yora,  
Elə bil ki, əl üstündə keçirəm mən  
Meydanlardan, küçələrdən, döngələrdən.

Sakitlikdə çeşmələrin səsi aşkar,  
Uzaq-yaxın bulaqların dili rəvan.  
Dinləyirəm, qoy bu munis şırlıtlar  
Qulağında əbədilik qalsın hər an.

Dolanıram kəhrizlərin başına ki,  
Əyilirəm bulaqların daşına ki,  
Şirinliyi ürəyimə dolsun mənim,  
Sərinliyi yadigarım olsun mənim.

Elə nəzər salıram ki, hər bucağa,  
Elə qədəm basıram ki, bu torpağa,  
Elə heyran baxıram ki, şəhərimə –  
Əksi düşsün ahənruba gözlərimə.

Üzümlüklər müşil-mışıl müşildayır,  
Atlaz donlu tut bağları xışıldayır.  
Bir nöqtədən min nöqtəyə boylanıram...  
Ulduz solub Ay söndükcə... mən yanıram...  
Sübħün mehi sinəm üstə kətan salır,  
Damda-daşda qızıl xoruz qanad çalır.  
Ban səsləri bir-birinə calandıqca,  
Ban səsinə südəmərlər oyandıqca,  
Yanır üfűq, qalxır Günəş, gülür səhər,  
Pirquludan, Cabanıdan əsir yellər.  
Qoyun-quzu səpələnir örүşlərə,  
Toz qoparır mal-qaranın dırnaqları.  
Axır gedir şəhər kəndə, kənd şəhərə,  
Rəvac tapır insanların kəsbkarı.  
Minaxorun<sup>1</sup> enişini enirəm mən,  
Ayaqlarım sizildayır daş-kəsəkdən.  
Bir döngədən bir qız çıxır qənşərimə,  
Çöhrəsindən yana çəkir rübəndini.  
Bu baxışla atır mənim gözlərimə  
Gözlərinin aman verməz kəməndini.

Yerə qoydu səhəngini,  
Durdu mənim qabağında.  
Üfűqlərin al rəngini  
Seyrə daldım yanağında.

Cılveləndi nə hünərlə, cəsarətlə?  
Yad oğlana üz göstərdi, Allah, Allah!  
Gizlənpaçmı oynayırdı qiyamətlə,  
Qaranlıqsız qaranlıqda, Allah, Allah!

Səhər gülür, aləm aşkar... biz rubəru...  
Yadigarmı verir mənə bu səhnəni?

---

<sup>1</sup>Şamaxıda məhəllə adı

Bilmirəm ki, hansı riqqət, hansı duyğu  
 Öz sehrilə lal eylədi o dəm məni.  
 Bəlkə ona şe`rlərim bəyan idi?  
 Bəlkə ona ayrılığım əyan idi?  
 Bəlkə mənim ilk, rübəndəsiz gördüyüüm qız  
 Taleyimin aydın bahar səmasıydı?  
 Bəlkə elə axtardığım oydu yalnız?  
 Bəlkə bütün həyatımın mə`nasıydı?  
 Saçlarından ayırmadı bir tel mənə,  
 Bağçasından bəxş etmədi bir gül mənə.  
 Ürəyimi sakit-sakit o yandırdı,  
 Gözlərini sıfətimdə dolandırdı.

Bir titrəyiş hiss elədim dodağında,  
 Göz yaşımı parıldadı yanağında?  
 Bu titrəyiş, bu göz yaşı zaman-zaman  
 Silinmədi xatirimdən, xəyalimdən.  
 Lal kəsildim, bir kəlmə söz soruşmadım,  
 Mənə pünhan onun adı,  
 Ona pünhan mənim adım.  
 Göz falına çıxanları yada saldım,  
 Bulud gəldi, rübənd endi asta-asta;  
 Bir cüt başmaq taqqıldadı daşlar üstə...  
 Bihal oldum, tərpənmədi ayaqlarım,  
 İxtiyarsız pıçıldadı dodaqlarım:  
 "Könlümün viranəsində gənci-pünhan bulmuşam,  
 Olmuşam ol mahə qurban, canü-canən bulmuşam".

Minaxordan enib getdim ayrı yana,  
 Ayrılıqlar təcəssümü qəbristana.  
 Axı neçin müqəddəsdir məzarıstan?  
 Nəyə lazımlı daşlar üstə bu yazılar?  
 Torpaq altda torpaq olub gedir insan,  
 Torpaq üstə bu daşların nə xeyri var?

Məqbərələr, sərdabələr nəyə gərək  
İnsanları əməlləri yaşıdırsa.  
Sümükləri sürmə olan nə biləcək  
Türbəsinə min bir gözdən yaş axırsa.

Fəqət gözüm daşlar içrə daş axtarır,  
Başdaşı ki... qardaşimdən versin soraq.  
Doğma qəbri gözdən axan yaş axtarır,  
Dirilərin təsəllisi budurancaq.

Qucaqladım başdaşını Şahi Xəndanın,  
Dedim: Dadaş, mən gəlmışəm vidalaşmağa.  
Ağuşundan ayrılrıam ana Şirvanın,  
Bəlkə bir də qayıtmadım doğma torpağı.

Qəsdim burda hönkür-hönkür ağlamaq deyil,  
Qəbristanın qulaqları çıxdan tixanıb.  
Qəsdim burda sinələri dağlamaq deyil,  
Sinələrin kömür dağı yanıb dayanıb.

Bəlkə adın gətirəcək şərəf-şan bura,  
Yaşayacaq ən müqəddəs abidələrtək.  
El içində deyiləcək "Şaxəndan" bura,  
Tarixin bir yarpağını o, hifz edəcək.

Əbədiyyət! Bu nə təşbeh, bu nə təsəvvür,  
Neçin məzar olan yerdə o düşür yada?  
Axırıncı məqamına çatanda ömür  
Əbədiyyət bəxş edilir ona dünyada.

Əbədidir böyük hicran, ey Şahi dadas!  
Söylə nəyə bərabərdir vətən firqəti?  
Uyuyaydım bu torpaqda sənin kimi kaş,  
Taleyimdən istəməzdəm özgə qisməti.

Bir az sonra səslənəcək qafilə-karvan,  
Məni ayrı salacaqdır ayrılığından.  
İlk ləpirlər nəslimizin son yarpağıtək  
Dəvələrin ayağından qopub düşəcək.  
Zinqirovlar hıçqıracaq qatarbaqatar,  
Quşları da kövrəldəcək bu hicqırıqlar.  
Bir az sonra səslənəcək qafilə-karvan,  
Məni ayrı salacaqdır ayrılığından.

## MƏNİM BƏYAZ SƏLTƏNƏTİM

Karvansara həyətində alabəzək bir izdiham  
Var-gəl edir topa-topa, pərakəndə-pərakəndə,  
Üzüntülü intizardan zarə gəlmış neçə adam  
Ağacların kölgəsini ölçə-ölçə durur gendə.

Qəlyanların, çubuqların tüstüləri burumlanır,  
Kürəklərin, dirsəklərin hasarlarda yeri qalır.  
Zəhər tüstü xırıltılı sinələrdə qurumlanır,  
Yanı-yanı boylanmaqdan neçə boyun əyri qalır.

Ləngiyirdi fəqət karvan, təngiyirdi müsafirlər...  
Sövdəgərlər küt-küt olub danışındı xəlvət-xəlvət...  
“Xacə Mehran, hədər yerə əyləyirlər bizi məgər?  
Bəlkə yolda peyda olub həramılər... Qətlü-qarət...”

Əlvan-əlvan kəcavələr toz altında bozarırdı,  
Yük tayları qaralırdı sel gətirmiş daşlar kimi.  
Xurcunların, heybələrin naxışları qızarırdı,  
Qaynar suya düşmüş əlin üstündəki qabar kimi.

Səkil atlar, qaşqa atlar, yəhərlilər, yəhərsizlər...  
Təpik döyür, şahə qalxır, kişnəyirdi harin-harin,  
Bu dilsizlər, ağızsızlar, bu qəmsizlər, kədərsizlər  
Dolan səbr kasasını daşdırırdı insanların.

Torpaq çuxur-çuxur idi dəvələrin dizlərindən,  
Xoruzlarının ilk banından onlar burda xıxlanmışdı.  
Görünürdü mərcan-mərcan, alma-alma gözlərindən,  
Səhraların döyümlüsü kölgəlikdə diğlanmışdı.

Ağ nər necə ayrıılırdı dəvələrin sırasından,  
O, şərafət nişanəsi, ugurların sorağıydı.  
Elə bil ki, bu ins-cins ümmənanının arasında  
Görmədiyim, eşitdiyim haçalanmış buz dağıydı.

Boynundakı tək zinqirov zəngüləylə yellənirdi,  
Göz çəkmirdik: İslaməddin, İkraməddin, bir də ki, mən.  
Zinqirovun şəbəkəli naxışları güllənirdi,  
Kövrəklərin göz yaşının əlvən qövsi-qüzehindən.

Pıçılıtlar dolaşırkı dodaqlarda, pıçılıtlar:  
– Əbəs yerə bir bu qədər ləngiməyir bu karivan,  
Acıdərə keçidində deyirlər ki, hərami var,  
Həramilər bədtər olur cillə vaxtı yalquzaqdan.

İslaməddin baxdı mənə, gülümsədi İkraməddin,  
(Bu gülüşdən bir tacirin kəlləsinə çıxdı gözü.)  
– Yolda kim var, yolda kim yox, nə vecinə, İmadəddin?  
Bir əbandır, bir əmmamən... həraminin gəlsin yüzü.

Baş buladım bu sözlərə, bu gülüşə, bu ehyama,  
Gicəlləndim mən bu yersiz, bu cür qəfil təsəllidən.  
İntihasız məhəbbətlə nəzər saldım izdihama.  
Fəxr etdim ki, bu ümmənda zərrələrdən biriyəm mən.

– Bir zərrənin təbəxxürü min zərrəyə əsər eylər,  
Zəhərlənmiş bir ovuc su öldürməzmi bir ümmanı?..  
Bircə xudbin bəşər üçün nə törədər, nələr eylər?  
Xırdaca bir qum axını alt-üst edər bir səhrani.

QABİL

Bir zərrəyəm – öksi vardır göyün məndə, yerin məndə,  
Əsil insan xislətindən yoğrulubdur mayəm mənim.  
Rəncidəyəm – nə axtarıb gəzirsiniz görün məndə,  
Qardaşlarım, özüm üçün yaşamaqmı qayəm mənim?!

Ənəlhəqqəm – Allahamsa, külli-ərzə havadaram,  
Külli-ərzin bir cüz' idir bu narahat karivan da.  
Mən yox ikən pünhan deyil, mən var ikən aşikaram,  
Vücdumda vəhdət tapır xəlq edən də, xəlq olan da.

Cavabdehəm hələk olsa güllər qönçə məqamında,  
Cavabdehəm bir səhrada bir çəşmənin qeybinə mən.  
Yaşayıram ən müqəddəs ürəklərin məramında,  
Min-min ömür karvanının qalasıyam qeydinə mən.

Hərəmilik bir şeyim yox...

bir əbam var,

bir əmmaməm,

Əmmaməmlə yaraları sarıyaram gərək olsa.

Kasıblıqdan gileyim yox,

bir əbam var,

**bir əmmaməm.**

Əbam ilə üryanları bürüyərəm gərək olsa.

Çapılmalı nəyim var ki, nəyim var ki, soyulmalı?  
Dünya mənim özümdədir dürlü-dürlü sərvətilə.  
İnandığım, and içdiyim, gəzdirdiyim bir amalı  
Şahlar satın ala bilməz yeddi iqlim dövlətilə.

Zehinlərdən siləcəyəm “Əbd illah!” hökmünü mən,  
Əgər insan Allahdırsa qul olarmı öz-özüna?  
Gözü bağlı, dili bağlı, qolu bağlı heç kimi mən  
Bircə günlük üçün də gətirməzdim yer üzünə.

Burda məni qucaqladı İslaməddin, İkraməddin,  
 İkişinin də gözlərindən bulud keçdi, yağış yağdı.  
 – İnamina, kəlaminə qurban olaq, İmadəddin!  
 Sən ayrılsan bizdən incik, qəbrimiz də yanacaqdı.

Üçümüzün söhbətini eşitməyir burda özgə,  
 Uğultulu burulganda batır səslər, itir sözlər.  
 Yoxsa bizi xəncər çəkib doğrardılar tikə-tikə,  
 Həndəvərdə fəqihlərlə, ruhanilər azmı məgər?

Bir tərəfə dönən gördüm birdən bütün nəzərləri,  
 Ağ dəvənin ovsarını silkəldi bir pəhləvan.  
 Karvansara həyəcanla nişan verdi bir nəfəri:  
 – Şükr Allaha, şükr Allaha, zahir oldu bu sariban.

Sarıban avaz ilə: – Allahu Əkbər! – söylədi,  
 – İzn ver, qoy kim, rəvan olsun bu ləşkər, – söylədi.  
 Xoş günün, xoş saətin tə`yini sənsən, ey xuda!  
 Möhtəşəm dərgahinə qalxıbdır əllər, – söylədi.  
 – Hökm qıl, iqrar edim, icra edim mən hökmünü,  
 Bir işarət gözləyir, amədə yeksər, – söylədi.

Sövdəgər təpiklədi mürgüləyən qulları,  
 Şişdi qulların bu dəm damar-damar qolları.  
 Əzələlər gərildi, gözlər bərələ qaldı,  
 Kölə ciyinlərində kəcavələr ucaldı.

Daşındı qalaq-qalaq çatıldı yük tayları,  
 Taylardan seçilmədi dəvələrin donqarı.  
 Nökər-nayib vurnuxub ora-bura qaçıdlar,  
 Atların, ulaqların cidarını açdılar.

Əlvan buludlar kimi karivan sıralandı,  
 Gedənlərlə qalanlar görüşüb aralandı.  
 Xəyalına gətirib uzun yoluñ ağıını,  
 Piyadalar bərkitdi çarığının bağıını.

Piyadalar içində qoca gördüm tavansız,  
Dizlərinə baxırdı o, gümənsiz-gümənsiz.  
Hardasa qopacaqdı silsilədən elə bil,  
Mərhəmət istəyirdi qafilədən elə bil.  
Oxuyurdum halını ürəyim yana-yana,  
Piyada qoşulmuşdum mən özüm də karvana.

İslaməddin sağımıda, İkraməddin solumda,  
Cilovbəndlər gərildi oxun kamanı kimi.  
İstədim ki, qəhərdən boşalım da, dolum da,  
Bahar buludu kimi, payız dumani kimi.

Axırıncı dəvənin zinqirovu ağladı.  
Dostlarım, yoldaşlarım boynumu qucaqladı:  
Ovsarı yavaş-yavaş çəkən kimi sariban  
Peyda oldu önumdə bu dəm o Piri-muğan,  
Müdrik bir əzəmətlə dayanmış baba dərviş,  
Mənsurun divanını mənə yadigar verən,  
O köhnə baba dərviş, o tanış baba dərviş.  
Fəzlullah surətində gah göründü gözümə,  
Mö'cüzəmi, rö'yami? Düşündüm öz-özümə.

Tərpənən karivana işarə etdi: – Dayan!  
İşarətlə yerində donub qaldı sariban.  
Sariban elə bil ki, bu əmrə müntəzirdi,  
Elə bil ki, dərvişi o lap çoxdan gəzirdi.  
Məni piyadalardan ayırdı Piri-muğan,  
Bilmədim saribana nə söylədi astadan.

Çaşqın-çaşqın yırğalandım ağ dəvənin belində mən,  
Ağ libasda ağ buludun yəhərində tutdum qərar.  
Üzüm yandı, gözüm yandı heyrətamız nəzərlərdən,  
Dodaqlardan dodaqlara sürüşürdü piçiltilar.

Yeddiarxadönənimi soraqladı karvan əhli:  
 – Nəkarədir bu bəxtəvər, kimdir özü, kimdir əslidə?  
 Varmı onun ləyaqəti bumərtəbə, bu şöhrətə?  
 Dəvələrin nərlətisi xitam verdi söz-söhbətə.  
 Heybəsindən bir soyulmuş nar çıxartdı Piri-muğan:  
 – Hər giləsi ürəyinə bir dolaylıq dayaq olar!  
 Ağ dəvənin boğazına düzülürdü qızıl xallar,  
 Elə bil ki, barmaqlarım arasından sizirdi qan.

Baba dərviş neçin mənə bu töhfəni əta etdi?  
 Nə deməkdi bir qiyamət aləm olan bu mənzərə?  
 Ürəyimə vahiməli toxum səpdi, xəta etdi,  
 Mən baxırdım pərdələri parçalanmış gilələrə.

Bu birtəhər... bu qəribə hədiyyənin rəmzi nəydi?  
 Üryan-üryan dənələrdə nə gizlənir, nə saxlanır?  
 Yoxsa mənim qan möhürlü iqbalıma işarəydi?  
 Soyulmuş nar fəzli-həqqin ovsunuyla pardaxlanır.

Xəncərlənmiş ürək kimi çırpinirdi nar əlimdə,  
 Zənn edirdim atəş dolu bir piyalə var əlimdə.  
 Soyulmuş nar dəhşətli bir yaraşıqla görünürdü,  
 Mənim bəyaz səltənətim qırmızıya bürünürdü.



## İKİNCİ HİSSƏ



## ŞAİR SARİBAN

Yolların tozuna bürünür karivan,  
Dərədə çən kimi sürünür karivan.

Ağaran dolayda xallanır karivan,  
Sıldırıım enişə sallanır karivan.

Yoxuşun kövrünə köksünü gərir o,  
Düzəngah görəndə köksünü dərir o.

Küləklər gözünə sovurur torpağı,  
Başına od tökür göylərin çaxmağı.

Ləngərlə yeriyir döyümlü karivan...  
Əl-ələ, tel-telə düzümlü karivan...

Sıxlaşır, seyrəlir, qırılmır, yeriyir,  
Sel qopur, daş gəlir, qırılmır, yeriyir.

İstdə, soyuqda o qədəmbəqədəm,  
Müvazi-müvazi, müntəzəm-müntəzəm.

Sorğu da tükənir, sual da tükənir,  
Fikir də tükənir, xəyal da tükənir.

Qısalmır, tükənmir yolların şəridi,  
Elə bil hər şeyi yol udur, əridir.

Keçiddən keçidə azalır zümzümə,  
Ən gözəl bir avaz xoş gəlmir heç kimə.

Yorğun bir qocatək görünür karivan,  
Zirehli sükuta bürünür karivan.

Zinqirov səsləri “zirehi” deşərək  
Karvanın üstünə səpilir dolutək.

Gurşada çevrilib səpilir hər yana,  
Zinqirov səsləri həyandır karvana.

Əks edir bu səsi yaxınlar, uzaqlar,  
Tək ondan dəng olub yorulmur qulaqlar.

Zinqirov səsində həm ümid, həm kədər...  
Boyaboy, həməhəng lökləyir dəvələr.

Ləpirlər dübbədüz tuş gəlir ləpirlə,  
Karivan yeriyir pozulmaz sətirlə.

Qıvrılır, açılır yolların zolağı,  
Atılır qatırın, ulağın dırnağı.

Çaylağın sürüşkən bülövü gör necə  
Atların nalını döndərir ülgüçə.

Karivan fikirlər, mürgülər içində...  
Bəzirgan qorxular, härkülər içində...

Aşırma tuluğlar titrəyir sərasər,  
Elə bil köpübdür boğulmuş bədənlər.

O bir cüt kəcavə – o bir cüt tamaşa  
Qürubun odunda alışa-alışa...

Yeddi rəng hüsnüylə bərq vurub yellənir,  
Müsafir gözləri onlara zillənir.

Müqəddəs nə var ki, şərəfdən, namusdan...  
Ən böyük əmanət aparır karivan...

Dərələr, təpələr axşama boyanır,  
Kölgədə qafilə daralır, uzanır.

Tünd mavi ümməna çevrilir kainat,  
Mavilik içində açırıq qol-qanad.

Mavilik içində yumulur gözlərim,  
Mavi ağ libasım, ağ calmam, ağ nərim.

Mənimmi bu ağ nər, mənimmi, söylə bir?  
Yumulan gözlərim açılır, böyüyür.

Sarıban piyada, təngiyir, qaralır,  
Karvanın ovsarı ovcunda iz salır.

Cüssəli olsa da tükənir taqəti,  
Güman ki, qəlbində qaynayıր nifrəti.

O məni dəvənin belindən atardı,  
O məni dəvənin dizinə qatardı.

– Hövkələ! – deyərdi bu mərdimazarı,  
Karvanın başında onun nə azarı?

Sağımda, solumda bir bölümük müsafir  
Dözümlü, dözümsüz piyada yol gedir.

Hanı bəs dizləri titrəyən o qoca?  
Durduğu yerdəcə büdrəyən o qoca?

Hələ heç şəhərdən çıxmamış karivan  
O, imdad umurdu hamıdan... hamıdan...

Mən onun halına alışib yanırdım,  
Özümü onuntək piyada sanırdım.

Susurdum, dururdum kənardə, neyləyim?  
İndi bəs o harda, mən harda, neyləyim?

Çevrilib baxıram: o, qalib arxada,  
Addaya bilməyir kiçik bir arxı da.

Mənimmi nər dəvə, mənimmi, ilahi!  
Hanı bəs insanın insana pənahı?

Ənəlhəq andıma mən necə inanım?  
Zirvədə özüməm, ətəkdə vicdanım.

O deyil ikiqat-ikiqat yeriyən,  
O mənəm narahat-narahat yeriyən.

Bəlkə bir sinaqmiş qızıl nar, ağ dəvə,  
Fikrimə sığmayan bu şanlı dəbdəbə! –

Məhəbbət, mərhəmət, kəramət sinağı,  
Birinci səfərdən ləyaqət sinağı...

Sınaqsız nə ömür, sınaqsız nə insan?  
Sınaqdan sınağa baş alır karivan.

Qeyri-ixtiyari əmr elədim mən:  
– Saxlayın karvanı! – dedim, – bu saat.  
Sariban diksindi eşitdiyindən,  
Əyləndi dəvələr, durdu camaat.

Boşaldı cilovbənd, boşaldı ovsar,  
Dizlərin yerindən ərşə çıxdı toz.  
Atların başını çəkdi atlılar,  
Üzbəüz dayandıq saribanla biz.

Onun çarpazlandı döşündə əli:  
– Ya Əmiri Seyyid, nə əmriniz var?  
Üzgün piyadələr gəldi irəli,  
Hamının gözündə sual, intizar.

– Nədən narahatsan, nədən nigaran?  
İxtiyar sahibi, agah elə bir.  
Nədən mükəddərsən, nədən pərişan?  
Söylə, qafiləmiz sənə müntəzir.

– Rica eləyirəm mən,ancaq rica,  
Piyada getməsin bu üzgün insan.  
Yeriyə-yeriyə can verir qoca,  
Qurtara bilmərik biz bu günahdan.

Sənin də ayağın qabar-qabardı,  
Hələ də soyumur alnının təri.  
Şairə pünhani qəzəbin vardır,  
Əzaba çevrildim səndən ötəri.

Qaldır qocanı da, qaldır dəvəyə,  
İndi qoy mən olum sizə sarıban.  
Mən yox, siz layiqsiz bu dəbdəbəyə,  
Tərpənək, ardımca gəlsin karivan.

\*\*\*

Maviliklər qeyb olub, yerlər qara, göylər qara,  
Od böcəklərdən qığılçımlar saçılmış yollara.

Gözlərim ulduzların təsnifinin heyranıdır,  
Hər bir ulduz karivanın göydəki sərbanıdır.

Məs`ulam, meyyardır addımlara hər addımım,  
Zinqirov ahənginə eyzan bərabər addımım.

Bir qulac kəndir deyil ovcumda möhkəm çəkdiyim,  
Yolların qaytanıdır ovsarla bahəm çəkdiyim!

Cərgələnmiş dağların ağırlığı ciynimdədir,  
Yeddi çinli, yeddi qatlı asiman əynimdədir.

Bəs neçin bir böylə siqlətdən əyilmir qamətim?  
Qüvvətim təng olmayırla, bir dəm pozulmur halətim?

Tərk olub getmişdi, gəlmış canımın rahatlığı!  
Canımın rahatlığı – vicdanımın rahatlığı!

Kürreyi-ərzin, cahanın cüz'idir bu karivan,  
Cüz'iyəm mən həm bu cüz'in, həm bu cüz'ə sarıban.

Saribanın qayğısı ovsar çəkənlilikdirmi tək?  
Sariban insanların eşqiylə odlansın gərək!

Əhərimənlərdən qisas alsın, həramidən xərac,  
Sındırıb tilsimləri, müşküllərə qılsın əlac.

Ta əzəldən yol sınaqdır daima insan üçün,  
Eybi yox, mən imtahansız sariban oldum bu gün.

Karivan sakitliyin qoynunda addımlar yavaş,  
Arxadan təhlükə qovmur, qarşidan gəlmir təlaş.

Asimanın qübbəsində xoş bədirlənmişdir Ay,  
İt hürür, at kişnəyir, ünvan verir karvansaray.

\*\*\*

Üzümüzə açdılar o saat dərvazəni,  
Ehtiram göstərdilər yorğun müsafirlərə.  
Karvansaray sahibi sariban bilib məni,  
Dedi: – Yoxsa karvanı udmuşdu Acıdərə?

Dedim ki: – Dərələrin acizi deyilik biz,  
Pəncəsində qoy sıxıb parçalasın dumani!  
Üfüqdədir gözümüz, Günəşdədir əlimiz,  
Həqqin nuru bəzəyir bu qafilə karvanı.

Karvansaray sahibi dolandırdı çıraqı,  
Bizi başdan-ayağa fəhmlə süzdü bir-bir.  
Saribanın belində görünçə göy qurşağı  
Mənim bərabərimdə durdu çəşqin, müntəzir:

– Ey cənabi ə`zəm,  
Ey şəxsi möhtərəm,  
Əfv eləyin məni,  
Biçarə kəmtərəm.

– Mən adı müsafir,  
Mən adicə şair.  
Sizdən nə soruşdum  
Kəmtərliyə dair?

Şair və sariban –  
Hər cümləsi insan!  
Dindir hər iksini  
Sərbəst, mehriban.

Xalissə mayəmiz,  
Aydınsa qayəmiz,  
Fərqlənməliyik bəs  
Neyçün də ayə, biz?

– Mən müti bir nökər,  
Dərban və mehtər.  
Bir pilləyə sizlə  
Layiqmiyəm məgər?

Zillətdi bu dam-daş,  
Hay-küydə itir baş,  
Asudə olaydım  
Şair kimi, ey kaş!

Qayğım və zəhmətim,  
Qayəm və niyyətim –

Burdan gəlib keçən  
Karvana xidmətim!

– Azdırımı bu iş bəs,  
Kim qədrini bilməz?  
Ey həqqə bərabər  
Xidmətkeş olan kəs!

Axtarsalar əgər –  
Şair də rəncər!  
Şair ürəklərə  
Sözlə toxum səpər.

\*\*\*

Həlqələrdə açarlar cingildədi o saat,  
Karvansaray sahibi: – Buyurun, gəlin, – dedi.  
Hücrələr ayırmışıq sizinçün rahat-rahat,  
Seçin, bəyənin, – dedi, – keçin, dincəlin, – dedi.

Bütün karvan əhlinin başına dolanaram,  
Sizin təvazonzün xətrinə, ali qonaq!  
Bu gecəni ömrümdə unudulmaz sanaram,  
Xanələrdə qəlbimi yandırram çıraq-çıraq...

## GÜNƏŞDƏ SURƏTLƏR

Xalçayla növrəqləniň hücrənin hər qarışı,  
Tacqotaz mütəkkələr düzülübdür baş-başa.  
Pərğu nazbalıncıların təsvirlənmış naxışı  
Dillənən şö'lələrdən tutulmuşdur daş-qasa.  
Bir sarıban, bir də ki, qoca müsafirlə mən  
Asudəlik içində mürgülədik bir qədər.  
Rö`yanın dumanında gəldi keçdi gözümdən  
Xəzər deyilən dəniz, Bakı deyilən şəhər.

Qələmkar dəstərxanı önumüzdə sərdilər,  
Qabların cingiltisi utandırdı bizləri.  
Yeddi cürə təamdan tamaşa göstərdilər,  
Rəngbərəng dolçalarda düzdülər şərbətləri.  
Gözümüzdən yuxunu ilim-ilim itirdik,  
Uzandı sorğu-sual, uzandı mükalimə,  
Söhbəti dolandırıb elə yerə gətirdik –  
Ürəyimi açmağa məqam düşdü əlimə.

\*\*\*

Soruşdum qocadan: – Bir eylə agah,  
Karvana qoşulmaq sənə nə vacib?  
Səfərin haradır belə, inşallah,  
Sinninə səyahət deyil münasib.

Dedi: – Ərəbçalbaş kəndinnənəm mən,  
Əlli il bənnalıq olub sənətim.

Ömrümü yaşayıb düşmüşəm əldən,  
Ürəyimdə qalib bircə niyyətim.

Müyəssər olmayıb indiyə kimi  
Mənə Altığüşə qəbri ziyarət.  
Onunçün dağıdırdaşlar əlimi,  
Cibim də görməyi xeyir-bərəkət.

İldə bir bəhanə, ildə bir səbəb –  
Məni ziyarətdən ləngitdi şeytan,  
Allah bəndəsinə etməzmi qəzəb  
Bəndə üz döndərsə onun yolundan?

Yeganə günahım bu isə əgər,  
Neçin asi olum bu vaxtında mən?  
“Boynuna ziyarət gəlsə, – deyirlər –  
Getməsən, borclusən qiyamətəcən!”

– Bəs piyada neçin, piyada, baba!  
Uzun-uzun yollar üzər ki, səni.  
Bu boyda mahalda, bu el-obada  
Bir əlindən tutan olmadı yə`ni?

– Ay oğul, demə ki, tavansızam mən,  
Elə fikirləşmə unludur üstüm.  
Ölüvay yabıya gümansızam mən,  
Piyada getməkdə ayrıdı qəsdim.

Piyada ziyarət yeddiqat savab,  
Qəbuldur mənzilə çatmasam da, bil.  
Çəkdiyim əziyyət, dözdüyüm əzab  
Allah dərgahında əvəzsiz deyil.

Bu Məkkə yolları – qadalı yollar  
Sümüklərlə dolu qarışbaqaris.  
Susuz səhralarda qovrulan zəvvar  
Qırıla-qırıla mənzilə çatmış.

Paxilliq edirəm o şəhidlərə,  
Sən bir ölümə bax, qismətə bir bax!  
Mübarək ruhları qonmuş o yerə  
Bütün dirilərin özündən qabaq.

Oğul, mənim kimi sən qafil olma!  
Gözləmə qocalıq qapını kəssin.  
Ömrü axşam edib bu vaxta qalma,  
Ziyarətgahlara şövqün tələssin.

– Ali müqəddəsi müqəddəslərin  
Özü burda ikən tələsim hara?  
Yoxmu indiyədək ondan xəbərin,  
O, meydan oxuyur mə'bədgahlara.

Vəhmlə boylandı ətrafa qoca,  
Qorxunc piçiltıyla söylədi: – Göstər!  
Ən ali müqəddəs burdadır? Necə?  
Yandırıdı üzümü alovlu gözlər.

O bir mənə baxdı, bir saribana,  
Bəs kimdi hücrədə dördüncü adam?  
Mən onun özünü göstərdim ona:  
– Ən ali müqəddəs sənsən, ay atam!

Qapadı ağızımı, örtdü üzümü  
Onun mişar kimi diş-diş əlləri.  
Gecəli-gündüzlü, illər uzunu  
Bənnanın daş-kəsək didmiş əlləri.

– Sus, – dedi, – cəhənnəm namizədi, sus!  
 Qurğuşun tökülsün qulaqlarına.  
 Sən nə danışırsan, şeytani-mənhus!  
 “Mişar” şırıım çəkdi dodaqlarına.

Dedim: – Ümman olsa kinin, qəzəbin,  
 Dözərəm sahildə qayalar kimi.  
 Əgər tufan olsa sənin qəzəbin,  
 Goyə sovrulmaram tayalar kimi.

Sən yaranmamışan təxribat üçün,  
 Torpaq böyütməyib ziyankar səni.  
 Özündən xəbərsiz ucaldıb hər gün  
 İmarətlər səni, saraylar səni.

Nəyə inanırsan, inamında qal,  
 Toxuna bilmərəm əqidənə mən.  
 Ziyarət eşqiyılə yollarda qaral,  
 İstə mətləbini qara həcərdən.

Axsın göz yaşların daşın səthinə,  
 Orda çox çırpınıb ümidlə insan.  
 Soruş kimlər çatıb orda əhdinə?  
 Heç olub, puç olub nə qədər güman!

Sənə cavab verər donuq öpüslər,  
 Ehkam möhürüylə möhürlənib daş.  
 Həsrətli öpüslər, yanıq öpüslər...  
 Ehkam möhürləri qırılaydı kaş!

Hərlən, qara daşı öp dönə-dönə,  
 Artsın “möhürlərin” biri də, nə qəm.  
 Mən isə, ay babam, baş əyib sənə  
 İsləqli qəlbini öpür... öpürəm.

Söylə heç özündən varmı xəbərin,  
Özün görmüsənmi özünü barı?  
Axı, damar-damar dəmir əllərin  
Ucaldıb müqəddəs mə'bədgahları.

Ömür kitabını yaxşı varaqla,  
Dünyanı bəzəyib onun hər anı.  
İndi istəyirsən ağzımı bağla,  
Mən Allah bilirəm səntək insanı.

Qoca süzdü məni başdan-ayağa,  
Sildi gözlərini, süzdü dübarə.  
Bərabər tuturlar onu Allaha!  
Məəttəl qalmışdı deyilənlərə.

Dedi: – Heç bilirsən nə danışırsan?  
Dedim: – Bu inamım, qənaətimdir.  
Dedi: – Qənaətin qan qoxuyur, qan.  
Dedim: – İnsan eşqi cəsarətimdir.

Dedi: – Sıxar bizi indi dörd divar.  
Dedim: – Ayaq tutub yerisə əgər.  
Dedi: – Çox görmüşdüm kafər adamlar...  
Dedim: – Mən Allaham! Allahmı kafər?

Qoca elə güldü, elə güldü ki,  
Qablar cingildədi qəhqəhəsindən.  
Qoca elə bildi, elə bildi ki,  
Farağat durmayan bir dəliyəm mən.

Baxdı gözlərimin içində xeyli,  
Görsün naqışlıkdən varmı əlamət.

Havada nəyisə qovladı əli,  
Əsdi dodaqları: – Şeytana lə`nət!

Bəli, mən də dedim: – Lə`nət şeytana!  
Yurdundan-yuvandan qoparır səni.  
Elə gözübağlı təslimsən ona,  
Sürüyüb ardiyca aparır səni.

Usta, qoşulduğun bu karvan ki, var  
Ziyarət karvanı deyildir axı,  
Onun çatdığı yer Dərbənd qapıları –  
Sonuncu nöqtəsi atəşgah, Bakı.

Dedi: – Bütün dünya karvan yoludur,  
Sonsuzdur, açıqdır gəlib gedənçin.  
Bakıdan o yana karvan doludur...  
Olmaz, gözləyərəm bir gün, iki gün.

Orda – Xəlfədamı kəndində bizim  
Əbdülsəlim adlı əmoğlumuz var.  
Çıxar pişvazına hər ikimizin,  
Ehtiram göstərər, göz üstə saxlar.

Duruxdum bu adı eşidən kimi:  
– Hansı Əbdülsəlim, o şe`r oxuyan?  
Həyəcan büründü mənim qəlbimi,  
Namə aparıram ona Şirvandan,  
Mövlanə Məhyəddin, Fəzlullah atam  
Salam göndəriblər, o şəxsə salam.

Dedi: – Tanımiram kimdi Fəzlullah,  
“Mövlanə Məhyəddin!” eşitməmişəm.

Mənimlə yoldasdır bir təzə "Allah"..."  
Gəlsin tamaşaya qoy bütün aləm.

İstehza elədi mənə ixtiyar,  
Fəqət bu istehza gücsüzdü necə.  
Mən "Ənəlhəq" dedim qəlbimdə vüqar,  
Nəhəng palıd kimi qanrıldı qoca.

Dərələr səsləndi uğultularla,  
Azacıq ağardı gecənin rəngi...  
Üfüqdən boylandı insan vüqarla,  
Başında ilk fəcrin əlvan çələngi.

Yerin də, göyün də sirri bu zaman  
Nurlu simasında oxundu onun.  
Ucaldı, ucaldı, ucaldı insan,  
Əlləri günəşə toxundu onun.

O, qoca bənnaya çevrildi, bir bax!  
Sarıban şəklində göründü gözə.  
Sonra özüm oldum üfüqdə agah,  
Vəhdət əksimizlə durduq üz-üzə.

Günəşdən kərpiclər kəsilir çin-çin,  
Günəşin odunda bişir, qızarır.  
Günəşdə ucalan imarətlərin  
Tağında bənnanın adı yazılır.

Günəşin başına cahan dolanır,  
Yox, yox bu dövriyyə qırılmır bir an.  
Günəşin başına karvan dolanır,  
Şəfəqlərdən hörüb ovsarı sarban.

Bir şair ucalır Günəşlə birgə,  
 Bir insan mənliyi, insan qüruru!  
 Günəşin özünə od verib bəlkə,  
 Sözünün atəşi, gözünün nuru.

“Ay ilə günəş yüzün heyranıdır,  
 Müşk ilə ənbər saçın tərxanıdır.  
 Cün Nəsimi aləmin sultanıdır,  
 Dövr anın, dövran anın dövranıdır”.

Günəş güzgüsündə bərq vurdu üzlər,  
 Bir bənna, bir şair, bir də sariban.  
 Peyğəmbər me`raca çıxsayıdı əgər  
 Səmtini Günəşə salardı, inan...

\*\*\*

Bizi yola saldılar misilsiz ehtiramla.  
 Ayrılıq təəssüfü... kövrək xeyir-dualar...  
 Karivan köks ötürüb rəvan oldu aramla  
 Mən yenə ağ dəvənin belində tutdum qərar.

Təlqinlə qıra bildim bənnanın inadını,  
 Piyada getmək üçün sə`y etdişə hər necə.  
 Karvansaray sahibi bəxş etdi öz atını,  
 Üzəngini basdılar, yəhərə qalxdı qoca.

Sariban da əlini qaldırmadı səmayə,  
 Şamaxıdan çıxanda Allahmı verdi izin?  
 Cavabsız xitabətin nə mə`nası, xudaya?  
 İxtiyarı bizdəydi bizim qafiləmizin...

## HƏNDƏVƏR

Gecəni gündüzə qatdıq, yeridik,  
Qaldılar arxada karvansaralar.  
Dəvə üstündə də yatdıq, yeridik,  
Nə uzaqmiş Bakı – tufanlı diyar.

Bir düzəngaha yetişdik, aman!  
Yox yaşılıqdan əlamət burda.  
Bu yer adlansa da küllən Şirvan,  
Çox amansızdı təbiət burda.

Torpağın keşkəsi gah-gah ağarır  
Qarada ağ yamağın görkəmitək.  
Göz tutur, iz itirir, toz qoparır  
Azacıq öylə ki, tərpəndi külək.

Yerə sinmiş elə bil boz təpələr,  
Sanki qartal görüb çanaqlı bağa,  
Üzə durmuş elə bil boz dəvələr...  
Can atır kəhrizə, yaxud bulağ?

Az qalıbdır daha mənzil başına,  
Az qalan yol uzanır əksinə hey.  
Bənzərik taqəti getmiş qoşuna,  
Dolanır dildə şikayət və giley!..

Qoşunun taleyi sərkərdədədir,  
Mənə sərkərdəliyin vəhiyi gəlib.  
Belə çılgınlığımın sırrı nədir?  
Hövsələm yolla bərabər gödəlib.

Havadan dadlı şoran ətri yağır,  
Deyəsən, gəldi boğuq dalğa səsi.  
Bir sərinliklə axır, qəlbə axır  
Dənizin uyğuş verən rayihəsi.

Bürüyür karvanı bir nəmlı sükut,  
Həm çökür ağ dəvənin gözlərinə.  
Qarışır ağ buluda qarə bulud,  
Baxıram Abışoran göylərinə.

Duz-çörək ətri yağır göylərdən,  
Duz-çörək ətri yağır torpaqdan.  
Açıq ağuşunu hər yerdə vətən,  
Öpür övladını fəxr ilə hər an.

Gün qürub içrədi... aləm alışır,  
Eyzən oddur Bakının həndəvəri.  
Könlümün tellərində qəm alışır,  
Kövrələnlər duyar bu hissləri.

Bakıdır! Şükr eləyir görcək hamı,  
Yastı evlər bürünüb tüstülərə.  
Bakının kəndidi bu Xəlfədamı,  
Girməyibdir hələ karvan şəhərə.

İztirabımla sevincim qarışıb –  
Sona çatdırğığım ilk yoldu bu yol.

Başım üstündə qaranlıq qarışıb  
Qəlbimin, ümmidimin şö'ləsi bol.  
Bu məqamda qoca bənna ilə mən –  
İkimiz ayrılırıq qafilədən.

## CAVİDANNAMƏ

Gedirik bənnayla biz yavaş-yavaş,  
Torpağa nabələd basıram qədəm.  
Kənd hər yerdə kənddir – qaraldımı qas,  
Əl-ayaq, səs-səmir kəsilir o dəm.

Əncir ağacları görünür tək-tək,  
Havada iydənin həzin ətri var.  
Qapılar üstündə şö'lə çəkərək  
Yanır hisli-hisli asma çıraqlar.

Yastıdır bu yerdə evlərin damı,  
Döngələr, dalanlar şaxələnibdir.  
Çadraya bürünüb Xəlifədamı,  
Çadraya un kimi toz ələnibdir.

Qoca taqqıldatdı bir dərvazəni,  
Zəncir cingildədi, it quduz oldu.  
Qoca irəliyə ötürdü məni,  
Cəftə şaqqıltısı sorğusuz oldu.

\*\*\*

Ucaboylu bir kişiydi Əbdülsəlim,  
Əvvəl-əvvəl o, bənnayla qucaqlaşdı.

Sonra məni salamladı həlim-həlim,  
Baş endirdi: – Gelişiniz, – dedi – xoşdu!

Dedim: – Sizə Fəzlullahdan salamım var,  
Bu ünvanı o veribdir nişan mənə.  
Ürəyimdə elə böyük məramım var,  
Ümidvaram olarsınız həyan mənə.

Elə bil ki, işaretydi bu kəlmələr,  
Məndən ötrü ən mö`təbər zəmanətdi.  
Əbdülsəlim ahəstəcə dedi: – Yetər!  
Fəzlullahdan bircə salam kifayətdir.

\*\*\*

Mütəkkələr, döşəklər  
Divar boyu düzüldü.  
Yolların yorğunluğu  
Canımızdan süzüldü.  
Kasibin olduğundan  
Yedik-içdik müxtəsər.  
Qovuşdurmaq istədi  
Kirpiyimi mürgülər.  
Qoca yatır, qocaya  
Yaraşar da uyumaq,  
Ocaq daşları kimi  
İlqlaşıb soyumaq.  
Yanar insan, yanıq daş!  
Lə`nət müqayisəmə!  
Fəzlullah eşitsəydi  
Batardı dərdə, qəmə.

\*\*\*

Dənizin səsi gəlir...  
 Onun neçə yaşı var?  
 Təzə, köhnə dalğanı  
 Necə ayırmaq olar?  
 Ömür bir əbədiyyət,  
 Axır sonsuz sabaha.  
 Ənəlhəq! Allah mənəm –  
 Hüdud yoxdur Allaha...  
 Sinəmdən qopan ahi  
 Eşitdi Əbdülsəlim,  
 Sən də eşitdinmi, de,  
 Ey müqəddəs müəllim?  
 Ev sahibi söylədi:  
 – Bilirəm məramını,  
 Nəimi təlqinindən  
 Doğan arzu-kamını.  
 Nurludur, uğurludur  
 Hürufi təriqəti.  
 Bu yolun yolcuları  
 Axtarır həqiqəti  
 Axtarır inam ilə,  
 Axtarır inad ilə.  
 Simurqda, Səməndərdə  
 Olmayan qanad ilə,  
 Kəşf edir həqiqəti  
 Əvvəl özü-özündə.  
 Mə`na verir aləmə  
 Adı insan sözündə,  
 İnsan zəkasındadır  
 Yerin-göyün vəhdəti,  
 İnsan dühasındadır  
 Bəşər əbədiyyəti.

\*\*\*

Bax, bu yorğun qocanın  
Yox özündən xəbəri.  
Bu nöqtə düşündürür  
Bütün hürufiləri.  
Bir kitab verim, oxu!  
Nəimidən yadigar.  
Qaçar gözündən yuxu  
Çevrildikcə varaqlar,  
Adı "Cavidannamə" –  
Əbədiyyət nəğməsi.  
Atəşdir hər ehkama  
Əvvəl-axır cümləsi.  
İqrar edir: köhnəlib  
Şəriəti İslamin,  
Doğru təriqət deyil  
Təriqəti İslamin.  
Lüzum yox, ehtiyac yox  
Uzun-uzun ərzimə.  
Bu kitabın eşqiylə  
Dolanardım ərzi mən –  
Olmasaydı bu külfət,  
Olmasaydı uşaqlar.  
Uşaqlar – həm qol-qanad,  
Həm də, həm də ki, cidar.

\*\*\*

Körpə səsi gəldi divar dalından,  
Ana laylasına büründü qəlbim.

Mən ev sahibinə söylədim bu an:

– Gecən xeyrə qalsın, get, Əbdülsəlim!

Xoruldayır qoca... ağlayır uşaq...  
 Hardadır sərhəddi əbədiyyətin?  
 “Cavidannamə”ni varaqlayaraq  
 Bir sual verirəm, cavabı çətin.

Bu necə kitabdır? Səhifələri  
 Artır, saysızlaşır vərəqlədikcə.  
 Fikirlər gətirib gəlir səhəri,  
 Fikirlər nurunda əriyir gecə.

İnsan şəxsiyyəti, insan dühası,  
 Bəli, bu kitabın şah surətidir.  
 Bütün kainatın abi-havası  
 “Cavidannamə”nin təravətidir.

Ona əksi düşüb göy qurşağının,  
 Onda sıralanıb əlvan buludlar.  
 Kiçik cillə ilə bahar çağının  
 Onda qırılmayan bir vəhdəti var.

Dəryaya tökülən yağış deyil o,  
 Səhralar möhtacdır hər giləsinə.  
 Qiymətdir! Şidirğι alqış deyil o,  
 Qiymətdir e`tiqad qafiləsinə.

Qocanın gör necə əsir dodağı  
 Qucur Qara daşı rö'yada, inan.  
 Belə ehtirasla öpür torpağı  
 Sahilsiz yaşaya bilməyən ümman.

“Gər münkir inanmaz həqqə,  
Eyb etməz anı, fariq ol!  
Şol mənidən kim münkirin  
Daim işi inkar imiş.

Nəzmi Nəsiminin yəqin  
Allahi nurun şərhidir.  
Ol nuru hər kim bilmədi,  
Həqdən nəsibi nar imiş”.

## EHKAMÇI

Od aldı dan yeri, yandı üfüqlər,  
Od suya, su oda qarışır demə!  
Dənizi gözümlə gördüm bu səhər,  
Dəniz asimanla qovuşur demə!

Nağıl güzgүyə bax, təmiz, tərtəmiz,  
Nə cür əndazədə tutubdur qərar!  
Əgər istəsəniz, əgər bilsəniz  
Anadır, torpaqdır bu sonsuz sular.

Dənizdən boylanır mazqallar, bürclər:  
Qala divarları sudaydımı ya?  
Dənizdən boylanır elə bil şəhər  
Azacıq kənardan baxsan Bakıya.

Kəmərbənd sahildə məş`əllər yanır,  
Səma boyasında seçilmir alov.  
Bakı odda çımir, odda daranır,  
Azalmır, gödəlmir, kiçilmir alov.

Bakının böyrüdüür Xəlifədamı,  
Qaladan aralı, hündür təpədə.  
Burdan aydın görür hər şeyi hamı –  
Ovuc içindədir xırda ləpə də.

Əbdülsəlim bələdçilik etdi mənə,  
Qərarını pozmayırdı, səbri çoxdu.  
Sual verdim, xəbər aldım dönə-dönə,  
Heyrətimin, marağının sonu yoxdu.

Bir cüt çatma tağ içində dərvazələr!  
Tağlar nəhəng cəngavərin qaşlarıtək.  
Bu qapılar həmlələri batıl edər  
Babək ilə Cavanşirin ləşkəritək.

\*\*\*

Bu zərgər,  
Bu misgər,  
Bu sərraf,  
Bu sərrac,  
Bu əllaf,  
Bu bəzzaz,  
Bu aşbaz –  
Məhəllələr, məhəllələr...  
Şamaxının mühitinə  
Eynən, eynən necə bənzər...

Fəqət bu nə? Bu nə böyük bir ehtışam!  
Nisbətində qarışqatək görünürəm.  
Dolaq-dolaq açılaraq düşür calmam,  
Boylandıqca heyrətlərə bürünürəm.

Qız qalası! Əsrlərdən-əsrlərə  
Nişanədir, yadigardır, əmanətdir.  
Tufan ruhlu, od ürəkli bu şəhərə  
Şərafətdir, şərafətdir, şərafətdir!

Yumurtanın sarısıyla yoğrulubdur gili onun,  
Dalğa qıran, tufan yoran əzmindədir beli onun,  
Sözü çoxdur, söyləməkçin ləpələrdir dili onun.

İnanıram yumurtanın sarısına,  
İnanıram gözün ağı, qarasına.  
İnanıram şövqü getmiş bəbəklərə,  
İnanıram qızıl qana, leysan tərə.

Böyük zəhmət, böyük zillət, böyük qurban!  
Bu məqamda Allahlığa varır insan.  
O, yüksəlir öz səbri, öz dözümüylə,  
Hörgülərin dövrə-dövrə düzümüylə.

Ucaldığı pillələrlə ucalır o,  
Məsləkindən, mənliyindən güc alır o.

Bir şəxs gəlib yaxınlaşdı bu dəm mənə,  
Hirslə dedi: – Sözlərini eşidirdim.  
Me'marını gəl göstərim onun sənə.  
Allah tikib bu qalanı? Nə dedin? Kim?

Sağ əlinin arxasını çırpdı daşa,  
Oynaqlardan dəri qopdu başdan-başa.  
– Açı gözünü, bax gör burda nə qazılıb,  
Elmin yoxsa, mən oxuyum nə yazılıb:  
Məs'ud İbn Davud, yə`ni Davud oğlu:  
Allah oldu bu?

Allah bizə daşyonandır? Kərpic kəsəndir?  
Bilməmişik... Allah olmaq əcəb asandır.

Cəzasın da verən yoxdur bunun, kişi!  
Baş tapmiram bu fikiri, bu vərdişi  
Kim gətirib bu obaya-elə salıb?  
Özünü də, Allahı da ələ salıb?

Əbdülsəlim dillənəndə dedi: – Sən heç  
Səni çoxdan tanıyıram, üstündən keç.  
Sən qəvvalsan – rəvan şe`r oxuyansan –  
Ya özünün, ya özgənin – toxuyansan.

Mən qəvvalın əvəzində verdim cavab:  
– Cənab!  
Rəvan şe`r oxumaq bəs həqarətmi?  
Qəbahətmi?  
Cinayətdir şe`r oxumaq bizövq üçün,  
İllah, illah bifəhm üçün, bişövq üçün.  
Bu qalanın nəqşəsini me`mar çəkib,  
Daşlarını bənnə yonub birər-birər.  
Neçə ana, neçə bacı qübar çəkib  
Göynəyəndə qabar əllər, çapıq dizlər.  
Neçin sənin nəzərində mücərrəddir Allah, cənab?  
Allah qurub-yaradandır, vallah, cənab!  
Qur`an yazır: şəriksizdir Rəbbül-aləm,  
Qur`anın bu ehkamına mən şərikəm.  
Sənin kimi ortaqları neynir Allah?  
Sənin kimi şəriklərdən həzər, uzaq!  
“Hər bihünər, insafı yox, uş mənsəbi tutdu,  
Sahib hünərə mənsəbu vadər bulunmaz.  
Hər kişidə bir cübbəvü dəstar olur, amma,  
Min başda biri layiqi dəstar bulunmaz.  
Zirq ilə riya iştə kasad eylədi fəzli,  
Elm əhlinə bir rövnəqi bazar bulunmaz”.

Bu qalalar, bu məscidlər, bu saraylar  
Sümüklərin üzərində tutub qərar.  
Adam olub, dırnağına daş dəyməyib,  
Pambıq yükü altında da bel əyməyib;  
Şərik çıxıb əzabkeşlər qismətinə,  
Ərənlərin qan bahalı şöhrətinə...  
Buyur, mizan-tərəzini ortaya çək,  
Bərabərlik necə olur, göstər görək!  
Göstər mənə bu ölçünü, bu me'yarı,  
Çatmaz buna hər vücudun iqtidarı.  
Kolgə kimi sürünrək getdi cənab,  
Hədəvari bir işarə etdi cənab...

## BALIQÇI NƏĞMƏLƏRİ

Mən cahana sığmazam – bəh-bəh, iddiaya bax!  
Sonra da əynimdəki üç arşın əbaya bax!  
Cahanın bir küncünə sığışış cahan dəniz,  
Tufan toxunmayınca sakit dayanan dəniz.

Zümrüd sular boyanır üfüqlərin alına,  
Ümman dərinlik verir insanın kamalına.  
Görürəm, ənginliyi gözümə sığan deyil,  
Görürəm, zənginliyi sözümə sığan deyil.

Hekayəti, dastanı, söhbəti çoxdur onun,  
Səxavəti naminə minnəti yoxdur onun.  
Təvazö də ondadır, qasırğalar da onda,  
Qırçın-qırçın ləpələr, dağ dalğalar da onda.

Dəniz sınaq meydanı igidlərin, ərlərin,  
Bir amansız düşmanı bütün ağciyərlərin.  
Ümmanın azadlığı əsarətə salınmaz,  
Duzlu dodaqlarından nəğmələri alınmaz.

Dənizin iradəsi təslim deyil heç kimə,  
Dərya! Xasiyyətindən zərrə bəxş et qəlbimə.  
Qalanın dövrəsində suların rəqsi gözəl,  
Suların güzgüsündə qalanın əksi gözəl.

\*\*\*

Balıq ətirli hava,  
Yosun ətirli külək  
Dənizi ovuc-ovuc  
Sinəmə ciləyərək  
Sərinlədir canımı,  
Qaynar həyəcanımı.

Yelkən gəmiləri böyür-böyürə,  
Uğurlu küləyin intizarında  
Al-əlvan qayıqlar cürəbəcürə...  
Gizlənpaç oynayır, atlır-düşür  
Yüklü nəhənglərin aralarında...

Sahil sularında şütümək asan,  
Tufanlar döşünə dayanmaq çətin.  
Ey siqlətli insan, ey güclü insan,  
Dərinlər... dərinlər olsun qismətin.

Fikrimi cəlb elədi balıqçı nəğmələri,  
Əbdülsəlim söylədi: – İmadəddin, gəl bəri.  
Çoban – dağın sultani, balıqçı – göy ümmanın,  
Evdə çatmaz əcəli balıqçının, çobanın...

\*\*\*

Çarıqların içində bişmişdi ayaqlarım,  
Olmuşdu kündə-kündə, şişmişdi ayaqlarım,  
Həm torpağın üstünə ahəstə basdim qədəm,  
Elə bil uşaq kimi ayaq açıb gəzirəm.

Çinqıl cırmaqlarından gizildədi dabanım,  
Cəllad bıçaqlarından uf demədi bu canım...  
Balıqçı nəgmələri həm kədərli, həm də şad,  
Qağayılarla birgə sahildə açır qanad.  
Gah eşidilməz olur, dərinliklərdə itir,  
Gah gəlir lap yaxından, kəlməbəkəlmə yetir:

Səbrim üzülmüş, balıq!  
Tez ol, tora düş, balıq!  
Qulaqları sədəfli,  
Pulları gümüş balıq.

Dost dəniz, düşman dəniz!  
Ay yaxşı, yaman dəniz!  
Qismətimi aşkar et,  
Qoyma nigaran, dəniz!

Dalğaların halayı  
Qoy gətirsin şahmayı.  
Özümə lazımlı deyil,  
Yar payıdır, yar payı.

Külək açdı qanadı,  
Göydə şəfəq qanadı.  
İntizar könlüm kimi  
Sular şana-şanadı.

Torumuz göz-göz bizim,  
Ürəyimiz düz bizim.  
Vəfamızı indi yox,  
Fırtınada gəz bizim.

\*\*\*

Tunc bədənli, gülər üzlü balıqçılar,  
 Cavan-qoca, dadlı-duzlu balıqçılar.  
 Bu sadələr, bu adilər,  
 Bu böyüklər, bu alilər  
 Nəğməsini dayandırdı bizi görcək,  
 Salamlashaşdıq neçə ilin sirdaşıtək.  
 Dedilər: – Qədəminiz mübarək, inşaallah!  
 Nə yaxşı kişilərlə görüşdük sabah-sabah.  
 Burda Əbdülsəlimi tanıdı xeyli adam:  
 – Xoş gördük, usta qəvval, xoş gəlibsziz, çox  
 şadam.

Mən də təqdim edildim yerimlə, yatağımla,  
 Şair sövdalarımla, Şamaxı torpağımla.  
 Qoca balıqçı mənim boynumu qucaqladı,  
 Dövrəmizdə məhəbbət ümmanları çağladı.  
 – Şamaxı da sənindir, Bakı da sənin, oğlum!  
 Şirvan hündüdlarına sığışdırı bizim diyar,  
 Babadağ da, Xəzər də sənin vətənin, oğlum!  
 Ana torpağıımızdır hələ çox-çox uzaqlar...  
 İndicə tor çıxacaq dotələbik, dotələb,  
 Balıqçı bayramına əcəb gəlmisən, əcəb.  
 Nola ilişməyəydi nə yosun, nə daş tora,  
 Qızıl balıq düşəydi bəxtinə, ey kaş tora.  
 Dənizin ətəyindən sanki tutub çəkdilər,  
 Bu ümman ürəklilər, pəhləvan biləklilər,  
 Halə qurub, üz-üzə dayandı balıqçılar,  
 Dalğalarla diz-dizə dayandı balıqçılar.  
 İplər əlləri kəsdi, əllər qızıl qan oldu,  
 Suların ağ qotazı boyandı, əlvan oldu.  
 “Ya Allah!” nidaları döndü əks-sədaya,  
 Haray saldı sahilə, haray saldı dəryaya.

“Allah!” deyib sidq ilə hayqırdı balıqçılar,  
 Öz-özünü köməyə çağırıldı balıqçılar.  
 Balıqlar diri-dirisi torpağa bələndilər,  
 Balıqlar çırpınırdı, balıqçılar şəndilər.

Saç-saqqaldan sözüldən dəniz suyumu, tərmisi?  
 Adam bundan da artıq halal çörək yeyərmi?  
 Bir tonqal çatdilar ki, nə deyim, nə danışım,  
 Uzaq hənirtisindən az qaldım ki, alışım.  
 Qızıl balıq köz üstə qızardı, xinalandı,  
 Tikələrin ləzizi qonaqçın sonalandı...  
 Saxsı piyalələrdə ovdan suyu qar kimi,  
 Hərçənd ki, dadlı deyil bizim bulaqlar kimi...  
 Baxdım bu insanlara, ürəyimdə iftixar,  
 Təriqət başa düşmür, “Ənəlhəq” bilmir onlar.  
 Bilmir Nəimi kimdir, nədir “Cavidannamə”.  
 Bilmir ki, bağlanmışsam mən də hansı məramə.  
 Fəqət onların ömrü, onların kəsbkarı  
 Güzgütək eks etdirir ən böyük məramamları.  
 Nə moizə oxuyum, nə söz güləşdirim mən?  
 Onlar ki, xəbər verir onsuz da ürəyimdən.  
 Bir vəhdətdə səslənir dalğalarla duyğular,  
 Hər balıqçı qəlbində bir sahilsiz dəniz var.  
 İnsan təbiətdədir... Təbiət insandadır,  
 Təbiət sinamaqda... İnsan imtahandadır.  
 Yerdə insan əməli, göydə insan diləyi...  
 Vulkanları qaynadır odlu insan ürəyi.  
 “Nişanı kimsə verməz gərçi səndən,  
 Yeri-göy dopdolu külli nişansan.  
 Necə gizli deyim məndən səni kim,  
 Nəyə kim baxıram, onda əyansan.  
 Həqiqət vəhiyi-mütləqdir bu sözlər,  
 Bu sözü bil ki, ondan tərcümənsan”.

Axşam yaxınlaşırdı, yubanmadıq özümüz,  
Səssizləşən sahildə qaldı ayaq izimiz.  
Balıqçı nəğmələri həzin-həzin gəlirdi,  
Pozulmaz pərdələrlə enirdi, yüksəlirdi:  
Bu külək nə küləkdir?  
Yelkəni didəcəkdir.  
Allaha bax, Allaha,  
Anam-bacım kövrəkdir.

## ATƏŞPƏRƏST

Axırıncı şəfəq... əvvəlinci şər...  
Bir zolaq qızartı... bir aləm qara...  
Döyüş meydanına çevrildi göylər,  
Boz bulud əl çaldı qaranlıqlara.

Hürmüzdü qızartı, Əhriməndi şər,  
Bu vuruş daima bizə gərəkdir.  
Şərin ağusunu dadmayan bəşər  
Sübħün şərbətini içməyəcəkdir.

Bakı Şamaxıdan seçilmir bu dəm,  
Yenə azan səsi, yenə minacat.  
Elə bil təzədən canlanır aləm,  
Yox, bazar-dükandan dönür camaat.

Dəniz qapıları, çöl qapıları  
Caranqacaranqla bağlanır əl`an.  
Şəst ilə oynadıb bir kut açarı  
Xəbərdar eləyir dərbanı dərban.

Dörd dövrə xəndəklər ağızınacaq su.  
Körpülər, keçidlər yığılır bütün.  
Bu sayaq bağlanır şəhərin yolu  
Ehtimallar üçün, xətalar üçün...

Məş`əllər, çıraqlar, cürbəcür odlar...  
Odunsuz, ocaqsız mavi şö'lələr...  
Elə ki, azacıq tərpəndi rüzgar  
Alov dənizində üzəcək şəhər.

Demə, zülmət olub qədimlər Bakı,  
Özüylə doğulub günəşi onun.  
İstəsə dünyaya od verər Bakı,  
Ərzi satın alar atəşि onun...

Bir məscid meydanı... dayanırıq biz,  
Odunsuz, tüstüsüz bir tonqal yanır.  
Yamyasıl alovda qalır gözümüz,  
Adamlar bu odu müqəddəs sanır.

Burda addımbaşı atəşdi torpaq...  
Sönmür yaşıl alov tufanda belə.  
Mö`cüzəli ocaq, sehrli ocaq,  
Ziyarət edirlər onu sidq ilə.

Fəqət göz qoyuram bir nəfərə mən,  
Gələnə, gedənə məhəl qoymayırlar.  
Elə bil bağlanıb oda ürəkdən,  
Elə bil alovu içir, doymayırlar...

Dedim: – Əbdülsəlim, bu nə həvəsdir?  
Bu necə qəribə pərvanəlikdir?  
Söylədi: – Bu kişi atəşpərəstdir –  
Bu da özgə cürə mərdanəlikdir.

Bir zaman hökm edən bu e`tiqadın  
Şöhrəti dünyani tutmuşdu tamam.

Kökünə od vurdu Qur'an bu odun,  
Külünü heçliyə sovurdu İslam.

Dedim: – Atəşlərə sədaqətini  
Əgər pozmayıbsa, cəsurdu bu şəxs,  
Zərdüşt babamızın nur surətini  
Üzündə görürəm, məğrurdu bu şəxs.

Uzaq alovların ilahiyyəti  
Yenə insanların ürəyində var.  
Onlar, bax, beləcə, guya xəlvəti  
Odların başına dönər, dolanar.

Əllərim döşümdə, ona baş əydim:  
– Səlamül əleyküm, əhli e'tiqad!  
Bunu təkrar etdi həm Əbdülsəlim,  
Sanki atəşpərəst açdı qol-qanad:

– Mən atəşin aludəsi,  
Amalım atəşdir, – dedi.  
Atəşdədir hər qismətim,  
İqbalım atəşdir, – dedi.

Əyyamidən-əyyamədək  
Oddan keçib nəslim mənim.  
Oddan törənmışdır, bəli,  
Zatım mənim, əslim mənim.

Oddur cahanın kövhəri,  
Oddur hüceyrəm birbəbir!  
Nəğməmdir atəş telləri,  
Qəhr etməyə zülmət gəzir.

Zənn etməyin divanəyəm,  
 Zatən gülüncəm bir belə.  
 Tonqallar ətrafında mən  
 Dövr eylərəm bir fəhm ilə.

Hər dərdimi, əsrarımı  
 Bölləm qızıl odlarla mən.  
 Qallam qızıl odlarla mən,  
 Ölləm qızıl odlarla mən.

Pünhan dururkən ayinim,  
 Faş etməyin pünhanımı!  
 Arif bilib mən sizləri  
 Gizlətmədim vicdanımı.

Dedim ki: – Şəriət qalsın bir yana,  
 Onsuz da ağlıma siğışmir bu iş.  
 Axı, nə gətirib gəlib insana  
 Tüstü boğa-boğa oda sitayış?

Hər şeyə mümkündü e`tiqad etmək,  
 O doğur fikirlər axtarışından.  
 İndi də dəbdədir büt icad etmək –  
 İnək müqəddəsdir, Allahdır ilan.

Dərmana çevrilir ilan zəhəri,  
 Kimin əllərilə? Ancaq insanın!  
 İnək əmizdirir südəmərləri,  
 Kimin əllərilə? Ancaq insanın!

De, kimdir müqəddəs, nədir ilahi?  
 Necədir nisbəti kim ilə nəyin?

İlandan, inəkdən olar Allahi,  
İqtidar sahibi Əqlin, Ürəyin?

Çəkmə barmağını alovdan bir an,  
Hünərin varsa da ciziltiya döz!  
Səməndər quşunu uydurub insan,  
Bir inam nöqtəsi axtarıraq biz.

Odu yandıraram, söndürərəm də,  
Od gül də bitirər, kül də gətirər.  
Ərzi cəhənnəmə döndərərəm də,  
Cənnətə çevirrəm istəsəm əgər.

Çəkmə ciyərinə qurumu, hisi!  
Oddan qarışqa da törənməz, baba!  
İnsandır aləmin xası, xalisi,  
Heç şey əvəzini verəmməz, baba!

Özünsən alışan, özünsən yanan,  
İlahi zərrələr ürəkdən qopar.  
Get, əhli-əyalın qalib nigaran...  
Get, uşaqlarına bir ruzu apar...

Kimsən, nəkarəsən, sənətin, peşən?  
E`tiqada görə verilməz çörək...  
Dedi: – Gəmilərə yük vuranam mən,  
Açıllam, bükülləm körpüdə yaytək.

Bir dəfə ayağım büdrədi, aşdım,  
Belimdən dənizə sürüşdü taylor.  
Mən adam deyildim, dəmirdim, daşdım...  
Təpiklədi tacir, söyüdə sahibkar.

Təkcə bir dəfəmi?.. Bax, bu kürəyim  
 Şallaq çarpezindən zolaq-zolaqdır.  
 Qatbaqt dərimnən çıxır çörəyim,  
 Uzaqdan üfürsən yandıracaqdır.

– Onda neynəyirsən bu zəbanəni?  
 Gecəli-gündüzlü od içindəsən.  
 Atəş yaşıtmayırlı, öldürür səni,  
 Fəryad içindəsən, dad içindəsən.

İrili-xirdalı dəmir külçələr  
 Nə zaman seçilməz biri-birindən?  
 Bəli, o zaman ki, odda əriyər...  
 Körpüdə belə bir tonqal qala sən!

Qəzəb odlarına at bircə-bircə  
 Əli şallaqlını, qolu zorlunu.  
 Bilər bərabərlik necədir, necə.  
 Közərə-közərə dərk edər bunu.

“Əyyamını həyatın badi həvayə vermə,  
 Kim itirən həyatı üqbadədir peşiman.  
 Naqis vücuda çün kim nöqsan gələr həmişə,  
 Cəhd eylə, kamil ol kim, gəlməz kəmalə nöqsan.  
 Əbd olma, ey Nəsimi, fani cəhanə çün kim,  
 İmanü din içində sənsən əmirü-sultan!”

– Hə, bildim, – söylədi, – Şairsən, bildim,  
 Sözdə sultanlığa, şahlığa nə var!  
 Dədim:  
 – Əqidəmdir kəlamım, şe`rim,  
 Ənəlhəq! Bu sözdür dilimdə şuar.

“Hər nəyə kim baxıram, həqq baxıram,  
Baxışım həqdir, ənəlhəq baxıram.  
Mütləq oldu həqq, mütləq baxıram,  
Bigüman həqqəm, mühəqqəq baxıram”.

Mən də sənin kimi adı bir insan,  
Keçdi xəyalımdan neçə təriqət.  
Axır şəxsiyyətə gətirdim güman,  
Üstündür insani qüdrət, ləyaqət!  
“Ey özündən bixəbər qafil, oyan!  
Həqqə gəl kim, həqq deyil batıl, oyan!”

Ey baba, qəbul et bu e`tiqadı!  
Allahdır məxluqun bayrağı insan.  
Allahdır insanın birinci adı,  
Üz döndər, yerində kül qalan oddan.

Dalğalan dəniztək, yan Günəş kimi,  
Günəş külə dönməz, qurumaz dəniz.  
Həqqə də `vət edir səni Nəsimi,  
Ənəlhəq! Aləmin xalıqiyik biz.

Yel əsir, mavi od titrəyir yavaş,  
Sükuta bürünüb dayanırıq biz.  
Yol çəkən gözlərdə işildayır yaş,  
Təlqinin gücünə inanırıq biz.

## ZAVİYƏ

Yoluma göz dikən kim, həsrətimi çəkən kim?  
Nigaranlıq hissinə olub biganə qəlbim.  
Günün, həftənin sayı çıxıbdır xatirimdən,  
Bilmirəm ki, haçandır Bakıya gəlmışəm mən.

Ancaq onu bilirəm, bu gün qiyamət oldu,  
İsrafil öz surunu belə çalışmış demək.  
Qaynar dəniz sahili aşdı, fəlakət oldu,  
Eşidib görməmişədim, xəzri imiş bu külək.

Qala divarlarını titrətdi dəli rüzgar,  
Uca minarələrdə büzüsdü azançılar.  
Bürclərin dişlərini tufan laxlatdı, saldı,  
Bəzzazların əllindən top-top parçanı aldı.

Yeddi rəng, əlvan-əlvan örpək açıldı göydə,  
Bazar dağıldı yerdə, yelkən açıldı göydə.  
İnsanlar qovuq oldu, insanlar yumaq oldu,  
Xəzrinin əllərində Baki oyuncaq oldu.

Çılğın hava qorxmadı ərlərin xəncərindən,  
Başı papaqlıların amansız məhşərindən.  
Fırlatdı sonsuzluğa yaşımağı, büruncayı,  
Gözəllərdən kam aldı Abışoran küləyi.

Qəfil hücum sindirar ən qüdrətli qoşunu,  
Arxayın sərkərdələr itirərlər başını.  
Biz də arxayın idik, gedirdik yavaş-yavaş,  
Yarpaq tərpənməyirdi – nə fırtına, nə təlaş?

Əbdülsəlim demişdi: – Burda zaviyələr var,  
Gəlir bu məclislərə cürbəcür peşəkarlar.  
Hürufi, sufi burda, burda mollanüma da,  
Zərgər, dəmirçi burda, burdadır üləma da.

Zaviyə – əqidələr kəsişən yerdi demək,  
– İmadəddin, həvəsin, şövqün varsa gəl gedək.  
Zaviyəyə gedirkən Əbdülsəlim ilə mən  
Viylıtlar içində yer-göy qarışdı birdən.

\*\*\*

Zümlə dözdük böylə halətə,  
Gəlib yetişdik bir imarətə,  
Qalxdıq hündürə pillələrlə biz,  
Güç-bəlayla biz, birtəhərlə biz.

Mavi bir qapı, tağlı bir qapı  
Az qalır qopa çərcivəsindən.  
Sehrlə sanki bağlı bir qapı  
Taybatay oldu zənn elədim mən.

Saqqalı şəvə, üz-gözündə nur,  
Qəddi-qaməti, görkəmi məğrur.  
Xəlifə bu dəm döndü yumağa.  
– Tez olun, – dedi, – keçin otağa.

\*\*\*

Elə bəyazdı ki, divarlar, tavan,  
Ağlıqdan çalırdı bir az maviyə.  
Al-əlvan naxışlı xalı-xalçadan  
Gülzarı salırdı yada, Zaviyə.

Adamlar cərgəylə əyləşmişdilər,  
Dörd dövrə, üzbüüz divarlar boyu.  
Köksümü ötürüb, dedim: – Nə qədər  
Bizim mədrəsəni xatırladır bu.

Fəqət yerlə göycən təfavütü var:  
İki özgə aləm, başqa mənzərə.  
Orda mixlanmışdı yerə uşaqlar...  
Burda laübali, sərbəstdir hərə...

Kimi bardaş qurub, kimi diz çöküb,  
Kiminin əlləri havanı yarır.  
Kimi lal kəsilib, kimi dil tökür,  
Kimini şirincə yuxu aparır.

Çöldəki tufanın dəhşətli səsi,  
Qalanı sarsıdan qəzəbli dərya  
Heyrətə salmayır burda heç kəsi,  
Yarpaq tərpənməyir bayırda guya.

Xəlifə Ələmdar sərrast nəzərlə  
Zaviyə əhlini süzür, dolanır.  
Arabir eyhamlı ibarələrlə  
Kimisə dindirir, gəzir, dolanır.

Əllər çarpezlandı döşlərdə deyim,  
Əbdülsəliməydi həmin ehtiram.  
Məni tanımırkı məclisdə heç kim,  
Onaydı bu tə`zim, bu salam-kəlam.

Demə Zaviyənin bir qanunu var:  
Hər kəs təqdim edir özünüancaq,  
Çünki, əqidəycə yaxın olanlar  
Olmaž bir-biriycün biganə, uzaq.

Vəkillik edənə yoxdur ehtiyac,  
Hər kəsin öz dili, adı, ünvanı.  
Utana-utana, qalib naəlac  
Dedim: – İmadəddin Nəsimi Şirvani!

Məxsusi diqqətə səbəb olmadım,  
Mənə çevrilmədi bütün nəzərlər.  
Məxsusi heyrətə səbəb olmadım,  
Fəqət göz çəkmədi məndən üç nəfər.

Gözlər ayrılmadı gözlərdən bir an,  
Özləri söylədi öz adlarını:  
– Rəhman bəzirgan!  
– Mərdan bəzirgan!  
– Sübhan bəzirgan!  
Təcəssüm edirik Rum diyarını.

Cənab Cəlaləddin Rumi – fəxrimiz,  
Qur`antək oxuruq “Məsnəvi”sini,  
Onun bəxş etdiyi e`tiqadla biz  
Bu köhnə dünyada görünən yəni!..

Bu adın şə`ninə qalxıb ayağa,  
Zaviyə sükutla qıldı ehtiram.  
Ancaq qoşulmadı böylə marağa  
Tufan, dəli tufan olmadı aram.

Yox, o da deyəsən susdu bu ara,  
Sarınca məclisi neyin naləsi.  
Ovsunmu oxudu coşqun rüzgara  
Qarğını yandıran insan nəfəsi?

Neyin ahəngiylə tərpəndi qollar...  
Qollar qanadlara çevrildi bu dəm.  
Baxışlar süzüldü bilaixtiyar,  
Ağızlar açıldı, yumuldu mübhəm.

## BƏZİRGANLAR

Mövləviyyə məclisi... Ney mərasimi...  
Ehtizaza gətirdi mənim qəlbimi.  
Elə bil mənə sarı çevrildi hamı,  
Ərz etmək istədi ki, nədir məramı –  
Çox qəribə görünən bu ədaların,  
Ruhu candan ayıran bu sədaların?  
Bu sədalar insanı tərənnüm edir,  
İnsandakı mə`nanı tərənnüm edir.

Dünyanın ahənginə uyuşur bu sədalar,  
Gecə-gündüz şəklində dəyişir bu sədalar.  
Burda hökm verilir: Gündüz – xeyir! Gecə – şər!  
Aləmi görərancaq ağılı-qaralı gözlər...  
Bir qanın mayəsidir gözün qarası, ağı.  
Döniüb nur güzgüstünə iki cismin birliyi,  
İlahi vəslə yetib, Allaha qovuşmağı  
Özgə cür təlqin edir bəzirganların neyi.

Fikrimə gətirirəm Rum elinin pirini –  
Cəlaləddin Rumini – sufılər şairini.  
Xəyalimdə bir düha, qarşımızda üç bəzirgan,  
Bir qulağımızda nəva, bir qulağımızda tufan.

Ney səsləri nə deyir, nə deyir Zaviyəyə,  
Nəyi təlqin eləyir, nəyə çağırır, nəyə?

Bəzirganların gözü neçin şərabsız xumar?  
 Az qalır ki, özünü unutsun bu adamlar...  
 Baxdım, heyrətlə baxdim əllərə, barmaqlara,  
 Əllər, barmaqlar dönüb titrəşən yarpaqlara.

*Birinci bəzirgan*

– Deməyin bu adı ney nəvasıdır, ey rindlər!  
 Deyiniz bu etiqad nidasıdır, ey rindlər!  
 Deməyin bu adı ney fəğanıdır, ey pirlər!  
 Deyiniz bu fəzli həqq lisanıdır, ey pirlər!  
 Deməyin bu adı kef məqamıdır, ey alilər!  
 Deyiniz bu vəsli həqq məramıdır, ey alilər!

*İkinci bəzirgan*

– Fəhm edin, bu ney nə neydir?  
 Danışır nə cür hekayət...  
 Kimi məst etsə sədasi –  
 Yetişər ona səadət!

Özünün itər gözündən,  
 O qədər gələr ki, şurə...  
 Bayılıb gedər özündən,  
 Qovuşar ilahi nurə...

Belə şərh edir bu vəsli,  
 Belə ərz edir ki, sufi:  
 Ərisin vücudun əslİ  
 Ki, qovuşsun həqqə ruhi.

Mənliyin unut və mütləq  
 Ona şövq ilə vida et!

Onu təmsil eləyər həqq,  
Onu Allaha fəda et!

*Üçüncü bəzirgan*

– Bir zirvədə, bir döşdə şəst ilə min il dur, qal,  
Yoxdursa səma şövqün qartalmışan, ey qartal?

Qartal itəcək gözdən, aşkar olacaq vüs`ət,  
Gözdən itə bilməkçin hər canlıda yox cür`ət...

Ənginlər udan cismi ənginlər edər ölməz...  
Ölməzliyi... ey qafil, zənn etmə gedər-gəlməz!

Qartal qarışar fəcrə, əlvan boyanar əlvan,  
Qeyb olsa da öz rəngi gəlməz ona bir nöqsan.

Torpaqda gəzişdikcə tovuz quşu, bir bax sən,  
Sanki yerə salmışlar qövsi-qüzehi göydən.

Qartal gözü oddur, od, qartal gözü qandır, qan,  
Qaz yerdə danışın hey... fəxr ilə ayıqlıqdan...

Göydən yerə enmək yox! Məst ol, ucal əflakə!  
Bundan danışır daim ney naləsi idrakə.

Rumi nəfəslidir bu ney,  
İlahi səslidir bu ney,  
Sufi həvəslidir bu ney –  
Tərənnüm eyləyir müdam  
Ali inama ehtiram.  
Danışmaz hər dodaqda o,  
Çalınmaz hər otaqda o.

\*\*\*

Susur bəzirganlar, susur Zaviyə,  
Kəsilir neyin də iniltiləri.  
Yalnız tufan susmur bircə saniyə,  
Qaldırır, firladır, çırpır şəhəri.

Sükut intizarda, sükut tələbkar,  
Gözü gözlərdədir bəzirganların.  
Bir cavab istəyər, həmrə`y axtarar,  
Gözü üzlərdədir bəzirganların.

Xəlifə Ələmdar dayanıb müti,  
Sazişə çağırır Zaviyəni o.  
Uymur görkəminə çınar qaməti  
Barışa çağırır Zaviyəni o.

Bir tufan gurlayır ruhumda bu dəm,  
Çöldəki tufanla verib səs-səsə.  
Nəzakət xətrinə təslim etmərəm  
Mən öz qərarımı burda heç kəsə.

Gördü Əbdülsəlim coşur hiddətim,  
Mənə ərkyanə etdi işarət.  
Xoşuna gəlmədi böylə halətim,  
Duydum gözlərində incə məzəmmət.

Sanki piçiltiyla söylədi: – Qardaş,  
Çılğınlıq zəkayə, idraka ziyan!  
Pozma təmkinini, din yavaş-yavaş,  
Ağılsız görünər qəzəbli insan.

Yadında saxla ki, nə yerdir bu yer,  
 Kimdir bəzirganlar – həm də unutma!  
 Burda söz güləşmir, döyüşür fikir,  
 Sən fikri boş sözlə atəşə tutma!

\*\*\*

Baş əydim ehtiramlı, ərz qıldım:  
 – Təriqət əhlinə min şanü-şövkət!  
 Bəzirganlar neyindən feyz buldum,  
 Deyərdim bir şe'r olsayıdı rüsxət.

“Çün məni bəzmi əzəldən eylədi ol yar məst,  
 Ol cəhətdən görünür bu çeşmimə diyyar məst.

Məsti dərgahəm, nə məstəm bu şərabi cüz'idən,  
 Sanma, ey xacə, məni kim, olmuşam bikar məst.

Şöylə məstəm, ta qiyamət dəxi hüşyar olmazam,  
 Çün məni Vəhdət meyindən eylədi ol yar məst.

Münkürün inkarı çün getdi və gəldi dövrü cam,  
 Sufi məst oldu bu meydən, eylədi iqrar məst...”

O küncdən, bu küncdən axdı adamlar,  
 Özgə mətləblərə verildi xitam.  
 Üzümə heyrətlə baxdı adamlar,  
 Yenə də dilləndi ney aram-aram.

Bildim – “məst” sözünə ümid bağlayır,  
 İnanır, sevinir sə'yinə sufi.  
 Ney daha vəcd ilə axır, çağlayır,  
 Məni şərik sanır rə'yinə sufi.

“Şahi mərdan, şiri yəzdan pişivayi əhli din,  
Kaşifü sirri vilayət, heydəri-kərrar məst.

Cür`eyi cami ilahi aşiqi məst eylədi  
Cami məstü, badə məstü, sofiyi ibrar məst.

Çəngü dəf, həm udu, ney sərməst olub əfqan edən  
Bu xərabatın içində söyləyən qoftar məst.

Ənbiyau, övliyau, əsriyau, ətgiya  
Oldular həqq məclisində şöylə bihuşyar məst.

Məst olub gir şəhri eşqə, gör sən onda həp əyan,  
Surəti-xubani aləm, cari su – bazar məst...”

Baxdı Əbdülsəlim mənə gözaltı,  
Piçiltılar gəzdi ortada bu an.  
Arı pətəyinə düşdü vizilti,  
Elə bil diksindi Sübhan bəzirgan:

– Kimdir o kaşifü sirri vilayət?  
Yə`ni Allah da məst? Kar olaydıq, kar!  
Bu fikri rədd edir bizim təriqət,  
Sərxoş hökmüylə də aləm yaranar?

Gözlərdən oxudum bu e`tirazı,  
Bəzirganlardakı bu təşvişi mən.  
Qalsın kimi razı, kimi narazı,  
Axırkı, gəlirdi beyt-beytdən:

“Miri məstü, xacə məstü, bəndə məst əz cami eşq,  
Rahi məstü, xanə məstü, bu dəri-divar məst.

Məst olub söylər – Ənəlhəq! Eşqilə aləmdə bil,  
Yə`ni ki, Mənsur, aşiq oluban bərdar məst.

Bərqini yüzündən açdı, zatını qıldı əyan,  
Eylədi kövnü məkanı nurilə ənvar məst.

Ey Nəsimi, sirri həqqin məhrəmi sənsən bu gün,  
Söylədin qüdrət dilindən məniyi əsrar məst.”

Narazı da baxır, razı da baxır,  
Susur üç bəzirgan, üç çəşqin bəniz.  
Sözlərim dilimi yandırıb yaxır:  
– Rum elli ariflər, dediniz ki, siz...

İndi mən deyirəm qənaətimi,  
Əqlimə sərr açıb yer də, səma da...  
Mənə unutdurmaz şəxsiyyətimi  
İsrafil surundan qopan səda da.

Zəkalar şahidir Mövlənə Rumi,  
Əqidəm, şə`rim ondan ayridır mı?  
Sizintək baxmayır insana Rumi,  
Hürufilərlə Rumi qeyridirmi?!

İltifat göstərin, sizdən soruşum:  
Əgər üzümdəsə nuri ilahi,  
Mən kimdə əriyim, kimə qarışım?  
Niyə öz-özümü qeyb edim axı?!

Mənim qəlbimdədir ali əməllər,  
Mütərrəd boşluqda əriyim nədən?  
Bu əzmim, bu eşqim məni məst edər...  
Həvəsəm, sövdayam, musiqiyəm mən...

Allahın özüdür məndə təzahür,  
 Bu vəhdət meyindən məsti-xumaram.  
 Zahirim, batinim aydın görünür,  
 Yerdə də, göydə də mən huşiyarəm.

Nüfuzum Peyğəmbər şəklində bariz,  
 Mərhəmətim – cənnət, qəhrim – cəhənnəm.  
 Qəflətdən ayılsın qorxaqla aciz,  
 Bir baxıb görsün ki, mən necə məstəm.

Düşmüşəm, çıxmışam neçə yaqmura,  
 Bilmişəm dilini filin, böcəyin.  
 Bütün tilsimləri mən qıra-qıra  
 Sahibi olmuşam çərxi-fələyin.

Allah mey camını bəxş edib mənə,  
 Ərş bir otağımdır, fərş bir otağım.  
 Qailəm iradəm, əqlim deyənə,  
 Günəş çıraqımdır, üfüq bayraqım.

Bütün canlıların deyiləm eyni,  
 Bütün canlıların yüksəyiyyəm mən.  
 Sahibi zəmanəm, yeniyəm, yeni,  
 Külli kainatın ürəyiyyəm mən.

Yandırıb-yaxan ney, qızıl piyalə  
 Rəmzidir sevdalı bir şəxsiyyətin.  
 Hər nüfuz – şəxsiyyət deyildir hələ,  
 Allahı əks etmək şərəfli, çətin.

Doğru buyurur ki, Qur`ani-Şərif:  
 Allahın yerdəki kölgəsidir şah!

Bu adil hökmdür, iibrətli tə`rif,  
Hər şaha nur demək günahdır, günah!

Mizraqlar, qılıncclar yananda par-par,  
Fərman veriləndə qarət naminə,  
Məğribdən-məşriqə hökmü rəvanlar  
Sığınır Allahın ehtişaminə.

Açı tüstüyə də qarışa bilməz  
Körpə dodağını döşdən ayıran.  
Heç şam şö'ləsiylə qovuşa bilməz  
Allah kölgələri – o şah, o xaqan.

Həyatdır – torpağın bir ovuc dəni,  
Qəsbkar atının nalları nədir?  
Övlada anadır – doğma vətəni,  
Övladın zəncirli qolları nədir?

Gedin saraylara, baxın şahlara,  
Dil verər tutiyə şəkər, qənd ilə.  
Ana lisanını neçə diyara  
Qadağan eyləyər qiflibənd ilə.

Bütün meşələri neyə döndərin,  
Ahəngə çevirin küləkləri də.  
Bütün ümmanları meyə döndərin,  
Çiynamə qondurun mələkləri də.  
Məni zərrə qədər məst edə bilməz,  
Mənim mənlilikimə qəsd edə bilməz.

Aləmlə həmahəng döyünən ürək,  
Dünyanı dərk edən hüdudsuz zəka.

İnsan şəxsiyyəti – söyləyin görək,  
Ehtiyac duyurmu nağıl Allaha?!

Öldürmür, yaşadır insanı insanı,  
Yaşatmaq əzmidir doğru təriqət!  
Ərzin min şairi, min bəzirgani  
Bir heçdir insana etməsə xidmət.

“Dinü, imanü, namazü, həcü, ərkani-zəkat,  
Zöhdü-təqvvavü təriqət, qamu goftar nədir?

Ol ki, pərvanə sifət eşqə yakılmaz, nə bilür,  
Ol nə bilsin özünü bilmədi kim, nar nədir?

Özünü anlayan üçün bir həqiqətdi sözüm,  
Özünü anlamayan bilmədi bu kar nədir?”

Dayandım, alnımda gilələndi tər,  
Ürək boşalanda yatar həyəcan.  
Təbiət insandan ayrıdır məgər?  
Mənimlə birlikdə dayandı tufan.

Qabardı, çəkildi dəryalar kimi,  
Təlatümə gəldi fəqət Zaviyə.  
Məngənəyə aldı mənim cismimi  
Baxışlar, sifətlər həmin saniyə.

Təsbeh danələri daşlara döndü,  
Gözümüzün içində çaxmaq çaldılar.  
Təsbeh qotazları neştərə döndü,  
Sinəmi yer-yerdən nişan aldılar.

Məsləkli rəqibin həmlələrindən  
Qırılmaz insanın təmkini, ruhi,  
Zəmilər zay edən çeyirtgədən mən  
Qorxulu sayıram qaragüruhi...

Eybəcər göründü nurani üzlər,  
Bəs burda dedilər – fikir azaddır?  
Yığıldı ətəklər, qiyıldı gözlər,  
Bu e'tiraz deyil, xalis cəhaddır!

Dalğalar dövrəmdə qaynadı, daşdı,  
Birdən çəkildilər, oldular kənar.  
Guya nəfəsimlə küfrə bulaşdı...  
Fövrən aralandı mö'min adamlar.

Lap yanında gördüm üç bəzirganı,  
Rəhman da, Mərdan da, Sübhan da dalğın...  
Acı bir təbəssümlə dedim: – Ney hanı?  
Məst olmaq istərəm, bir ovsun çalın!

## XANƏGAH

Əleyhdarlarım, tərəfdarlarım,  
Doğdu bir-birindən axşam-səhərtək.  
Qətiyyətə döndü fikrim, qərarım:  
Bakıda xanəgah<sup>2</sup> yaradım gərək.

Müntəzəm yayılsın nurlu təriqət –  
Fəzlullah atamın müdrik məramı...  
Kimdə bu məsləkə varsa məhəbbət –  
Mə'lum bir ünvana yığılsın hamı.

Fikrimiz, qayəmiz tapsın intişar,  
Qoy "Vəhdət-vücud" u açaq əyani.  
Hürufi məsləkli möhkəm adamlar  
İnama gətirsin bütün dünyani.

Yüz damcı – ovucda sudur bir içim,  
Tək-tək damcılar qurudar külək.  
Gərək qoşun-qoşun tərəfdar seçim,  
Döyüş meydanında nədir təkbətək?

Deyirlər atəş var yerin təkində,  
O, aşikar olar püskürtülərlə,

---

<sup>2</sup> Xanəgah – hürufi mərkəzi

Qoy bu e`tiqadın, bu məsləkin də  
Vulkani püskürsün neçə şəhərdə.

Özüm bir guşədə bənd alan günü  
Min qəlb aynasında görünsün əksim.  
Qumlardan buzlara cahan mülkünü  
Şanlı nəğmələrtək bürüsün səsim.

Çatmaz uzun yola ömrün müddəti...  
Tez ol, ürəklərə kəsə yol gərək!  
Mə`nəvi aləmin ehkam zülməti  
Şimşəksiz əriyib tökülməyəcək.

Görünsün hürufi xanəgahları  
Nişangahlar kimi, ulduzlar kimi,  
Özüylə gətirsin, gəlsin baharı  
Qaranquş qanadlı bahar nəsimi.

\*\*\*

Cibimdəki qızıllar ürəyimə həyandı,  
Şamaxıdan çıxalı qalmamışdım naəlac.  
Pula əl çırkı desəm, inanmayın, yalandır,  
Bəlkə çirkinliklərin baisidir ehtiyac?!  
Lüzumsuz qaygilardan yaxşı ki, asudəyəm,  
Yorulub yana düşər uzana qalmış bir əl.  
Ehtiyac adlı dardan yaxşı ki, asudəyəm,  
Vara uymaq çox yaman! Vari olmaq çox gözəl!

Gilan kapılarının həndəvərində,  
İzdihamlı şəhərin kənar yerində  
Moltanı məhəlləsi tutubdur qərar,  
Köçüb bura bir zaman hindu tayfalar.

Onlar vətən bilsə də bizim diyarı,  
Ağızdadır, dildədir qədim adları.  
Bizimləşib adəti, dili, sözləri,  
Yenə qərib görünür gör ki, üzləri...

Bütün adlar itsə də, itməsin bir ad,  
Daş dövründə qalsa da, qoy qalsın əcdad.  
Sığınmışdır Bakının qoynuna qürbət,  
Bir küçə Hindistanı saxlar əmanət.

Sərmayəylə, səbrlə, bəli, bir sabah  
Bu məhlədə açıldı bizim xanəgah.  
Gördüm əziyyətini Əbdülsəlimin,  
Böyük sədaqətini Əbdülsəlimin.

Günlüyü al məxmər, özü ağ ipək  
Bir əmmamə qoydum, tacdan gözəldi.  
Bərq vurdu çalmaya sancılan lələk,  
Lələk düzüm-düzüm inciydi, lə'ldi.

Sayışdı çıynimdə yarımqol xələt,  
Kürəyi enliydi, ətəkləri dar.  
Bütün tikmələrə verirdi zinət,  
Yurdu təmsil edən zərif naxışlar.

Belimdə qızılı, gümüşü qurşaq,  
Qunclu çəkmələrim yumşaq dəridən.  
Belə geyinməyə nəydi bu maraq?  
Müstəqil xanəgah başçısıym mən!

Elə yüksəkdi ki, ruhum, xəyalım,  
Geyinə bilməzdəm babət, miyanə.

Vüqarım, vüs`ətim, bəxtəvər halım  
Dedim paltarla da gəlsin bəyanə.

\*\*\*

Nəzər saldım xanəgaha gələnlərə mən,  
Gözlərimə inanmadım təəccübündən.  
Üç bəzirgan bir cərgədə rahat əyləşib,  
Sufi qardaş nə tez belə hürufiləşib?  
Bu təşrifdən ehtimal ki, ayrıdı qəsdi,  
Burda gördüm tanıdığım atəşpərəsti.  
Bəs o kimdir? Saç-saqqlalı dümağ balıqçı,  
Öz sinninə uyuşmayan qıvrıq balıqçı.  
Bir şəxsə də zənn yetirib xəyala daldım,  
Qız qalası söhbətini yadına saldım.  
Abidəni seyr edərkən gördüyüüm adam –  
Ehkam idi, başdan-başa kiflənmiş ehkam.  
Yağ ilə su bir-birinə qarışib nə cür?  
Xanəgahda bir kimiya sırrı görünür.  
Əbdülsəlim piçıldayır mənə xəlvəti,  
Təzə-təzə gələnlərin nədir sənəti:  
Xəttat, nəqqəş, misgər, zərgər – neçə sənətkar,  
Halal cœurk sahibləri, sadə adamlar,  
Halallığın bəhrəsidir insan vüqarı,  
Xalisliyin möhürüdür əlin qabarı.  
Təmizliyin cövhəridir alındakı tər,  
Hamımızdan ilahidir zəhmət sevənlər.  
Bir adı da həlalxordu Fəzlullahımın,  
Günəş taclı o e`tiqad padişahımın.

\*\*\*

Camaatın baxışları gəzdi üzümdə,  
Baxışların intizarı gəzdi üzümdə.

Bir ildirim sür`ətilə düşündüm bu dəm,  
Mən ağzımı açan kimi nə deməliyəm?

– Kimin rəssamlığa çatar cür`əti?  
Rənglər dünyasına kimin hökmü var?  
Kim tarixlər üçün bu cəmiyyəti  
Canlı bir lövhədə daim yaşadı?

Gərək qarışmasın gözlər gözlərə,  
Heç kim itirməsin fərdiyətini.  
Rənglər vəhdətində oxusun hərə  
Batini, zahiri məziyyətini.

Elə rəsm etsin ki, insan üzünü  
Kainatın sırrı onda bilinsin.  
Otuz iki hərfin mə`na düzümü...  
Nə cüz`i qırılsın, nə də silinsin.

Həmin hərfləri oxusun ancaq  
Təmizlər təmizi mübarək vücud.  
Qəlbi nur çeşməsi, zəkası parlaq  
Bir ali idraklı, bir yüksək vücud.

Mən belə düşünüb xəyal edirəm  
Xitabım, təklifim ötəri deyil.  
Kim çəkər bu rəsmi, sual edirəm,  
Əlbət ki, hər şəxsin hünəri deyil.

Cərgədən qəhqəhə qopdu naqəfil,  
Kimsə kinayəylə söylədi: – Hünər!  
Bu hünər ölümdən qurtaran deyil,  
Rəssamı meydana çəksələr əgər...

Qadağan eyləyib rəsmi şəriət,  
Müqəddəs simalar niqabda pünhan.  
Bacarıq ölüdür! Yoxdursa rüsxət.  
Aləm yaradardım rəng ilə çoxdan.

Söylədim: – Dəyişək “rüsxət” kəlməsin,  
Bacarıq ölüdür yox isə cür’ət.  
İnsanın icadı – şəriət və din  
İnsanın özünə etməli xidmət.

Səsimə e`tiraz gəlmədi hələ,  
Xanəgah fikrimi eşitdi aram.  
İslamın özünə düşməndir belə,  
Hürufi şərhincə sapsarı ehkam.

Ehkam – pəhləvanlar salibdir zəif,  
Dəhşətli buxovdur əldə, ayaqda.  
Ehkam – beyinlərin qabığında kif,  
Açarsız qılıfdır dildə, dodaqda.

Əsirlikdən qaçıb meşədə azan  
Baxar dörd tərəfə yol həsrətilə.  
Təriqət yarada-yarada insan  
Bir gün də qovuşar səadət ilə.

Bir yaqt tapılsa Qaf dağı boyda,  
İnsan dırnağının dəyəri olmaz.  
İnsan hökm edəcək ulduzda, Ayda...  
Bundan ehkamçının xəbəri olmaz.

Ehkam fitvasıdır min qan, min ölüm,  
Dairə içində yeknəsəq yeris...

Ehkam riyasıdır əsarət, zülüm,  
Bəyaz yelkənlərə qapqara yürüş.

Bəs ehkamçı kimdir? O da bəşərdir,  
Nə divdir, nə cindir, nə də əjdaha.  
Doğulub ölməyi lakin hədərdir,  
Nə gedir, nə qoyur gedək sabaha.

Mə`na kəsb eləməz onun surəti,  
Bilməzsən ruhunda bahardı, qışdı.  
Dəvəquşlarının olmaz vüs`əti,  
Çox da ki, binadan adları quşdu...

Rəsm edin, görünsün xanəgahımız  
Böyük səadətə yol axtarantək.  
Görünsün mö`təbər yiğincəgimiz  
Qaranlıq cahanda nurlu cahantək.

Nəqş edin çiniyə, həkk edin daşa,  
Abidəyə dönsün bircə ovuc gil.  
Uyuşsun xalçada naxış-naxışa  
Yaşasın bu lövhə nəsilbənəsil.

Gəlin, bu rəsmələ tilsimi qırąq,  
Əvvəl özümüzü görək özümüz,  
Sonra ürəklərdə xanəgah quraq,  
Ellərçin müjdəyə dönsün sözümüz.

Sehrə, ovsunamı çevrildi, nədir  
Görkəmim, təmkinim, kəlamım mənim?  
Sehr də, ovsun da puç əfsanədir  
Səninlə nisbətdə, inamım mənim!

Tutdum nəbzələri, xəyala daldım,  
Dinlədim həməhəng döyüntüləri.  
Fəzlullah atamı yadıma saldım,  
Kaş qədəm basaydı indi içəri...

Çayın məcrasını dəyişmək asan,  
Çəkərsən dağları irəli, geri.  
E`tiqad dəyişə biləndə insan  
Tarixə yazılır onun zəfəri...

“Pərdədən mahi tamam oldu əyan,  
Qibləvü, Beytül həram oldu əyan.  
Sufiyə mey ver ki, cam oldu əyan,  
Zahidin sövdası xam oldu əyan.

Məscidü, meyxanə bir oldu bizə,  
Div ilə şeytan əsir oldu bizə.  
Qəm fərəh, dikən hərir oldu bizə  
Dilbərin eşqi əmir oldu bizə”.

## FƏZLULLAHIN QƏTLİ

Xəzər sahillərinə  
Gəldi qara bir xəbər,  
Küləklər şəhərinə  
Gəldi qara bir xəbər.

Bürclərin daş dişləri  
Töküldülər elə bil.  
Qüllələr, minarələr  
Büküldülər elə bil.

Görünür xanəgahda  
Rəngi solğun bir çapar,  
Əlində göz yaşıyla  
Ləkələnmiş namə var.

Mövlanə Məhyəddinin  
Tanıyıram xəttini,  
Oxuyuram, bilmirəm  
Dəhşətimin həddini.

Teymurləngin fərsiz oğlu Miranşah  
Fəzlullahı e`dam etdi bir sabah.  
Yox, yox, şükür eyləyərdim e`dama,  
Fəzlullahı bədnam etdi bir sabah.

Fərsizin ki... fitvası lap zülümdür,  
Oxuyuram, ah, bu necə ölümdür:

Dilrüba Nəqşicahanda bir Əlincə dağı var,  
Zirvəsindən yan keçər şimşək, buludlar daşılar.  
Dövrəsində tarimar olmuş sərasər yağılar,  
Zərbələrdən öylə bilmislər qiyamətdir, nədir?  
Torpağında yüksələn rəmzi mətanətdir, nədir?

Səngər oldu ərlərə, on dörd hückum dəf etdi o,  
Bir yenilməz ordunun xülyasını məhv etdi o,  
Əjdaha yarganlarında qəsbkar dəfn etdi o,  
Qanlı daşlar min cahangırçın bir ibrətdir, nədir?  
Qəhrəmanların nəsildən-nəslə şöhrətdir, nədir?

Fəthsiz tərk eyləməzdi səngəri Teymur Əmir,  
Burda yandı, teşnələb döndü geri Teymur Əmir,  
Qurban etdi bir daga min ləşkəri Teymur Əmir,  
Dağmı bu, ya bir elin şəxsində qüdrətdir, nədir?  
Daimi bir qalibiyyət, yoxsa söhbətdir, nədir?

İndi dönmüşdür bu yer Miranşahın meydanına,  
Canlı, cansız tabedir Miranşahın fərmanına,  
Atılır haqq söyləyən Miranşahın zindanına,  
Torpağında azad olmaq bir cinayətdir, nədir?  
Zülmkarlıq zalimə irsən əmanətdir, nədir?

Gördü Fəzlullah atam bu zillətin iqbalını,  
Qolları zəncirlə bağlanmış elin əhvalını,  
Bayraq etdi öz hürufi məzhəbi amalını,  
Afərin amala! Üsyandır, təriqətdir, nədir?  
Şairi şir eyləyən haqdır, ədalətdir, nədir?

– İnsan – Allahdır! – dedi. – Allaha ağ olmaq –  
günah!

Gözləri qan, əqli yox bir padişah olmaq –  
günah!

Zərrəcən haqq ol, keçər. Küllən nahaq olmaq –  
günah!

Küfrümü, hədyanmı bu, ya bir nəsihətdir, nədir?  
Dövri-Adəmdən qalan müdrik vəsiyyətdir, nədir?

Dörd əlamət, dörd cəhət ülfətdədir insan ilə,  
Kainatın gərdişi vəhdətdədir insan ilə,  
Hər şey, hər şey ölçüdə, qiymətdədir insan ilə,  
Böylə qanundan kənar olmaq qəbahətdir, nədir?  
E'tiqadsız şəhriyar olmaq fəxarətdir, nədir?

Fəzli həqq Miransaha: – Əhli təriq ol! – söylədi.  
Qail ol Vəhdət vücuda, gəl, şərik ol! – söylədi.  
Gəl, bəşər övladına sidqən rəfiq ol! – söylədi.  
Vay, bu təklif hökmürançın bir xəcalətdir, nədir?  
Vay, bu təbliğ tacidarçın bir həqarətdir, nədir?

Bəs Nəimi bilmədi sövdadadır cəllad ilə?  
Bir silahsız, arxasız... qovğadadır cəllad ilə,  
Namünasib, hərc-mərc dünyadadır cəllad ilə,  
Qana qəltan çöhrəsində qanlı heyrətdir, nədir?  
Bilməm insanlıqmı bu, yainki vəhsətdir, nədir?

Kim cəzanın, söyləyin, görmüş bu cür bir qismini?  
Çaldılar çal daşlara harın qatırlar cismini...  
Eybəcər göstərdilər Nuri təcəlla rəsmini!..  
İncilə, Qur`ana sığmaz bir hekayətdir, nədir?  
Hər nə bildim ərz qıldım, həm kifayətdir, nədir?

\*\*\*

Xəbərlər təşbehlidir: xoş xəbər, qara xəbər,  
Eşitdiyim xəbərin rəngi yox, sifəti yox.  
Gözlər donub dayanıb, kağız kimidir üzlər,  
Ağızda tərpənməyə dillərin taqəti yox.

Qorxu, heyrət, təəccüb – üç hörgülü bu kəndir  
Boğazlara sarılır, nəfəsləri daraldır.  
Uzaqda guruldayan müdhiş alovlu təndir  
Xanəgahı yaxından qarsalayır, qaraldır.

Alov tutur libasım başdan-başa elə bil.  
Qəm dəryası nədir ki... fikir ümmanındayam.  
Bu – ömrə adı nöqtə, bu adı əcəl deyil,  
E`tiqad qurbanıdır mənim Fəzlullah atam.

Söndürərmi göz yaşı alovumu, közümü,  
Məlhəm qoymaz ahü-zar sinəmdəki bu dağa.  
Nəm dəsmal arxasında gizlətmədim üzümü,  
Çevirdim bu dəsmalı döyüş rəmzi bayrağa.

Qəzavü qədər adlı əfsanəyə uymadım,  
Nəqşicahan dəhşəti bağlamadı dilimi.  
Şanlı xanəgahımı mən uğursuz saymadım,  
Fikrimin təbliğinə çevirdim bu ölümü.

\*\*\*

Sürüdüldü küçə-küçə, meydan-meydan,  
Vətən oğlu, məslək oğlu, qibləgahım,  
Dağı-daşı gilə-gilə yandırdı qan,  
Elin köksü didim-didim, dağım-dağım.

– Ney hanı bəs, çalın, – dedim, – bəzirganlar!  
 Tez Allaha qovuşdurun bizi bu dəm.  
 Goy gurlasın, haray salsın dəli rüzgar,  
 Əyan olsun ilahiyə qanlı matəm.

Allah görsün və göstərsin bu dəhşəti,  
 Fəzlullahın günahını şərh eyləsin.  
 Razıdırsa qoy ehkamın fəlakəti  
 Hamımızı qızıl qana qərq eləsin.

Bu xəbərdən həm narahat, həm rahatam,  
 Bu faciə kəsə etdi mənzilimi.  
 "Ehkam, ehkam" söyləyirdim, budur ehkam!  
 Ney çalınız, yormayıram mən dilimi.

Ney çalınız, tel-tel olsun qoy ürəklər,  
 Ney çalınız, Xəzər kimi coşsun qəzəb.  
 Ney çalınız, xəbər tutsun neçə şəhər,  
 Qoy eşitsin Bakı, Təbriz, Bağdad, Hələb...

\*\*\*

Baxdım xanəgaha qəlbimdə təlaş,  
 Mənə sərkərdəsiz qoşun göründü.  
 Bu dəm oxuyaydım ürəkləri kaş,  
 Bir anlıq sehrikar olaydım indi.

Bumu aqibəti bu təriqətin?  
 Nəimidən böyük hürufi hanı?  
 Kim şahidi olub böylə dəhşətin?  
 Dolanın cahani, gəzin cahani.

Bir para üzlərdə elə bil ki, mən  
Həmin fikirləri oxudum aşkar.  
Bir para gözlərdə elə bil ki, mən  
Gördüm Fəzlullahın canlı əksi var.

Bu ölməz, müqəddəs, işıqlı surət  
Bu dəm hamımıza aydın göründü.  
Ruhumda, qanımda coşdu cəsarət,  
Təlaşlı xanəgah nura büründü.

Bir Əlincə dağı bir qətlə şahid,  
Fəzlullahın qanı bircə qətrə qan.  
Buna sevinməsin fəqihlə zahid,  
Bir gilə, bir zərrə qan nədir ki, nə!  
Heç qan dəryasında qərq olmur cahan.

Bir dağ sinəsinə çəkildi bir dağ,  
Dağlar zirvəsinə bir dağ ucaldı.  
Bir inam, bir amal qartallanaraq  
Səssiz ənginliyi heyrətə saldı.

Bizik qanad çalan, biz – hürufilər,  
Cəmaət qosulsun vüs`ətimizə.  
Göyə səpilməsə ulduzlar əgər,  
Asiman əl boyda görünər bizə.

Xanəgah deyəndə – dörd divar deyil,  
Qoy kainat olsun xanəgahımız.  
Qoşunlu padşahçın iftixar deyil  
Silahsız ölübsə Fəzlullahımız.

Qönçə açılmasa, gülü gözləmə!  
Bulud boşalmasa, seli gözləmə!

Mizrab toxunmasa, teli gözləmə!  
 El oyanar – deyə, eli gözləmə!  
 Hədər söz yağıdırən dili gözləmə!  
 Fələkdən havadar əli gözləmə!  
 Gözləmə, gözləmə, bəli gözləmə!

İntizar qoyan da axı özünsən,  
 İntizar qalan da axı özünsən,  
 Bütün sualların cavabı bizdə,  
 Dünyanın büsəti, əzabı bizdə.

- Ey İmadəddin!
- Şeyx İmadəddin!
- Fəzli həq misilli!
- Möhtəşəm Şirvan elli!
- Şair Nəsimi!

Bu sözlərlə xanəgah mənə xitab eylədi,  
 Şərəfə bax, şairi “Şeyx” intixab eylədi,  
 Qopdu ehkam qılılı qanatsa da dilləri,  
 Sındı ehkam şüşəsi, doğrasa da əlləri.

Damarlardan qapqara zəhərlənmiş qan axdı,  
 Ürəklərə ilk bahar müjdəli tufan axdı.  
 Qürur hissiylə baxdım...  
 Təlqinin nüfuzundan sarsılan adamlara,  
 Aləm hürüfiləşdi xəyalımda bu ara.

\*\*\*

Qiymətini dərk edib kəmalə yetdi insan,  
 Allahla – öz-özüylə vüsala yetdi insan.

Fəqət bir xanəgah bir cahan deyil,  
Ən qüvvətli uşaq – pəhləvan deyil.  
Dedim: – Ayrılıram Bakıdan bu gün,  
Bu gün tərk edirəm ana Xəzəri.  
Ehkam buzlarını əritmək üçün  
Hələ gəzməliyəm çox şəhərləri.

Siz də – hər biriniz bir xanəgahın  
Bünövrə daşını qoyunuz, – dedim.  
İstər dərviş olun, istərsə kahin,  
Ancaq bir amalı yayınız, – dedim.

Yayılan şəfəqə üfüq deyərlər...  
Yığılan şəfəqə qürub şö'ləsi...  
Kiçik dairəyə üzük deyərlər...  
Böyük dairəyə günəş haləsi!

Mənim əynimdəki bu bər, bu bəzək  
Yolların tozuna bulanacaqdır.  
Geyinib keçindim vəcdə gələrək,  
Görünür ötərgi həvəs nahaqdır.

\*\*\*

Sinəsindən yellər əsdi göy dənizin,  
Dodaqlarda ney səsləndi həzin-həzin.  
Ayrılıqlar qəlbi etdi şanə-şanə,  
Sübh çağrı mən qoşuldum karivanə.  
Taybataydı qədim Gilan qapıları –  
İntəhasız vüsəl-hicran qapıları.  
Nə ağ dəvə... nə qızıl nar... nə təntənə,  
Əbdülsəlim əl eylədi yalnız mənə.

Mən Bakıdan sonsuz vüqar aparırdım,  
Qız qalası bəxş etmişdi o vüqarı.  
Mən Bakıdan həm e`tibar aparırdım,  
İlk xanəgah bəxş etmişdi e`tibarı.  
Mən Bakıdan həm duz-çörək aparırdım,  
Balıqçılar bəxş etmişdi duz-çörəyi.  
Mən Bakıdan coşqun ürək aparırdım,  
Ana Xəzər bəxş etmişdi bu ürəyi.  
Mən Bakıdan atəş-günəş aparırdım,  
Odlu torpaq bəxş etmişdi  
Bu günəşi, bu atəsi.

## ENİŞLƏR

Son dolayı aşıram...  
Axırıncı aşırim  
Enişə salır məni.  
Bağların rayihəsi  
Uzaqdan çalır məni.  
Ay doğan günəş kimi  
Qıpqırmızı görünür.  
Ay batan günəş kimi  
Qıpqırmızı görünür.  
O düşəcək bir azdan,  
Düşəcək öz rənginə.  
Nəkarəyik uymayaq  
Əflakin ahənginə.

Hara baxsan enişdir –  
Eniş, eniş və eniş...  
Təbriz həndəvərində  
Tükəndimi yüksəliş?  
Göylər əyilir yerə,  
Enir dağ, enir dərə,  
Bulud yatır yamaca.  
Baxıram bir ağaca:  
Əyilir qamət kimi,  
Boylanıram hər yana,  
Yanır gözümdə heyrət.

Əyilməyi insana  
Təlqin edir təbiət?..  
Bu – tə`zim əlaməti!  
Ana-oğul hörməti!

Təbriz ürfan diyarı,  
Təbriz ağ saçlı ana.  
Yolları, yolcuları  
Baş əyməsinlər ona?!

Dağlar qoynunda Təbriz,  
Dağlardan enmək gərək!  
Bağlar qoynunda Təbriz,  
Bülbülə dönmək gərək.

Fədakar Fəzlullahı  
Verdin cahana, Təbriz!  
Xaqqanının pənahı  
Müqəddəs, ana Təbriz!

Gördüyün də var sənin,  
Görəcəyin də hələ...  
Dövrəndə dağlar sənin  
Çox da verib əl-ələ.

Getdi eniş, gəldi düz,  
Ay – səmada dəyirmi.  
Meh əsir? Yoxsa Təbriz:  
– Xoş gəlmisən! – deyirmi?

Mehəmi döndü bu an  
Xaqqaninin nəfəsi?

Şamaxıdan, Bakıdan  
Gəlib şair nəvəsi.

Çoxdan qəribsəmişdir,  
Təbriz – Şirvan uzaqdır.  
Çox da vətən genişdir,  
Ocaq elə ocaqdır...

Qəribəm, nabələdəm,  
Ruhuna əyanmıdır?  
Türbəsinə qonur qəm,  
Məndən nigaranmıdır?

Dağlar qoynunda nədir?  
Süd gölüdür, ya dəniz?  
Nağıldır, əfsanədir  
Ay işığında Təbriz.

## MƏQBƏRƏTÜŞ ŞÜƏRA

### I

*Xaqaniyla söhbət*

Şirvandan ayrıلندا yuxum ərşə çəkildi,  
Təbrizlə görüşəndə bir də hərasan oldum.  
Gözlərimin ağında al şəfəqlər söküldü,  
Səhər intizarıyla sübhə pasiban oldum.

İntizarsız, niyyətsiz açılan səhər nə çox,  
Zülmətə də qərq olur, nurda da çımir səma.  
Mürgüyə həsrət qalan çımirsiz gözlər nə çox,  
Narahat demək olmaz hər yuxusuz adama.

Üfüqdə bayraq oldu səhərin ilk şö'ləsi,  
Səhərin təsvirinəancaq öz rəngi çatar.  
Torpağına səcdələr! Qədim Sürxab məhləsi! –  
Məqbərətüş şüəra qoynunda tutub qərar.

\*\*\*

Daşlar da pas atır dəmirlər kimi,  
Külək döyür, yağış yuyur daşları.  
Daşlar da acıyr xəmirlər kimi,  
Zaman oyum-oyum oyur daşları.

Naxışlar silinir, yazılar solur,  
Mamırlar üstündən göyərir mamır.  
Oxunmaz, bilinməz, tanınmaz olur  
Sonuncu nişan da, ünvan da axır...

Fəqət bu qəbristan şan-şöhrətlidir,  
Dahilik tacitək səlamət qalıb.  
Qədim sərdabələr əzəmətlidir,  
Qüdsi məqbərələr əmanət qalıb.

Səhər şəbnəmləri göz qamaşdırır  
Məzar günbəzlərin qövslərində.  
Çox inci fikrini bə`zən çasdırır  
Tək inci axtaran qəvvasların da.

Elə bil günəşin zər şüaları  
Gözümün nuruna qoşulur bu dəm.  
Qoşa axtarıraq ulu məzarı...  
Günəşlə gəzirəm Xaqanını mən...

Daş kimi asılıb havadan sükut,  
Kainat rəmzidir bu mavi günbəz.  
Şair Şamaxıdan gör necə küsüb,  
Qəbrinin üstündə göylər də gülməz...

Bir parça ağ bulud göründü bu an,  
Yağdı bəyaz yağış, ötəriydi o,  
Mənə elə gəldi: dolan-boşalan  
Qoca Xaqanının gözləriydi o...

Müqəddəs ruhuna mən əyan oldum,  
Torpağa dönsə də çırpınır ürək.

Yağdı bəyaz yağış, pərişan oldum,  
Mən pərakəndəyəm, Xaqani kövrək.

– Əfzələddin babam! Şairlər şahı!  
Bu ad şöhrətin yox, möhnətin oldu.  
Şərəfin, şanın da varmış günahı,  
Qüdrətin, vüs`ətin – zillətin oldu.

Xaqanlar qəlbini qırdı, incidin,  
Xalqdan incimədin, Xəlqani oldun.  
Şirvanda zindanlar yordu, incidin,  
Cahanda ən böyük Şirvani oldun!

Neçə özgə torpaq, neçə yad dəniz...  
Doğma sahillərə qayıtdın yenə.  
Beşiyin Şamaxı... məzarın Təbriz,  
Bəxtəvər, bəxtəvər, bəxtəvər sənə!

Sən hey tutulduqca lə'lə, gövhərə  
Səadət hey səndən dolandı uzaq.  
Ucaldı amanın, ahın göylərə,  
Bərqin qamaşdırıcı gözləriancaq.

“Bərq!” dedim, bülluru gətirdim yada,  
Büllurun dəruni parıltısı var.  
Yoxsa ki, tutsalar Günəşə, oda  
Özgə şəfəqində şüşə də parlar...

Saraydan zindana atdlar səni,  
Di parla, – dedilər, – varsa hünərin.  
Zülmətin rənginə qatdilar səni,  
Yeddi cilvə vurdu söz incilərin.

Qəlb odu inciylə edilməz qiyas,  
Parlayan amalın, ürəyin idi.  
Sanki heç yoxunmuş zərxara libas...  
Amalın həbsiyə köynəyin idi.

Rütbələr, pillələr, nüfuz, ehtisam –  
Sən də yazmalıydın min mədhnamə.  
Ruhuna and olsun, ey ulu babam!  
Padişahı tə`rif hədərmiş, demə...

Sən ası – günahkar deyildin qəti,  
Ülviiyyət gəzirkən insanda, ustad!  
Elə bilirdin ki, bu ülviiyyəti  
Tapmışdır xaqanda, sultanda, ustad!

Fikrin zirvələrlə dayandıqca tən,  
Sanırdın zirvədir təxti-tac, babam!  
Gördülər sığmırısan bu cahana sən,  
Dedilər: – Yox sənə ehtiyac, babam!

Yerdən kim götürdü axırda səni?  
Saray əyanımı, yoxsa camaat?  
Kimlər son mənzilə ötürdü səni?  
Adınla fəxr edən bu el, bu elat!

Qəbrin də şöhrətdir ana diyara  
Əsrlərdən bəri, illərdən bəri.  
Cəvahir düzümlü qızıl taclara  
Vətən dəyişmədi tək bu məqbəri.

Qəbristan – asudə, arxayıń torpaq,  
Hər yerin sakiti, hər şeyin sonu.

Onu da yuxudan eyləyir ancaq  
Fikrin, düşüncənin sonsuz axını.

Baxıram gümbəzə, elə bil bu an  
Çərxi-fələk kimi o yırğalanır.  
Damcılar süzülür bəyaz buluddan,  
Mamırlar üstündə daş-qasılar yanır.

II  
*Fatima*

Məzarlar, məzarlar, məzarlar...  
Qazıblar, qazırlar, qazarlar...  
Ölüyçün nədir o? Bir heçə bərabər.  
Diriyçin nədir o? Müqəddəs, mö`təbər.

Burdadır Fələki, burdadır Ənvəri,  
Ruhutək nur saçır onların məqbəri.

Burda dəfn edilib riyadan xalilər,  
Bəşərin adını qaldıran alilər!  
Tamamən eləmi? Eləmi görəsən?  
İnanım, yoxsa ki, şəkk edim buna mən?

Təvəllüd... tənəzzül... bir də ad görünür,  
Nə surət, nə xislət, nə murad görünür.

Torpağın altında qarışır haq-nahaq,  
Torpağın üstündə nahaqdan haqq uzaq.

Torpağın üstündə bu şair, o abid.  
Torpağın altında nə zamin? Nə şahid?

Məzarlar, məzarlar, məzarlar...  
Qaziblar, qazırlar, qazarlar...

\*\*\*

Məqbərətüş şüəranın darvazasından  
Keçdilər bu an,  
Bir gənc oğlan, bir cavan qız, bir qoca qarı,  
İrəliyə sövq eylədi oğlan onları.  
Özü bir az geri qaldı, durdu kənarda,  
Yəqin həyan olasıydı onlara burda.  
Qadınların görünmürdü siri-sifəti,  
Özlərinə bürümüşdü onlar zülməti.  
Qəbristanın səmasında üfüq gülümsər,  
Qəbristanın təmasında qara kölgələr.  
Yaxındakı məqbərəyə onlar yanaşdı,  
Hər ikisi üzlərindən rübəndi açdı.  
İniltilər eşidildi piçiltılartək,  
İniltidən şəh qurudu, yandı gül-ciçək.  
Nə hönkürtü çəkdi onlar, nə də ki, şivən,  
El gözünə tökülen yaş axmaz ürəkdən.  
Qəbrüstündə ağlayarlar, etmədim heyrət,  
Kimi yaxıb-yandırmayıb əbədi həsrət?!  
Qəbrüstündə göz yaşından nəm çəkib hava,  
Təzə deyil bu gördüyüüm iki binəva,  
Ağladıqca qarı olur bir az da yumaq...  
Göz yaşları təzə-təzə qırışlar açır.  
Ağladıqca qız çevrililib olur cilçiraq,  
Göz yaşları çöhrəsinə incilər saçır.

\*\*\*

Birdən qalxıb çəkildilər onlar kənara,  
Dövrə vurub yanaşdilar başqa məzara.  
Çox qəbirdən dəbdəbəli, möhtəşəmdi o,  
Məqbərətüş şüərada bir aləmdi o.

Lə`nət yağıdı qəbrin üstə gördüm bu ara,  
 Lə`nət döndü göydən yağan müdhiş daşlara.  
 Odlu "daşlar", iti "daşlar" günbəzi deşdi,  
 Təəccübədən donub qaldım: bəs bu nə işdi?  
 Qadınların görünürdü üzləri aşkar,  
 Üzlərindən qaldırmışdı rübəndi onlar.  
 Üzdə-gözdə göz yaşından yoxdur əlamət,  
 Üzdə-gözdə şimşək çaxır, yanırkı hiddət.  
 İki zənən qoparırdı dəhşətli tufan,  
 Görməmişdim qəbrə lə`nət, ölüyə üsyan!  
 Qarı bəyaz saçlarından qar ələyirdi,  
 Qızın qara tellərindən yağırkı zülmət.  
 Əzəmətli məqbərəni silkələyirdi  
 Təlatümə, zəlzələyə çevrilən nifrət.  
 İxtiyarsız yaxınlaşdım onlara tərəf,  
 İstədim ki, bir soruşum, görüm nədir bu.  
 Dedim birdən qəzəbliyə olaram hədəf,  
 Marağımı öldürmədi fəqət bu duyğu.  
 – Anam, bacım, salam olsun! – dedim astadan,  
 Gəldi bu dəm həndəvərdə dayanan oğlan.  
 Oğlan aldı salamımı, susdu qadınlar,  
 Sual etdim: – Kiminkidir, deyin, bu məzar?  
 Neçin bura od tökülür nəfəsinizdən?  
 Belə yerdə göz yaşına öyrənmışəm mən.  
 Kim ölüünü qəbr evində etsə narahat –  
 Adətimiz ziddinədir böylə hərəkət.

Son mənzilin yarasığı nalədir, ahdır,  
 Anam, bacım, tutduğunuz böyük günahdır.  
 Müqəddəsdir insan ruhu, insan türbəsi,  
 Eşidiniz, səsimdədir Allahın səsi!

Qız bənd imiş elə bil ki, son sözlərimə,  
Bir qırpımda o mənimlə durdu üzbüüz,  
Baxdı dərin bir zənn ilə o, gözlərimə,  
Mən də baxdım, tanış gəlir. Kim olsun bu qız?

Təkrar etdi: – Səsimdədir Allahın səsi!  
İstehzamı, ehtirammı, nəydi bu təkrar?  
Fəqət necə doğma idi onun nəfəsi!  
Dedi: – Məni ağlar qoydu bu şanlı şuar...  
Kimi isə xatırladır, xatırladırdı...  
Qızın səsi, qızın nitqi, qızın surəti.  
Kimi isə xatırladır, xatırladırdı  
İllah da ki, qaşı, gözü, qəddi-qaməti.  
– Kimdir, – dedim, – nifrinlərlə qəhr etdiyiniz?  
Bura adı qəbristanmı? Gör haradı bu?  
Kimdir, – dedim, – lə`nətlərə qərq etdiyiniz?  
Unutmayın, Məqbərətüş şüəradı bu!  
Sakit olun, sakit olun, səbrli olun!  
Daşların da qulağı var... tədbirli olun.  
Cavab aldım: – Qorxutmayır məni təhlükə!  
Daşlar nədir? Külli-aləm kəsilsin qulaq.  
Məqbərətüş şüəraya ləkədir, ləkə  
Torpağında div gömülən bu məzarancaq.  
“Div” kəlməsi diksindirdi məni elə bil,  
Bu – hökmdür, qənaətdir hürufilərdə:  
Bir evdarın aciz-aciz qarğışı deyil,  
Bu – rəmzdir, əlamətdir hürufilərdə.

Sanki şəhid Fəzlullahı eşitdim bu an,  
Sinəm yandı, şe`r qopdu dodaqlarından:  
“Məgər həqdən ziyan gördün ki, batıl qövlə yapışdın,  
Çevirdin yüzünü həqdən, sakın kim, həqq deyil batıl.

Məsihi zatikən, billah, nədən div olmaq istərsən,  
Məgər cinundurur əslin, deyilsən rəhmətə qabil?"

Qız sözünə davam etdi, gözümdə gözü:  
– Bu məş' um ruh qabil deyil rəhmətə, bəli!  
Tək məni yox, ahar etdi bütün Təbrizi  
Nəqşicahan vadisində onun əməli.

Adı Haris, özü iblis, əhli cəhənnəm,  
Gör burda kim basdırılıb, dağılsın aləm.  
Görürəm ki, sən qəribsən, uğurlu səyyah,  
Ona lə`nət yağdırmağım deyildir günah.  
O atamin qatilidir – bəşər cəlladı!  
Şairlə bir basdırırlar məgər cəlladı?  
Alilərlə, igidlərlə, təmizlərlə,  
Xariqəsi böyüklərlə, xatırəsi əzizlərlə  
Yan-yanaşı qoyularmı div Əhrimən?  
Səyyah qardaş, necə çəkim bu dərdi mən?

Sağlığında alçaqlığı aşikar olan  
Lap Kəbeyi-Beytullahda gömülsə əgər,  
Onu ülvi etməyəcək müqəddəs məkan,  
Bərbəzəklər, dəbdəbələr hədərdir, hədər.

Xəbər aldım: – Kimdir atan, etsənə agah?  
Öz fikrinə, xəyalına məni yaxın bil.  
Qız qəhərli piçiltiyla dedi: – Fəzlullah! –  
Qulağıma inanmadım, sarsıldım qəfil.

\*\*\*

– Fəzlullah mənim də atamdır, – dedim, –  
Mə`nəvi bir atam, yüksək bir atam.

Bizi birləşdirən inamdır, – dedim, –  
Dünyəvi bir inam, yüksək bir inam.

Adımı adına yaraşdırı o,  
Nəimi özüydü, Nəsimi mənəm.  
Mənim taleyimə yaraşıqdır o,  
Onun əbədiyyət nəsibi mənəm.

Bilirdim Təbrizdə yadigarı var,  
Bacım, bilmirdim ki, o sənsən fəqət,  
Bizi dilləndirdi dilsiz məzarlar,  
Bizi görüşdürdü göz yaşı, həsrət.

Dedim: – Adın nədir?  
– Fatimə! – dedi.  
– Bu oğlan nəyindir? – soruşdum ərklə.  
Utandı:  
– Qismətdir bəxtimə, – dedi.  
– Bəs bu qarı kimdir?  
Dedi: – Qonşumuz...  
Bərabər gəlirik qəbristana biz  
Onunla hər gün  
Yaxındır, doğmadır o mənim üçün.

Əvvəlcə öündə diz çökdüyümüz,  
Dəcləcən, Fərətcan yaş tökdüyümüz,  
Bu müqəddəs məzar, bu qüdsi məzar  
Mənim babamındır, mənim babamın –  
Onu zəhərlədi saraydakılar...  
Münəccimbaşıydı o kamil insan,  
Ulduztək seçərdi haqqı nahaqdan.

Onu susdurdular ehmalca, xəlvət,  
 Sonra ölüsunə etdilər hörmət...  
 Burda dəfn olundu bir ehtişamla,  
 Saray yas saxladı bir “ehtiramla”.

Dünya necə durur təzad içində,  
 Məkrlə məhəbbət qoşalaşıbdır.  
 Mən dura bilmirəm fəryad içində,  
 Hövsələm tükənib, səbrim daşıbdır.

Gəl, uzaq yolların yolcusu, gedək,  
 Atamın əksini gördüm gözündə.  
 Hələlik bu yeri daha tərk edək,  
 Onsuz da onunuq dünya üzündə.

Şeypur sədaları gəlir bu zaman,  
 Uzaq bir meydanda car çəkilir, car.  
 Sədalar altında oxunur fərman...  
 Yatıb Məqbərətüş şüəra lal-kar...

Sordum Fatimədən: – Bu nə əlamət?  
 Də`vətmi, təltifmi, e`dammı, ya nə?  
 Dedi ki: – Qardaşım, bilərsən, əlbət,  
 Evdə nəql edərəm hər şeyi sənə.

Sözlər çilik-çilik, səs qırıq-qırıq,  
 Saxsı qəlpələri yağır elə bil.  
 Tağlı darvazadan bırgə çıxırıq,  
 Uzaq bir meydanda döyülür təbil.

## QARDAŞ

Açıçay Təbrizi böлür tən yarı,  
Yaraşlıq da verir, qəm də bəxş edir.  
Dünyada hər cürə ayrılıqları  
Gözlər ürəklərə məhzun nəqş edir...

Açıçay şəhərin belində kəmər,  
Kəmərdən ziyadə hicran qılıncı...  
Quzular üzvbəüz dayanıb mələr,  
Sudan atılmağa həsrət qalınca.

Çayın kənarında böyük bir meydan,  
Adlanır meydani-Sahibəzzaman.  
Burdadır mənzili Fatiməgilin,  
Qız, – buyurun, – deyir, – buyurun, gəlin.

Gözlərim arayır doğma bir izi,  
Burda Fəzlullahdan nişan gəzirəm.  
Duyur bu halımı hürufi qızı –  
Elə bil dardayam, aman gəzirəm.

Deyir: – İmadəddin, qardaşım mənim,  
Bu evdə atamdan görməzsən əsər.  
Yenə rəvan oldu göz yaşım mənim...  
...O, qətl ediləndən düşdük dərbədər.

Mənzildən-mənzilə köç eylədik biz,  
 Köçəriyə döndük kənddə, şəhərdə.  
 Olanı-qalanı puç eylədik biz,  
 İzləndik, üzüldük səksəkələrdə.

Qansız Miranşahın qanlı fərmanı  
 Harisin əliylə olundu icra.  
 Bu zillət ağlatdı Nəqşicahani,  
 Ağlar əks-səda yetişdi bura.

Harisə gərəkmiş sanki bu ölüm,  
 Cəllad doğru oldu, hökmdar yalan!  
 Bu amansız cəza, amansız zülüm  
 Müdhiş tamaşaaya çevrildi, aman.

Kəmfürsət əlinə düşəndə fürsət,  
 Sərin meh istəsən, qış gətirər o.  
 Birinin börkünə etsən işarət,  
 Börk ilə bərabər baş gətirər o.

Haris Əlincədən qayıtdı geri,  
 Hələ üzündəydi atamın qanı.  
 Təbrizin hürufi fədailəri  
 Dözmədi, xəlvəti öldürdü onu.

Mahalda zəlzələ qopdu elə bil,  
 Miranşah sarayı çaxnaşdı tamam.  
 O gün çəkildi car, döyüldü təbil,  
 Eşitdin – indi də olmayır aram.

O gün çağırıldı Qazi Nurullah,  
 Ehkam mübəlliği, şəriətmədar.

Hiddətlə hökm etdi ona Miranşah,  
Hökm etdi: – Qatili özün gəz, axtar!

Şah dedi: – Harisə qaldırılan əl  
Allahın, Qur`anın durub qəsdinə.  
Biləkdən kəsilsin bu əl, əlbəəl...  
Axtar, hər ixtiyar verilir sənə.

İzlərə düşdülər, iz axtardılar,  
Hövsələ tükəndi, gözlər yoruldu.  
Bircə ehtiyatsız söz axtardılar,  
Casus şübhəsindən üzlər yoruldu.

Fatimə oğlanın baxdı üzünə,  
Susdu, ara verdi bu dəm sözünə.  
Xəfifcə qızardı, hiss elədim mən,  
Sonra asta-asta dedi qürurla:

– Biri də Caviddir hürüfilərdən,  
Atamdan dərs alıb Cavid bir zaman.  
Müqəddəs sanıbdır təriqətini,  
Həm də papaqcılıq öyrəniib ondan,  
Sevib ustadinin bu sənətini.

Börkçülüök – əlamət olub həmişə.  
Hürüfi rəmziidir bu adı peşə.  
Bəlkə də ucalıq sayılır papaq,  
Vüs`ət özündədir insanın ancaq,  
Ey əziz atamın oğlu Nəsimi!  
Kəlamı üsyana dolu Nəsimi!

Cismani oğulluq doğurmaz heyrət,  
Mə`nəvi oğulluq mö`cüzdür, inan!

Adicə övladı verər təbiət,  
Mə`nəvi övladı kəşf edər insan.

Doğmaca qardaşım olsaydı əgər  
Bütün yer üzündə, bütün ərənlər,  
Atamın əqidə yadigarı, sən –  
Doğma görünərdin bu kişilərdən.

Qardaşım, Cavidə mən nişanlıyam,  
Toy matəm qoynuna sığınar necə?  
Qara duvaqdayam, ah-fəğanlıyam  
Atamın ruhunu güldürməyincə.

Ümid günəşindən sözür bir şúa,  
Yanır üzüyümün qasında, qardaş!  
Əlacsız, köməksiz deyilik daha  
Sən zühur edəli qarşımda, qardaş!

\*\*\*

Fatimə qucaqladı Cavidlə məni,  
Saldı boynumuza qollarını, ah!  
Xəyal eylədim ki, həmin səhnəni  
Uzaq Əlincədən gördü Fəzlullah.

Açıçay yaxında səslənir həzin,  
Pünhani bir yuxu gətirir səsi.  
Yorğunam, qaçıbdır bətim-bənizim.  
Açılır şə'nimə axşam süfrəsi.

## PAPAQÇILAR – FƏDAİLƏR

Örtülü Təbriz bazarı,  
Başqa qiyamətdi deyim.  
Axşamacan gəz bazarı,  
Bəlkə kifayətdi deyim.

Təfərrüata yox lüzum,  
Təsvir ilə bitən deyil.  
Dolansa da altı yüz il;  
Xəyalımdan itən deyil.

Mühitdir, aynadır bazar,  
Məzəndədir güzərana.  
Zamanın orda nəbzi var,  
Orda gəlir həyat cana.

Başımdadır hay-harayı,  
Gözümdədir kəsbi-karı,  
Matahinin yoxdu sayı,  
Örtülü Təbriz bazarı!

Şəhər içində bir şəhər,  
Valehəm ehtişamına.  
Cavid ilə səhər-səhər  
Qarışdım izdihamına.

\*\*\*

Papaqqı dükanları bir cürədir elə bil,  
Bir-birinə bənzəyir ustaların da üzü.  
Bu eynilik, oxşayış deyəsən hədər deyil,  
Gərəkdir – göz aldadıb itirmək üçün izi.

Zəhmətdə aşikardır surətimiz həmişə,  
Zərgər zərgərə oxşar, dəmirçi dəmirçiyə.  
Görkəm – uyar sənətin bəxş etdiyi vərdişə,  
Dünyasında bənzəməz gəmiçi kömürçüyə...

Dayandıq bir dükanın astanasında bu an,  
Qayçı yumdu ağzını... İynə sallandı sapdan...  
Qəliblərdə tarıma çəkilmişdi papaqlar,  
Bahalı taqiyələr, kasibyana külahlar.

Gör necə şux görünür taxta qəlibdə papaq,  
Başımız papaq üçün qəlib olmasın ancaq!  
Sifətimdə gəzincə şübhə dolu nəzərlər  
“Fəzlullahın qətli”ni Cavid söylədi əzbər:

– Kim cəzanın söyləyin, görmüş bu cür bir  
qismini,  
Çaldılar çal daşlara harın qatırlar cismini,  
Eybəcər göstərdilər Nuri-təcəlla rəsmini...

Yatmışdılar, yuxudan ayıldılar elə bil,  
Bir az əvvəlki adam deyildilər elə bil.  
Adını dedi usta:  
– Əminəddin!  
Mən də dilləndim asta:  
– İmadəddin!

– Dayan, tanıdım, – dedi. – Sən şair Nəsimisən!  
İlk andın, son mərsiyən çoxdan yetişib bizə.  
Belə xəyal edirəm, sən ölməz Nəimisən,  
Tilsimli səyahətdən qayıtmışan Təbrizə.

Nəiminin qətliylə ağlasın gözlərimiz,  
Nəsiminin vəsliylə çağlasın gözlərimiz.  
Ağlasın çeşmə kimi, çağlasın şəlalətək,  
Diksindirsin göyləri Ənəllah adlı şimşək.

Əminəddin sözünü bu yerdə qoydu yarı,  
Yanında əyləşməyə kətil göstərdi mənə.  
Əmr etdi çağırınsılar filan papaqçıları...  
Ehtiyatlı olmağı tapşırdı dönə-dönə...

Hələ xeyli qalsa da əslində günortaya  
O, Cavidə söylədi: – Bir sahmanlı süfrə sər.  
Şərbət gəlsin ortaya, xörək gəlsin ortaya,  
Uzaqbaşı “Ustalar nə tez acıb” desinlər.

Yemək bəhanə olsun, danışaq aram-aram,  
Qazi şəriətmədar hər an izləyir bizi.  
Səndən də kim soruşa de ki, gəlmə ustayam,  
Loğman məsləhət görüb səhhətimə Təbrizi...”

Gəldilər birər-birər  
Papaqçı hürüfilər, fədayi hürüfilər.  
Sadə, vüqarlı, mətin,  
Adbaad salamladı onları Əminəddin.  
Əhməd,  
Əhəd,  
Qadir,  
Nadir,

Rüknəddin,

Tacəddin.

Ata-baba adları – adlar, adicə adlar,

Ada heyrət etmirəm, hər kəsin bir adı var.

Ulduzun ən nurlusu əriməz dumanları,

Zülmətyaran sayıram mən həmin insanları.

Ən böyük hürufi də bəlkə onlardır əslən,

Qopsa da, qopmasa da “Ənəlhəq” dillərindən,

Fəzlullah öldürdü, söz qoşdum bəlasına,

Fəqət onlar yetirdi cəlladı cəzasına.

Alilərlə qoyuldu hürufiliyin daşı,

Fəqət adilər oldu həmin daşın nəqqaşı.

Ali ilk addım atdı, adı yürüşə çıxdı,

Ali irəli getdi, adı döyüşə çıxdı.

Ali ocaq qaladı, adı güntək ucaldı,

Ali toxum gətirdi, adı bağ-bağça saldı.

Həm alidir, həm adı təbiətdəki qüdrət,

Aliliklə adilik zərrəbəzərrə vəhdət...

\*\*\*

Əminəddin məclisi arəstə gördü tamam,

Gördü üzümdə gəzir sual dolu nəzərlər.

İşarə etdi mənə, şə`rimdən dedi aram,

Hamı bu sətirləri təkrar eylədi əzbər.

Gördü Fəzlullah atam bu zillətin iqbalını,

Qolları zəncirlə bağlanmış elin əhvalını,

Bayraq etdi öz hürufi məzhəbi-amalını.

Əminəddin – Təbrizin hürufi bayraqdarı,  
E`tiqad sahibləri ətrafına yığılır.  
Fəzlullah itkisinin bütün dərdi-qübarı  
Təlqiniylə azalır, nəfəsiylə dağılır.

Bəli, tanıtdırdı o məni müxtəsər, aydın –  
Onlar mənəm, mən onlar – gəlməmişdim ki, Aydan.  
Ulduzlar cilvələndi kirpiklərimdə mənim,  
Bəhanə olsa belə əl apardıq nahara,  
Bir süfrənin başında çörək kəsdi vətənim.

\*\*\*

Çörək cana nuş olarmı  
Yüklənəndə fikir, xəyal?  
Ürək, könül xoş olarmı  
Qaynayanda gözdə məlal?

Məlal deyil bu qaynayan,  
İnsanların qəzəbidir.  
Müstəbiddən cana doyan  
Vicdanların əzabıdır.

Hər gün Qazi Nurullahın  
Cinayəti aşır həddin.  
– Sağ əlidir Miranşahın –  
Ərz edir ki, Əminəddin.

Məhəllələr ələk-vələk.  
Axtarılır şübhəlilər.  
Çox müsibət törədəcək  
Diri qalsa Qazi əgər.  
Gözlərimiz baxa-baxa  
Təbriz dönüb məhbəs olur.

Azad ruhlu Ənəllaha –  
Yer də, göy də qəfəs olur.

Sel öönündə qaya dözər,  
Sal dayanaq, sal duraq biz.  
İtirməyək vaxtı hədər,  
Nurullahı öldürək biz.

Miranşahın səltənəti  
Titrəsin qoy, laxlasın qoy.  
Mö`cüzətək bu cür`əti  
O yadında saxlasın qoy.

\*\*\*

Qərarını sübut etdi Əminəddin,  
Baxışlarda razılıqdan gəzdi əlamət.  
Nəfəs dərdi, sükut etdi Əminəddin,  
Hamı ona şərik çıxdı. Tək mən... mən fəqət...

– İmadəddin, nə deyirsən? – sordu xəlifə –  
Fikrin nədir, rə'yin nədir böylə təklifə?  
Bir nəqşə cız, məsləhət ver, ey ali qonaq,  
Cəhənnəmə vasil olsun şəriətmədar.  
Sənə qonaq söyləməkdə səhv etdim ancaq,  
Ey bizim başbilənimiz, külli ixtiyar.

Qəzəb odu hövsələsiz gözlərdə yandı,  
Kasa nədir? Aşdı-daşdı səbrin dəryası.  
Fikrə getdim, onlar bunu razılıq sandı,  
Diksindilər, dedim: – Qətlin yoxdur mə`nası.  
“Fitnələr yağırsa da dünyada divlər pəncəsi,  
Nuh ilə bir yerdəsən qopduqda tufan, qəm yemə”.

Qılınc doğrar damarları rızə-rızə,  
 Sinələrdə al çeşmələr açar nizə,  
 Dincələrik, billah, öylə gələr bizə,  
 İntiqamla yanğıımıza çiləndi su,  
 Guya böyük, yazılımlı hünərdi bu.

Məhv edirik, bədən olur torpaqla tən,  
 Düşünmürük, daşınmırıq fəqət nədən?  
 Ancaq, ancaq bir qəlibdir quru bədən,  
 Qəlibdəki qara divi meydana çək,  
 Qüdrətini bu döyüsdə göstər görək!

Sümükləri toppuz edər para-para,  
 Bir qulac ip bir nəhəngi çəkər dara.  
 Xəncər-bıçaq yara üstdən vurar yara,  
 Qəhqəh çəkər daxildəki iblis yenə,  
 Naqis gələn varıb gedər naqis yenə.

Canə gəlsə min il əvvəl ölüən cəllad,  
 Canə gəlsə Nəmrud, Harun, Fir'on, Zöhhak,  
 Nə şəxsiyyət dəyişəcək, nə e`tiqad,  
 Çünkü sağdır qəlbindəki fitnəylə şər,  
 Bədənmidir rəzalətə bais məgər?

Qazini yox, Qazidəki nəfsi öldür,  
 Şəri öldür, bədi öldür, nəhsı öldür,  
 Məkri öldür, pisi öldür, pəsi öldür,  
 Canı candan cüda edər cəllad ancaq,  
 Canı məgər biz vermişik, biz də alaq?  
 Əvvəl-əvvəl namə yazaq Nurullaha,  
 Deyək: Qazi, yetər batdın min günaha.  
 Səbr ümmanı coşur daha, daşır daha,

Xəbərdar ol, sümükdədir bu gün bıçaq,  
Cəllad deyil hürufilər, sevinancaq.

Dayandıqca məzlumların qəsdinə sən,  
Qol qoyduqca günahsızlar qətlinə sən,  
Ox sancırsan ilahinin qəlbinə sən,  
Biz insanıq, biz aliyik, biz bəşərik,  
İlahi küll, ilahi də zərrələrik.

Qur`ana bax, hər kəlamı ədalətdir,  
Hər ayəsi insanlara məhəbbətdir,  
Qur`an deyir zalim olmaq cinayətdir.  
Tapdayırsan Şəriətin məramını?  
Saymayırsan bəs Allahın kəlamını?

Din düşməni hürufimi, sənmi, Qazi?  
Mərtəbənlə mə`rifətin tənmi, Qazi?  
Bax, Məhəmməd hümmətinə, sənmi, Qazi?  
Nurullahsan – ilahinin nuru, yə`ni...  
Qara vücud! Al boyamaz adın səni.

Öz əlinlə qəlbindəki ilanı boğ!  
Fitnəni boğ, fəsadı boğ, riyani boğ!  
İnsanları qanda boğan vicdanı boğ!  
Bacarmasan öyrədərik şərhini biz...  
Çarə nədir, tükənsə də sözlərimiz.

\*\*\*

Bu şəkildə namə yazaq Qazi həzrətə,  
Ağlınuza sığırımı yox, mənim bu fikrim?  
Bir nəfər yox, bir səltənət gəlsin dəhşətə,  
Yoxsa nədir bir xəlvəti sui-qəsd, ölüm?

Gizli qətlin ayrı cürə çıxar sorağı:  
Guya "Kişi öldürülüb qarətdən ötrü.  
Nə çox böyük şəhərlərdə hərami, yağı...  
Qan tökülübü vardan ötrü, dövlətdən ötrü..."

Nəyə lazıim oxu atib yayı gizlətmək,  
Niyyətimiz, məramımız yerinə yetsin.  
Çaxsın Qazi Nurullahın gözündə şimşək,  
Vahiməylə, başlovlu xəbərə getsin.

Çay soyuyub, qaralıb,  
Xörək yarımcıq qalıb,  
Məclis sükuta dalıb.  
Pozulmayıb süfrənin  
Səliqəsi, sahmanı.  
Bu sükut xatırladır  
Tufandan bir az əvvəl  
Səs-səmirsiz ümmani.

Əminəddin baxışları oxudu ani,  
Narazılıq olan yerdə olmaz e'tibar.  
– Nəsimiyələ həmfikirik, – söylədi hamı,  
Ənəlhəqqə inam kimi qətidir qərar.

Vəhdət-vücud cövhəriylə mətindir ürək,  
Söz bütövdür, bütövdürsə kainat necə.  
Bu qərarı təntənəylə icra edəcək  
İki cəsur taqiyəduz<sup>3</sup> elə bu gecə.

---

<sup>3</sup> Taqiyəduz - papaqcı

## XƏNCƏR VƏ MƏKTUB

(*Müəllifdən*)

Gecə dərin, yuxu dərin,  
Təbriz yatır şirin-şirin.  
Yuxu məlhəm, yuxu dərman...  
Ağrılardan, acılardan  
Adam bir az azad olur.  
Oyaqlıqda bir gülməyən  
Rö`yalarda min şad olur.  
Ac toyuqlar yuxusunda  
Darı görür.  
Leyli-Məcnun misallılar  
Yuxusunda yarı görür.  
Çərçi dönüb tacir olub,  
Rəvac gəlib sövdasına,  
Münəccimin axtardığı  
Ulduz qonub rö`yasına...  
Ömrü boyu basılmaqdan  
Bədnam olan,  
Kürəyində xalça-palaz  
Naxış salan pəzəvənglər –  
Rö`yalarda müzəffərdir...  
Alqışlara qərq edilən  
Bəxtəvərdir.  
Sonsuz gəlin ümidini  
Aya bağlar, ilə bağlar...

Sonsuzların qucağında  
Rö`yalarda körpə ağlar...  
Qaranlığa bürünərək  
Yatır Təbriz.  
Rö`yalarda –  
Əl çatmayan muradına  
Çatır Təbriz...  
Göyün üzü  
Düyünlənmiş qaşqabaqdır.  
Gecə dərin, yuxu şirin,  
Dan yerinə çox uzaqdır.

\*\*\*

Dəbdəbəli barigahda  
Yatır Qazi Nurullah da.  
Həndəvərdə keşikçi var,  
Himə bənddir qurdbasanlar.

Qazi yuxu görür... Görür ki, nagah  
Camaat axışır böyük meydana.  
Hamidan qabaqda gəlir Miransah,  
Ancaq heç oxşamır hökmüfərmana.

Yox, yox, bənzəməyir şah – Miransaha,  
Kim əyilən görüb sərv ağacını?  
Hədiyyə gətirir o, Nurullahə,  
Qolları üstündə təxti-tacını...

Dolaşır Qazinin dili-dodağı,  
Miranşah yalvarır:  
– Götür səltənəti, ey Ali əba!

Dolaşır Qazinin əli-ayağı,  
 Miranşah yalvarır:  
 – Biganə kəsilmə sən bu xitaba!  
 Gözə görünməyən hörümçək toru,  
 Sənin tədbirinlə oldu aşikar.  
 Burda işləməzdil qılıncın zoru,  
 Zəkalar zəkası şəriətmədar!

Qazi yuxu görür... Görür ki, meydan  
 Tutmur zəncirlənmiş hürufiləri.  
 Yaralı Fəzlullah üz-gözündə qan  
 Ayrılib dəstədən çıxır irəli.

Burdadır Haris də – zəhmli cəllad,  
 Baxır Fəzlullaha vəhşət içində.  
 Zəncir cingiltisi qoparır fəryad,  
 Qazi yuxu görür dəhşət içində.

Qazi yuxu görür... qatma-qarışiq:  
 Boynunu vurdurur onun Miranşah,  
 Təpiklər altına atılır başı,  
 Meydan uğuldayır, meydan səslənir:  
 “Demə hürufiymiş Qazi Nurullah”.

\*\*\*

Gecənin yapincısı  
 Qətran kimi qaradır,  
 Qurmuşun kimi ağır.  
 Gecənin gözlərindən  
 E`tibarsızlıq yağır...  
 Gecə səni azdırır.

Gündüz bələdlədiyin  
Yolu, izi pozdurur.  
Nəfəsini gizlədib  
Pusquda durar gecə,  
Qapqara saplarıyla  
Sənə tor qurar gecə.  
Gecənin qəlbini qara,  
Uçurumdur qucağı.  
Yatırdır... yatmır fəqət,  
Eşidir ən yaxını,  
Eşidir ən uzağı.  
Səhər şəfəqli gözlər  
Bə`zən gecəyə möhtac.  
Gecə, gecə, ay gecə!  
Gəl, bu gün olma namərd,  
Mərdi qoyma naəlac!

\*\*\*

Ürəyinə yaxın qoymur qorxunu, xofi  
Fədailər Nadir, Qadir – iki hürufi...  
Pələng gözü ehtirasla yansa nə qədər,  
Pələng özü ehtiyatla dolanar, gəzər.  
Gizlər ayaq səslərini, nəfəsini o,  
Məqamında yubandırmaz həmləsini o.  
Nadir, Qadir İsa-Musa quşları sayaq  
Bir-birini piçiltiyla səslər arabır,  
O qardaşlar bir-birindən əbədi uzaq,  
Bu qardaşlar bir-biriylə yanbayan gedir.

Cəsarət çox, ümid az,  
Qəlbdə məslək duyğusu.

Geri dönmək yaramaz,  
 Öndə ölüm qorxusu.  
 Gecədən imdad dilər  
 Hürufi fədailər.  
 Pəhlivani cüssələr  
 Qaranlıqda əriyir,  
 Qurd ürəyi yeyənlər  
 Barigaha yeriyir.

Əcaib birsovqat gedir cənab Qaziyə,  
 Həm ölüm, həm nicat gedir cənab Qaziyə,  
 İbrətamız eyham gedir cənab Qaziyə,  
 Xəncər gedir, kəlam gedir cənab Qaziyə.

\*\*\*

Rö`yanın dəhşətindən xilas olmağa nə var,  
 Açı gözünü – o saat yoxa çıxsın yuxular.  
 Yoxa çıxsın üstünə yeriyən qaragüruh,  
 Qeyb olsun cin-şəyatın, ağ kəfəndə qara ruh.  
 Yox olsun diri-diri səni yerə basdırın,  
 Uçurumun qasında ipək sapdan asdırın...  
 Günün günorta çağı üryanlığın yox olsun,  
 Bədxah əməllərindən peşmanlığın yox olsun.  
 Boynuna ilmə salan əllər qeybə çəkilsin,  
 Ürəyinə tuşlanan xəncər qeybə çəkilsin.  
 Açır gözlərini Qazi Nurullah,  
 Şişman vücudunda sel-su olub tər.  
 Açır gözlərini, nə görür eyvah!  
 Palid döşəməyə saplanıb xəncər.  
 Saplanıb, hələ də titrəyir aşkar,

Yuxuya həqiqət arasındadır  
Gözləri bərəlmış şəriətmədar.  
Dəhşətlə sıçrayır Qazi yerindən,  
Sübhün şəfəqləri axır içəri,  
Şəfəqlər bülövə çəkir xəncəri.

Qazi nə uşaqdır, nə də ki, təlxək,  
Qaynayıb bişibdir qırx qazanda o.  
Mətindir, möhkəmdir, köksündə ürək,  
İtirmir özünü heç bir an da o.

Nə bir haray-həşir, nə çığır-bağır,  
Həm dəhşət lal olub, həm də ki, qorxu.  
Xəncərin dəstəsi bütöv ağarır,  
Dəstəyə sarılmış bir kağızdı bu.

Qazi döşəmədən çəkir xəncəri,  
Sanki ürəyindən dartıb çıxarır.  
Məktubu oxumur... yeyir gözləri...  
Onu fikir alır, xəyal aparır.

Yapışıb, ilişib xəncərə saplar –  
Sumağın xalçanın əlvan sapları.  
Oxuyur məktubu şəriətmədar,  
Doğranan sapıdır, yoxsa damarı?

Sui-qəsd növbənöv, cəza min şəkil,  
Çoxuna baisdi, şahiddi Qazi.  
Ancaq ki, ölümsüz, qansız bir qətl  
Birinci dəfəydi görürdü gözü.

Barigah oyanıb, qalxıb ayağa,  
Səhərdir... qaynayıb həyat səhərdə.

Fəqət əndərunə<sup>4</sup> yaxınlaşmağa  
Cəsarət etməyir bircə nəfər də.

Qazi düşüncələr içində dalğın,  
Neynəsin – bu sırrı açsın, açmasın?  
Namə'lum xəncərə toxunur hülqum,  
Darüləmarəyə qaçsın, qaçmasın?

Əmr edib Miranşah, qibleyi-aləm:  
“Tarimar olmalı bədnam təriqət!”  
Yoxsa hürufiylə nə işim-peşəm?  
Mənimki Qur'andır, bir də şəriət.

Fəzlullah şəklində görünür gözə:  
Az qala əlif də, az qala bey də.  
Baxıram Günəşə, Aya, ulduza,  
Hürufiləşibdir bu yer, bu göy də.

Qanlı qətlə dönüb xirdaca şübhəm,  
Bircə işarəmlə zindanlar daşıb.  
Şahin qəzəbindən əsmişəm mübhəm,  
İzlərə düşmüşəm, izlər dolasıb...

Vicdanım hər şeyə tapar bəraət,  
Nahaq sürgünlərə yoxdur cavabım.  
Elə bağlansın ki, üzümə cənnət...  
Yumaz bu günahı min-min savabım.

Yumaz günahımı, günahım mənim  
Əsil hürufini görməməyimdir.

---

<sup>4</sup> Yataq otağı

Yetsin imdadıma Allahım mənim,  
Günahım minnətlə ölməməyimdir.

Olmaya Fəzlullah dirilibdi, nə?  
Onun ruhundadır namə sözbəsöz.  
Öldürrük! Öldürrük! Öldürrük yenə!  
Qaniyla pozarıq yazdığını biz.

Bir əlində xəncər, birində namə,  
Qazi ev-ev gəzir Təbrizi fikrən.  
Can atır amansız bir intiqamə,  
Üzündə peşmanlıq görməyirəm mən.

Görə də bilmərəm, bəli, bəs necə?  
Xasiyyət dövr edir qanla bərabər.  
Qaş-göz arasıtək qısa bir gecə  
Bir ruhu, vərdişi dəyişə bilər?

## DARÜLƏMARƏ

(*Müəllifdən*)

Təbriz əmirliyi – Darüləmarə,  
Günəşə sədd çəkib qapqara hasar.  
Yol azıb dolansa bu həndəvərə  
Qatır dırnaq tökər, quş qanadalar.

Dəmir qapıları açılır rahat,  
Məhbusu kanına çekir bir anda.  
İynə gözü olur dərvazə, heyhat...  
Çölə, azadlığa sən can atanda.

Burda səslər batıb səssiz-səmirsiz,  
Saman çöpünə də çatmayıb əllər.  
Gözə görünməyir heç bir şeydən iz,  
Pərdə dalındadır bütün əməllər.

Təbriz əmirliyi – Darüləmarə,  
Günəşə sədd çəkib qapqara hasar.  
Yol azıb dolansa bu həndəvərə  
Qatır dırnaq tökər, quş qanadalar.

İşgəncə yuvası, cəllad məkanı  
Xalq üçün dönsə də gedərgəlməzə,  
Qazini, valini, külli ərkanı  
Burda dövrələməz bəla və qəza.

Dəhlizlər darısqal, dəhlizlər dərin,  
Keçidlər gah haça, gah da ki, çarpaz.  
Burda şaqqıltısı qopsa göylərin  
Bayırda sədası heç kimə çatmaz.

Solğun şö'lələrdən solur göz nuru,  
Min dəlmə-deşikli qarışiq dərə...  
Hörümçək torudur, hörümçək toru  
Təbriz əmirliyi – Darüləmarə.

Fəqət işıqlıdır burda bir otaq,  
Altı guşəsində altı pəncərə.  
Günəş səxavətlə işiq saçaraq  
Onu qərq eləyir zər şəfəqlərə.

\*\*\*

Kip, qara libasda,  
Alçaq taxt üstə  
Əyləşib Əmir.  
Gözü də bərəlmir,  
Zəncir də çeynəmir...  
Zahiri nə nifrət doğurur,  
Nə ikrah.  
Başında qızılı təsgülah,  
Belində əyri qılinc.  
Ayaqlarında innabi,  
Dikburun uzunqunc.  
Əlində şəridtək  
Sarımtıl kağız var.  
Adına deyilir:  
Tumar –  
Hökəm tumarı!

Onun hüzurunda durub dotələb,  
 Durub başbilənlər, məsləhətçilər,  
 Yüngülçə bir eyham, ağır bir tələb  
 Fikirdən yayına bilərmi məgər?  
 Qıvrılır Əmirin əlində tumar:  
 – Bu nədir? Dağılıb gedir məmləkət!  
 Gözlər səyridikcə əsir barmaqlar:  
 – Çayırdır, alaqdır, yoxsa cinayət?!

Dara çəkilibdir mə`mur Nərtəpər,  
 Minbərdə boğulub Mirgəncüm ağa.  
 Marağa səmtində yüklü dəvələr  
 Tacirlə qarşıq çıxıbdır yoxa.

Xəngəltək doğrayıb darğa Heybəti...  
 İtlərə atıblar bazar başında.  
 Əmarənin gözü sərbaz Qüdrəti  
 Sərrast oxlayıblar yəhər qasında...

Qeyb olub saraydan baş xəzinədar,  
 Miranşah aləmi dağıdır, tökür!  
 Əmirin əlində titrəyir tumar,  
 Kağızın sarısı üzünə çökür.

Sarılıq – vahimə, sarılıq – əzab.  
 Sarılıq – hismidir yuyulub gedə?  
 Sarılıq – zəhərli, müdhiş iltihab,  
 Sarılıq taunu gəzir ölkədə.

Hər necə titrəyib əssə də Əmir,  
 İnanır, tapacaq o, cinayəti.  
 O, çox “müsküllərə” görübdü tədbir,  
 Sınaqlardan çıxıb fəhmi, cür`əti.

Rəngi bilinməyən bir kabus fəqət  
Onu gecə-gündüz qoyub nigaran.  
Əcaib bir güruh, pünhan cəmiyyət  
Hökəm çıxarıb ki, Allahdır insan.

Odunçu baltası deyil bu balta,  
Adı çarx verməyib ona kəsəri.  
Balta işləyəcək hələ çox alta...  
Doğrayıb tökəcək dərin kökləri...

Divan, divanxana, Qur'an, şəriət –  
Xalqın cilovunu saxlayan hər şey.  
Allaha e`tiqad, şaha itaət  
Sovrulub gedəcək havaya, hey-hey.

Mə`mur qatilini tapmağa nə var,  
Olmasın bir nəfər Mirgəncüm ağa.  
Qıvrılır Əmirin əlində tumar,  
İlan çalmış kimi qalxır ayağa.

Nizəli mühafizlər  
Tələsik verir xəbər:  
– Təşrif gətiribdir Qazi Nurullah.  
Əmir olunca agah,  
Əlləri döşündə çıxır irəli.  
Əmir istəsə də, istəməsə də  
Qaziyə baş əymək borcudur, bəli.

Əmir:

– Xoş-səfa gətirib Qazi Nurullah  
Bu Darüləmarə, qüdsi barigah

Qurban nəcabətli cənabimizə,  
 Ancaq ki, xəcalət veribsiz bizə.  
 Vardısa sözünüz, bir təklifiniz,  
 Əmriniz, rə'yiniz, bir tə'kidiniz,  
 Xəbər göndərəydiz, özüm gələrdim,  
 Bunu bəndənizə şərəf bilərdim.

*Qazi:*

– Təşəkkür edirəm, Əmir Zülfüqar!  
 Ancaq ibrətamız bir məsəl də var:  
 Qəbul olunmayır sıfarişlə həcc...  
 Gəlmışəm, görünür, var ki, ehtiyac,  
 Məni gətirməyib məşğulat bura,  
 Qayğısız gəzinti, ixtilat bura.  
 Sözüm var, qasidə qızmadım ancaq,  
 Məsləhət bilmədim çapar yollamaq.  
 Öylə bir vaqiə görmüşəm, Əmir!  
 Vallahi iradəm dəmirmiş, dəmir.

Məzar sükutuna dalıb aralıq,  
 Qazi qurşağından çəkir xəncəri.  
 Əmirin rəngində müdhiş sarılıq,  
 Üzünü xofıylə örtür əlləri.  
 Hamı pəncə üstə çəkilir dala,  
 Qılınclar qınından çıxır az qala...

*Qazi:*

– Valilər, alilər, səbr edin bir az,  
 Şəriətmədardan hərami olmaz.  
 Təhdid olunmuşam bu xəncərlə mən  
 Gecənin yarısı öz otağında.

Təhqir olunmuşam bu xəncərlə mən  
 Pak vücudum kimi pak yatağında.  
 E`dam edilmişəm bu xəncərlə mən,  
 Bədnəm edilmişəm bu xəncərlə mən,  
 O məş `um "töhfədir" hürufilərdən,  
 Bu da ki, onların məktubu, baxın.  
 Mültəfit olunuz, Əmir Zülfüqar!  
 Valilər, alilər, gəliniz yaxın,  
 Hər şey yazılıbdır aydın, aşikar.  
 Şəhnələr, mə`murlar əlinizdədir.  
 Söz olmaz bu boyda salahiyyətə...  
 Harisin qatili hələ üzədədir,  
 Hələ çox düşəcək belə niyyətə.  
 Danışa bilmirəm, boğulur səsim,  
 Girincik əlində hürufilərin.  
 Necə? Üzərindən əssin xoş nəsim  
 Miranşah elində hürufilərin?!  
 Əmir dayanıbdır başı aşağı,  
 Ağarır, qızarır, qaralır üzü.  
 Həm onun Qazidə qalib qulağı,  
 Həm onun məktubdan ayrılmır gözü.  
 Bir mə`mur ətrafa baş əyir bu dəm:  
 – Gəzib dolanıram, – deyir ki, – harda,  
 "Nəsim" kəlməsini çox eşidirəm,  
 İllah ki, örtülü orta bazarda.  
 İllah, taqiyəduz cərgələrində,  
 Alverin, adamin qaynar yerində.  
 Nəsim, ya Nəsimi, Nəsimi, Nəsim...  
 Əmir nə`rə çəkir, dəhşətli nə`rə:  
 – Mə`mur, falçılığa yoxdur həvəsim,  
 Qətiyyət istəyir Darüləmarə.

*Qazi:*

– Əmir, qəribliyə salma mə`muru,  
Falsa da “Nəsimi”, “Nəsim” sözləri.  
Qətlə yetirilmiş Nəimi ruhu  
Kiminsə cismində gəzir şəhəri.

Fikir ver sözlərin uyarına sən,  
Nəimi... Nəsimi... Mətləb incədir...  
Qorxuram şübhəli qafiyələrdən,  
Yə`ni biz falçıyıq? Hirsin bicadır.

*Əmir:*

– Məni əfv eləyin, Qazi Nurullah!  
Mə`mur ası vücud, siz ali vücud.  
Sizə falçı demək? Əstəğfürullah!  
Fəhmi çox, nəfəsi dualı vücud!  
ƏgLə sığışandır sizin fərziniz,  
Mən də əsir idim bu şübhələrə.  
“Nəsim”in səmtini öyrənərək biz,  
Yelkən açacaqdır Darüləmarə.

Təbriz ümmanına tor atacağıq,  
Cazibə olacaq hörgülərində.  
Düşəcək bu tora o “Qızıl balıq”  
Nə qədər, hər necə üzsə dərində.

Bazar gözətçisi “Əs-əs”lər sayıq,  
Ayri cür bələddir onlar şəhərə.  
Timsahdan da ehmal, qazdan da ayıq –  
İşarə gərəkdir, bircə işarə.

Qılinc itiləyir Darüləmarə,  
Zəncir qulaclayır bütün şəhərçin.  
Köhnə tumarını qoyur kənarə,  
Təzə hökm yazır hürufilərçin.

Nəsimi, səslənir yanında yenə  
Uzaq əsrlərin əks-sədasi.  
Şair aram-aram danışır mənə:  
– Bir gün dumanlıydı Təbriz havası.

## PUSQU

Örtülü bazara gedirəm səhər,  
Gedirəm baş çəkim Əminəddinə.  
Ancaq ki... fikirlər, qorxunc fikirlər  
Hardan hücum çəkir bilmirəm mənə.  
Qazi Nurullahə gedən o namə  
Nə oldu, çıxdımı səsi-sorağı?  
Xəncərdən kəsərli bir ittihadə  
Baş əydi, əymədi fitnə ocağı?

\*\*\*

Taqiyədüz cərgəsi sovulmuş dəyirməntək,  
Börkçü dükanlarında adam görünür tək-tək.  
Elə bil ki, itirib bazarlığını bazar,  
Səksəkəylə tərpənir alanlarla satanlar.  
Neçin Əminəddinin dükanı bağlı qalır?  
Sabah-sabah qapıda batman qıfil qaralır?  
Bazarın havasında dümanmı var, çənmi var,  
Qıflılanmış qapını xəlvəti güdənmi var?..  
Yaxınlaşmaq istədim, yaxınlaşmadım fəqət.  
Fəlakətə çevrilər ehtiyatsız cəsarət.  
Fikir burulğanında saman çöpüdür adam,  
Şübhələr kəndirində müdhiş görünür e`dam.  
Qorxusuzdur üstünə şir nə`rə çəksə əgər,  
Qorxuludur arxadan təpilsə quduz itlər.

Təəccüb etmirəm ki, bağlı qalıb bir dükən,  
Bu saat azlıq etmir Təbrizdə papaq tikən...  
Gizlədib gözümdəki həyəcanı, təlaşı  
Gəzirəm heç olmasa bircə nəfər tanışı.  
Son qoyur qəlbimdəki intizara, əzaba  
Uzaqdan görününcə Seyid Əli Mərhəba.  
Şəmsəddin,  
Qivaməddin,  
Sonra Xacə Fəxrəddin.  
Onlar da sakit gəlir, tərəddüdlə, birtəhər.  
Qıffanmış dükəndən bixəbər, ya baxəbər?  
Görkəmləri dəyişir mənə yaxınlaşantək,  
Güya cana yiğilmiş müştərilərdir onlar:  
– Ay kişi, bəs neyləyək?  
– Bu qədər “get-gəl” olar?  
– Bir gün gözü ağrıyır...  
– Bir gün qurtarır sapi...  
– İndi də yerli-dibli qıffanıbdır qapı...  
– Ayrı usta yox idi? Bir bizə deyən gərək?  
– Qardaş, zara gəlibson yəqin sən də bizimtək?  
Gileylə: – Bəli! – dedim, əlacım nəydi ancaq.  
Dedilər ki: – Ustanın birbaş evinə gedək.  
– Tanımiram, – söylədim.  
Dedilər ki: – Məkkəyə çatırlar soraq-soraq...

\*\*\*

Nə qədər zərifdir ciyərlə yarpaq,  
Bəsdir hər iksinə nöqtə boyda xal.  
Ciyər şan-şan olub, yarpaq solacaq,  
İxtiyar kəsildi mənə bu əhval.

Qapısına bir az qalmış Əminəddinin,  
Yavaş-yavaş aralanıb gen gedirik biz.  
Qəlbimizə şübhə salmış Əminəddinin  
Heç kimindən, kimsəsindən görünməyir iz.

Fatiməylə Cavid gəlir xeyli kənardan,  
Həm Tacəddin, həm Rüknəddin, Qadir və Nadir.  
Onlar bizdən əvvəl çatır qapıya bu an –  
Çatan kimi dövrələnir... Aman, bu nədir?

Yerdən çıxdı, göydən düşdü bir neçə mə`mur,  
Əminəddin öz evində... keçibmiş ələ...  
Gözümüzün qabağında qapandı, bürdə,  
Açılmazı müşkül olan bu müdhiş tələ.  
Başa düşdük qanlı pusqu gözləyir bizi,  
Tez dəyişdik səmtimizi.  
Guya-guya saymazyana-saymazyana  
Ən doğmadan, ən yaxından  
Uzaqlaşdıq yana-yana.

Nə dünya təzədir, nə də bu dəhşət,  
Min qanlı-qadəli dövran yaşınlı.  
Tilov qurdu olub adı həqiqət,  
Bacı qardaşını əlli il danıb...

Oğul atasını danıb əlacsız,  
Danıb qırılmasın sonuncu budaq...  
Namərdlik deməyin bu inkara siz,  
Meşələr budaqdan törəyirancaq.

## FƏZULLAHIN VƏSİYYƏTİ

(*Fatimənin dilindən*)

Hamımızın qolunu bağladılar şəhnələr<sup>5</sup>,  
Əminəddinin evi, Kərbübəla meydanı.  
Gözlər olsun görməsin böylə müdhiş səhnələr,  
Bəlalı başımızda qopdu Nuhun tufanı.

Əmir Cəbbar – şəhnənin aman bilməz rəisi  
Hərlənən gözləriylə bizi dən-dən üyüdür.  
Elə ufuldayır ki, bu ölüm-qan hərisi  
Sanki günahımızı üfürməklə böyüdür.

Evin altı üstünə çevrilir torpaq kimi,  
Mö'təbər divanların meşin cildi sökülr.  
Dibaçə<sup>6</sup> vərəqləri fırlanır yarpaq kimi,  
Xəzan gəlib... xəzəllər başımıza tökülür.

Əmir Əminəddini rixşəndlə sözür bu dəm:  
– Düz deyiblər ki, olmaz papaqcının papağı.  
Evində börkünlük dən bir əlamət görmürəm,  
Evin də, dükanın da şəri-şeytan yiğnağı.

Axtarın yuvasını taqiyəduz cənabın,  
Gözünüzdən qaçmasın bir işarti, bircə iz.

---

<sup>5</sup> Şəhnə – İndiki mənada polis idarəsi, polis nəfəri

<sup>6</sup> Dibaçə – kişik divan

Onun əməllərindən çəkdiyimiz əzabın  
Layiqli “ən `ami” ni tutub əlində Təbriz.

Mən dayana bilmədim, mümkün olmadı susmaq:  
– Sizmi əzabkeşsiniz, haqq “yetsin dadınıza”.  
Anam Təbriz ixtiyar verməmişdir ki, ancaq,  
Qoşasınız adını şərəfsiz adınıza.

Əmir mənə əl qaldırdı,  
Əli qaldı havada.  
Əmir mənə əl qaldırdı,  
Allahı saldı yada,  
İmanı saldı yada,  
Qur`anı saldı yada.

Əmir dedi: – Bir insana  
İki cəza günahdır,  
Allah sənə pənahdır.  
Əmir dedi: – Xırda cəza  
Xırdalara yaraşar...  
Alov saçan dil-dodaqlar  
Alovlara qarışar.

Əmirin kəc baxışı məni yandırıcı-yaxdı,  
“Alov” sözü gözümüzdə ildirim kimi çaxdı.  
Atamız Fəzlullahın e`dam edildiyi gün –  
Möhürlü hökmə döndü bizim də qətlımızcün...  
Bunu çıxdan bilirdi bacım Aişə, İsmət,  
Bunu çıxdan bilirdi bütün əhli-təriqət.

Dəyişdi neçə dəfə adımız... ünvanımız...  
Dəyişməz oldu fəqət qayəmiz, vicdanımız.  
İsməti, Aişəni Təbrizdən etdim kənar.

Savalan vadisinin uzaq obalarında...  
İki göztək qorunur, rahət yaşayır onlar.

Böyük övlad, böyük qız, böyük bacı mənəm, mən,  
Fəzlullah Peyğəmbərin Fatimeyi Zəhrası...  
Gözüm yaşıdır Fərat, axıb gedir sinəmdən,  
Təbrizdə qalmağımın hədər deyil mə`nasi.

Əminəddinin evi Şamın xərabəsítək,  
Səbr daşır, axtarış yetişir son məqama.  
Rəflər, arakəsmələr, sandıqlar ələk-vələk,  
Axtarılan tapıldı, budur: "Cavidannamə"!

Əmir Cabbar kitabın sildi nazik tozunu,  
Səbrlə vərəqləri çevirdi bircə-bircə.  
Tutdu Əminəddinə istehzayla üzünü:  
– Təzə qur'anımıza hörmət gərək, bəs necə!

Sonuncu vərəqlərin arasında elə bil  
Od parladı naqəfil, şimşək çaxdı naqəfil,  
Bu – Fəzlullah atamın sonuncu kəlamiydı –  
"Vəsiyyətnamə" siydi, zindandan salamiydı.

"Vəsiyyətnamə" bizim yeganə təsəllimiz,  
Orda yazılıb hər şey, hər şey yerli-yerində.  
Çırpinırıq həlqəsi qızıl tor içində biz  
Şəhnənin nəzərində, Əmirin nəzərində.

Gəşt etdi Əmir Cəbbar  
Fəxr ilə, büsat ilə.  
Bağlandı bütün yollar,  
Son dəfə biz ayrıldıq  
Azadə həyat ilə.

Qurtulmağa ümmid yox  
Mö`cüzlü nicat ilə.

\*\*\*

Hökm ilə və israrla  
Darülşərə gəldik biz.  
Heybətli qatırlarla  
Darülşərə gəldik biz.

Başlandı, nə başlandı  
Sorğu-sual, ey rəbbim!  
İnkirdə və Minkirdə  
Yox böylə hal, ey rəbbim!

Evvay, nə qədər çoxmuş,  
Çoxmuş da “günah” bizdə.  
Dəcləylə bu “təqsiri”  
Mümkündü yumaq bizdən.

\*\*\*

Ədalət, şəriət divanı – Darülşər!  
Burdadır əmirlər, axundlar, valilər.  
Əyləşib təxtində həm Qazi Nurullah,  
Üləma, hükəma vird edir “Bismillah”!

Ucadan oxunur “Vəsiyyətnamə”,  
Qulağa çevrilir gözlər, ağızlar.  
Diqqət pillələnir gərgin məqamə,  
Dartılır, uzanır bütün boğazlar.

– Zindanların qucağında  
Sönüb gedir ömrüm mənim.  
Zəmanənin Hüseyniyəm,  
Naəhllər Şümrüm mənim.

Təriqətim, həqiqətim  
Gör nə müdhiş bəla oldu.  
Nəzərimdə Nəqşicahan  
Qanlı Kərbübəla oldu.

Aşuradır gecələrim  
Saçlarimdə saman çöpü...  
Gözləyirəm tez açılsın  
Üzüntülü e`dam sübhü.

Üləmalar dözməyib, birdən qəzəblə dindi:  
– Gör kimə oxşadırmış özünü o fitnəkar.  
Gör necə mürtəddi o, gör nə ası ləindi,  
Dübarə e`dam üçün dirilsəydi o yəssar...  
Qazinin işarəsi səsləri kəsdi tamam,  
“Vəsiyyətnamə” yenə oxundu aram-aram:

– Allah dedim bəşərə mən,  
Allah dedim insana mən.  
Nüfuz etdim göylərə mən,  
Səcdə qıldıım cahana mən.

Cahanın da fövqündəsən,  
Əziz balam, yarı canım,  
Təriqətim, Ənəllahım,  
Mənim canlı..."Cavidan..."ım.

Bu dərvişlik, didərginlik  
Miras qaldı məndən sizə.  
Hələ çox-çox qaniçənlər  
Susayacaq nəslimizə...

Vəhdətiniz pozulmasın,  
Ayrılsaz da cismən əgər.  
Umu-küsü sezilməsin  
Aranızda zərrə qədər.

Mən səadət axtarıkən  
İnsanların ülfətində  
Heç kəs nifaq görməsin qoy  
Fəzlullahın külfətində.

Olsa giley-güzəriniz –  
Olsun bahar gecəsitək.  
Yaz gecəsi qaşla-gözün  
Arasında əriyəcək.

Bu dünyada nəyim qaldı?  
Varisim də, varım da siz!  
Aydan arı, sudan duru  
Namusum da, arım da siz.

Qoy tonqallar çevirsinlər  
Bircə ovuc külə sizi,  
Çevirməsin bişərəflər  
Tapdallanmış gülə sizi.

Mənim yetim balalarım,  
Mənim məzлum balalarım,

Mənim mətin balalarım,  
Mənim müslüm balalarım!

Məsləkimin qıgilcımı  
Yandırıbdır min bir çiraq;  
Arxayınam: bu çiraqlar  
Ömrünüzə nur saçacaq.

Yenə bir dalğa keçdi Darülşər üzərindən,  
Qəhqəhəylə dedilər: – Bəli, arxayı ol sən.  
Yandırıldığın çiraqlar parlayacaq gün kimi,  
Övladının da ömrü keçəcək ömrün kimi.  
– Gorbagor!  
– Dinsiz!  
– Mürtəd!  
Qazi işarə ilə dalğaya qoydu sərhəd.

– Bu çiraqlar, bu ulduzlar  
Sizə qardaş, ata olar.  
Başınızda nə bir bəla,  
Nə də ki, bir xəta olar.

Qadın, başı papaqlısız  
Ömrü boyu görər zaval.  
Ərənlərə ərə gedin,  
Baxtınıza gülsün iqbəl.

Kim hürufi deyil əgər –  
Bilmə onu düşmən mənə.  
Öz yerində təriqətlər,  
İnsan gərək, insan mənə.

Təriqət də, e`tiqad da  
Yaxınlıqlar naminədir.  
Qur'an, İncil və Tövrat da  
Yaxınlıqlar naminədir.

Dərviş Hacı – o pak vücud  
Mənim canım-ciyərimdir.  
Onun adı gecə-gündüz  
Əzbərimdir, əzbərimdir.

Bütün sirrim, bütün sözüm  
Ona mə'lum, ona aşkar.  
Dəmir çarıq... dəmir əsa...  
Harda olsaz sizi tapar.

Taqiyəduz Əminəddin  
Təbrizdəki xəlifəmdir.  
E'tibarda, dəyanətdə  
O, dönməzdir, o, möhkəmdir.

Tacəddinim, Rükənəddinim  
Xanəgahlar yaraşığı.  
Ənəllahın tərcümanı,  
Ruhu coşqun haqq aşiqi.

Mən Təbrizdən ayrılanıda  
Nadir, Qadir lap cavandı.  
Bu qardaşlar hələ onda  
Rüstəmi-Zal pəhləvandı.

Bizim böyük təriqətin  
Fədaisi olsun onlar  
Mən istərdim.

Biri hürr, biri Muxtar –  
Nəydi dərdim...

Qol gücünə, zor gücünə  
Minir bə`zən kəsərə söz.  
Arxalanıb tarix boyu  
Qoşuna söz, ləşkərə söz.

Məsləklərin təntənəsi  
Hünərə bənd, fədaya bənd.  
Batar... batmaz... haqqın səsi –  
Meydana bənd, qovğaya bənd.

Kaş bu “Vəsiyyətnamə” tapılmayaydı, Allah!  
İynə gözü ümid yox, aman yox bir nəfərə.  
Əmirlərin üzünə baxır Qazi Nurullah...  
Onlar işarə edir adı çəkilənlərə:

– Şəmsəddin, Qivaməddin,  
İzzətdin, Məcidəddin, –  
Fəxrəddin, İmadəddin –  
İmadəddin Nəsimi.  
Gec tapdı, tez itirdi  
Nəsimini Nəimi.

E`tiqad bayraqdarım,  
Şagirdim, oğlum mənim.  
Adıdır adım mənim,  
Yoludur yolum mənim.

Təriqət tə`limini  
Əxz eylədi məndən o.

Yüksəkdə dayanacaq  
Neçə başbiləndən o.

Məndən qıçılcım aldı,  
Vulkana dönsün gərək.  
Yaşadıqca Nəsimi  
Nəimi ölməyəcək.

Şamaxı – qədim şəhər,  
Usta Tahir camesi...  
Şe'rlə and içdi o,  
Qulağımdadır səsi.

Dünyani dolanacaq  
Nəsimiyələ "Ənəlhəq".  
Təbriz diyarına da  
Gələcəkdir o mütləq.

Qızım, balam Fatiməm,  
Axtarın Nəsimini,  
Arayın Nəsimini.  
Hər xətadan, bəladan  
Qoruyun Nəsimini.

Mənə vəhy gəlibdir  
Peyğəmbərə gələntək:  
Nəsimi tarixlərin  
Fövqünə yüksələcək.

Əslimiz və nəslimiz  
İsmiyələ tanınacaq.  
Surətimiz, əksimiz  
Rəsmiyələ tanınacaq.

\*\*\*

Kəsdi qiraəti Qazi Nurullah:

- Kifayət, kifayət, kifayət! – dedi.
- Hamiya aşikar, hamiya agah  
Cinayət, cinayət, cinayət! – dedi.

Şəhadət barmağı havada əsdi,

Üzük cilvələndi yeddi rəng ilə.

- Sizə əfv edirəm hər sui-qəsdi –  
Dedi çox mülayim... bir ahəng ilə.

– Qur`ani-şərifə basarsınız əl,  
Adildir, rəhimdir, kərimdir Allah.  
Tövbə edərsiniz küllən, müfəssəl,  
Çıxar ruhunuzdan iblisi-bədxah.

Qibleyi-aləmin hüzurunacan

Minnətə gedərik – olsa ehtiyac.

Kəfən geyərik ki, tökülməsin qan,  
Din birik, dil birik, nədir ki, əlac?

Amanındasınız bu Darülsərin,

Tək bircə şərt ilə, bir əmma ilə...

Yalnız Nəsimini bizə göstərin,

Hədər yorulmayaq müəmma ilə.

Alilər, valilər söylədi: – Amin!

Heyrət qəlbi geniş Qazi cənabə.

Asi bəndələrə bu ehtiramın –

Savabı bərabər min bir səvabə.

\*\*\*

Bir bulud dayandı tən aralıqda,  
Ağır, vahiməli tufan buludu.  
Bir sükut dayandı tən aralıqda  
Sağır, vahiməli üşyan sükutu.

Daşır yavaş-yavaş səbr kasası  
Bir kəlmə cavaba müntəzirlərin.  
Özgə cür heç kimin yoxdur xilası,  
Nədir intixabı müttəhimlərin?

Əminəddin dedi: – Nəsimi bizik,  
Niyə düşürsünüz dara, çətinə?  
Bütöv bir məmləkət, bütöv Təbrizik!  
Axtarış nə lazım İmadəddinə?

*Qazi:*

– Nəsiminin neçə şəkli, neçə canı var?  
Bir budaqda silkələnir gör neçə budaq!  
Bunlar bizi ələ salır, əmir Zülfüqar!  
Mülayimlik, mö`tədillik nahaqmış, nahaq.  
Hürufinin hülqumuna dirəndi nizə...  
Qıvrım-qıvrım ciğir saldı bir qızıl şüa.

*Əmir Zülfüqar:*

– Kim Harisi həlak etdi, cavab ver bizə,  
Hökm kimin, qərar kimin, kimindi fitva?  
Bu xəncəri, bu naməni Qazi həzrətə  
Hansı “hatəm” gecə yarı “töhfə” gətirdi?

Kimlər onu həqarətlə saldı dəhşətə,  
Vücduna bir mə`nəvi rəxnə yetirdi?

Papaqçının sinəsində buruldu nizə...  
– Kim yazıb, kim yazdırıbdır bədnam  
məktubu?

Yeddi başın olsa belə təslim sən bizə,  
E`tiraf et – İmadəddin Nəsimidir bu?!  
Mə`murları, axundları kim rüsvay edir?  
Taqiyədüz dükanları ilan yuvası.  
Bəs sizlər ibrət dərsi deyildir, nədir  
Fəzlullahın ədalətli, ağır cəzası?  
Kim amansız vəba kimi gəzir, dolanır,  
Çaxnaşdırır, qarışdırır məhəllələri?  
Öz-özünə Allah deyir, Allahı danır,  
Döndərir qan çanağına bütün şəhəri?

Əminəddin cavabını təkrar eləyir:  
- Nəsimiyik, Nəsimiyik, Nəsimiyik biz.  
Hürufilər bir ağızdan iqrar eyləyir:  
- Ənəlhəqdir tək hərfimiz, bütöv cümləmiz.

\*\*\*

Qabağında gəlib durur Əmir Zülfüqar:  
– Yoxsa sən də Nəsimisən, ey ümmül-fəsad?!  
İsmət ilə Ayışənin yerini göstər!  
Bihudədir göz yaşları, əbəsdir inad.

Dedim: – Əmir, mən bircə yer göstərə billəm,  
Sizə lazım... sizə rəva... sizə müqabil...  
Ulduzlardan xonça tutub gəzdirər aləm  
Siz o yerə – cəhənnəmə olanda vasil.

Heç bilmədim açılmışdı rübəndim haçan,  
Haçan yanıb qurumuşdu üz-gözümdə yaş.  
Naməhrəmlər əllərinə tellərim əfşan...  
Gəl, bacının halını gör, Nəsimi qardaş!..

## RƏŞİDİYYƏ

Əzəmətli bir camedir Xanəgahi Rəşidiyyə,  
Ətrafında dövrələnib hücrələrlə mədrəsələr.  
Dedilər ki, burda sənə ürcəh olmaz bir xəfiyyə,  
Abidlərə, süfilərə getmir güman, dəymir xətər.

Dəyişdilər qiyafəmi – yaşıl çalma, mavi xırqə...  
Mavi, yaşıl – mö`tədillik, biganəlik əlaməti...  
Dedilər ki, mö`minlərə qoşularaq burda birgə  
Onlar necə – sən də elə icra eylə ibadəti.

Qalın məscid divarları döndü nazik cuna oldu...  
Fatimənin ağlar səsi qulağıma çatdı bu dəm.  
Qəlbim necə parçalandı, halım necə fəna oldu,  
Pıçıldadım: fəryadını eşidirəm, eşidirəm...

“Qalmayıb gülsüz çəmənlər, çox uzun sürməz xəzan,  
Qönçədən xəndan olar mütləq gülüstan, qəm yemə!

Baxma ki, çərxin əli daim zəhər vermiş sənə,  
Şərbətə eylər səni bir gün də mehman, qəm yemə!

Hər yetən bir söz deyib, çox sərzəniş eylər bizə,  
Dağlara etməz əsər min tiri-baran, qəm yemə!

Neynəyək zindana dönmüşdür əgər dövranımız,  
Sən yəqin bil ki, olar bir gün o viran, qəm yemə!

Arif ol, üz tut müdam sidq ilə həqqin fəzlinə,  
İsmi ə`zəm əzbərindir, gəlsə şeytan, qəm yemə!"

Dedim: indi "İsmi ə`zəm" çağırmağın xeyri varmı?  
İşgəncələr əzabında sönüb gedir Əminəddin.  
Təsəlliylə zindanların qapıları açılarımı?  
Ümid deyil, nicat gərək Fatiməyə, İmadəddin!

Qarışqaya rəhmi gələn sufilərə baxıram mən,  
"Lailahə..." həkk olunub cümləsinin dodağında.  
Neylərdilər insanları görsəydilər bəs görəsən  
Qılıncların tiyəsində, ayqırların dırnağında?

Bilsəydim ki, bir nəfərəm bu abidlər dünyasında,  
Ancaq məni gizlətməkçin lazım idi bu xanəgah,  
Görsəydim ki, cəzirəyəm laqeydlər dəryasında,  
Dözülməyən amansızlıq zənn edərdim bunu ancaq.

Fəzlullahın dönə-dönə yad etdiyi hürufilər –  
Az gördüğüm, çox gördüğüm neçə-neçə igid insan –  
İbadəti bir başlayıb qurtarırdıq axşam-səhər,  
İşarəylə danışırdıq cəmaət zikr edən zaman.

Bilirdim ki, Fatiməyən yazılmışdır qara yazı,  
Bircə hərfi tərpətməyə bir qələmin yoxdur həddi.  
Tonqallarda yanasıdır millət qızı, məslək qızı,  
Tədbir qəti olmalıdır, fikir aydın, nəqşə ciddi.

Bu bizim cərgəmiz – necə seyrəkik...  
Bir az da azalar saysam elə bil.  
Mirvari olsaq da, sapda tək-təkik...  
Beş nəfər... on nəfər... bu hesab deyil.

Elə qızarmış ki, intiqam odu  
Irmaq bu yanğını çetin söndürə.  
Elin gücü lazım, elin inadı –  
Irmağı döndərsin Araza, Kürə.

Tuğyana gəlməsə zirvələrdə qar,  
Yerindən oynayıb tərpənməsə buz,  
Nə Kür şahə qalxar, nə Araz daşar,  
Cəmaət qanını qaynatmalı biz...

Baxıram günbəzin boşluğununa mən,  
Görünür göylərin genişliyitək.  
Əks-səda verir xirdaca səsdən,  
Bəli, əks-səda bizlərə gərək.

Günbəz boşluğunundan ummuruq ancaq,  
Dolu ürəklərdən umuruq onu.  
Sarsılar, titrəyər, çat-çat olar dağ  
Eşitsə vulkanın uğultusunu.

Cəmaət adından danışır bu gün  
Yerindən tez duran, zirək tərpənən.  
“El” sözü pərdədir hərcayılərçin  
Belə düşünmürəm “xalq!” deyəndə mən.

Gözüm Qivaməddin, canım İzzətdin!  
Mənim niyyətimin fərqinə varın.  
Sadiq dərvish Hacı, alim Şəmsəddin!  
Tutaq cəmaətin incə damarın...

Yazaq yana-yana, mərsiyəvari,  
Dağıdaq Təbrizə bu misraları:

Həzrəti Fatimənin ruhu pərişandı, haray!  
Varisi Ali əbanın gözü giryandı, haray!

Onun ismin daşıyan, isməti pak bir qız üçün  
Belə bir hökmü verən hansı müsəlmandı, haray!

Ona əl qaldıranın nisbəti yox kafər ilə,  
Oyan, ey qafil, oyan! Məhsəri tufandı, haray!

Niyə narahat edirlər təzədən Fatiməni?  
Yenəmi Kərbübəla, bərri-biyabandı, haray!

Bilməyirlər, o qızın nəslİ müqəddəslər ilə  
Bir kökün rişəsi, bir qandı və bir candı, haray?!

Üzünün nuruna təslimdi qaranlıq gecələr –  
Salınıb zindana, zindan dəxi əlvandı, haray!

Zeynəbi qolları zəncirli gətirdi Şama,  
Fəqət öldürmədi, yox, Şümr özü şükrəndi, haray!

Nə rəvadır qadın odlarda yana göz görəsi,  
Belə fitva verənin batini şeytəndi, haray!

Yığacaqlar sizi meydana tamaşaşa görə,  
Tərpənin, tuğyan edin, söyləyin üsyəndi, haray!

Qoymayın tarixə düşsün ana Təbriz bu şəkil,  
Ana qoynunda deyərlər: bala odlandı, haray!

\*\*\*

Şe'r rəvan oldu zikr arasında,  
Onu pıçılıyla dinlədi hamı.

Hər söz arxasında, fikr arasında  
Gördülər tə`sirli bir ittihami.

– Hakim kəsiləcək, – dedilər – hakim  
Bu şe`r ən incə... kövrək hisslərə...  
Darıxır, çırpınırancaq ürəyim,  
Aparıb kim yaysın onu şəhərə?

Hələ qəvvas deyil dərində üzən,  
İncini, sədəfi tanımaq hünər!  
Bir tabaq gövhərə zay deyərəm mən  
Qəvvas ölü çıxsa sahilə əgər...

Bizlər ki, olmuşuq təğyiri-libas,  
Sufilər içində gizli dolannıq.  
Olsaq bu şəkildə olarıq xilas,  
Olmasaqt hamımız tonqalda yannıq.

Hər gün ibadətdən-ibadətə biz  
Gəlirkə altına ağır tağların.  
Şişir, hövl eləyir ürəklərimiz  
Önündə düyümlü qaşqabaqların.

Bizim də eynimiz açılmır fəqət,  
Səhər əndişəli, gecə hərasan.  
Solğun şam işığı, nəmli, rütubət  
Hücrələr küncündə keçən güzəran...

Alnımda qırışlar, saçlarımda dən,  
Necə gəldi, getdi gənclik baharı.  
Odsuz-ocaqsızam... məkansızam mən,  
Surətim pərdədə, ömrüm fərari...

“Bir nəzər qılgıl Nəsimi halına, gör kim necə  
Sözləri fəryadü naliş, gözləri zəmzəmdurur”.

\*\*\*

Fəda adlı gənclə eyni hücrədə  
Mehr ilə, ülfətlə yaşayıram mən.  
Qəlbən isinmişəm ona necə də.  
Raziyam uyuşan söhbətimizdən.

Eyni iş, eyni güc, eyni də məslək  
Bə`zən yaxın etmir iki nəfəri.  
Göz-gözdən, ruh-ruhdan su içsin gərək,  
Xislət... ayırır da həmfikirləri.

Nücum dərsi alır cavan hürufi,  
Burda – Rəsidiyyə mədrəsəsində.  
Məni tanışantək, əl`an, hürufi  
Kəlamım səsləndi onun səsində.

Səsləndi ehtiram nişanı kimi,  
Səma dərinlikdə ehtiramdı bu.  
Səsləndi bir inam nişanı kimi,  
Günəş aydınlıqda bir inamdı bu.

Bəli, xəbərdardı işlərdən Fəda,  
Ona danışmışdım olub-keçəni.  
Bilirdi, Fatimə məhkumdur oda...  
Bilirdi, Darülşər axtarır məni.

Bilirdi, başında fədailərin  
Görünməz dəhşətlə çatladı çanaq.  
Qanlı köksümüzün yarası dərin,  
Nicat gizlənməkdə deyildirancaq.

Günəş, Ay, ulduzlar vəhdətə qail,  
Ölsə bir ulduz da, pozular vəhdət.  
Elin gücündədir birliyimiz, bil,  
Qoşunsuz heç nədir sərkərdə, əlbət.

Danışdım Fədaya bizim tədbiri,  
Fatimə ölümdən qurtarmalıdır.  
Mənim bu niyyətlə qoşduğum şe'ri  
O, xalqın içində aparmalıdır.

Ümman təlatümə gəlməz küləksiz,  
Əskiyə çevrilər küləksiz yelkən...  
Zülmət parçalanmaz odlu şimşəksiz,  
Fırtına, ildirim istəyirəm mən.

Qızıl məhək ilə sübuta yetər,  
Xoşdur, layiq olsaq verilən ada.  
Əzmini, sidqini, fədani göstər,  
Ənəlhəq uğrunda fədakar Fəda!

Meydanlar, bazarlar, qələbəliklər  
Qoy "dərviş" Fədaya kəsilsin qulaq.  
Məhəllə-məhəllə gəz səhər-səhər,  
Sən səslən, gözlərdə qaynasın bulaq.

Həzrəti Fatimənin ruhu pərişandı, haray!  
Varisi Ali əbanın gözü giryandı, haray!

Önümüzə istədi diz çöksün oğlan,  
Bu onun razılıq əlamətiydi.  
Daldıq hər ikimiz sükuta bir an,  
Təklif məqbul idi, fikir qətiydi.

## HARAY

(Fədanın dilindən)

Yoxdu sevincimin həddi-hüdudu,  
Layiq görülmüşdüm böyük şərəfə.  
Bəlkə də birinci imtahandı bu,  
Sərrast dəyməlidir oxum hədəfə.

Qalın kitabların sarısı, tozu...  
Mənim ciyərimdə, gözümüzdə qat-qat.  
Gör nə cür öyrədir mədrəsə bizi...  
Gör nə cür danışır bizimlə həyat.

Heç kimin heç kimdən yoxdur xəbəri,  
Heç kimi heyrətə bürümək olmur.  
İrili-xirdalı maneələri  
Kənar etməyincə yerimək olmur...

Boy-buxunum uca, saçım pərişan,  
Tamam yerbəyerdi kəşkül, təbərzin,  
Yandırıb yaxırdım elə avaznan...  
Dolub boşalırdı gözü Təbrizin...

Niyə narahat edirlər təzədən Fatiməni,  
Yenəmi Kərbübəla, bərri-biyabandı, haray!

Öldə iş, dildə söz yarımcıq qalır,  
Alış-veriş yatır... kəsbkar durur.

Səsim qanadlanır, səsim ucalır,  
Zinqirovlar susur, karvanlar durur.

...Onun ismin daşıyan isməti pak bir qız üçün,  
Belə bir hökmü verən hansı müsəlmandı, haray!

Six-six şəbəkəli pəncərələrdən  
Oğrun-oğrun baxan gözlər görünür.  
Doluşur dam-daşa uşaqlar fövrən,  
Oğlanlar görünür, qızlar görünür.

Boşlayır öküzü, boşlayır xışı,  
Əli qulağında... durur rəncbər.  
Qoca kişilərin çatılır qaşı,  
Salavat çevirir: "Allahu əkbər..."

Ona əl qaldıranın nisbəti yox kafər ilə,  
Oyan, ey qafil, oyan! Məhşəri-tufandı, haray!

İplər düyün düşür karxanalarda...  
Naxışlar, butalar yarımcıq qalır.  
Nərilti kəsilir zorxanalarda  
Tərli pəhləvanlar sükuta dalır...

Zeynəbi qolları zəncirli gətirdi Şama,  
Fəqət öldürmədi, yox, Şümr özü şükrəndi, haray!

Daşlar arasında elə bil bu an  
Daşyonan daş kimi donub qalıbdır.  
Ayağı altında damcı-damcı qan...  
Baltanı bilməyib nəyə çalıbdır.

Bilməyirlər o qızın nəсли müqəddəslər ilə  
Bir kökün rişəsi, bir qandı və bir candı, haray!

Alınlar möhürdən ayrılır bu dəm,  
Dikəlir qamətlər, düzəlir bellər:  
– İlahi, ilahi şükrünə kərəm!  
Bu nə cür müsibət, bu nə cür xəbər?

Üzünün nuruna təslimdi qaranlıq gecələr,  
Salınıb zindana, zindan dəxi əlvандı, haray!

Molla fikr içində, xəyal içində  
“Gülüstan” örtlülür bilaixtiyar.  
Şagirdlər doluxur... sual içində:  
– Görən bu sözlərin nə mə`nası var?..

Çəkiclər asılıb qalır havada...  
Divara söykənir yüklü adamlar...  
Qovurma kömüre dönür tavada,  
Dinləyə-dinləyə qarışır bazar.

Elə bil üzümdə sehrli pərdə,  
Elə bil yerimir, açıram qanad...  
Geniş meydanlarda, dar küçələrdə  
Bir “Gözə görünməz” qoparır fəryad.

Nə rəvadır qadın odlarda yana gözgörəsi,  
Belə fitva verənin batını şeytандı, haray!

Keçirəm... Darülşər... Darüləmarə...  
Şəhnələr, “Əs-əs”lər, mə`murlar çəşğin...

Əks-səda salır maviliklərə:  
Bir şe'r, bir avaz, bir dəli daşqın...

Yığacaqlar sizi meydana tamaşaşa görə,  
Tərpənin, tuğyan edin, söyləyin üsyandı, haray!

Çoşqun ehtirasım, iti sür`ətim  
Götür-qoy etməyə verməyir macal.  
Kəsib qabağımı soruşmur heç kim:  
– Axı, nə Fatimə, axı nə tonqal?

Ölümlə gizlənpaç oynayıram mən,  
Əzmim, cəsarətim Nəsiminindir.  
Alov çəsməsitək qaynayıram mən,  
Odum, hərarətim Nəsiminindir.

Hamı kor-koranə... inanın ki, siz:  
– Həzrət Fatiməni... xilas!.. – qışqırır.  
Qəzəb dalğasına bürünür Təbriz:  
– Mə'lündən, kafərdən qisas! – qışqırır.

Qoymayıñ tarixə düşsün ana Təbriz bu şəkil,  
Ana qoynunda, deyərlər: bala odlandı, haray!

Dedilər: Qoymarıq yana Fatimə,  
Cənnət cəhənnəmə çevrilsə belə.  
Peyğəmbər övladı... Ana Fatimə!  
Allah bəndələri ölməyib hələ.

Cəmaət... cəmaət... qara cəmaət...  
Müdrik və sadəlövh... uşaq və azman...  
Bir sözlə... getməz də hara cəmaət?  
Səmtini, yönünü dəyişmək asan.

Güçü çox, rə`yi yox... duyğusu kövrək,  
Çiynində duz yükü, əlində qabar.  
Avarçı yüz olub... sükançı bir tək,  
Bu qayda yaşayıb, yaşayır, yaşar.

Dərviş libasında gördüm bunu mən,  
Heyrət, təlqindəki gücə, qüdrətə!  
Təbriz havasında gördüm bunu mən,  
İlk dəfə inandım bu həqiqətə.

## ÜMİDGAH

İbadətə məşğuluq, yenə camedəyik biz,  
Titrəyir dodağımız, göydədir əllərimiz.  
Yaşıl çalmalıların ürəklərində təlaş,  
Hündür pəncərələrdən görürük: qaralır qaş.

Belimizdəki qurşaq dönür əf'i ilana,  
Mavi xirqə çevrilir əynimizdə zindana.  
Asudədir, rahatdır sufilərin üzləri,  
Bizi yandırıb yaxır nigaranlıq gözləri.

Zikr edirik min kərə: Lailahə illəllah?!

Sonra piçıldayıraq: Fəda nə oldu, eyvah?

Olmaya gözgörəsi oda atdim onu mən?

Dünyada qurtarmaram vicdan məhkəməsindən.

İxtiyarsız ucadan dedim: – Fəda, ay Fəda!

Günbəzin boşluğununa dəydi, qayıtdı nida.

Mehrab, taqlar, sütunlar eylədi əks-səda,

Əsdi şam şö'lələri, zikrə çevrildi “Fəda”.

Fəda birdən-birə oldu həqiqət,

Qoşuldu cərgəyə, köksünü dərdi.

Gözləri məmnundu... özü səlamət...

Bizim sevincimiz dünya qədərdi.

Qan-tər içindəydi o, kəhər kimi...  
 Gördüm buglanırdı bütün bədəni.  
 Qalalar fəth edən müzəffər kimi  
 Gənclik qürurilə süzürdü məni.

Bildim bəhrə verib bu intixabım,  
 Hisslər gərilib, kamana dönüb.  
 Məni aldatmamış mənim hesabım,  
 Təbriz – püskürəsi vulkana dönüb.

Sözümüz, fikrimiz, rə'yimiz qəti,  
 Fələyin çərxini döndərməliyik.  
 Sabah baş verəsi yanar dəhşəti  
 Bütün vəchimizlə söndürməliyik,  
 Elin köməyiylə söndürməliyik.  
 Qəzəb küləyiylə söndürməliyik.

Hələ uşaqlıqdan ilişikli səs,  
 İllah da piçilti qəlbimi sıxıb.  
 Camedə aşikar danışmır heç kəs –  
 Az qala öz səsim yadımdan çıxıb.

Kəpənək uçuşur dodağımızda –  
 Piçilti ağızdan qulağa qonur.  
 Pərvanə səslənir qulağımızda –  
 Piçilti yaxına, uzağa qonur.

Piçilti, piçilti: olunuz agah,  
 Gecə xanəgahdan getməliyik biz.  
 Çobantək, cütcütək geyinib sabah  
 Qətl meydanına yetməliyik biz.

Təkcə Fatimənin deyil söhbəti,  
Vəhdət vücudu da unut bircə an.  
Zikr elə sadəcə bir həqiqəti –  
Dünyaya ölməkçin gəlməyib insan.

\*\*\*

Ərdəbildə Darülrşad çağrılan bir məkan var,  
Şeyx Səfinin<sup>7</sup> məqbərəsi müqəddəslik verib ona.  
Labüd ölüm cəzasından qeyd-şərtsiz xilas olar  
Kim ki, pənah ümidiylə ayaq bassa o məkana.  
Səfəvilər əcdadının şərəfinə çoxdan bəri  
“Bəst!” e`lan eyləyibdir Teymur özü həmin yeri.  
Aman verə bilməyibdir Darülrşad çoxlarına...  
Qaçan qaçıb, qovan qovub... yol uzanıb... uzanıb hey...  
Neçə kürək... hədəf olub nişançının oxlarına,  
Dərvazəyə çatar-çatmaz qızıl qana boyanıb hey...

\*\*\*

Getmək olmaz asta yolu.  
Sür`ət gərək, qanad gərək.  
Tilsimlidir Bəst yolu...  
Cür`ət gərək, inad gərək.

Pıçılıtlar... pıçılıtlar:  
– Mənə baxın, mənə baxın!  
Ərdəbilə dağ yolu var.  
Həm kəsədir, həm də yaxın.

---

<sup>7</sup> Şah İsmayıł Xətainin ulu babası

Mö`cüzəylə qızıl oddan  
Fatiməni qoparmalı!  
Karixmayıb yarımcı an  
Ümidgaha aparmalı.

Hər tərəf “su”... bir “ada”... var –  
Darülrəşad, hürufilər!  
Yalnız orda aman tapar  
Olsa azad, hürufilər.

İncitmirlər iynə ucu  
O yeri tərk edəni də.  
İzləmirlər tezi-geci  
Ordan çıxıb gedəni də.

Fəzlullahın vəsiyyəti  
Yadınızda varsa əgər,  
Buydu onun məsləhəti,  
Belə deyib o peyğəmbər:

Qədim Gilan mahalında  
Rəvac gərək təriqətə.  
Mazandaran mahalında  
Rəvac gərək təriqətə.  
Külli-İran mahalında  
Rəvac gərək təriqətə.  
Azərbaycan mahalında  
Rəvac gərək təriqətə.  
Ərəbistan mahalında  
Rəvac gərək təriqətə.  
Bütün cahan mahalında  
Rəvac gərək təriqətə.  
Üşyan üçün əsarətə,

Cəhalətə, rəzalətə  
Rəvac gərək təriqətə!

\*\*\*

Bu ulduzlar, bu da Ay – baxıram asimana,  
Niyə bir topa ulduz işıqlıdır bu qədər?  
Nə üçün Məkkə yolu deyilir kəhkəşana,  
Zəvvər qafilələri... qumda yanırsa əgər?

Fədanın gözlərindən ayırmıram gözümü,  
Həyat eşqi qaynayıq qarasında-ağında.  
Əbədiyyət sübhündə... zənn edirəm özümü  
Təbiətin, mühitin qaranlıq qucağında.

İnsanlar zaman-zaman işıqlı yol axtarır  
Tilsimli quyularda, nağıllar dünyasında.  
İskəndəri-Zülqərneyn gedib zülmətə varıb  
İntəhasız səadət, işiq təmənnasında.

İnsan oğlu tapmayıb... belə bir yol, belə iz,  
Tapmayıb aydınlığa aparan bir ciğır da.  
Uca-uca göylərə baxıb küskün, ümidsiz  
Sönən gözlər... kəşf edib kəhkəşəni axırda.

Ulduzları üfürüb söndürə bilməz heç kəs,  
Göyün yeddi qatına çatmaz həramı, yağı.  
Xəyalı Məkkə yolu həm nurlu, həm müqəddəs,  
Yaxının ən yaxını, uzağın ən uzağı.

Məkkə yolu ağarır səmaların üzündə,  
Səhra ilgimlərində karvan qaralır fəqət.

Mənimsə kəhkəşanım Fədaların gözündə...  
İnsan kəhkəşanında axtarıram səadət.

Zikr edir Xanəgahın bütün torpağı, daşı,  
Günbəzlərin əyrisi, minarələrin başı,  
Uğurlu bir sabahı zikr edir son gecəmiz,  
Sufilər məkanına: – Əlvida! – deyirik biz.

## SƏMƏNDƏR QUŞU

Təbrizin Şəhadət meydanı,  
Təbillər vurulur biaram.  
Allahın “ədalət” divanı  
Burdaca qurulur bu axşam.

Təbillər qovurlar Günəşİ  
Dağların dalına, dalına...  
Güclənir tonqalın atəşİ  
Təbillər çalına-çalına.

Mavilik tərk etsin göyləri,  
Üfüqdən yerisin, tez olsun.  
Axşamın pərdəsi, şəhəri  
Bürüsün, bürüsün, tez olsun.

Çarçılar bir qara qarğatək  
Salırlar aləmə qarılıtı.  
Tərpənir xəfifcə bir külək,  
Dillənir tonqalda parılıtı.

*Carçılar:*

– Cəmaət, cəmaət, cəmaət!  
Biliniz, olunuz siz agah:

Cəzaya çatacaq bu saət  
Fatimə – fəsadi Fəzlullah.

Bir bölüm zindiqin nəsibi  
Bu fərman, bu meydan, bu tonqal.  
İxtişaş başçısı Nəsimi  
Təəssüf, hələ ki, bizaval.

O kafər hürufi bir qarış  
Yaxınlıq eyləmir İslama.  
Axtarış əmri var, axtarış,  
O, məhkum amansız e`dama.

Bu hökmü yazmağa tərsinə  
Haqqı yox bir kəsin... min kəsin...  
Bu iibrət dərsinə, dərsinə,  
Cəmaət, tələsin, tələsin!

\*\*\*

Partlayır tonqalın közləri,  
Əjdaha alovlar dotələb.  
Köz kimi yandırır gözləri  
Hər nəyə baxırsa mirqəzəb.

Şəhadət meydanının həndəvəri izdiham,  
Odların, insanların hənirtisi qarışır.  
Kürən görünür hava, kürən görünür axşam,  
Göylərin bir parçası qarsalanır, qarışır.

Ağacların başında quşdan qədərsiz uşaq:  
– Adam yandıracaqlar bu saat diri-diri.

Bu gün qapı dalında mümkün deyil saxlamaq  
“Can Fatimə!” söyləyən qızları, gəlinləri.

Böyük-kiçik meydanın ortasına yeriyir,  
“Dərvişin qəsidəsi”... yada düşür sözbəsöz.  
Adamları döşləyib kürən atlar kürüyür,  
Fürsət güdənlərimiz amadədir... gözbəgöz.

Odbaşilar tonqalın saxlayırlar dəmini...  
Üzlər, gözlər qırmızı... qolçaq mis, dəbilqə mis.  
Alovdan seçirmisən onların görkəmini?  
Bir oda, bir insana baxırlar həris-həris.

Şəhnələrin qılinci fövrən-fövrən sıyrılır,  
Zəncir dairəsində məhbuslar gəlir bu an.  
Mühafizlər dəstəsi sağa, sola ayrılır:  
Aralıqda Fatimə... hörükləri pərişan.

Müqəddəs atəşlərə qədim Odlar diyarı  
Müqəddəs gözəlləri qurban verib bir zaman.  
Gətirməyin yaxına o uzaq tonqalları,  
O şanlı etiqaddı... bu isə qanlı fərman.

Boyunbağısı ipdir, qolbağı zəncir onun,  
Sinəsində lövhəyə yazılıb: “Ümmül fəsad!”  
Hansı dağa eyləməz bu dağı tə’sir onun?  
Qəsidə yada düşür, meydan səslənir: – Cahad!

Bütün əshabəsiylə Əmarə və Darülşər  
Meydanın qibləsində... qövsvari dayanır.  
Əli Qur'anlı axund, rəngbərəng əmmamələr,  
Şö'lələndikcə tonqal vahid rəngə boyanır.

“Bismillah” kəlməsiylə dinir Qazi Nurullah,  
 Ələm kimi tərpənir havada onun əli:  
 – Ədalət divanının hökmündən olun agah,  
 Hürufilər gürühu ölümə məhkum, bəli.

Allahi, peyğəmbəri, Qur'anı inkar edən,  
 Özünü kainatın fövqündə iqrar edən  
 Dinsizin aqibətiancaq belədir,ancaq,  
 Onun son yarpağı da bir gün yandırılacaq.

Coxdan vasil olsa da Fəzlullah cəhənnəmə,  
 Küfr, nifaq toxumu səpənləri hələ var.  
 Böyük qızı Fatimə rəxnə salıb aləmə,  
 Ona tonqal cəzası göstərir, bax, bu tumar.

Məş`əllər işığında hökm oxunur aramlı,  
 Meydan gah lal kəsilir, meydan gah coşur, daşır.  
 Fatimə vidalaşır dalğalı izdihamla,  
 Qazi Nurullah bu dəm axunda yaxınlaşır:  
 – Axund ağa, gözümə bir cür görünür ətraf...  
 Son söz verilməlidir ona qanunla gərək.  
 Birdən xudanəkərdə... qarışqlıq, ixtilaf...  
 Təklif et ağızucu, ötəri, tez ol görək.

*Fatimə:*

– Fatimeyi Zəhranın hanı kəbin kağızı?  
 Ona bütün suları... etmişdilər ərməğan,  
 Çaylar, göllər, dənizlər – onun halal cehizi...  
 Fəratın sahilində oğlu yandı susundan...

Hanı mənim atamın “Allah!” dediyi insan?  
 Yox, daha inanmırıam hökmünə, qərarına.

Ruhu gələydi bir an, ruhu baxaydı bir an,  
Allahlar pəncəsində qızının ruzgarına.

İgidlər, pəhləvanlar, yaxın gəliniz, yaxın,  
Qorxmayın, məhkumlara sizləri qatan olmaz.  
Mənə arxayıñ baxın, mənə həvəslə baxın!  
Əvəzimdə bir kəsi tonqala atan olmaz.

Yanımadadır nişanlım, meydan – toy otağımız...  
Gəlinlik şamlarımdır hər şö'ləsi tonqalın.  
Niyə sakit baxırsız, ay bizim qonağımız?  
Qəhqəh çəkin bax belə, durun, oynayın, çalın!

\*\*\*

Qolçaqlı qollar qaldırdı qızı,  
Qolçaqlı qollar çapıldı birdən...  
Çirməkli qollar saldırdı qızı,  
Fatimə göydə qapıldı birdən...

Daş-kəsək yağır, dolumu yoxsa?  
Mə'mur üstünə, şəhnə üstünə,  
Elin qüdrəti ulumu yoxsa?  
Duranlar bilir elin qəsdinə...

Yarıldı meydan, qırıldı zəncir,  
Kərən sindirər gücü birliyin.  
Atlılar atdan salındı bir-bir,  
Yaman olurmuş öcü birliyin...

Qana boyandı dəryaz... külüng... bel...  
Qanlıra bais cəllad qanına...

Yatmadı qəzəb, kəsilmədi sel,  
Heyrət intiqam burulğanına!

İndi meydanın bir yerində yox,  
Alışır tonqal hər bucağında.  
İndi bu odlar müqəddəsdi çox  
Qiyamın gecə təmtərağında...

Zəlzələ qopur, yerlər sökülür  
İnsan duygusu coşanda, bəs nə?  
İldirrim çaxır, yağış tökülür,  
Onda: inqilab – deyim təlqinə.

Qazi Nurullah qeybə çəkildi,  
Əmir Zülfüqar gəlmədi kara.  
Sözün gücüylə qələm çəkildi,  
Nöqtəbənöqtə qanlı tumara.

\*\*\*

Zülmətə bürünüb dağlar, dərələr,  
Gecənin anları uzanaydı kaş.  
Gedirik... Arxada qaldıqca şəhər  
Azalır əndişə, azalır təlaş.

Uçuruq, bir dəstə Səməndər quşu,  
Uçuruq, qorxulu nağıldakıtək.  
Sallanıb enisi, qalxıb yoxuşu  
Pünhan gədiklərdə nəfəs dərərək.

Fatimə gözünə inanmır əsla,  
Fatimə Cavidin qolları üstə...

Yanıq yarasından göynəyir Fəda,  
Gedirik... gedirik... çatmırıq Bəstə.

\*\*\*

Mən indi bildim ki, "Şəqqül qəmər" in  
Mə`nası nə idi, mahiyyəti nə?  
Bir mətləbi varmış mö`cüzələrin:  
İnanın insanın rəşadətinə!

Qalmayıb söhbətə, sözə ehtiyac,  
Bəsdir gözlərdəki ümid şo'ləsi.  
Ölçürük yolları ağacbaağac,  
Gəlir İsa-Musa quşunun səsi.

Bu səslər həm yaxın, həm də ki, uzaq,  
Uzaqlıq, yaxınlıq vəhdətində sən.  
Hansı dolaydasa sübh açılacaq,  
Uzaq düşəcəyəm yaxın dəstədən.

Fatimə ayılır səhərlə birgə,  
Əsir asta-asta səba yelləri.  
Onun qəlbindəki qəmlərlə birgə  
Dağıdır saçına qonan külləri...

Tutdum əllərindən, baxdım üzünə,  
Əbədiyyət oldu həmin bircə an...  
Baxdım razılıqla dolan gözünə,  
Yaz buludu oldum bu razılıqdan.

Mən baba dərvişin yoxdu mənzili,  
Ömürlük yoldaşam səyahətimlə.

Uzaq Rum torpağı, doğma Rum eli...  
Yolumu gözləyir təriqətimlə.

Söylədim:— Sağ gedin, səlamət gedin,  
Vəhdətin naminə ayrılır yollar,  
Siz Darülrüşada əmanət... gedin!  
Boynuma sarıldı yaralı qollar...



## ÜÇÜNCÜ HİSSƏ



## SAFIYƏLƏR

Göy üzündən bir xətt keçir, gözə görünməz...  
O, fikrimdə, xəyalımda görünürancaq.  
O, qələmlə rəsm edilməz, iplə hörülməz,  
Silsiləylə asılmışdır ondan Uludağ.

Yer üzündən bir xətt keçir, ölçüyə gəlməz,  
Tikə-tikə ömürlərə siğışır amma.  
Kəndirbazlar bu xətt üzrə yeriyə bilməz,  
O ram olar dərin əqlə, böyük mərama.

İki xəttin arasında mən – baba dərviş!  
Bir xətt göylər, bir xətt yerlər yazış yazımı.  
Qalxıb oldum Uludağla tən baba dərviş,  
Qarlı, buzlu zirvələrə tutdum üzümü:

Uludağ dağlar dağı!  
Rum elinə varmışam.  
Sənin geniş qəlbinə  
Mən pənah aparmışam.

Qovuşduqca yol yola  
Təgyiri-libas oldum.  
Dağda qartala döndüm,  
Dəryada qəvvəs oldum.

Çevir qanadlarına  
Uğurlu küləkləri.  
Hani Rumi türbəsi,  
Hani Konya şəhəri?

Hani Əli ül Ə'la?  
Əslən Ə'ləmə ancaq?  
Sən heç... Sən öz adına  
Bərabərsən, Uludağ!

Zirvəndə ucalığım!  
Ətəyində təvazüm!  
Qarında qocalığım...  
Çiçəklərində yazım...

Aram et, Baba dağı...  
Zamin ol Savalana.  
Şirvan, Təbriz, Rum eli  
Nəsimiyə bir ana!

Bu dağlar, ulu dağlar,  
Çəşməli, sulu dağlar.  
Şair qərib görünəsə,  
Göy kişnər, bulud ağlar.

\*\*\*

Konyaya az yol qalıb: bir gün, bir günortalıq,  
Uludağın Bostançı vadisinə gəlirəm.  
Səslənir, dalğalanır bir hay-küylü ortalıq,  
Mən onu eynən-eynən bir Çaharsu bilişəm.

Zəvvar düşərgəsidir bu izdihamlı məkan,  
Qürub çilçırığıdır, əlvan qübbə-çadırı.

Axı, hansı dam-daşa sığar bir belə insan?  
Görünmür nə əvvəli, görünmür nə axırı.

Burayla Çaharsuyun yercən-göycən fərqi var,  
İş ki, şəkildə deyil, iş ki, mahiyyətdədir.  
Döymur, döyülmür heç kəs, satılmayırlar adamlar...  
Adamlar heç olmasa adı vəziyyətdədir.

Bu yerdə dost-düşmənin tapmiram sərhəddini,  
Baş-basadır süfrə də, yan-yanadır ocaq da.  
Heç kəs pozmur birliyin, şəxsiyyətin xəttini,  
Azaddır kişnərti də... nəğmə də, dil-dodaq da.

\*\*\*

Saqqlima dən düşüb, neçədir yaşım?  
Ağ buluda bürünüb çalmalı başım.  
Çiynamidəki xurcunun rəngi yanibdır,  
Əlimdəki əsanı yollar yonubdur.

\*\*\*

Yerbəyerdən səsləyir məni düşərgə:  
– Baba dərviş, buyurun, şam edək birgə.  
Dolanmayın kənardı, bir yaxın gəlin,  
Yorğunsuz, yorğunlarla birgə dincəlin.

Danışın, kəlamınız ürəyə yatsın,  
Oxuyun, avazınız fələyə çatsın! –  
Tənha cəzirə kimi görünürəm mən  
Bu insan dənizinin sahillərindən.

Dəniz – zərrəsinəcən borlu çaylara...  
Təzə zəvvər axışıb gəldi bu ara.  
Dalğalandı düşərgə ümmanlar kimi,  
Bir qəribə həyəcan sardı qəlbimi.

“Ərdəbil...” “Şeyx Səfi...” sözünü aşkar  
Hay-küyün içində aldı qulağım.  
Olmaya Bəstdən gəlir bu zəvvər?  
Solubmu, qalıbmı ümid yarpağım?

– Safiyələr! – dedi düşərgə əhli,  
Belə nişan verdi bu qafiləni.  
Mötəbər Şeyx Səfi tərəfdarları  
Şeyxi ziyanətdən qayıdır yə`ni.

\*\*\*

Burda nə çağırış, burda nə də`vət?  
Özüm yaxınlaşdım ilk dəstələrə.  
Özgə bilmədilər heç məni əlbət,  
Çünki öz hayına qalmışdı hərə.

– Uğurlu yolcular, xoş qədəmlilər!  
Bu nə yaxşı görüş, nə ittifaqdı?  
Mənə Ümidgahdan veriniz xəbər,  
Qəlbimi intizar üzür haçaqdı...

Şeyx Səfi mə`bədi aman yeridir,  
Səməndər quşları aman tapdımı?  
Bəst – axırıncı güman yeridir,  
Səməndər quşları güman tapdımı?

Zəvvərin başçısı gözündə maraq  
 Süzdü bir zənn ilə, diqqətlə məni.  
 Yorğun safiyələr dövrə vuraraq  
 Əhatə etdilər heyrətlə məni.

– Kimsən, – söylədilər, – ey dərviş baba?  
 Kimi soruştursan, bizlərdən kimi?  
 Səməndər quşları nə imiş, baba?  
 Dedim: – Dərvişmidir, dərviş Nəsimi!

Qızıl saçır tonqal, gümüş səpir ay...  
 Səsdir qızıl-gümüş, xeyirdir... xeyir...  
 İşarəyə bəndmiş dövrəmdə halay:  
 – Nəsimi, Nəsimi! Tanıdıq, – deyir.

Deyir ki: – Hər şeyi xatırlayıraq:  
 Saçları dağınış bir ilahə qız...  
 Bir də neçə cavan... əl-qolu yanış...  
 Bəstənin hüdudunda qarşılaştıq biz.

Cavid, Əminəddin, Fatimə, Fəda,  
 Şeyxin türbəsinə diz çökdülər, diz.  
 Onlar atıllarkən amansız oda,  
 Haray zənglərini siz çaldınız, siz!

Hər şeyi bilirik yerli-yerində,  
 Səməndər quşları sağ və səlamət.  
 Od tutub torpağı o məqbərin də  
 Gözdən zalimlərə yaqdıqca hiddət.

Səməndər quşları hər şeyi bir-bir  
 Danışıblar bizə, deyiblər bizə.

Bilirik Fəzlullah, Fatimə kimdir,  
Taleləri oxşar taleyimizə...

Sızləri Miranşah saldı didərgin...  
Bizləri Teymurun özü qul etdi.  
Qürbətdə köləlik möhnəti çətin,  
Əsarət, əsirlilik bizi kül etdi.

Zindana çevrildi Mavərənnəhr,  
Dili bir, ruhu bir Rum ellisinə.  
Teymur Bəyazidi etmişdi qəhr –  
Bu kin, bu ədavət soyumur yenə.

İki səltənətin, iki qılincın  
Müdhiş toqquşması aləmi sardı.  
İki hökmədarın iti qılinci  
Qanı bir, canı bir elləri qırdı...

\*\*\*

Durur safiyələr dövrəmdə səf-səf,  
Sözlər dalğa-dalğa aşır sinəmdən.  
İnsan da bir belə olarmış tələf?  
Düşünür... baxıram düşərgəyə mən.

Bir para yerlərdə tonqallar sözür  
Çəkilir bir para yerdən əl-ayaq.  
Bizim həndəvərdə tonqallar yanır  
Gecənin üzünü qarsalayaraq.

Danışır zəvvvarın başçısı Orxan  
Mənə safiyələr macərasından:

Şeyx Səfinin canışını  
Qarageyim Soltan Əli  
Bizdən ötrü Teymurləngin  
Hüzuruna gəldi, bəli!

Dedi: – Səndən bir ricam var,  
Ey hökmdar, ey qibləgah!  
Yuxu gördüm – Şeyx babamın  
Ruhu oldu mənə agah.

“Ərdəbildə müqəddəssə  
Fərmanıylə türbəm əgər,  
Bəs nə üçün Səmərqəndə  
Nəslimizi o qul edər?

Qolu bağlı kölələri  
Bağışlaşın ərvahıma.  
Ulu Şeyxim “yetir dedi,  
sözümüz Zillülahıma”.

Qanlı Teymur, şanlı Teymur  
Döndü kövrək adam oldu.  
Kövrəkliyi bəxş eyləyən  
Şeyx Səfiyə inam oldu.

Qarageyim Soltan Əli!  
Nəsimi! Bir təzada bax!  
Gecə-gündüz bu şəkildə  
Doğulur bir fəzada, bax!

Çox da adı Qarageyim...  
Fəqət qəlbi qara bilməz,

Ona necə “qara” deyim,  
Buna dilim vara bilməz.

Bir nüfuz ki, bir qüdrət ki,  
Zəncirləri qıra bildi,  
Bir inam ki, təriqət ki,  
Sənə həyat verə bildi –  
Odurancaq, odurancaq  
Həm şəriət, həm peyğəmbər.  
Adımızda deyil naħaq:  
Safiyələr, safiyələr!

Bu an fikrə gedib düşündüm dərin,  
Dedim öz-özümə: – Ayıl, Nəsimi!  
Böyük cazibəsi təriqətlərin  
İşdədir... söhbətdə deyil, Nəsimi!

“Həqqül yəqin görənə  
Zənnü güman gərəkməz”.

Azmi yer üzündə biçarə qullar?  
Bəs mən “Soltan Əli” ola bilmərəm?  
Neçindir cibimdə bu qızıl pullar?  
Haqq ilə... köləni ala bilmərəm?

Qurbanı qayəmə lə’lim, gövhərim,  
Lə’l – qızıl qanımdır, gövhər – gözlərim.  
Sizin uğrunuzda “Safiyələrim!”  
Dözərəm dabandan soyulsa dərim.

Məni öz-özümdən ayırdı Orxan,  
Ahəstə-ahəstə deyirdi Orxan:

“Yoluna müntəzir Konya şəhəri,  
 Bəslər qaibanə məhəbbət sənə.  
 Mə`na düzümlərin dillər əzbəri,  
 Şe`rin bəxş eləyib şan-şöhrət sənə.

Orda Nəqşicahan qaçqınları var –  
 Fəzlullah qətlindən sinəsi çarpaz.  
 Yazda da əriməz saçlarında qar,  
 Yayda da qəlbinin donu açılmaz...  
 Orda neçə zəka sənlə həmfikir,  
 Fəqət bəhrəsini göstərmir əsla.  
 “Cavidannamə”ni nəzmə çevirir  
 Sakit bir guşədə... Əli ül Ə`la.

Orda bir camedə bir məqbərə var,  
 Sükuta bürünür Mövlanə Rumi.  
 Kimisə axtarar, kimisə arar  
 Narahat görünür Mövlanə Rumi.

Orda bir mühit var göl kimi durğun,  
 Sən onu dalğalı ümmanna döndər!  
 Görünmə pərişan, görünmə dalğın,  
 Yolçu yolda gərək, açılır səhər”.

## ƏLVAN ŞƏHƏR

Sanki zümrüd qopub göyün tağından,  
Büllur dənizinə dalıbdı burda.  
Allah o dünyadan götürüb inan,  
Gətirib behiştı salıbdı burda.

Yaşıl dağ ətəyi... bağçalar, bağlar,  
Yerlər də, göylər də ətirlənibdir.  
Axır büllur çaylar, büllur bulaqlar  
Rəvan şe'r kimi sətirlənibdir.

Bu yerdə o qədər gül var, çiçək var,  
Daşlar güləb ilə suvanıb deyən...  
Möhtəşəm camelər, əlvan saraylar  
Qönçələr üstündə dayanıb deyən.

Konya! Əlvan Şərqiñ əlvan şəhəri,  
Sən nağıl... mən simurğ... xəyalım çəşir.  
Süzdükcə qiyamət bərbəzəkləri  
Rənglər büsətində gözüm qamaşır.

Səni paytaxt etdi Rum səlcuqları,  
Mindin şöhrətə sən, mindin ada sən.  
Bəlkə kül ediblər neçə şəhəri,  
Par-par parlayasan bu dünyada sən.

Bütün mərkəzləri dəyişir zaman...  
Rütbəli, rütbəsiz adamlar kimi.  
Səlcuq mərkəziyidin, Konya, bir zaman,  
Səcdə mərkəzinə çevirdi səni  
Mövlənə Rumi!

Təbriz enişidir elə bil eniş...  
Konya dirsəklənib dağ ətəyinə.  
Qala divarları görünür diş-diş,  
Bakıya dönürəm elə bil yenə.

Bir saray görürəm tən aralıqda,  
Elə bil şəhərin ürəyidir o.  
Bir saray görürəm mən aralıqda,  
Bütün binaların göyçeyidir o.

Həmin sarayın da öz qalası var,  
Hasarla ayrılır bir eldən bir ev...  
Qala xaricində – başqa binalar:  
Xudmani saraylar, qəsrlər növ-növ...

Saray çevrəsində genəlir şəhər –  
Bir-birindən böyük dairələrtək.  
Sanki sakit gölə qaş-daş səpirlər,  
Su daşır, dağılır cilvələnərək.

Bazar, karvansaray, məscid, xanəgah  
Bir sapa düzülüb zənn edirəm mən.  
Safiyə Orxanla biz sabah-sabah  
Keçirik Konyanın baş küçəsindən.

Burda neçə-neçə usta var ancaq,  
Konya zərgərləri dünyada təkdir.

Bəlkə ona görə elə bu torpaq  
Bu cür bəzəklidir, bu cür qəşəngdir.

Zərgərlik istəyir bütün sənətlər,  
Zərgər səliqəsi zərbi-məsəldir.  
Zərgər əllərindən çıxıb bu şəhər,  
Zərgər – me`marının zövqü gözəldir.

## ƏLİ ÜL Ə'LA

Fəsillərin ən gözəli, əzizi,  
İnsanların ən yaxşısı, təmizi  
Bu yollarda yoldaş olub mənimlə,  
Bu yollarda qardaş olub mənimlə.  
Sağdışım –  
İlk bahar – fəsl gülüstan,  
Soldışım –  
Safiyə başçısı Orxan...  
Gedirəm, dalıram fikrə, xəyalə.  
Dilimdə, gözümdə Əli ül Ə'la  
Rumun ən qüdrətli söz sərkərdəsi –  
Hürufi şair!  
Fəzlullah atamın nəfəsi, səsi –  
Hürufi şair!  
Bura nədir? Ürfan evi! Söz kaşanəsi.  
Şeyx Sədrəddin Qünyəvinin kitabxanəsi.  
O həm mədrəsədir, həm də xanəgah,  
Mürşidə, müridə nişangah, pənah.  
Bu xəznənin sahibidir Əli ül Ə'la,  
Bu xidmətdə şair tapıb ömrünə mə`na.  
Hər vərəqə, hər bir sətrə pasiban durub,  
Ancaq, ancaq bir kitabın keşiyindəsə  
Şair Ə'la e`tiqadla ürək yandırıb.

Hücrələrin havasını təmizləyir yaz,  
Günəş yekrəng cilidləri boyayır əlvan.

Soruşuram:

– Hanı sahib?

Orxan deyir:

– Döz!

Kitabxanə həyətinə keçirik bu an.

Nə həyət? Bu ki xalis İrəm bağına bənzər,  
Yasəmən salxımları şəhli-şehli bərq vurur.  
Üstümüzə qar kimi səpilir ağ çiçəklər,  
Alça ağaclarından meh kəpənək uçurur.

Hovuz daşır-tökülür, fəvvərə göyə rəvan...  
İnci-inci zərrələr səpələnir mərmərə.  
Ağ çiçəklər içində tovuz quşları əlvan,  
Həyətdə yox... həyatda olaydı bu mənzərə.

Gördük iki nəfər əyləşib rahat  
Çiçəklər içində, güllər içində.  
Tale gəmiləri sanki bu saat  
Üzür süd-qaymaqlı göllər içində.

Birinin dizinin üstündə kitab,  
Ağ vərəq, ağ çiçək, ağ saç, ağ geyim...  
Yanında bir kuzə çəhrayı gülab,  
Ona cənnət içrə qılmanmı deyim?

Xoş bir avazla ki, qiraət edir...  
Mə`na öz yerində, ahəngə bir bax.  
Ahəng fəvvərəylə birləşib gedir,  
Ağızda dil dinir, budaqda yarpaq.

Birinin gözləri yarı yumulu,  
Barmağını üzsən xəbəri olmaz.  
Ayırd et – ayıqdır, yoxsa yuxulu,  
Nə ona, nə buna bənzəri olmaz.

Elə dərindir ki, onun diqqəti...  
Aləm gözlərinin giləsində cəm...  
Elə dinləyir ki, o, qiraəti  
Onunla bərabər dinləyir aləm.

Fəqət ayağımız altında otlar,  
Başımız üstündə budaqlar dindi.  
Pozduq sakitliyi bilaixtiyar,  
Dinən yox, dinləyən adam diksindi.

Mənə tanıtdırdı Ə`lanı Orxan,  
Mənə nişan verdi Feyzullahı həm.  
Kitab əlfəcinsiz büküldü bu an...  
Belə qarşılanırancaq möhtərəm.

Rumun ləhcəsində səsləndi adım,  
Orxan irəliyə ötürdü məni.  
Mənim e`tiqadım – mənim qanadım,  
Əli ül Ə`laya yetirdi məni.

Ə`la:

– “Allahi görmək olmaz!” –  
Şayıədir, car olub.  
Gün aydın, gündüz aydın,  
Allah aşikar olub!

Gözümü qamaşdırın  
Günəşmi, surətmidir?  
Gördüyüm xəyalmıdır,  
Yoxsa həqiqətmidir?

Qıffılan, göy qübbəsi!  
Ey bulud, səf-səf dayan.  
Qəfil zahir olanın  
Qeybinə bəsdir bir an...

Gəl bir az da ululaş,  
Ululaş, Uludağım!  
Mənim ulu yurduma  
Gəlib ulu qonağım.

Cəlaləddin Ruminin  
Ruhu şad olsun bu gün,  
Nəsiminin zühuru  
Ərməğandır onunçün.

Fəzlullah'a demirəm  
Şəhidlərin şəhidi...  
Nəsimi şəxsində o,  
Dirilərin şahidi.

Şimşəklər, ildırımlar,  
Çaxmayın, sakit olun!  
Sellər, çaylar, bulaqlar,  
Axmayın, sakit olun!

Sizin əvəzinizdə  
Qoy mən coşum, çağlayım.

Cahana sığmaz olan  
Şairi qicaqlayım...

Mənim balaca köksüm!  
Genişlən ümmən kimi...  
Sığsa da, sığmasa da  
Sənə böyük Nəsimi...

Açdı qollarını Əli ül Ə`la,  
İki ağ çəlmələ zirvə qovuşdu...  
Məni bitəvəzö sanmayın əsla,  
Qanadlı bir təşbeh xətrimə düşdü.

*Mən:*

– Ey fikrimdə çoxdan bəri  
Surətini yaratdım,  
Yəhərləyib küləkləri  
Görüşünə can atdım  
Əli, Əli!

Ey güllərin, çiçəklərin  
Arasında rahat olan,  
Elə bil ki, mələklərin  
Dünyasında rahat olan.  
Əli, Əli!

Ey arzusu, ey istəyi  
Ancaq... şirin şe'rə bağlı.  
Ey zəkası, ey ürəyi  
Ancaq dərin şe'rə bağlı  
Əli, Əli!

Ey hürufi məramını  
Ancaq sözlə təsvir edən,  
Ey hürufi inamını  
Ancaq sözlə təqdir edən  
Əli, Əli!

Sənin sakit gərdişinə  
Mən bir tufan gətirmişəm.  
Sənin sakit vərdişinə  
Mən bir ümman gətirmişəm,  
Əli, Əli!

Söykənəcək göstər mənə,  
Tək bir əllə saxlaram dağ.  
Mən neylərəm? Əgər mənə  
Sən olmasan burda dayaq,  
Əli, Əli!

Ə'la:

– Hər əmrinə müntəzirəm  
Özümlə də, sözümlə də.  
Sən padışah, mən vəzirəm  
Canımla da, gözümlə də.

Uzaqlardan-azaqlara  
Həmrə'y, həmdərd olduqsa biz,  
İqbala bax, hardan-hara  
Birləşdisə ürəyimiz.

Bəs bu xoş gün, bu xoş saət  
Sənə qulaq asmaram mən?

Fəxrim olmaz bu itaət?  
 Alışmaram sevincimdən?  
 İstəyirsən qəhr et məni  
 Gətirdiyin tufanla sən.  
 İstəyirsən qərq et məni  
 Gətirdiyin ümmanla sən –

Şərəf billəm bunu mən ki,  
 İmadəddin, İmadəddin!  
 Həmməsləkik biz nədən ki,  
 İmadəddin, İmadəddin!

Fəqət, sənin, necə deyər,  
 Bir fikrini kəsmir ağlım.  
 Şair olan olmaz məgər  
 Dərin-dayaz şe'rə bağlı?

Məsləkimi, məramımı  
 Qılınclamı təsvir edim?  
 Özümə öz inamımı  
 Qılınclamı təqdir edim,  
 İmadəddin?!

Şair haqqın tərcümanı!  
 Ənəlhəqdən yazıram mən.  
 İndi böyük "Cavidan"<sup>8</sup>  
 Xət-xət şe'rə düzürəm mən.

Musiqidir axı şe'r,  
 Ahəngi var, axarı var.

---

<sup>8</sup> Cavidannamə

Dərin mə`na, böyük fikir  
Şe`rlə lap vüs`ət tapar.

Beyti beytə bağladıqca  
Ürəyimdə coşur fərəh.  
Nəzm rəvan çağladıqca  
Feyzullah da deyir: – Bəh-bəh!

Özü şair deyilsə də  
Şair ruhlu aləmdir o.  
Göylər yerə əyilsə də  
İnamında möhkəmdir o.

Fəzlullahla o, üzbəüz  
Çox görüşüb, çox dayanıb.  
Feyzullah da – necə ki, biz –  
Ənəlhəqqi məslək sanıb.

Boş hay-küyun, yüngül şə`nin  
Rəqibidir dünyada o.  
Balaca bir mədrəsənin  
Sahibidir Konyada o.

İndi yoxdur şan-şöhrəti,  
Səbirsizdir tarix məgər?  
Bu Osmanlı məmləkəti  
Feyzullahı dastan edər!

Oxuduqca “Cavidan”ı  
Feyzullahə nəzm ilə mən.  
Feyz alıram bu insanın  
Təqdirindən, qiymətindən.

*Mən:*

Şair Ə'la, əziz qardaş, böyük həmfikir!  
Gəl, qanadlı kəlmələri qoyaq bir yana.  
Bir-birini mədh eləmək lazım deyildir  
Bir-birinin cövhərinə vaqif olana...

Sənətinin qüdrətini bilmirəm məgər?  
Hər qələmə qismət deyil "İlahinamə"n  
Nə əngindir, nə dərindir dəryalar qədər,  
Mö'cüzədir, sənət deyil "Qiyamətnamə"n.

Qızıl fəqət saxlanarsa kiliddə dustaq  
Hesab et ki, paslı iynə, çürük sapdır o...  
Gözəl sənət saxlanarsa ciliddə dustaq  
Dili bağlı, ağızı bağlı bir kitabdır o.

Qiyaməti el içində qoparmaq gərək,  
Bax, qiyamət onda olar "Qiyamətnamə".  
Xalqı ülvi bir məqama aparmaq gərək,  
Bax, ilahi onda olar "İlahinamə".

"Cavidan"ı Feyzullaha oxuma hədər  
Bu çıçəklər arasında, güllər içində...  
O, alimdir – özü oxur, özü dərk edər,  
"Cavidan"ı sən təbliğ et ellər içində.

Fəvvərələr qalxır rəvan, tökülür həzin,  
Bülbüllərin cəhcəhiylə dolubdur hava.  
Asudəlik ruhumuza uyuşmur bizim,  
Mərmər hovuz kənarında asudə, Ə'la!..

Əsarətin, rəzalətin qanlı selində  
Batır çıxır, çıxır batır neçə binəva,

Məndən yaxşı sən bilirsən bu Rum elində  
Cəh-cəhlə yox, nalələrlə doludur fəza.

Bu sözlərim tə`nə deyil, məzəmmət deyil,  
Nəiminin amalıdır dindirən məni.  
Qəsdim bura sadəcə bir səyahət deyil,  
Bir eyhamla hiss edəsən gərək sən məni.

“Əhli-ürfanın məqamı Qaf imiş,  
Arifi rəbb-arifi ə`raf imiş.  
Bilməyən ol Qafi, sözü laf imiş,  
Özünü bilən kişi sərraf imiş.”

Ə`la:

– Bizim burda ə`rafımız  
Səlimiyyə camesidir.  
Qafın da Qafi Qafımız  
Səlimiyyə camesidir.

Gəl, gəl, İmadəddin, gedək!  
Gör ol müqəddəs türbəni.  
Gözlər Cəlaləddin, gedək!  
Gözlər səni, gəl, sən də duy.

Mövlanənin ruhuyla qoy  
Hər niyyətin tapsın rəvac.  
Duydum səni, gəl, sən də duy...  
Yox özgə şərhə ehtiyac.

Mövlanə qəbrindən doğan  
Nur ilə nurlansın yolun.  
Mövlanə qəlbindən doğan  
Nurla uğurlansın yolun!

## SƏLİMİYYƏ

Əli ül Ə'la, Safiyə Orxan, Feyzullah və mən  
Çıxırıq bir dəm kitabxanənin çərçivəsindən.  
Dinməyə qoymur fikirlər bizi, ağır fikirlər,  
Üzümüzdəki ağır buluddan yağır fikirlər.

...Dünya üzündə qarışqalartək gəzir adamlar,  
Danə üstündə... bir-birini əzir adamlar.  
Şit-şit mədhdən, zəqqum tə`nədən bezir adamlar,  
Qüsür içində, kəsir içində üzür adamlar,  
Təmizlik üçün Səlimiyyəyə qalır gümanı,  
Ziyarət edir qüdsi-türbəni, böyük məkanı.

Mərmər sütunlar taqlara bənddir, günbəzə dayaq,  
Sükuta bax ki... dərilmir nəfəs, tərpənmir dodaq,  
Bayırda çox da ağız deyəni eşitmır qulaq,  
Burda bir kəsə əzmsiz demək nahaqdır, nahaq,  
Müdrik olubdur, təvazöldür burda cəmaət,  
Çox da çoxunda... yoxdu kənarda zərrə ləyaqət...

Eyniləşərmiş nə qədər insan bir an içində,  
Camedə birdir tamam ayrılar cahan içində,  
Yalnız mələklər tutubdur qərar vicdan içində,  
Bir kəs tapılmaz Səlimiyyədə nöqsan içində.  
Zahir və batın guya ləkədən burda arıdır,  
Böylə bir inam Rumi ruhunun iqtidarıdır.

Yoxsa da bədən, yoxsa da vücud, inan varlığı,  
Diri ölüylə nail olurmuş bəxtiyarlığa,  
Yum gözlərini fayda verməyən aşikarlığa,  
İnandığıyçün günbəz altında dözər darlığa...  
El elə sığmaz, sığar cameyə Rumi naminə...  
Şahid oluram Səlimiyyənin ehtişaminə.

“Dalmışam şol bəhrə kim payanı yox,  
Batmışam şol gəncə kim xüsranı yox,  
Bulmuşam şol bədri kim nöqsanı yox,  
Girmişəm şol şəhrə kim viranı yox”.

Sanballı, siqlətli, əlvan naxışlı  
Örtüyə bürünür Mövlanə qəbri.  
Üfüqün altında alnı qırışlı,  
Dağ kimi görünür Mövlanə qəbri.

Örtük biçilibdir fəcrin özündən,  
Günəşin zəriylə zinətlənibdir.  
İnsan gedəndə də yerin üzündən  
Gedişi... göylərcə qiymətlənibdir.

Burdadır məzarı atasının da,  
Ata öz oğluyla tanınır fəqət.  
Deyirlər dolanır el arasında  
Belə bir əfsanə, belə rəvayət:

Deyirlər: ələmli, hüznlü bir gün  
Bura yönələndə qəm karivanı,  
Torpağa əmanət tapşırmaq üçün  
Böyük Mövlanəni, böyük insanı –

Görünübdür gözə mö`cüzə guya:  
 Ruminin atası qalxıb qəbirdən,  
 Deyib: – Görsün Konya, eşitsin dünya,  
 Oğul hüzurunda baş əyirəm mən.

Övlad ayrı sözdür, oğul ayrı söz,  
 Övlad qanımızdır, oğul şanımız.  
 Çox yanır, çox sönür səmada ulduz,  
 Əbədi sayrışır kəhkəşanımız.

Ata var övladın bəd əməlindən  
 İstər ki, başını aparsın gora...  
 Gör necə bəxtəvər atayam ki, mən  
 Dirildim, sığmadım zülmət məzara.

Böyük Mövlanənin müdrik atası  
 Guya baxıb, baxıb dörd dövrəsinə,  
 Bilib ki, yas deyil oğlunun yası,  
 Guya rahat enib... məzara yenə.

Camenin özündə bir təzəlik yox,  
 O qədər seçilmir gördükərimdən.  
 Rumiylə bağlıdır fikrim daha çox,  
 Örtüyə baxdıqca düşünürəm mən.

Möhtəşəm bir sükut, nə səs, nə səmir...  
 Ziyarət... ziyarət... axın dolanır.  
 Böyük təvazöyə bürünbər qəbir...  
 Öz ülviyyətindən şair utanır...

Düşmədi şan-şöhrət izinə Rumi,  
 Neçə dahiyənə divan bağladı.

Şair söyləmədi özünə Rumi,  
Əsil adını da gizli saxladı.

Qırx iki min yarpaq, qırx iki min dürr,  
Qırx iki min beyt – Rumi kəlamı –  
Şəms Təbrizinin adıyla bağlı,  
Kim görüb ustada bu ehtiramı?

Kim keçər bir kəlmə babət sözündən,  
Sən gəl təvazönün bir bax həddinə...  
Müəllimə hörmət – deyirəm ki, mən  
Övliyalıq verib Cəlaləddinə.

Durmuşuq Əli ül Ə'layla qoşa,  
Görürəm yaşarır şairin gözü.  
Nəmli gözlərindən düşürəm başa  
Təvazö rəmzidir şairin özü.

O da Mövlanənin yolunu seçmiş,  
Şərəfdir həqq yolun yolcusu olmaq.  
Məsləki naminə adından keçmiş,  
Yaratmış Nəimi adıylaancaq.

Ən böyük, ən kiçik şe`ri, dastanı  
Nəimi fikrini təsdiqə bağlı.  
Bütün məşhurluğu, şöhrəti, şanı  
Nəimi fikrini təbliğə bağlı.

Heç olar, puç olar varissiz fikir...  
Eynidir boş ocaq, xələfsiz zəka.  
Ən böyük nəhrlər səhrada itir...  
Ən kiçik çayları qoruyur məcra...

Qorumaq özü də kifayət deyil,  
Dəfinə üstündə yatma ilantək!  
Qoruyub qeyb etmək fərasət deyil...  
Qoruya-qoruya yaşıatmaq gərək.

Süzülür içəri günün şüası,  
Şüada sayrışır toz danələri.  
Parlaq atəşinə, Rumi dühası!  
Can atır e`tiqad pərvanələri.

Şəfəqlər süzülür, qamaşır gözüm,  
Cəmaət cameyə sığışmir deyən...  
Taniş surətlərə sataşır gözüm,  
Taniş bəzirğanlar! Yanılmıram mən.

İzdiham içində üç yaxın adam!  
Gəlir xəyalıma Bakı... Zaviyə...  
Qəlbim həyəcanla vurur biaram,  
Yerimdən qopuram həmin saniyə.

Namaz üstündədir sıx-sıx cərgələr,  
Asayış zərrəcə pozula bilməz.  
Birinə yüngülcə toxunsan əgər,  
Ağır qəbahəttək dözülə bilməz.

## ÇÖVKAN

Şənlik bürüyüb Rum elini,  
Bir ulu şənlik.  
Şənlik bürüyüb Konyanı,  
İstambulu, şənlik.  
Şənlik bürüyüb Ərzrumu,  
Ərzincanı, şənlik.  
Şənlik bürüyüb Anqarani,  
Bursanı, şənlik.  
Şənlik bürüyüb evləri,  
Meydanları, şənlik.  
Şənlik bürüyüb elləri,  
İnsanları, şənlik.  
Şənlik bürüyüb torpağını,  
Daşını Rumun.  
Sakinini, səyyahını,  
Sirdaşını Rumun.

\*\*\*

Birinci Sultan Məhəmməd  
Təxtə rəvan olan gündü –  
Bu gün, bu gün...  
Bu təntənə, bu qiyamət  
Tarix olub qalan gündü –  
Bu gün, bu gün...

Ozan qopuz, igid qılinc  
Çalan gündü –  
Bu gün, bu gün...  
Pəhləvanlar ərşə lərzə  
Salan gündü –  
Bu gün, bu gün...  
Əldə cövkan, topu göydə  
Alan gündü –  
Bu gün, bu gün...  
Sözün sözü qıfilbəndə  
Salan gündü –  
Bu gün, bu gün...  
Cıdır... yürüş...  
Yerin bağıri  
Talan gündü –  
Bu gün, bu gün...  
Qul bazarı ağzınacan  
Dolan gündü –  
Bu gün, bu gün...  
Birinci Sultan Məhəmməd  
Təxtə rəvan olan gündü –  
Bu gün... bu gün...

\*\*\*

Əli ül Ə'lanın hörmətinə biz,  
Ən yaxşı cərgədə tutmuşuq qərar.  
Meydan başdan-başa dalğalı dəniz,  
Adalara bənzər atlas çadırlar.

Başqa çadırları demirəm hələ,  
Konya paşasının çadırı aləm...

Gör necə tutulub gövhərə, lə'lə,  
Gör necə bəzəkli, necə möhtəşəm!..

Meydan cuşa gəlir... dörd bir tərəfdən  
Şeypur sədaları qalxdıqca ərşə.  
Yaşıl çövkanları seyr edirəm mən:  
Elə bil əllərdə yeriyir meşə...

Atların ayağı dəyməyir yerə,  
Atlar qanadlıdır nağıldakıtək.  
Yel qopur, toz qalxır maviliklərə  
Yerləri, göyləri birləşdirərək.

Hünərin, cür`ətin mahiyyəti bir...  
Şəkli, nümayishi... başqadırancaq.  
Gəlir, şümsəd-şümşəd igidlər gəlir  
Çövkanın ucunda top oynadaraq.

Top fır-fır fırlanır – bacar, yiylən!..  
Rəqibin çövkanı qalsın havada.  
Bu balaca cismi fəth edə bilsən,  
Fərqi yox, fatehsən böyük qovğada.

Yanıq iyi gəlir torpaqdan aşkar...  
Yanır dövr etdikcə damarlarda qan...  
Hayqırır insanlar, kişnəyir atlar,  
Hey... hey, qılınclaşır əllərdə çövkan...

Top kimin əlində qalacaq axır?  
Kim olar sahibi bu şərəf-şanın?  
Qürurla kim onu gətirib atar  
Ayağı altına Fərman paşanın?

Top qonur çövkandan-çövkana quştək,  
Təntiyən, ləngiyən, büdrəyən köpür.  
Üzlərdən tökülür qan-tər yağıştək,  
Qalibsə görünmür... saatlar ötür.

Mən, Əli ül Ə'la, Safiyə Orxan,  
Bir də üç bəzirgan, bir də Feyzullah  
Baxır, gözümüzü çəkmirik bir an,  
Qabarır-çəkilir meydən-oyungah.

Qulamlar dotələb durub anbaan,  
Hər qul bir igidin ixtiyarında...  
Bircəsi bir əmri ləngitsə – əl`an  
Çəkib satacaqlar qul bazarında...

Qulam da, igid də bəşər övladı,  
Kim sübut edib ki, qul cəsur olmaz?  
Göylərdə açılır qartal qanadı...  
Əngin azadlıqsız o, məğrur olmaz.

Qəfəs millərindən görünən səma  
Ancaq dördkünc olar... məhdud... müxtəsər...  
Həvəsə, sövdaya, arzuya-kama  
Düşər bülbül kimi azad ürəklər...

Qırıq çövkanları, ölgün atları  
Qullar dəyişdirir saatbasaat,  
Daşır azarkeşin səbrü-qərarı,  
Ümməntək çalxanır, daşır camaat.

Mənimsə düşüncəm, xəyalım, qardaş,  
Ayrı qələbənin intzarında.

Bütün kölələri azad edim kaş...  
Zəncirlər qırılsın qul bazarında.

Bu işdə qılınca yoxdur ehtiyac,  
Burda dövlət gərək, burda var gərək.  
Bu işdə qızılı çoxdur ehtiyac,  
Qızıllar, qızıllar, qızıllar gərək.

Nağıldan həyata gətir Hatəmi!  
Bu işdə dünyanın malına göz yum,  
Köləlik – bəşərin əzəli qəmi,  
Azadlıq bahadır... çatarmı pulum?

Mənə göz qoyurlar dostlarım demə,  
Ə'la da, Orxan da, bəzirganlar da.  
Görürlər dalmışam başqa aləmə,  
Nəzərim oyunda, fikrim kənarda...

Ə'la:

– Dalğın görünür neyçün  
Əhvalın, İmadəddin?!  
Qeyb oldu söylə, neyçün  
Xoş halın, İmadəddin?!

Orxan:

– Təng oldu məgər səbrin?  
Çövkan ki, qiyamətdir!  
Mə`nası nədir cəbrin?  
Meydan ki, qiyamətdir...

*Feyzullah:*

– Coşqunluğa aşiqkən...  
Şair niyə bəs susdu?  
El bayramı... aləm şən...  
Kimdən darılıb küsdü?..

*Mərdan Bəzirgan:*

– Canında hərarətsə...  
Loğmana xəbər getsin.  
Sən burda əmanətsən,  
Qoymam ki, xətər yetsin.

*Rəhman Bəzirgan:*

– Yoxsa bu tamaşa  
Baxmaqla bezib şair?  
Bizdən utanıb, ayə,  
Bir böylə dözüb şair?

*Sübhən Bəzirgan:*

– Ay xatiri hər şeydən  
Bizlərçin əziz, qardaş!  
Əmr et, Günəşi göydən  
Meydana salaq birbaş...

\*\*\*

Altı xitab, altı sual  
Bir cavaba müntəzirdi.  
Xalq qoymurdı bizə mahal...  
Bütün gözlər top gəzirdi.

Ləng tərpənən neçə qulun  
Təpəsində sınır çövkan.  
Adı şeydir... nəzər qılın,  
Başqa şeyçün yanır meydan.

Meydan deyir: – Bu igid ər  
Qul üzündən qaldı dala...  
Onunkuydu hökmən zəfər...  
Tamaşa et qalmaqala!..

Meydan deyir: ona nə var...  
Meydan deyir: sərxoşdur o..  
Üzdə coşar, üzdə daşar,  
Dərin getsən bomboşdur o...

Eşidiniz, mən deyirəm  
Məlalımın səbəbini,  
Gizlədəndə təngiyirəm  
Ürəyimin qəzəbini.

Mən bu gün qul bazarını  
Kasad görmək istəyirəm.  
Qulun məhkum ruzgarını  
Azad görmək istəyirəm.

Rumu saran bu şənliyə  
Sonsuz hüdud istəyirəm.  
Sözdə deyil, ərənliyə  
İşdə sübut istəyirəm.

Varımızı, yoxumuzu  
Gəlin yiğaq bir kisəyə.  
Qara olsun yoxun üzü,  
Azad olmaz kölə nisyə...

Mücrülərdə yatıb qalan  
Var-dövləti istəmirəm.  
Azadlığı satın alan  
Səxavəti istəyirəm...

Qılçıqdan da gərəksizdir  
Dürr yağsa göydən hədər...  
Palçıqdan da gərəksizdir  
Karagəlməz cavahirlər.

İşlə göstər, sözlə bəzə  
Hünərini, qüdrətini.  
Rəvayətlər gəzə-gəzə  
Car edəcək şöhrətini...

Gözləriniz yolmu çəkir,  
Xəyalınız dərindimi?  
İradəniz qolmu çəkmir,  
Dünya malı şirindimi?

“Dövlətinə bu dünyanın  
Olma müqəyyəd, ey könül!  
Onun üçün ki, dünyanın  
Dövləti bisəbat olur”.

“Payəndə dəgül dövləti, ay xacə, cahanın...  
Bünyadını yix, sən anı zirü-zəbər eylə”.

\*\*\*

“Qurbanıdır!” sözünü eşitdim ancaq:  
– İnam da, imkan da insana qurban!

Var-dövlət naminə sonuncu yarpaq  
Cahana sığmayan cahana qurban!

Əlli biçarəni, yüz binəvanı  
Biz satın almaqla kar aşmasın qoy.  
Yenə qayəmizi görrük əyani,  
Bu iş bu mühitə yaraşmasın qoy...

Meydan qəfil coşdu gur ümman kimi,  
Topa hücum etdi bütün igidlər.  
Belə dedilər ki, toz yatan kimi  
Aşikar olacaq qalib, müzəffər...

Həyəcan az qalır Fərman paşanın  
Yaşıl çadırını qopara... bu dəm...  
Toz yatır... bir igid, xoşbəxt cavanın  
Açıq ovçundakı topu görürəm...

Dillənir Əli ül Ə'la bu ara:  
– Bu ki, həmyerlindir, ustadım mənim!  
Qanlı Əlincədən... qaçıbdır bura...  
Fəzli həqq nəfəslə övladım mənim.

Məşhur sərrafıdır bizim şəhərin,  
Sərraf olan kəsdə bu hünər nədir?!  
Ovcunda gövhəri, lə'li göstərin!..  
Topu göstərəndə lap əfsanədir...

Yox, bu həqiqətdir – inkarı çətin,  
Baxıram fərəhdən gözüm yaşarır.  
Əziz bayramında bir məmləkətin  
Həmyerlim şöhrətin fövqünə varır...

Yüz çadır açılır bir pərdə kimi,  
 Çıxır Fərman paşa öz çadırından.  
 Həmyerlim müzəffər sərkərdə kimi  
 Keçir... əllərində top ilə çövkan.

Paşanın ayağı altına atır  
 O, topu oyunun öz adətiycə.  
 Alqışlar altında qan-tərə batır,  
 Bir şəxs bir elatı qaldırır necə!..

Gül-çiçək atdıqca ona gözəllər  
 Paşanın gözləri yol çəkir dərin:  
 – İgid bu şəhərli deyilsə əgər  
 Şə`nimə dəxli yox, heç bu zəfərin.

Sevdalara düşür paşanın qızı,  
 Aşıqin gözündə nə yaxın, nə yad?  
 Bürüyür çadırı sevda dənizi,  
 Qız qanad istəyir uçmağa, qanad!

Qanlı qantarğadan yapışıbdı qul,  
 Atın nəfəsindən kürəyi yanır...  
 Neçin biri kölə, başqası oğul,  
 Ana bətnindəmi belə yaranır?!

Yağır qara yağış, yağır ağ yağış,  
 Yağır gözlərimdən sevincim, dərdim.  
 Kiminə yazıqlar, kiminə alqış,  
 Yaxşı bəhanədir çövkan! – deyərdim...

## MƏŞ`ƏLLƏR

Axşamdır... dəyişir tərəzi-mizan,  
Dəyişir yerini rənglər, kölgələr.  
Dolur qul bazarı, boşalır meydan,  
Qablar hə! Sular da dəyişir məgər?

Qara su qaradır, söz büllür qaba,  
Ağ su kömürçünün ovcunda şəffaf.  
Kölə ki, düçardır zülmə, əzaba,  
Ya meydan, ya şeytan, nədir ixtilaf?

Qara talelərin dəryasında biz  
Altı ümidgahıq, altı adacıq...  
Cəmi qərq olana imdad əlimiz  
Yetişə biləydi, kaş ki, azacıq...

Fikrimiz puldadır, gözümüz qulda,  
Hesablı pullardır... hesabsız qullar.  
Alverə başlayaq hansı üsulda...  
Çıxsın cəhənnəmdən bütün bu bazar?!  
İnsan qiymətini qaldırmalıyıq,  
Kölə qiymətini saldırmalıyıq.

\*\*\*

Böyük bir vəcd ilə qul sahibləri  
Malın tə`rifləyir bayaqdan bəri:

*Birinci səs:*

– Hindudu bu, misdir canı xalis,  
Hindu kimi bir qul hanı xalis?!  
Bir zərbinə bir fil dözə...ancaq,  
Səhraya burax –  
Nərlə durar göz-gözə ancaq.

*İkinci səs:*

– Bu həbəşdir, belinə dağı çatarsan aparar,  
Sinəsində qaya əz, xincim elə, arxayın ol...  
Bir bütöv ormanı, əmr eylə, kökündən qoparar...  
Timsahın ağızına at, qorxma ölü, arxayın ol!..

*Üçüncü səs:*

– Qamçı qırılıb, qırılmayıb o,  
Zol-zoldu ərəb qul!..  
Ayğır yorulub, yorulmayıb o,  
Zor quldu... ərəb qul!

*Dördüncü səs:*

– Əfqandı bu qul, əfqan,  
Dehqandı bu qul, dehqan.  
Bir az sığalla, coşsa,  
Üsyandı bu qul, üsyən...

*Beşinci səs:*

Şiraz yetirib həmin qulamı,  
Bülbüldü – onu qəfəsdə saxla!

Yansın, oxusun – deyə muğamı  
Ah-nalə dolu nəfəsdə saxla!

*Altinci səs:*

– Tərslik etdi... yemini artır onun,  
Meyi göstər, arabir xəlvətə çək.  
İt canı, it dözümü vardır onun,  
Qoyma donquldana lakin ayıtək...

*Yeddinci səs:*

– Ən uzaq Gündoğan övladıdı bu,  
Məkrdi, mö`cüzədi, cadudu bu.  
Hələ Allah yaradıb gözü qıçıq...  
Hələ olsayıdı əgər gözü açıq...

*Səkkizinci səs:*

– Özü quldur, qüruru çoxdur, çox,  
Elə hey: Babək oğluyam söylər...  
Qarnı acdır... məcazi toxdur, tox...  
Elə hey: Mil, Muğan deyib göynər.  
Fikri dalğın, xəyalı dalğındır...  
Canı yorğunmu?.. Ruhu yorgundur!

*Qarışıq səslər:*

– Yumruğa bax, yumruğa!  
Gürzə bərabərdi bu.  
– Dişlərə bax, dişlərə!  
İncidi, gövhərdi bu.

– Gəmini çayə oturt, çəkməlidir,  
 – Dağı göstər, uçurub tökməlidir.  
 – Başına alma qoyub yüz nişan al,  
 Köpə ya köpməyə qoymaz da məhəl.  
 – Çövkanda uduzdum –  
 Baisdi qulamım.  
 Dəhşətli quduzdu,  
 Nacinsdi qulamım.  
 Hərçənd ziyandır,  
 Verrəm ucuzancaq.  
 Şallaq ilə yandır,  
 Yumşaq ola, yumşaq.  
 – Ciyəri parələri,  
 Kürəyi yarələri,  
 Qoca biçarələri  
 Heç alan olmazsa əgər,  
 Onda yox özgə əlac...  
 Ölməlidir... Ölməlidir...

\*\*\*

Çırplılır sinəmə səs dalğaları...  
 İtmir, itmir, itmir müvazinətim.  
 Müştəri axtarır bu qul bazarı,  
 Xiridar olmağa çatır qüdrətim.

Tə`riflənir mətah, pislənir insan,  
 Mən belə bazarı kasad istərəm.  
 Ey “Ənəlhəq!” deyə yanıb-yaxılan!  
 Qiymət istərəm, cəhad istərəm.

Beynimdə uğultu, gözümdə şimşək,  
 Bu şimşək yandırır ilk məş`əlləri.

Uğultu çevrilib olur bir külək,  
Yayır inanılmaz... bir xoş xəbəri...

Laldır, səsini də itirib kölə,  
Öz səsi özünə verilməlidir.  
Bu tək-tək bazarlar nədir ki, hələ,  
Kölələr dünyası devrilməlidir.

Bütün yer üzündə insan alveri,  
Qadağan olsa da sanma kifayət.  
Əgər hökm sürsə vicdan alveri,  
Say – təzə şəkildə köhnə fəlakət.

Qorxuram cahana kölələr gələ,  
Baxanda oxşaya şahzadələrə...  
Aldanıb azadə deməyin hələ  
Zəncirsiz dolanan azadələrə.

Büllur saraylarda yaşasın insan.  
Beyninə buxovlar vurulubsa, bil,  
Gözə görünməyən buxovla, inan,  
Daha da həqirdir, daha da zəlil...

İndi isə, bu an isə  
Vücudu da, zəkası da  
Azad yoxdur bizdən qeyri.  
Altı nəfər – biz bu ara  
Yanaşırıq quldarlara.  
Hər birimiz ayrı-ayrı,  
Nə təbliğə, nə təşviqə  
Ehtiyac var...  
Uzun sözü qısa edir,

Uzun yolu kəsə edir  
Qaranlıqda parıldayan  
Cavahirlər, qızıl pullar.

\*\*\*

“Həm münadivü nidayəm,  
Həm rəüfü, həm ətüf,  
Həm qulam, həm qulların  
Rəzzaqivü qəyyuriyəm”.

Zəncirlər, buxovlar, əngəllər  
Qırılıb tökülsün, tökülmür.  
Əllərdə çoxalsın məş`əllər,  
Bu zülmət sökülsün, sökülmür.

Quldarlar tərk edib bazarı,  
Köləlik tərk etmir qulları.  
Gözlərdə sevincin bərqi yox,  
“O getdi... sən gəldin... fərqi yox...”

– Silkələn, silkələn, silkələn!  
– Cəmaət, cəmaət, cəmaət!  
Deyilsən bir daha kölə sən...  
Bu saət, bu saət, bu saət!..  
Çaşqın üzlər,  
Donuq gözlər  
Baxır bizə maddim-maddim.  
Biz irəli yeridikcə  
Onlar geri çəkilirlər addım-addım.

Qul bazarı çökək yerdə salınmışdır,  
Hündür-hündür təpələrlə  
Əhatəyə alınmışdır.

Onlar geri çekilirlər  
Pəncə-pəncə, daban-daban.  
Onlar geri çekilirlər  
Bir qarış yer qalanacan.

Elə bir harayla səsləndim bu an,  
Buludlar dağıldı bu harayımdan:  
– Qanadınız, qolunuz var bu gündən  
Quşlar kimi, insanlar!  
Min bir səmtə yolunuz var, bu gündən  
Rüzgar kimi, insanlar!  
Əlvan-əlvan gülünüz var bu gündən  
Bahar kimi, insanlar!  
Şəlaləniz, seliniz var bu gündən  
Dağlar kimi, insanlar!  
Azadlığı təmənnasız bəxş etmişik sizlərə,  
Yox, təzə qul sahibitək baxmayınız bizlərə.  
Yox, yox, geri çəkilməyin,  
Yaxın gəlin, yaxın bir!  
Gözümüzdə rəvan olan  
Bu sevincə baxın bir!

Ay buluddan çıxan kimi  
Siz də çıxdız buluddan.  
Azadsınız əndazədən,  
Çərçivədən, hüduddan.  
Aşın-daşın bu çaladan,  
Bu çuxurdan düzənə.  
Gözünüzün şəfəqiyilə  
Külli-aləm bəzənə!  
Gəlin, gəlin, çağırır,  
Çağırıram irəli.

Altı yox, altı yüzdür  
Azadlıq məş`əlləri.

Altı yüz məş`əl yanır  
Düzəngahda bu ara.  
Məş`əllər işiq saçır  
Dibsiz qaranlıqlara.  
Yerlər, göylər əks edir  
“Ənəlhəq!” nidasını.  
Surətlərə rəsm edir  
Bu sözün mə`nasını.  
Diz çökür altı yüz ər,  
Diz çökür altı yüz nər.  
Müqəddəsdi bu tə`zim,  
Bəsdi... bəsdi bu tə`zim.

Nağıllar dünyasının  
Təkcə bir simurqu var.  
Lələyini oda tut...  
Gələr, imdada çatar.  
Həqiqət aləmində  
Altı yüz simurqə bax!  
Gələr... insan səsiylə  
Onu çağırısan nə vaxt.  
“Baxmazam ənqayı-Qafə  
Qürbəti-lahutə mən.  
Seyr elə simurqi-eşqəm  
Pərü-bali məndədür”.

## ƏRZURUM YURDSUZLARI

İki xəbər yayılıb bütün torpağa-daşa,  
Bürüyübdür Konyanı iki sel, iki tufan.  
Xəbərlərin birindən qorxmayır Fərman paşa,  
O birindən hövlnak... O birindən hərasan...

İki xəbər od salib bütün elə, elata,  
Böyük-kıçık çırpinır iki yanğın içində.  
Ətraf – yaridan çoxu suya çökmüş bir ada...  
Bir çəşqin kütlə qalib iki daşqın içində.

Kimsə altı yüz qulu qəsd ilə alıb dünən,  
Qəsd ilə də... şəhərin canına salıb dünən.  
“Azadsınız! Aləmi dağdırın, qırın” deyib,  
“Lap Allahın evini vurub yandırın” deyib.

“Süpürləyin hər şeyi – mülkü, dövləti, varı,  
Gün görün... məngirləyin gəlinləri, qızları.  
Qanlı zərcirləriniz qoy calansın uc-aca,  
Zəncirləyin! Sizləri zəncirləmişlər necə.”

Körük altına düşən közə döndü bu xəbər,  
Şayıəli, fitnəli sözə döndü bu xəbər.  
Həqiqəti yalana boyasalar hər nə cür,  
Həqiqətin cövhəri yenə xalis görünür.  
Qoparsa, ləkələsə kim güzgünen zərini –  
Öz eybəcər əksində görəcək zərərini...

\*\*\*

Ərzurum mahalında zəlzələ qan eyləyib,  
 Evləri, eşikləri yerlə yeksan eyləyib.  
 Vahimədən dan yeri qaralıb kömür olub,  
 Torpaq qarışbaqarış süzülmüş xəlbir olub.  
 Beşikdən minarəyə – hər şey tarimar, Allah!  
 Ərzurum dirilərçün müdhiş bir məzar, Allah!  
 Təbaşirli dağ ilə, Həsənqala məhləsi!  
 Burda ki, zəlzələ lap sağ qoymayıb heç kəsi.  
 Azmiş guya insanın zəlaləti, zilləti,  
 Zəlzələ də bu yandan qırıb tökür milləti.  
 Sən yerin köksündəki kor hiddətə fikir ver!  
 Torpaq da namərd olar? Bu dəhşətə fikir ver!  
 Deyirlər: gözlər olsun, görməsin Ərzurumu,  
 Ərzurum zəlzələsi yandırıcı-yaxdı Rumu...  
 Deyirlər qapısını geniş açın Konyanın,  
 Yurdsuz didərginlərin, durun, halına yanın!  
 Evinizi tən bölün bacı-qardaşınızla,  
 Qanlı yaralarını yuyun göz yaşınızla.  
 Şayılər də gəzir, rənglər də qatilaşır...  
 Burda da... həqiqətə yenə yalan qarışır.  
 – Ərzurum yurdsuzları – deyirlər ki, dəlidir,  
 Konyanın cəmaəti bu işi bilməlidir.  
 Havalı adamların qabağıni almalı!  
 Çox da zərərdidədir... zindanlara salmalı!  
 Onlar çeyirtkə kimi səpiləcək hər yerə.  
 "Mənim-sənin" bilməyib təpiləcək hər yerə.  
 Gözəl imarətləri, şahanə qəsrləri  
 Zəbt edəcək bir ucdnan zəlzələ əsirləri.  
 Varlıların üstünə atılacaq yetimlər,  
 Mö'təbər nəsillərə qatlacaq yetimlər,

Ərzurum yurdsuzları bəla gətirir bura,  
Zəlzələdən də betər qəza gətirir bura.  
Göyə çəkiləcəkdir hər şeyin bərəkəti,  
Taun gəlir, taunu yaxın qoymayın qəti!  
Dillər yalan toxuyur, dillər hörümçək olur,  
Nəhəng fili öldürən xirdaca milçək olur...

\*\*\*

Əli ül Ə'lanın ə'ladır evi,  
Doğrudan nağıldır, rö'yadır evi.  
Lap İrəm bağıdır bütün dam-daşı,  
Külfəti... züryəti!.. Bəxtəvər başı.  
Halaldır, təmizdir bu cahi-cəlal,  
Burda bir yarpaq da görməyib zaval.  
Sabitdir Ə'lanın məkanı, yeri...  
Mənimlə ölçməyin siz şairləri!  
Cəlayi-vətənlik, dərvişlik də, bil,  
Qibtə ediləsi güzəran deyil.  
Mən bu gün qonağam şairə, qonaq,  
Qonaq əhvalında deyiləmancaq.  
Qonaqlıq yaraşır asudələrə  
Və eyşə, işrətə aludələrə.  
Mən başdan-ayağa sıpərəm, sıpər,  
Canımdan süzülür bütün şimşəklər...  
Toqquşur dalğası iki xəbərin,  
Sahibsiz qullarla... didərginlərin  
Anbaan güclənir, coşur tufanı,  
Təlatüm bürüyür bütün Konyanı.  
Mən isə qonağam – şair – ziyafrət!  
Bülbüllə gül kimi səslənir əlbət.  
Yox, yox, səslənməyir, səslənə bilməz,  
Yanar dağ güllərlə süslənə bilməz.

Altı yüz köləni eylədik azad  
 Biz altı nəfər.  
 Altı yüz insana bəxş etdik həyat  
 Biz altı nəfər.  
 Bir şərtimiz oldu: çətində, darda  
 Simurqa dönsünlər, olsalar harda...  
 Yeridir – onlardan əvəz istərik,  
 İnsandır insanın dərdinə şərik.  
 Görünsün onların iqtidarı qoy,  
 Dağılsın şayıə buludları qoy.  
 Eşidilsin aydın, görünsün aşkar  
 Dağıdan deyildir, qurandı qullar,  
 Nəcib, ləyaqətli insandı qullar.  
 Allah təcəssümlü... qadirdi qullar.  
 Azadlıqdan böyük yaxşılıq olmaz –  
 Bunu dərk etməkdə nadirdi qullar...

Deyirlər Ərzurum şanlıdır, fəqət,  
 Dağları, daşları qanlıdır, fəqət...  
 Gəlir ilk yurdsuzlar, ilk yaralılar,  
 Titrədir havanı fəryad, ahu-zar.  
 De, eşidirsənmi, Əli ül Ə'la?!  
 Özgə qiyamətdir bu ney, bu nəva...  
 – Yaxşı eşidirəm, – söyləyir Əli.  
 Dinir bəzirganlar, Feyzullah:  
 – Bəli!  
 Azadlığa çıxmış altı yüz qulun  
 Doqquz elçisi də söyləyir: – Bilin,  
 Zəncirsiz olsa da bu qollarımız,  
 Yenə də sizdədir ixtiyarımız.  
 Nə əmr eyləsəniz, biz müntəzirik,  
 Məqam axtarıraq, fürsət gəzirik

Bu qan bahasına əvəz verməyə,  
 Bu can bahasına əvəz verməyə.  
 Altı yüz nəfərə oluruq zamin,  
 Altı yüz adından deyirik: – Amin!  
 Özünüz fikr edin dərindən-dərin  
 Əks-sədası var bütün səslərin,  
 Səssizcə Konyadan gedərikmi heç?  
 Biz bu gün lal-karlıq edərikmi heç?  
 Nə vətən? Nə ana? Nə yurd? Nə torpaq?  
 Müqəddəslərimiz sissinizancaq...  
 Altı addım belə atmaz altı yüz  
 Heç yana, heç yana, heç yana, sözsüz.  
 Altı yüz simurqun lələyi sizdə,  
 Altı yüz simurqun ürəyi sizdə,  
 Yandırın alışsin, tərpədin uçsun,  
 Daş qoyun, baş qoyub canından keçsin.

\*\*\*

Ərzurumdan yurdsuz gəlir ləşkər kimi,  
 Ölüm biçir adamları pencər kimi.  
 Dirilərin taleyini düşünək, gəl!  
 Əvvəl-əvvəl  
 Təzə-təzə məhəllələr salmalıyıq,  
 Yurdsuzları himayəyə almalıyıq.  
 Mən demirəm divan yoxdur, dərə yoxdur,  
 Siz olmasaz, biz olmasaq çarə yoxdur.  
 Sultan da var, paşa da var, dövlət də var,  
 Hökumətdə sərvət də var, mürvət də var.  
 Qayda da var, qanun da var cəmiyyətdə,  
 Yardım əli görünəcək bu dəhşətdə,  
 Qaranlıqda ilk məş`əldən söhbət gedir,  
 Viranlıqda ilk təməldən söhbət gedir.

İlk qayğının təcəssümü ayrı sözdür,  
 İlk yara da, son yara da unudular,  
 İlk məlhəmsə, ilk tənzifsə yadda qalar.  
 Əmr başqa, fərman başqa, ürək başqa,  
 Bir də sizin etdiyiniz kömək başqa.  
 Qoy görsünlər insan yaşar insan üçün,  
 Zəncirli qol yararsızdır cahan üçün.  
 Mən özüm də belə bir növ didərginəm,  
 Yaşayıram məslək üçün, vicdan üçün.  
 "Yonəldin bir yola sən ki,  
 Uzaqdır, bəndini tərk et!  
 Azuqsuz kişilər dözməz  
 Bu yolların uzağına..."

\*\*\*

Zəminxarə... Zəminxarə –  
 Tikanlı yer, quru yer.  
 Ürək olur parə-parə,  
 Yanaqda yaş quruyur.

Zəminxarə, Zəminxarə...  
 Quru yanır, yaş yanır.  
 Yanğın düşür buludlara,  
 Torpaq yanır, daş yanır.

Kim bu məhzun avazlıdır,  
 Kimdir belə oxuyan?  
 Şirazlıdır, şirazlıdır  
 Çəkib nalə oxuyan.

Altı yüz ruh necə duyur  
 Bir naləni, fəğanı?

Quru yurdda necə qoyur  
Qara tale insani...

Həm zəlzələ, həm vəlvələ,  
Gülə əğyar, xarə yar.  
Biz yurdsuzlar azdıq, hələ  
Gəlir təzə yurdsuzlar.

Zəminxarə, Zəminxarə...  
Yenə şükür, min şükür  
Ki, yurdsuzlar yurdsuzlara  
Quru yurdda yurd tikir.

Kərpic-kərpic hörgüləri  
Zəminxarə dolanır.  
Quru torpaq alın təri,  
Göz yaşıyla sulanır.

Zəminxarə... o qurudur  
Suvaqların nəmini.  
Qul bazarı – o quru yurd  
Dəyişir görkəmini.

Zəminxarə... qan ürəklər...  
Kövrəldikcə boşalır.  
Yerdən Aya, Günə qədər,  
Bir məhəllə baş alır.

Zəminxarə... Şəhidləri  
Dəfn eləyir qoca Rum...  
Nə haldadır yetimlərin,  
Yurdsuzların, Ərzurum...

Şirazlıının həzin səsi!..  
Dilə gəlir dağ-dərə.  
Didərginlər qafiləsi  
Axın edir şəhərə.

Zəminxarə – yaraların  
Sızıltısı, göynəyi...  
Viran qalmış bir diyarın  
Yollar boyu ürəyi...

\*\*\*

Ruhum tufan içindədir  
Bu müsibət ümmanında.  
Köynəyim qan içindədir  
Xızır paşa meydanında...

Burdan yiğib götürürəm  
Yurdsuzları dəstə-dəstə,  
Rahatlığa yetirirəm  
Qolum üstə, sinəm üstə...

Qolum üstə... sinəm üstə  
Gözlərini yuman olur.  
Körpələrin ölümü ki,  
Hər ölümdən yaman olur.

Davalarda, döyüşlərdə  
Olmamışam indiyədək.  
Dözə bilmir əvvəl dərdə,  
Daşa dönür sonra ürək.

Yox, yox daşa dönmürəm mən,  
Gözlərimdə sellərə bax.

Sinəm üstə solub gedən  
Qönçələrə, güllərə bax!..

Burulğana dözür ürək,  
Dayanmışam həm dağ kimi,  
Nalələrə dözməyərək  
Həm əsirəm yarpaq kimi.

Xızır paşa!.. Düşüb burda  
İmdad dilər qoca-qarı.  
Daşıyıram təzə yurda  
Ərzurumlu yurdsuzları.

Tək deyiləm fəqət, fəqət,  
Timsaliyam altı yüzün –  
Bəlkə elə həmin vəhdət  
Bəxş edibdir mənə dözüm?

İki kütlə, iki axın  
Bir-birinin amanında...  
Təntənəmə gəlin, baxın  
Xızır paşa meydanında.

Nə kölələr xətalıdır  
Yalan xəbər yayılantək.  
Nə yurdsuzlar havalıdır  
Hədər yerə deyiləntək.

Uzatsa da indi şəhər  
Yurdsuzlara öz əlini,  
Çoxdan qoyub bircə nəfər...  
Bu niyyətin təməlini.

Mənim qəsdim, mənim rə'yim  
Bir xeyirxah qərar oldu.  
Mənim sə'yim, mənim sə'yim  
Gör nə gündə yarar oldu...

Qürbət torpaq... uzaq diyar...  
Bir özüməm... bir də əbam...  
Günəş gülər, bulud ağlar  
Gözlərimdə aram-aram.

“Qamu yerlərdə bulundum,  
Qamu sözlərdə bilindim.  
Qamu pərdə çün, çalındım,  
Bu ulu bəyana gəldim...”

## FƏRMAN PAŞA

Xırda qaşlar cilvələnər,  
Bərqi düşər iri qaşa.  
Xırda qaşlar düzümündə  
İri qaşa qıl tamaşa.

Baş saray da iri qaşdır,  
Min bir rəngə boyanır o.  
Xırda-xırda sarayların  
Ortasında dayanır o.

Konya – gövhər xəzinəsi,  
Fərman paşa – xəzinədar!  
Mənidəmi “gövhər” bilib  
Hüzuruna aparırlar?

“Ey gövhərin bahasını,  
Miqdarını bilən,  
Əsdaf<sup>9</sup> içində gör ki,  
Nə dürdanəyəm yenə”.

Şair olan gövhər olmaz  
Baş sarayın me'yarında...  
Gövhərlənsə... kəsər olmaz  
Kəlamında, əş`arında...

---

<sup>9</sup> Əsdaf – sədəf sözünün cəmi

Mühafizə oxşamayır  
Sağ-solumda mühafizlər  
Gözlərində nə bir qəzəb,  
Bellərində nə bir xəncər...

Söyləyirlər: – Fərman paşa xiridardır.  
Söyləyirlər: – Şairlərə şövqü vardır.  
Söyləyirlər: – Həm qəribsən, həm sehrkar,  
Mö`cüzündən söhbət açır mahal, diyar.  
Söyləyirlər, söyləyirlər, söyləyirlər...  
Baş sarayda görən məni neyləyirlər?..  
Baş sarayın neçə başda bələsi var,  
Neçin məni “göz üstündə” Baş saraya aparırlar?..  
Gözlərimə görünməyir tanıdığım kişilərdən,  
Adladıqca meydənlərdən, döngələrdən, küçələrdən...  
Düşünürəm: Baş saraydan üzügülər gələn yoxdur...  
Fərman paşa çağırtdırıb, nədən ötrü? Bilən yoxdur.  
İmadəddin! Ağ elədin, ağın da bir hüdudu var,  
Sən bilmirsən, neçin səni Baş saraya aparırlar?

\*\*\*

Təbiətin işidir  
Fəsil-fəsil dəyişmək.  
İqlimin gərdişi idir  
Fəsil-fəsil dəyişmək.

Təbiətə yaraşır  
Rənglərin səltənəti.  
Şəxsiyyətə yaraşmır  
Rəngbərəng olmaq! Qəti!

Su da, süd də, şərab da  
Şəklə qabında düşər.  
Öz əliylə rəsmini  
Bir məxluq çəkib! Bəşər!..

“Rövzeyi-rizvan yüzündür, vəssalam!  
Surəti rəhman yüzündür, vəssalam!  
Ərşə-həq, ey can, yüzündür, vəssalam!  
Lövh ilə qur'an yüzündür, vəssalam!”

Əsil insan dəyişməz  
Zatını, kövhərini.  
İnandım Baş sarayda  
Lap yaxından görəndə  
Paşanın gözlərini.

O, həm başdan-ayağa  
Təmtəraq içindədir,  
Həm təpədən-dırnağa  
Yar-yaraq içindədir.

Fəqət cəllad zəqqumu  
Tökülmür sifətindən,  
Ürəklər şirim-şirim  
Sökülmür sifətindən.

Fərman paşa həlimdir  
Təxti-tacına ziddən.  
Dedim: – Allah kərimdir.  
Həlimliyin önungdə  
Kövrəldim, gör necə mən.

Fərman paşa elə bil  
Fikirdə, xəyaldadır.

Şairdir, hakim deyil,  
Tamam özgə haldadır.

Xırda-xırda paşalar  
Açılib-büküllürlər:  
– Heç belə paşa olar? –  
Yanırlar-tökülürlər:

– Baxtn bizdə olaydı,  
Taxtın bizdə olaydı.  
Onda görərdin ki, sən  
Öz yerində deyilsən.

Fərman paşa mülayim,  
Fərman paşa möhtəşəm.  
Əzazillik bir ayrı,  
Möhtəşəmlik bir aləm.

Rəzalət və ehtişam  
Toxumudur fitrətin.  
Sən pinəçi... mən şaham...  
Xeyri yox bu söhbətin.

Təxti-rəvan üstündə  
Buluddur Fərman paşa.  
Yağmurludur gözləri...  
Doludur Fərman paşa...

\*\*\*

Baş sarayda baş otağın qapıları  
Elçilərçin açılmayırlı hələm-hələm.

İstehzaçın açılmasın onlar barı,  
Axı, yə`ni mən bu qədər mö`təbərəm?  
Axı, mənim hesab ilə günahım var,  
Divanına gətizdirib paşa məni.  
Baş otaqda heç tərəzi-mızan olar?  
Bu nə işdir, bir salınız başa məni.

Baxdım, gördüm buradadır Əli ül Ə`la,  
Bəzirganlar, bir də alim Feyzullah daha.  
Buradadır çövkan çalan o müzəffər də,  
Buradadır altı yüzdən doqquz nəfər də...

Burda qoca, burda uşaq, burda qarı var,  
Əllərinin, qollarının sarğıları var.  
Yaraların necə hopub sarğıya qanı,  
Qan qoxusu bulandırır Fərman paşanı.  
Hakim olub... vərdiş etmə özün də qana,  
Belə hakim... az-az gələr, əfsus, cahana.

İşarət eylədi, çıxdım irəli.  
– Diz çök! – piçildadı xırda paşalar.  
– Diz çök! – piçildadı xırda-paralar...  
Fəqət, diz çökməyə qoymadı paşa,  
Qürurumdan duydu yoxsa qayəmi?  
Ehtiram etdimi, düşmədim başa  
Bu bir istehzamı, ya kinayəmi?

*Fərman paşa:*

– Hansı yerdən peyda oldun?  
Hansı göydən nazil oldun?

Yad bir eldə bu nüfuza  
Söylə necə nail oldun?

Ey üşyançı, ixtişaşçı,  
Qərib şair, məğrur insan!  
Bu şəhərdə kimdi başçı?  
Çaşib qalib Konya, inan!

Günahsız da olsan fəqət,  
Sən yenə də günahkarsan.  
Boy verməsə əgər şərbət...  
Şərbətdə də boğularsan.

Zəmanənin, cəmiyyətin  
Öz qanunu, qaydası var.  
Yeniliyin, cəsarətin  
Bəlası var, qovğası var.

Altı yüz qul satın alıb  
Səxavətlə... azad etmək,  
Təmənnasız məhlə salıb,  
Təzə yer-yurd icad etmək.

Baş sarayın nüfuzunu  
Qəlpələmək sayılmır mı?  
Qanunların zəncirini  
Səpələmək sayılmır mı?

“Təmənnasız” sözü ancaq  
Kitabdadır, kağızdadır.  
Hər təmasda bir umacaq...  
Göz əldədir, ağızdadır...

Şahidlərin baxır sənə,  
Danırsansa, dan işini.  
Bundan asan gəlir mənə  
Həll eləmək qan işini.

Sən xətasan, siyasətsən,  
Al qönçəsən xəzan çağrı.  
Nə qədər mən səlamətəm,  
Nə qədər sən səlamətsən...  
Gəl, tərk eylə bu torpağı...

Şükr eylə ki, namaz üstə  
Doğub səni anan, şair!  
Mənim kimi bir kövrəyə...  
Ürcəh olub yaxan, şair!

Bir də, ona şükr eylə ki,  
Hər qit'ədə get, söylə ki:  
Rumi yatan bu torpağa  
Şair qanı axa bilməz.  
Şair qanı tökən paşa...  
El içində çıxa bilməz...

Öyrənmişəm, bilirəm mən  
Sən nəcisinən, nəkarəsən.  
Bir nöqtəyə gəlirəm mən:  
Yaraşmırısan ruzgara sən.

Başındakı qan çanağı,  
Elə get ki... yan olmasın.  
Elə tərk et bu torpağı  
Çanaq bir ümman olmasın!..

O hardasa çatlayacaq,  
Çatlamasın burda barı.  
Get, mənim bu diyarımla  
Tən tutma özgə diyarı.

Gözün dərya qədər dərin,  
Sözün sevda qədər şirin.  
Aman... aman, gözlə bir gün  
Boğazından çıxar dərin.

O fikrə ki, sən düşmüsən,  
Şəriətdən gen düşmüsən.  
Haqq qorusun səni şərdən,  
Səlamət çıx tilsimlərdən.

O atəş ki, səndə yanır,  
Təriqətin işıqlanır.  
Zülmətə gir, zülməti yar,  
Ulduz boyda qaranlığa  
Günəş boyda işiq apar!

O inam ki, sənə hakim,  
O ilham ki, sənə şamil,  
O idrak ki, səndə kamil,  
O cür`ət ki, sənə sahib.  
O vüs`ət ki, sənə qismət –  
Dayandırmaq istəsəm də  
Dayandırmaq olmaz səni.  
İnandığın sözdən özgə  
Heç bir sözə, heç bir rə'yə  
İnandırmaq olmaz səni.

Mən diz çökdüm, dərk etmədi xırda paşalar,  
Mən diz çökdüm, gözümdə nur, alnimda vüqar.  
Mən diz çökdüm, Fərman paşa qolumdan tutdu,  
Baş sarayı, hakimliyi tamam unutdu.

Mən diz çökdüm, yozan yozsun öz yozduğunu.  
Nə cür istər düzən düzüsün öz düzdüyünü.  
Mən diz çökdüm bu ilahi sima önündə,  
Axtardığım və tapdığım mə`na önündə.

Dedim:

– Paşa, böyük paşa, möhtərəm paşa!  
“Get!” deyirsən, gedəsiyəm, gedərəm, paşa!  
Elə mənim amalımın rəmzisiniz siz,  
Elə mənim istəyimdir şəxsiyyətiniz...  
Paşalıq da, şairlik də şəkildirancaq,  
Dərunidən lazımdır ki, həqqə ucalmaq.  
“Qan çanağı” gəzdirənin biri də sənsən,  
Çünki nuri-təcəllasan, bəşər sevənsən.  
Fərman paşa, böyük paşa, möhtərəm paşa,  
“Get” deyirsən, gedəsiyəm, gedərəm, paşa!  
İndi mənim qalmağımın nə mə`nası var?  
Tufan yatar... yola düşər lövbər salanlar.  
Məramımı başa düşdü Əli ül Ə`la,  
Altı yüz qul azadlığın gördü əzmini.  
Ötüb keçdi Ərzurumu çulğayan bəla,  
Konyada bir məhəllə də salındı yeni.  
Xalq Qəriblər məhəlləsi desə də ona,  
Rum anadır, “qərib” deməz övlada ana.  
Fərman paşa, böyük paşa, möhtərəm paşa,  
“Get” deyirsən, gedəsiyəm, gedərəm, paşa!  
“Bu gün fərdadən, ey vaiz,  
Məni qorxutma, əbsəm dur!

Ki, qorxusuzdur ol arif ki,  
İmrüz oldu fərdası”.

Yollar boyu tərpəndikcə başımda “çanaq...”  
Bütün Konya xəyalimdə hey canlanacaq...

## QARAMAN

Konya şəhərindən Bağdada sarı  
Qaraman adlanır Rum torpaqları.  
Bizim yerlərdə də Mil var, Muğan var...  
Qazax-Şəmsəddin var, Şəki-Şirvan var.  
Şirvan! Andım Şirvan, imanım Şirvan,  
Uzaq sabahlarda gümanım Şirvan!  
Ay mənim gözümün qarası-ağı...  
Şamaxı torpağı, Bakı torpağı.  
Məni kim itirib, kim axtarardı  
Siz olmasaydınız, olmasaydınız?!  
Yüz Konya, min Bağdad, min bir Hələbin...  
Məni diriltməyə nə dərdi vardi.  
Siz olmasaydınız, olmasaydınız,  
Şamaxı torpağı, Bakı torpağı.  
Vətən! Ey gözümün qarası-ağı!  
Qəbrim harda olsa... qəlbim sizdədir.  
Qiymətim sözdədir, qədrim sizdədir...  
Yollar uzandıqca uzanır səfər,  
Qəlbimi yuxaldır kövrək fikirlər.  
Konyadan Bağdada hüdudlar geniş.  
Burda məskən salan elə-obaya  
Rumilər qədimdən Qaraman demiş.

\*\*\*

Tarix hökm verdi çatınca məqam,  
Səlcuqlar süquta uğradı tamam.

Daha bu yerlərdə keçmədi işi.  
 Guya ki... Qaraman adlı bir kişi  
 Burada əmirlik yaratdı o vaxt.  
 Bu gen-bol Qaraman əmirliyinə  
 Konya özü oldu layiqli paytaxt.  
 Əslən deyirlər ki, qaramanlıdır  
 Fərman paşa da,  
 Nəslən deyirlər ki, qaramanlıdır  
 Fərman paşa da...  
 Bəli, inanıram, olar, deyirəm,  
 Qəlbə də, ruha da genişlik verər  
 Bir geniş, bir gen-bol diyar, deyirəm.  
 Bülbülü fəğana gətirən nədir,  
 Al-əlvən bağçalar, bağlar, deyirəm.  
 Qartalı kövlana qaldıran nədir?  
 Zirvəsi buludda dağlar, deyirəm.  
 Dərin meşələrdə nə'rə çəkər şir,  
 Dəmir qəfəslərdə ağlar, deyirəm.  
 Allah dağına baxar... qarını verər...  
 İlani, siçani, köstəbəkləri  
 Dəlmə-deşiklərdə saxlar... deyirəm.

\*\*\*

Qaraman diyarı, Qaraman eli  
 Ucsuz-bucaqsızdır, genişdir, bəli!  
 Mən bu genişlikdə sərbəstəm necə,  
 Burdan ətri gəlir bizim yerlərin.  
 Mən bu rayihədən sərməstəm necə,  
 Elə bil Navahı düzündəyəm mən,  
 Elə bil Pirsaat kənarındayam.  
 Elə bil Ayrımın özündəyəm mən,  
 Gəncənin, Şəmkirin yollarındayam.

\*\*\*

Sürülər, ilxılar, qızıl naxırlar  
 Sonsuz bir axınla axır... axırlar.  
 Böyürtü, mələrti, kişnərti hey-hey,  
 Holovar, bayatı, zəngulə... hər şey.  
 İllah ki, ləhcələr, tanış ləhcələr  
 Ruhumu, hissimi oxşar nə qədər.  
 Dəniz min sahildə ləpələnsə də  
 Bəllidir, aydınlaşdır yeri, yatağı.  
 Bir el min bir elə səpələnsə də  
 Bir dillə tanınır Vətən torpağı.  
 Haçan ki, harda ki, səsləndi dilin:  
 – Qəribəm! – söyləyib nə yan, nə qəm ye!  
 Haçan ki, dilindən üzüldü əlin:  
 – Vətənin içində Vətənsizəm – de!  
 Mənim ana dilim, ana dilim, sən,  
 Gör ki, haralarda səslənmədəsən.  
 Tərəkəmə, Padar ləfzi şirindir,  
 Qazax, Gəncəbasar ləfzi şirindir.  
 Qaraman elinin ləfzi, ləhcəsi  
 Bizim ləhcələrə necə bənzəyir.  
 Zərafət olsa da, deyərdim ki, mən  
 Bu yerin-yatağın quzuları da  
 Bizim quzulartək qaçırm, mələyir.

İlxıçilar, naxırçılar, çobanlar...  
 Ovsunçular, oyuncular, ozanlar...  
 Toxular,  
 Sağıcılar,  
 Ağıcılar –  
 Nehrə kimi yırğalanan gəlinlər,  
 Sona kimi siğallanan gəlinlər...

Başlıqlarda qızılların düzümü  
 Günəş kimi qamaşdırır gözümü.  
 Bədənləri buz baltası,  
 Bənizləri – yanar kürə...  
 Rast gəlirəm uca-uca,  
 Zorlu-zorlu kişilərə.  
 Çöllər, düzlər xatırladır  
 Yelləncəyi, beşiyi.  
 Gah açıqdır...  
 Gah alaçiq...  
 Köçərinin ev-eşiyi.

\*\*\*

Bu genişlik, bu ənginlik,  
 Bu əlvanlıq, bu zənginlik,  
 Şairanə bu sadəlik,  
 Həkimanə bu adilik  
 Ürəyimin tellərini danışdırır  
 Ozan kimi.  
 Ürək deyir: bir qoşma düz  
 Sazda ozan düzən kimi.  
 Ürək deyir: bir qoşqu düz,  
 Bu mahala uyar olsun.  
 Qaramanın ozanları  
 Səni gənnən duyar olsun.  
 Bir qoşma düz, düzümündən  
 Müəmmələr kənar olsun.  
 Sevincinlə şad Qaraman  
 Kədərinlə ağlar olsun.  
 Danış Ozan ləhcəsiylə  
 Sözün-sovun aşkar olsun:

Obaları, binələri  
Düzlərdə xal-xal Qaraman!  
Üzündə yox dərd-əsəri.  
Bəxtəvər mahal Qaraman!

Qızıl-qızıl inəkləri,  
Qumral-qumral erkəkləri,  
Qulunları, köşəkləri  
Salır qılıü-qal, Qaraman!

Gözəlləri Banuçığək,  
İgidləri Bamsı Beyrək,  
Özümüzü nişan verək,  
Tutsun hal-əhval Qaraman!

Qızılgülü – gülüm mənim,  
Gözəl dili – dilim mənim,  
Rum elində elim mənim,  
Şirin, şəkər, bal Qaraman!

Mənəm insan, mənəm Allah,  
E'tiqadım, inamım haqq.  
Cahan Tur dağı, mən agah <sup>10</sup>,  
Sən də agah ol, Qaraman!

Haqq sözümdən dönmərəm mən,  
Tufan fülər – sönmərəm mən,  
Enmərəm mən, sinmaram mən,  
– Niyə? – xəbər al, Qaraman!

Dəmir əsa, dəmir çarıq,  
Hey gəzər, hey axtararıq,

---

<sup>10</sup> Tur dağında Allah Musa peyğəmbərin gözünə nur şəklində görünmüdü.

Biz də bu cür bəxtiyarıq...  
Yoxdur özgə yol, Qaraman!

Demə: – Bu da gəldi-gedər,  
Bir sevdadır, əbəs, hədər,  
İnsan Allah olar məgər?! –  
Gülürsənsə, gül, Qaraman!

Mən Nəsimi Şirvaniyəm,  
Ruhun yüksək məqamıyəm.  
Bu məqamın... məramiyəm...  
Tanış olaq, gəl, Qaraman!

Anamızdır ana Vətən,  
Anamızın bir dizi... sən...  
Qoy dizinə baş qoyum mən,  
Sən laylamı çal, Qaraman!

\*\*\*

Bəyaz güney, siyah qüzey...  
Hay veribən dedi: – Ehey!..  
Ozanlarım sənə qurban,  
Qocam, qarım sənə qurban,  
Yaşıl-yaşıl ətəklərim,  
Loğman-loğman çiçəklərim,  
Sığal-sığal küləklərim,  
Sərv-sərv göyçəklərim,  
Mağar-mağar türkülərim,  
Şux ceyranım, bədöy nərim,  
Hər ağacdan dərilməzim,  
Hər adama verilməzim  
Sənə qurban, ulu şair!

Qoy başını dizim üstə  
Laylay çalım, uyu, şair!

\*\*\*

Keçir lap sonuncu durna qatarı,  
Bəs niyə gecikir, bu vaxta qalır?  
Könülsüzmü gedir Bağdada sarı,  
O nə qaqqıldayı, nə lələk salır...

Qanad saxlayaraq məhzun durnalar,  
Mənə deyirlər ki: – Bağdada getmə!  
Qayıt Şamaxiya... Bağdadda nə var!  
Qayıt Şamaxiya... Bağdada getmə!...

Bir yaxşı şəhər var bir az qabaqda,  
Adı da yaxşıdır, adı: Ağsaray.  
Elə ordan qayıt, nə var uzaqda,  
Durnalar dil olub salırdı haray...

Düşdü sifətimə iki damla su,  
Başımın üstündən itdi durnalar.  
Bildim ki, onların göz yaşıydı bu,  
Bağdada nigaran getdi durnalar...

Bulud içindədir bütün asiman,  
Əlvan payız gedir, bəyaz qış gəlir.  
Qış paltarı geyir bütün Qaraman,  
Soyuq yellər əsir, qar-yağış gəlir.

Çiskinə, dumana bürünürəm mən,  
Demə ki, durnalar yadımdan çıxır...  
Qərib və nabələd görünürəm mən,  
Hava da bir yandan qəlbimi sıxır.

\*\*\*

Tək-tək də var,  
Cüt-cüt də var,  
Kut-kut da var  
Alaçıqlar... alaçıqlar.  
Alaçıqlar məskənidir köçərinin,  
Gəmisidir, yelkənidir köçərinin.  
Alaçıqlar səfaların, sövdaların  
Adasıdır.  
Bəy oğlanın, gəlin qızın  
Bərbəzəkli odasıdır.

Bu yer, bu həndəvərdə,  
Yolüstü cərgələrdə  
Çinqır-çinqır saz səsi  
Yetişdi qulağıma.  
Bir anda nəş`ə verdi  
Kefimə, damağıma.  
Durdum, ayaq saxladım:  
Çinqır-çinqır saz səsi...  
Saz səsiylə çağladım.  
Ozan səsi, saz səsi,  
Ney, balaban, nağara,  
Qoşazurna, gur təbil,  
Döşə, zurna, vur, təbil!  
Alaçıqlar içində  
Mağara bax, mağara!

Şal arxalıqlı, keçə papaqlı,  
Boylu-buxunlu, qollu-budaqlı  
Beş-altı nəfər

Çıxıb mağardan  
Düz mənə tərəf yüyrək gəlirlər,  
Salam verirlər yetişən kimi.  
Sorğu-suala tutmayıb məni  
Deyirlər: – Salam, qədəmli yolçu!  
Ey üzü xoşa gəlimli yolçu!  
Toy olan yerdə toydan kənarda  
Dayanmaq olmaz!  
Bəy olan yerdə bəydən kənarda  
Dayanmaq olmaz!  
Kiminçindi bəs  
Bu boyda mağar?!

Toy olan yerdə –  
Toy adamıdır bütün adamlar...

## OZANLAR

Alaçıqlar halə qurub, sanki verib əl-ələ,  
Yaman gündə, yaxşı gündə arxa olur el elə.  
Külək əsir, çadırları şappıldadır aramsız,  
Yağış yağır, çadırları tappıldadır aramsız.  
Tonqalların, çıraqların yırğalanır şö'ləsi,  
Manqalların, ocaqların yırğalanır şö'ləsi.  
Hərdən yağış damcıları çizildiyir tavada,  
Ocaq başı qiyamətdir belə soyuq havada.  
Ögrü pişik bir qazanın qapağını aşırır,  
Miyoltusu tük ürpədir, pəncəsini bişirir.  
Ağzı-burnu yağlı-yuğlu balacalar oynayır,  
Orda-burda əl-ayağa dolaşaraq qaynayı.  
Parıl-parıl parıldayıır kəfkirlərin qalayı,  
Boş yerədir aşpzələrin çığirtısı, qolayı.  
Bozartmadan, qızartmadan qalxır göyə  
müşk-ənbər,  
Az qala ki, bir şaqqadır şışlərdəki tikələr.  
Sac üstündə yayma yanır, yuxa yanır deyəsən...  
Teşt əyilir – ocaq daşı paralanır deyəsən...  
Od üstünə yağı töküür, tüstü dolur gözlərə,  
Su səpirlər, yenə qalır od közərə-közərə.  
Bu ətirlər, bu yanıqlar, bu tüstülər, inanın,  
Unutdurur dərinini, dayazını... dünyanın...  
Dönə-dönə xatırladır adicə bir kəlami:  
İki dəfə yaratmayırlar Allah eyni adamı...

Təfəkkür də, təriqət də kağızlarda qalacaq,  
Bəs kaminca götürdüyüñ, gördüyün nə olacaq?!  
Dəmir əsa... dəmir çarıq... bir də bu toy...

toyxana...

O dünya heç... bu dünyada hansı qalır insana?!

Saz səsləri bu dəm məni xəyalımdan qoparır.  
Çinqır-çinqır saz səsləri...  
Saz səsləri özü məni toyxanaya aparır.  
Çinqır-çinqır saz səsləri...

“Pərdə içində çalınur bir saz  
Ki, elər eşq nəvasın ağız.  
Arif anlar bu zəhmətin rəmzin,  
Aşına olmicianə verməyə raz”.

\*\*\*

Alaçıqlar arasında  
Bir meydandı toyxana.  
Ağ-ağ dağlar ortasında  
Gülüstəndi toyxana.

Gülüstəndi xalçaların,  
Palazların bəzəyi.  
Bura cəmdir bu diyarın  
Min bir gülü, çiçəyi.

Dirəklərdən asma çıraq  
İşiq salır araya.  
Gil qablarda od yanaraq  
İsti verir buraya.

Hamı toydan tutur xəbər,  
Çatır səda, gedir ün...

Mağar qurur köçərilər  
Yeddi gecə, yeddi gün.

Durğun suya daş atanda  
Həlqələnir necə su...  
Çevrəsiylə... bu meydan da  
Xatırladır o suyu...

Əvvəlinci dairəni  
Təmsil edir ozanlar.  
Yaraşıqdır ozan, yə`ni  
Ozansız nə toy-mağar?!

İkincidə əyləşiblər  
Ağsaqqallar, ahıllar.  
Axı, sizsiz nə xeyir-şər?  
Ağsaqqallar, ahıllar.

Üçüncüdə yurdun seçmə  
Ərənləri əyləşib,  
Enlikürək, bığışmə  
Ərənləri əyləşib.

Dördüncüdə karagələn  
Var-dövlətli kişilər...  
Toxu-acı görə bilən...  
Nəcabətli kişilər...

Beşincidə yeniyetmə,  
Toy arzulu cavanlar...  
“Qız, gözümdən uzaq getmə”  
Türküsüylə yanalar.

Altıncıda işdən-gücdən  
Bir az başı ayılan,  
Üstü-başı yağlı-qara,  
“Ev adımı” sayılıan...

Yeddincidə qızlara bax,  
Həm ogrundu, həm ürkək...  
Paltara bax, rüxsara bax,  
Həm əlvandı, həm qəşəng.

Yan-yörədə heç çevrəyə  
Sığışmayan uşaqlar,  
Heç əndazə, heç dövrəyə  
Yığışmayan uşaqlar.

Əks eyləyir göyü, yeri  
Əlvanlıqda toyxana.  
Çinqır-çinqır saz səsləri  
Ahəng verir meydana.

\*\*\*

Məni görcək heyrət etdi iki ozan,  
Piçıldadı yerdə qalan ozanlara:  
– Bu ki, şair Nəsimidir.  
O, Konyadan,  
Fərman paşa sarayından gəlib bura.

*Ozan Gümrah:*

– Əli ül Ə'lanın can sirdaşıdır  
Seyyid Nəsimi.  
Mövlənə Ruminin məsləkdaşıdır  
Seyyid Nəsimi.

Şamaxı şəhərindən, Azərbaycandan  
 Dünyanı dolana-dolana gəlib.  
 Gəzdiyi, gördüyü eldə-obada  
 Rast gəlib nə qədər ozana, gəlib.  
 Gəncədir ozanın əzəl beşiyi,  
 Ozanlar o yandan bu yana gəlib.

*Ozan Əmrəh:*

– Konyada, çövkanda görmüşəm onu,  
 Quldar qul satanda görmüşəm onu,  
 Ərzurum batanda görmüşəm onu,  
 Bir də hüzurunda Fərman paşanın  
 Ağır imtahanda görmüşəm onu.

*Ozan Gümrah:*

– Harda görmüşəmsə, görmüşəm mətin  
 Şair rəhbərini bir təriqətin.  
 Bir az rövşən oldu axı toyxana,  
 Onun surətinin şövqü, nurudur.

*Ozan Əmrəh:*

– Bir qosma eşitdim sanki qeybdən,  
 Demə onun sözü, onun dürrüdür.  
 Sən qismətə bir bax, görüşə bir bax,  
 Toy, ozan məclisi əcəb yeridir.

*Ozan Gümrah:*

– Rumitək, Ə`latək dərindən-dərin,  
 Yunis İmrə kimi aydın, durudur.  
 Ozanlar! Saxlayın sazi bir anlıq,  
 Ay oğul, ay uşaq, bir az geri dur!

Çalıb-çağıırmağa bir də başlayaq...  
Zənn etsin bu büsət ona görədir.

\*\*\*

Əvvəlinci dairəyə  
Çağırıldılar, buyurdular.  
— Gəlişinlə yerə-göyə  
Sığışmırıq – deyirdilər.

Bəyə baxan baxışların  
Səmti döndü mənə tərəf,  
Ozanları bu diyarın  
Şərəfimə dedi tə`rif.

Aldı sazı, çaldı Əmrəh,  
Ozanıñkı sazdı, sözdü,  
Toya şəfəq saldı Gümrah,  
Düzüm-düzüm inci düzdü.

Bütün sazlar, bütün sözlər  
Ələdilər yaz yağışı.  
Sazda bahar, sözdə bahar  
Unutdurdu düzədə qış...

*Ozan Əmrəh:*

— O kimdir ki, həm zərrədir, həm ümman?  
O kimdir ki, həm nəsimdir, həm tufan?  
O kimdir ki, həm piridir, həm cavan?  
O kimdir ki, həm Allahdır, həm insan?  
Sualımın cavabını ver-görək?

*Ozan Gümrah:*

– Nəsimidir – zərrə-ümmən vəhdəti,  
Nəsimidir – nəsim-tufan vəhdəti,  
Nəsimidir – piri-cavan vəhdəti,  
Nəsimidir – Allah-insan vəhdəti,  
Sualının cavabını al görək!

*Ozan Əmrəh:*

– O kimdir ki, həqqi tapıb özündə,  
Yer də, göy də sirrin yazıb üzündə?  
İnam qaynar, sevgi qaynar gözündə?  
“Ənəlhəq!”dır əvvəl-axır sözündə,  
Sualımın cavabını ver görək!

*Ozan Gümrah:*

– Nəsimidir həqdən soraq söyləyən,  
Aləm sırrı məndə agah – söyləyən,  
İnamsızlıq – ağır günah – söyləyən,  
Həq məndədir, mənəm Allah söyləyən!  
Sualının cavabını al görək!

*Ozan Əmrəh:*

– Ölçmək olar hər sevincin həddini?  
Silmək olar hər qüssənin rəddini?  
O qürurun tə'yin et ki, səddini,  
Ozan ona yaraşdırırsın qəddini?  
Sualımın cavabını ver görək!

*Ozan Gümrah:*

– Bu sevincin ölçmək olmaz həddini,  
Bu meydanda qəm itirər rəddini.  
Xoş görmüşük Seyyid İmadəddini,  
Qüruruna gəl yaraşdır qəddini,  
Sualının cavabını al görək!

\*\*\*

Çinqır-çinqır saz səsləri  
Bir-birinə qarışdilar.  
Açıdlar sinə dəftəri,  
Bir-biriylə yarışdilar  
Ozanlar, ozanlar.

Zəncirləmə, dodaqdəyməz,  
Diltərpənməz, qıfılbənd...  
Bir-birinə cavab... əvəz...  
Sazla, sözlə atdı kəmənd  
Ozanlar, ozanlar.

Sazla-sözlə vuruşdular,  
Sazla-sözlə barışdilar,  
Bir-birinə yaraşdilar  
Həm zərif... həm zor işdilər...  
Ozanlar, ozanlar.

\*\*\*

Söz deməyə söz istədim,  
Təbim qaynadı-qaynadı.

Dindirməyə saz istədim,  
Qəlbim oynadı-oynadı.

Ləpələrdə qayıq kimi  
Qalxıb endi sinəmdə saz.  
Mağar susdu, pərdə-pərdə  
Çinqır-çinqır dinəndə saz.

\*\*\*

“Gərçi fəraqə düşmüşəm,  
Eyni vüsal içindəyəm.  
Gəl, nəzər eylə halima,  
Gör ki, nə hal içindəyəm.  
Çün, bu xəyalı-nəqşilə  
Nəqş-i-xəyal içindəyəm...”

Saçımızdan qürbət tozu  
Töküldü getdi bu toyda,  
Tərk elədi qüssə bizi,  
Çəkildi getdi bu toyda.

Dolandım neçə ölkəni,  
Bizim yerə az oxşadı.  
Bu diyar kövrəltdi məni,  
Guşələri göz oxşadı.

Çöl bizdəki, gül bizdəki,  
Saz bizdəki, tel bizdəki,  
El bizdəki, dil bizdəki  
Adətləri adətimiz,  
Söhbətləri söhbətimiz,

Yeri, göyü eynən bizim,  
İllah, toyu eynən bizim.

Yeddi gündür toy qurulub,  
Bu gün toyun axırıdır.  
Altı gün heç... tək bu axşam  
Bəyin kefi yuxarıdır.

Altı gündür, altı gecə  
Öz toyunda bəy çalışır.  
Oğul-uşaq hamı necə  
Bəy çalışır, hey çalışır.

Zarafatla yanğına  
His də çəkib aşpaz kimi.  
Xısın-xısın qulağına  
Söz də deyib... sağ-soldışı.

Təkcə bu gün, tək bu axşam  
Qayğılardan asudədir.  
Görkəmində bir ehtişam,  
Lap özünə aludədir.

O, bilmir ki, qayıları  
İnnən belə başlanacaq.  
Taleyinin toy-mağarı  
İnnən belə başlanacaq.

Mən səadət diləyirəm,  
Oğul qismət diləyirəm  
Libası ağ, kəməri ağ,  
Kəmərində xəncəri ağ,  
Mavi gözlü, qumral saçlı

Nərmə-nazik, şüy oğlana,  
Bəy oğlana, bəy oğlana.

Bizim yerdə bəyiancaq  
Tə`rifləyər ustad ozan.  
Dedilər ki: – Buyur, qonaq,  
Şövkətlisən hamımızdan.

*Mən:*

– Ağrıdağı, Uludağı  
Vüqarına bənzədim qoy,  
Bahar fəslə bağça-bağı  
Ruzgarına bənzədim qoy,  
A bəy hey! A bəy hey!

Sərin, sərin küləkləri  
Ülfətinə bənzədim qoy,  
Odlu-odlu şimşəkləri  
Hiddətinə bənzədim qoy,  
A bəy hey! A bəy hey!

İpək yallı bədöy atı  
Qanadına bənzədim qoy,  
İpək yunlu bəyaz qoçu  
Muradına bənzədim qoy,  
A bəy hey! A bəy hey!

Alp ərənlər, şir kişilər  
Xoş çağını bəzəsin qoy,  
Ağcasaaqqal pir kişilər  
Qış çağını bəzəsin qoy,  
A bəy hey! A bəy hey!

Toyun yeddi dairəsi  
İşarə yeddi nəslinə...  
Göyün yeddi dairəsi  
İşarə ülvi əslinə...  
A bəy hey! A bəy hey!

Ozan toya yaraşsin qoy  
Saziyla da, sözüylə də.  
Gəlin bəyə yaraşsin qoy  
Nazıyla da, duzuyla da,  
A bəy hey! A bəy hey!

Bu toy elə yaraşsin qoy  
Çağırani, çalanıyla,  
Ağızlarda dolaşsin qoy  
Şamaxılı ozanıyla,  
A bəy hey! A bəy hey!

Mən Şirvanın əmanəti,  
Nəsimiyəm Qaramanda.  
Könüllü Vətən həsrəti! –  
Yan, tökül! Yox inanan da,  
A bəy hey! A bəy hey!

\*\*\*

Mən vəsf etdim bəy oğlanı,  
Ozandan geri qalmadım,  
Toxananın coşdu qanı,  
Rəqs elədi kişi, qadın.

Burda yaşmaq deyildi dəb,  
Üz açıqdı, göz açıqdı.

Rəftardaydı əsil ədəb,  
Ürək açıq, söz açıqdı.

Gumbur-gumbur nağaralar  
Sanki dolu ələyirdi.  
Yellənirdi bütün mağar,  
Qarazurna mələyirdi.

Əvvəl xələt arasında  
Məni tamam itirdilər,  
Sonra ozan sırasından  
Aralığa gətirdilər.

Filan rəqsi filan rəqsə  
Caladılar, döndərdilər.  
Başımıza bəhsə... bəhsə...  
Qızıl pullar əndərdilər.

Bu ki xalis Qaytağıymış  
Bizim Şirvan ellərində...  
Bir adı da Varsağıymış  
Bu Qaraman ellərində.

Nə hürufi, nə ənəlhəq?!  
Gumbuldayır nağaralar...  
Bəlkə əsil həqqi-mütləq  
Bu şənlikdir, bu toy-mağar?!

Ozan sözü, ozan dili  
Niyə məndən kənar olsun?  
Çölçü sözü, çoban dili  
Niyə məndən kənar olsun?

Mən ki, bəyin şərəfinə  
Tə`rif dedim, bəd olmadı.  
Uydu ozan tə`rifinə,  
Anlaşılmaz, yad olmadı.

Böyük-böyük fikirləri  
Niyə qəliz deyirəm mən?  
Əl çatmayan bir gövhəri  
Neynirsən sən, neynirəm mən?!

Ozan dili el-obanın  
Dilləridir, dilləridir.  
Sazın teli el qəlbinin  
Telləridir, telləridir.

Dərin suyun... duru suyun,  
Görünürsə əgər dibi...  
Sən, o suya... bircə dayan!  
Qiymət vermə dayaz kimi!

Bu fikirlə Varsağının  
Ahəngiylə vəcdə gəldim.  
Şamaxının... Qaytağının...  
Həsrətiylə lap kövrəldim.

Elə bu dəm qucaqladı  
Bir ağ saçlı kişi məni.  
Qucaqladı və ağladı,  
Yandırıldı göz yaşı məni...

Lap itirdim mən özümü,  
Susdu çalıb-oxuyanlar.

“Şirvanlı Murad” sözünü  
Piçıldadı bütün mağar.

Ağızlar qaldı açığa,  
Sükut çökdü alaçığa.  
Qucaqlaşdıq dönə-dönə,  
Yaş axıtdıq dənə-dənə...  
O, adımı çağırmadı...  
“Can Şamaxı” dedi mənə.

Təzə qərib... köhnə qərib...  
Tale bizə, qismət bizə  
Əcəb yerdə görüş verib...  
Neydə Şirvan şikəstəsi  
Od ələdi üstümüzə.  
Saz gördü ki, alışırıq  
Su cilədi üstümüzə.  
Çinqır-çinqır saz səsləri,  
Çılğın-çılğın saz səsləri.

## ŞİRVANLI MURAD

Toy qurtardı, dağılışdı hərə bir yana,  
İki qəlbin dünyasına köçdü toyxana.  
Gecəyarı... külək əsir... yağır sulu qar...  
Çoxdan-çoxdan görməmişdim mən belə rüzgar.  
Soyuq hava... yorğun vücud... tünük əyin-baş...  
Qaramanda göz ağardır qış yavaş-yavaş...  
Bu mövsümdə axırıncı toymuş bu toy da...  
Köçərililik mühitində belədi qayda.

\*\*\*

Buraxmadı məni Murad,  
Sözə baxdım uşaq kimi.  
Nəyə lazım yersiz inad  
Görmüşəmsə öz yerlimi.

– Sən ki... mənim həsrətimə  
Yanan yerdə su çilədin.  
Sən ki... vətən möhnətimə  
Yaman yerdə nur ələdin!..  
İmadəddin, İmadəddin!  
Sən oğlumsan, mən atanam,  
Sənin məndən ayrılmaga  
Nədir həddin?!  
Sən də Vətən, mən də Vətən!  
Sən Şirvansan, mən Şirvanam!

– Murad kişi, nə deyirsən, elə edək.  
 Sifətimə çırpır külək  
 Sulu qarı...  
 Onsuz da bu gecəyarı...  
 Bu qürbətdə  
 Mənim üçün ev də birdir,  
 Çöl də birdir.  
 Şaxta da bir, yağış da bir,  
 Sel də birdir.  
 Hara desən, ora apar!  
 Əynim tünük, soyuq rüzgar...  
 Varlığımı yetim uşaq kövrəkliyi  
 Oldu hakim...  
 Soyuqdanmı, riqqətdənmi  
 Yarpaq kimi əsdi qəlbim,  
 Ona "Murad" əvəzinə  
 Çəşib "Şahi dadaş!" dedim.  
 Dil yanılar, düzün deyər,  
 Elə "Ata, qardaş!" dedim.

Qız toyunun alaçığı  
 Hələ bir az yubanırdı.  
 Qızlar tutub aralığı  
 Təkəmseyrək dayanırdı.

Al yanaqlar, uca boyalar,  
 Əlvan donlar, incə bellər!..  
 Qismət olsun sizə toylar,  
 Xınalansın əllər, tellər...  
 Kəsir kəssin şaxta-sazaq,  
 Yağış yağsin qar qarışiq,  
 Nərgizlərə nə olacaq...  
 Bənövşəyə qar yaraşır.

Atmacalar, pıçılıtlar,  
Təbəssümlər, qəhqəhələr.  
Gözaltılar, işıltılar,  
Təkəbbürlər, naz-qəmzələr.

Toxhanadan bir az gendə  
Çoxlarını gözləyən var.  
Allah sizə belə gündə  
Səbr versin, subay qızlar!

Yüz bacaqlı, yüz aypara  
Şəfəq salır qaranlığa.  
Murad yavaşça bu ara:  
– Dayan! – deyir bir anlığa.

– Zəhra! – çağırır bir ağız,  
Bir qız gəlir bizə sari.  
Üçümüz də ağappağıq...  
Göylər tökür bəyaz qarı...

\*\*\*

Qaramanda yoxdu hicab,  
Zəhra hicab içindədir.  
Kimdi Zəhra? Verin cavab,  
Canım əzab içindədir.

İki pərdə... biri azdı...  
Necə görüm üzünü, ah...  
Biri qardı, – bəmbəyazdı,  
Qaranlıqdı biri – siyah.

Gözlərimin qarasıyla  
Qara pərdə kənar oldu.

Gözlərimin ağı ilə  
Bəyaz pardə kənar oldu...

“Nəqş-i-xəyalı surətün  
Sanma ki, bəndən ayrıla.  
Çün, bu xəyalı nəqş ilə  
Nəqş-i xəyal içindəyəm”.

Gördüm onu, zənn elədim  
Görüşmişük dönə-dönə.  
Həm təzəyik... həm də qədim,  
O gəlibdir mənə qismət...  
Mən gəlmişəm ona qismət...  
Yer üzünə, yer üzünə, yer üzünə.

Minaxorda – Şamaxıda  
Gördüyüm qız  
Gəldi mənim xəyalıma.  
Yada düşdü o vaxtkı söz,  
Yaraşdı bu əhvalıma:

“Könlümün viranəsində gənci-pünhan bulmuşam,  
Olmuşam şol mahə qurban, canu canan bulmuşam...”

\*\*\*

Murad dedi: – Zəhra mənim son uşağimdır,  
Sonbeşiyim, son budağım, son yarpağimdır.  
Sonra döndü qızə tərəf: – Yaxın gəl, qızım!  
Gəl, tanış ol, yerlimizdir bu dərviş bizim.  
Əllərimiz birləşəntək od tutdu yandı,  
Bir təmasdan bihuş oldum, Allah, amandı!

– Söhbətimiz evə qalsın, – söylədi Murad,  
 Ortada o, sağda, solda biz qoşa qanad.  
 Qar yağırdı, nə yağırdı... yoxdu xəbərim.  
 Zəhra... Zəhra söyləyirdi döyüntülərim.

\*\*\*

Çatdıq evə, "ev" deyəndə alaçıqdı bu,  
 Üstündə qar papaqlanıb, içi quqquru...  
 Aralıqda gil manqalda isti verir köz,  
 Nə qaralır, nə boğulub tüstü verir köz.  
 Hər küncdə bir asma çıraq, şö'ləsi titrək,  
 Başqa çıraq tanımıraq hələ... neynəyək...  
 Alaçığın hər tərəfi xəli-xəlçədir,  
 Alaçıqda görmək olmaz əlcə quru yer.  
 Asma çıraq, sarı şö'lə sıxsa da ürək;  
 Gəbələri tamaşaya iki göz gərək.  
 Hər gəbədə bir sürünen yatır qiyməti,  
 Azərbaycan xalçaları Vətən şöhrəti...  
 Bu Şamaxı, bu Qəbələ, bu Gəncə, Quba...  
 Hər butada aləm açıb bir sərvi-tuba.  
 Güllər vurub, qönçə düzüb neçə el qızı,  
 Vətən ruhu ruhlandırır qürbətdə bizi.  
 Alaçığın bir başından pərdə asılıb,  
 Yəqin arvad-uşaq üçün ara kəsilib.  
 Seyrçilik deyil əlbət, sözümün canı,  
 İlmə-ilmə təsvirlərə hövsələm hanı.

\*\*\*

Murad məndən soruşdu:

– Kiməm mən, nəçiyəm mən.  
 Hardan-hara gedənəm,  
 Kimə ərzəciyəm mən? –

Murad məndən soruşdu,  
Nə istədi soruşdu.  
Belə uzaq səfərdən  
Qəsdim nədi – soruşdu.

Murad məndən soruşdu,  
Soruşmalı nə vardı.  
Mən lap başdan başladım,  
Onu xəyal apardı.

Mənim hekayətimi  
Dinləyirdi Zəhra da.  
Dinləyirdi alaçılq,  
Dinləyirdi səhra da.

Zəhranın gözlərinə  
Baxırdım oğrun-oğrun.  
Gözlər məni yandırıb  
Yaxırdı oğrun-oğrun.

Elə bil ki, ata-qız  
Bir nağıl dinləyirdi,  
Bir bəlalı dərvışın  
Halına inləyirdi.

– Şahi Xəndan, – söylədim,  
– Yavaş, – söylədi, – yavaş!  
O ki, mənim mədrəsə  
Yoldaşım olub, qardaş!  
Mən oxuya bilmədim,  
Mədrəsədən yayındım.  
Uydum mala-davara,  
Ayıldım, gec ayıldım.

Şahi məndən kiçikdir  
Bəlkə bir il, iki il  
Dedim: – Şahi dadaşım  
Çoxdan-çoxdan sağ deyil.

Doldu Şirvanlı Murad,  
Doldu, doldu... boşaldı.  
Qollarını Zəhrayla...  
Mənim boynuma saldı.

Murad dedi: – Qırx ildir  
Şamaxıdan kənaram.  
Vətənin həsrətiylə  
Gecə-gündüz yanaram...

Şamaxıda kim ölüb,  
Kim qalıb indiyədək?  
Kimin belini büküb,  
Qəddini əyib fələk?

Məhəllələr, küçələr  
Yerindəmi eləcə?  
Necə görünür şəhər,  
Necə görünür, necə?

Heç olmasa bir-iki  
Tanış adı çək, axı....  
Düzdür, gəncsən, həm də ki  
Çox böyükdür Şamaxı...

Murada verdim nişan  
Mövlanə Məhyəddini,

Seyr elədim mən bu an  
Sevincinin həddini.

Murad dedi: – Doğmaca  
Əmimdi ki, Məhyəddin.  
Səlamətdirmi qoca?  
– Səlamət olar yəqin.

Bir də İkraməddinin,  
Bir də İslaməddinin  
Dəmirçi atasından  
Söhbət açdım Murada.  
Kişi fikrə gedərək  
Nəyisə saldı yada.

Murad dedi: – Onunla  
Çəkic vurdum xeyli mən.  
Bu sənət də gəlmədi,  
Gəlmədi ki... əlimdən.

Qulaq as, qoy danışım,  
Hekayətimi mən də.  
Niyə qismət olmadı  
Ömür mənə vətəndə.

\*\*\*

Səni vətənindən məslək ayırdı,  
Səni dərviş etdi böyük bir amal.  
Bir arzu ayırdı, istək ayırdı,  
Hədər dolaşmadın sən mahal-mahal...

Məni vətənimdən fələk ayırdı,  
Beynimi, başımı o qan eylədi.

Yaşıl yarpağımı külək ayırdı,  
Yaşıl baharımı xəzan eylədi.

Hər işi, peşəni yarımcıq atdım,  
Fikrim pərakəndə, gözüm dağınıq.  
Sixıldım, darıxdım hayana çatdım,  
Özüm hövsələsiz, özüm dağınıq.

Görürsən indi də yekəpərəm mən,  
Onda lap çinardım, uca bir çinar.  
Gördüm mədrəsədə neçə kərəm mən  
Bu boy-buxunuma gülür uşaqlar.

Heç bir şey gəlmədi mənim eynimə,  
Yanımdan ötəni vurdum uzandı.  
Qorxdum ağ olaram valideynimə...  
Dedim özün saxla, Allah, amandı!

Mən bir heybə tapdım, bir də bir çomaq,  
Evdən baş götürüb getdim, ha getdim...  
Evdən, mədrəsədən, şəhərdən uzaq  
Çöldə çobanlarla yoldaşlıq etdim.

Oğul, İmadəddin, çoban ki, var ha  
Əjdaha olsa da yenə çobandır.  
Millət çobanlarla getmir sabaha,  
Millətin şöhrəti yazı yazandır.

Çoban igidliyi, çoban zəhməti,  
Çoban səxavəti bir zərbü-məsəl.  
Ancaq çomaq ilə yazılmır qəti  
Heç kimin tarixi di gəl ki, di gəl...

Olmasın mənimtək min patavalı,  
 Olmasın Şirvanda, ya Qaramanda.  
 Hər xalqın şərəfi, şanı, iqbali  
 Qılıncla, qələmlə yaşar cahanda.

Qiyamət işləyir indiki başım,  
 Boş, dəliqanlıydım, oğul, əvvəllər.  
 Cox da ki, dəyişdim ötdükçə yaşam...  
 Daldan atılan daş topuğa dəyər.

Endim dərələrə, qalxdım dağlara,  
 Ağıllar, yataqlar oldu məskənim.  
 Bir çoban yoldaşım elə bu ara  
 Ağlımı başımdan çıxardı mənim.

Dedi: – Nə var burda, ay dəli qardaş!  
 Çıxaq Şamaxıdan, gedək uzağa.  
 Get, lap istəyirsən evlə vidalaş,  
 Qalxaq uzaq dağa, uzaq yaylağa.

Elə bil bənd idim mən bircə himə –  
 O çıxan, bu çıxan, qırx ildi... qırx il!  
 Tale qaytarmadı məni evimə,  
 İndi qayıtmağım lazım da deyil.

Alışib yanırıam indiyə kimi,  
 Bəli, ölənəcən alışmalıyam.  
 Dinlə axıradək hekayətimi,  
 Mən səni yorsam da, danışmalıyam.

Əvvəl ləzzət verdi səyahət mənə,  
 Gəzib görmədiyim ellər... obalar...

Sonra zillət verdi səyahət mənə,  
Yollarda ayağım bağladı qabar.

Çoban yoldaşımı dedim ki: – Yeynək!  
Barı elə yerə gedib çıxaq biz,  
Orda dilmanc-filan olmasın gərək,  
O dillə düz gəlsin bizim dilimiz.

Gəzib soraqlaşdıq belə bir ölkə,  
– Onda Rum elinə, – dedilər, – varın! –  
Sızlərlə ruhu bir, dili bir ölkə  
Rumdur ki, Ruma da pənah aparın!

Yolların qaytanı döndü yumağa,  
Yoxuşlar... enişlər... dağlar... dərələr...  
Məsləhət görülən həmin torpağa  
Çatdıq ölüm-zülüm, çatdıq birtəhər.

Dili bir, ruhu bir torpaqda məgər,  
Məgər havayıdır yeməklə geymək?  
– Əlindən nə gəlir, göstər, – deyirlər,  
Əlimdə nə var ki... zoğal dəyənək.

Nə İstambulluğuq, nə Anqaralıq,  
Heç xırda şəhər də əl verməz bizi.  
Bizi karıxdırar küylü aralıq,  
Adət eləmişik al-əlvən düzə.

Soruşub öyrəndik hansı mahalda  
Köçərilər yaşar, maldarlar yaşar.  
Çatdıq Qaramana taqətsiz halda,  
Şəlpə-şəlpə idi əynimdə paltar.

Oğul, zirəklik də vergidir, inan,  
 Mən yaman diribaş, yaman zirəkdir.  
 Hay saldım: kim istər iki ər çoban?!  
 Gəzdim, Yeynəki də ardımcı çəkdir.

Varlı bir kişiyə çobanlıq etdik,  
 Sürüsü, naxırı gəlməzdidi sana.  
 E`tibar qazanıb insanlıq etdik,  
 O "bala", biz "ata" söylədik ona.

Bir gün göy gurladı, ildirim çaxdı,  
 Bir göz qırpmında daşdı dağ-dərə.  
 İnəklər, camışlar çöp kimi axdı,  
 Yeynək də sürüylə düşdü sellərə.

Sürünü gözlədi əlbəttə Yeynək,  
 Qafıl... gözləmədi özünüancaq.  
 Məni yalqız qoydu qurbanlıq də Yeynək,  
 Məni vətəndən də o saldı uzaq...

Ağamız Daşdəmir Yeynək ölündən  
 Onun da mehrini mənə yetirdi.  
 Bu mehrə e`tibar göstərdikcə mən  
 Artdı var-dövlətim, bəxtim gətirdi.

Bir də baxıb gördüm öz sürünlərim  
 Yamaca yayılır, yala yayılır.  
 Qurbanlıq, vətəndən yoxdur xəbərim,  
 Adlar cərgəsində adım sayılır.

Dolandı, gətirdi bir gün də qismət,  
 Sahibim Daşdəmir qaynatam oldu.

Varı var gətirər, şöhrəti şöhrət,  
Sərvətim, şöhrətim lap tamam oldu.

Tanındım Şirvanlı Murad kimi mən,  
Qalmadım qaynata qoltuğunda, yox!  
Sevdim Daşdəmiriancaq ürəkdən,  
Qoltuqla... qayğının təfavütü çox!

Vəsiyyət edərək mənə varını  
Bir gün də Daşdəmir köçdü dünyadan.  
Sildim arvadımın göz yaşlarını,  
Özüllü yurd oldu mənə Qaraman.

Əlbəttə, yurd oldu... yox sözüm mənim,  
Günüm də xoş keçdi, güzəranım da.  
Yenə əsil yurdda... var gözüm mənim...  
Şirvan möhürlüdür adım-sanım da.

Ey vətən yanğısı, ey can yanğısı!..  
Qaraman yelləri əssə də sərin,  
Xeyr... sönən deyil hicran yanğısı,  
Qiyamətə kimi yanar ciyərin!

Zəhranın anası Zübeydə xatun  
Yeddi qız gətirdi dünyaya, oğlum!  
Pozulmaz qismətin yazdığı qanun,  
Yox, yox, ağ olmadıq xudaya, oğlum!

Altı kürəkənim qaramanlıdır,  
Raziyam onlardan hər barədə mən.  
Kişidir, varlidir, adlı-sanlıdır,  
Mənim bircə ağrı qopur sinəmdən...

Qorxuram başımı qoyanda yerə  
 Şirvanda nəslimdən qalmasın əsər.  
 Mənim qaramanlı kürəkənlərə  
 Əslimin, nəslimin dəxli var məgər?

Zəhranı gözaltı süzdüm bu ara,  
 Sanki işarəydi bu söhbət ona.  
 Bir qızartı qondu gül yanaqlara,  
 Qız incə fənd ilə çəkildi yana.

– Mənim Zəhra üçün başqadı fikrim, –  
 Deyə davam etdi sözünə Murad: –  
 Mənim qəriblikdə qazılsa qəbrim,  
 Axır budağımın axır yarpağı  
 Vətən torpağında açsın qol-qanad.

Göylərin qapısı açılmış, demə,  
 Demə, niyyətimi eşidib Allah.  
 Demə məlakələr qonub ciynimə,  
 Vətən həsrətimdən olublar agah.

Sən mənim qismətim, sən mənim oğlum,  
 Hər nə düşünürsən qorxmuram, düşün.  
 Gəldiyin yolların qurbanı olum,  
 Allah! Kərəminə min şükür, bu gün...

Boyu bərabəri Şirvanlı Murad  
 Qalxdı, qabağında dayandı bu dəm.  
 Mən də xəli üstdən qalxdım o saat,  
 Göz yaşı içində gördüm üzürəm.

Bu kövrəklik nəydi, bu göz yaşı nə?  
 Vadiyə düşmüşəm səhrada, Allah!

Bəxtimin ulduzu göründü mənə  
Şirvanlı Muradla Zəhrada, Allah!

– Zəhra! Zəhra! – dedi Şirvanlı Murad,  
Mən də – Zəhra! – dedim, dindi dağ-dərə.  
Elə bil alaçıl açdı qol-qanad,  
Elə bil qaldırdı bizi göylərə...

Zəhra! Qaramanlım, Şirvanlım mənim,  
Qənirsiz bir gözəl, adicə bir qız.  
Elçisiz, nişansız nişanlım mənim,  
Uğurlu olaydı bu qismətimiz...

## ZƏHRA

– Zəhra! – dedi könlüm gecə rö`yalar içində,  
 Çoxdan tanıyıb görmüş idim mən qızı guya.  
 – Zəhra! – dedi könlüm necə sevdalar içində,  
 Zöhrəydi İmadəddinə bəxt ulduzu guya...

Bəxt ulduzu adsız və mücərrəd görünürkən  
 Həsrətli baxışlarla min il gəz onu, sən gəz.  
 Dan ulduzu – bəxt ulduzum olmuş deyirəm mən,  
 Zəhrası əyan yolçunu zülmət sara bilməz.

Rö`yadan oyandım da və gördüm ki, səhərdir,  
 Tək-tənhayam əlvan və böyük bir alaçıqda.  
 Rö`yamı, həqiqətmi bu, ya ki, nə təhərdir?  
 – Rö`yada deyilsən, – dedi, – şair, alaçıqda, –  
 Bir səs mənə ahəstə piçiltıyla və əl`an,  
 Yellənməyi gücnən sezilən pərdə dalından.  
 Gördüm elə nazikdi ki, nazikdi ki, pərdə...  
 Göstərməyə qabildi o... gizlətməyə... əsla!  
 Göz pərdəsi qoymaz düşə heç bir gözü dərdə...  
 Gözdən asılan pərdəsə!.. Bambaşqadı mə`na!..  
 “Əgər gözlüsən, ey gözlü, vücudun şəhrinə gir, gör  
 Nə mə`dənsən, nə gövhərsən, nə xoş dəryasan,  
 ey qafil!”

.....  
 “Yüzünü məndən nihan etmək dilərsən, etməgil!  
 Gözlərim yaşın rəvan etmək dilərsən, etməgil”.

\*\*\*

Alaçığın ortasında qoşalaşdıq  
Zəhrayla mən.  
Qoşalaşdıq... qoşa çasdıq...  
Zəhrayla mən.  
Ürəyimiz qoşa seltək qoşa coşdu...  
Qoşa aşdıq... qoşa daşdıq...  
Zəhrayla mən.  
– Sabahınız xeyir olsun!  
– Sabahınız xeyir olsun!  
– Necəsiniz?  
– Necəsiniz?  
Qaşla göztək yaxınlaşdıq...  
Lalələndik... piçıldاشdıq...  
Zəhrayla mən.  
İstədim ki, tellerinə düzüm-düzüm,  
Kəlamımdan inci düzüm, dürr düzüm.  
İstədim ki, yana-yana  
Deyim ona:  
“Pənahum, məqsədüm, meylüm, müridim, sərvəri xanum,  
Dürrüm mirvarimü kanüm, əqiqüm, ləlü-mərcanım,  
Çırağım, şəmimü-nurum, ziyaum, yulduzum, şəmsüm,  
Həzarüm<sup>11</sup>, bülbülüm, kəbkim<sup>12</sup>, Nəsimiyi xoş əlhanım”.  
Fəqət, belə demədim mən.  
İstəmədim tez yapışım şairlikdən.  
İstəmədim qanadlı söz üstələsin adı sözü,  
İstədim ki, söhbətimiz adı olsun, sözün düzü.

---

<sup>11</sup> Həzar – bülbülün bir növü

<sup>12</sup> Kəbkim – kəkliyim

İstəmədim gün altında  
 Şüşə kimi parıldasın  
 Söz gövhərim...  
 Zəhra mənim gövhərimsə...  
 Gözüm görür ləkəsizdir, xələlsizdir...  
 Öz gövhərim.

Soruşdum ki: – Hanı kişi?  
 Söylədi ki: – Başdan aşır onun işi.  
 Murad babam asudəlik bilən deyil,  
 Öz qayğısin özgəsiylə bölən deyil.  
 Ağsaraya gedəsiyik günorta biz,  
 Şəhərdədir bizim əsil evlərimiz.

Naxışında min yaraşıq, görkəmində bir ehtişam,  
 Ağsarayda ağ mərmərdən qəsr tikib Murad babam,  
 Bura isə çöl evimiz, çöl yurdumuz,  
 Haçan gəlsək... haçan getsək...  
 El evimiz, el yurdumuz!..  
 İmadəddin, istəyirsən çölə çıxıb gəzək bir az,  
 Gör necədir Qaramanda qarlı səhər, şaxta, ayaz.  
 Qoyun-quzu dırnağıyla birlinci qar bəzəklənir...  
 Qar yağdıqca adam da lap sevincindən çıçəklənir.  
 Gözüm qızın gözlərində – gözlər dalğın, gözlər  
 dərin...

Fikrim qızın sözlərində – mə`nasına bax sözlərin.  
 Çölçü qızı, çoban qızı belə zərif, belə incə?!  
 Şairanə bir ürəyin sahibidir Zəhra məncə.  
 O, adımı elə doğma bir ahənglə çağırıldı, ah!  
 Elə bil ki, neçə ilin tanışiydıq, aman Allah!

Çiyninə toxundum qəfil  
Alaçıqdan çıxaçixda.  
Məni od aldı elə bil,  
Şimşək çaxdı alaçıqda.

Cismim gördü qız təması...  
Hələ bilə-bilməyəsən...  
Onsuz ömrün nə mə`nası?!  
Heç dünyaya gəlməyəsən...

“Çəkməyən eşqin bəlasın, görməyən hicrin qəmin  
Dərdi dərmansızdır anın, çarə yox dərmanına...”

\*\*\*

Gözlərimi qamaşdırıldı  
Qarın şövqü bir tərəfdən.  
Qarın şövqü bir tərəfdən,  
Yarın şövqü bir tərəfdən.

Tək-tük ayaq izlərinə  
İzlərimiz qarışdı.  
İstəklimin tellərinə  
Qar ulduzlar yaraşdı.

Yox, mən yuxu içindəyəm,  
Sevgi belə asan olmaz.  
Xəyal duyğu içindəyəm  
İnan, olmaz, inan, olmaz.

Yuxu sindi cılık-cılık:  
– İmadəddin, – dedi Zəhra. –

Dəmir çarıq, dəmir çəlik –  
Necə gəlib çıxdın bura?

Baxdım qızın surətinə:  
Bir-birindən qaşlar uzaq.  
Beləsinin qismətinə  
Uzaq yolçu düşər ancaq.

Nə bilim?.. El arasında  
Belə yozur bunu yozan,  
Qız da mənim sifətimə  
Diqqət ilə baxdı bu an:

– Sən də elə mənim kimi  
Eynən qaşı aralısan.  
Gətirmisən qismətimi,  
Bir gör, hardan haraya sən.

Mənə qismət butasını  
Yuxuda bir gəlin verdi.  
İllə məhəbbət butasını  
Yuxuda bir gəlin verdi.

Xeyir-dua pıçıldadı  
Qulağıma şə`rlə o.  
Sən demə ki... qovuşdurdu  
Taleyimi şairlə o.

Qapımızdan neçə elçi  
Rədd etmişdi babam mənim.  
Demə, uzaq ellisiyçün  
Əhd etmişdi babam mənim.

Bura toya gətirmişdi  
Ağsaraydan babam məni.  
Sənə töhfə gətirmişdi  
Ağsaraydan babam məni...

Tutdum qızın əllərindən,  
Əridi qar, əridi buz.  
Ətraf oldu əlvan çəmən,  
Laləzarla yeridik biz...

Yox, yox, elə yağırdı qar,  
Yağırdı qar aram-aram.  
Əfsanəydi hələ bahar...  
Həqiqətdi daha Zəhram!..

“Ey hüsnü bidayətsiz, vey lütfü nihayətsiz,  
Vallah ki, bəğayətsiz didarinə müştaqəm.  
Ey nuri-səmavati, vey məzhəri-ayəti,  
Ey cani-cahan zati, didarinə müştaqəm.  
Ey dilbəri-dildarım, sənsən əbədi yarım,  
Vey yarı-vəfadalarım, didarına müştaqəm.  
Ey dilbəri-simintən, sən canü, Nəsimi tən<sup>13</sup>...  
Vey sərvi-güli-gülşən, didarına müştaqəm”.

---

<sup>13</sup> Yəni, mən quruca bədənəm, can isə sənsən

## AĞSARAY

Bir xonçaya bənzədərsəm mən Qaramanı,  
Ağsaray ağ nabat kimi bəzər xonçanı.  
Yenə qala divarları... köhnə mənzərə,  
Belə gördüm varid olcaq hansı şəhərə...  
Pərakəndə-pərakəndə xırda qəsrlər,  
Cərgələrlə tikilməmiş burda qəsrlər.  
Burda evlər bir mərtəbə, iki mərtəbə,  
Hər tikiliş bir tamaşa... zövqə mərhəba.  
Kiçik şəhər hündür, uca evləri neynər,  
Həm seyrəkdir, həm yiğcamdır burda camelər.  
Küçələri ensiz, uzun tənzif sayağı,  
Girdə-girdə meydanları gəlin duvağı.  
Ağ içində yerlər, göylər, bütün adamlar,  
Asimanın xəlbirindən səpələnir qar.

\*\*\*

Ortada Murad,  
Sağ-solunda biz,  
Açıbdır qanad  
Ürəklərimiz.  
Üçümüz də ağ...  
Ağıq... ağappaq.

Yanımda Zəhra,  
Başımda sevda.

Mən necə sığım  
Sənə, a dünya?

\*\*\*

Gülərzüzlü bir kişiylə qarşılaştı Murad bu dəm,  
Bir-birinin əllərini onlar sıxdı möhkəm-möhkəm.  
Sonra mənə: – Bu, Zəhranın dayısıdır, – dedi Murad, –  
Həm vücudu isbattıdır... həm eləcə adı İsbat!  
Sonra bizdən onlar bir az oldu kənar.  
Piçılıyla bilmədim nə danışdilar.  
Onu gördüm sür`ət ilə getdi kişi,  
İzi qaldı, özü gözdən itdi kişi.

Axşam oldu, şamlar yandı Ağsarayda,  
Göy tünd mavi, yer bəmbəyaz... göz qamaşır.  
Salxım buzlar al-əlvандı Ağsarayda,  
Bütöv büllur adasında adam çasıır.

Bir döngəni dönən kimi biz bu ara  
Rast gəlirik əli şamlı adamlara.  
Üzərrigin tanış ətri sehirlidir,  
Bu camaat hər kimdir sə mehrlidir.

Süzür onlar gah Zəhranı, gah da məni,  
Qucur onlar gah Zəhranı, gah da məni,  
O bir andan... ötüb keçib altı yüz il...  
Ruhum yenə unutmayıır o səhnəni.

Zəhra deyir: – Özgə deyil bu izdiham,  
Özümüzük bu adamlar, İmadəddin!  
Bacılarım, yeznələrim, dayım, anam  
Xəbər tutub pişvazına çıxıb sənin.

\*\*\*

Yüngül axşam yeməyi, müxtəlif sorğu-sual,  
Səyyahı seyr eyləyən baxışlardakı maraq.  
Gördüyüm ölkələrin iqlimindən hal-əhval,  
İtgin, didərgin düşən tanış-bilişdən soraq...

Bazar məzəndəsindən ta ki, siyasətəcən...  
Suallara cavablar verməli oluram mən.  
Təzə-təzə adamlar dövrəmə olduqca cəm  
Həm dərin, həm dayazı görməli oluram mən.

Ərkyana səslənir Şirvanlı Murad bu an:  
– Uzaq yollardan gəlib, yorğundu İmadəddin.  
Ona dincəlmək gərək, gecə keçir yaridan,  
Əlbəttə ki, bu görüş son görüş deyil yəqin.

Məndən ötrü ayırdılar bir oda,  
O, Zəhranın odasından kənardı.  
Gör nə düşdüm bir odada min oda,  
Sevda seli gözdən yuxum apardı.

Baxdım çölə, qar yağdırdı elə hey,  
Göy üzünə qar da “Zəhra” yazındı.  
İmadəddin, yuxun çətin gələ hey...  
Fikir-xəyal məni üzür, üzürdü...

\*\*\*

Göyün buzlu yollarında  
Günəş büdrəyə-büdrəyə  
Gətirdi gəldi səhəri.

Qıpqırmızı qollarında  
Günəş titrəyə-titrəyə  
Gətirdi gəldi səhəri.  
Cahan üçün, dünya üçün,  
Ağsarayda, ağ qəsrədə  
Mənim üçün, Zəhra üçün.  
İzn verdi Murad babam,  
(Mən Murada “baba” dedim  
Zəhra kimi)  
Ağsarayı yaxşı-yaxşı  
Gəzəm, baxam.  
Murad babam həm də məndən  
Ayırmadı istəklimi.  
İsbati da qoşdu bizə,  
Dayısıydı qızın İsbat.  
İsbat ilə bizi möhkəm  
Bağlayacaq hələ həyat...

İsbat mənlə həmyaş idi,  
Karlı idi, zorlu idi.  
Bu qar kimi, səhər kimi  
Baxışları nurlu idi.  
Əsil güclü öz gücünü  
Öz yeriyçin hifz eyləyər.

Gördüm bunu mən bir səhər  
Yetişəndə fəlakətin son məqamı,  
Nəriltidən sarsılında  
Müdhiş Hələb izdihamı.

Ağsaraya qar yağır,  
Gümüş ulduzlar yağır.

Gəzirik asta-asta,  
Gəzirik ağ libasda.

Qızılı ağ başlığa  
Siğmır qara hörüklər.  
Ya məni at boşluğa,  
Ya çək dara, hörüklər!

Həqqi-mövcud, həqqi-mütləq  
Hörüklər!  
Ey ənəllah, ey ənəlhəq  
Hörüklər!

Zəhranı elə bil ki,  
Min yerdə görmüşəm mən.  
Ona surət veribdir  
Min qız öz surətindən.

O çoxdan-çoxdan mənim  
Xəyalımda var idi.  
Allahın nuru kimi  
Gözümdə aşkar idi.

“Ey əzəli can ilə cananımız!  
Eşqi ruxundur əbədi şanımız.  
Çünki yüzün əhsəni təqvimmiş...  
Səndə zühur eylədi sübhənimiz...”

Halva tiyanlarından qalxır ətirli buخار,  
İsfahan halvasının qışda ayrı dadı var.  
Dedilər Ağsarayda belə qar yağmır hər il,  
Xeyir-bərəkətdi bu, yox, yox, fəlakət deyil.

Ancaq demədilər ki, nisbəti var hər şeyin,  
Odsuz-oqaqsız koma, ac qarın, tünük əyin...  
Başıpapaqlısız ev, bir çətən xırda uşaq,  
Onlar üçün sevinc yox, dərd-bəla yağır ancaq.  
Kasib zavallı üçün yaz da birdi, qış da bir,  
İsti də bir, tüstü də, qar da bir, yağış da bir.  
Lütdən, ac-yalavacdan zövq əhli ola bilər?  
Ola bilər! Ehtiyac möhlət verərsə əgər...  
Ehtiyac hissi ruhu qabar edir, zay edir,  
Rəng nədir, ahəng nədir, ömrü ahu-vay edir.  
Bir qarın çörək üçün, bir əyin paltar üçün,  
Dünyaya gətirdiyi körpə uşaqlar üçün...  
Gözünü külək döyən, toz deşən, tər yandıran,  
Milçəyini güc-bəla qovub baş dolandıran  
Heç bilmir ki, insanın incəlik telləri var.  
Bir sövdaya,  
Bir niyyətə,  
Bir yalana,  
Həqiqətə,  
Bir inada...  
Bir inama...  
Qurban gedir adamlar.  
Hər bəndəyə nəsibmi həlak olmağın özü?  
Hər ölənə ağlamaq puç edər gözümüzü.  
Beş adam əldən düşür bir öküzü kəsəndə,  
Bal arısı şəhdinə qurban olur çəməndə.  
Çiçəklərdən kam alıb, qeyb olur gül içində.  
Qar yağır, yeriyirik naxışlı tül içində.  
Halva tiyanlarından ətir qalxır havaya.  
Qız deyir: – İmadəddin, fikir ver bu binaya!  
Baxıram – bu, bir evdir, xudmani, yaraşıqlı,  
Kərpiclər yeddi rəngdə, pəncərələr işıqlı.  
Qapısı düm çəhrayı, dəqqülbabı tey qızıl,

Heç yanda görməmişdim belə gözəl öy, düzü.  
 Buz salxımlar sırgatək bərq vurur tağlarında.  
 Qarın şovqü əks edir büllur çiraqlarında.

*Zəhra:*

– Bu, qız mədrəsəsidir Qaraman diyarının,  
 Ağsarayda o təkdır.

Elm-ürfan ocağı Qaraman qızlarının  
 Görürsən, nə qəşəngdir.

Ancaq:

Bir gül ilə yaz olmaz, bir mədrəsəylə maarif,  
 Belə söyləyibdir el, belə deyibdir arif.

Qızlar mədrəsəsinə min qızdan varır biri,  
 Hələ cəhalətdədir Qaraman gözəlləri.

Çoxuna da mədrəsə qadağandır, qadağan,  
 Qızlar mədrəsəsinin yolunda yüz qada, qan...

Qızlar mədrəsəsini Murad babam tikdirib,  
 Murad babam açdırıb.

Onun bu təşəbbüsü çıxlarını çasdırıb,  
 Murad babam danışıb, deyirmiş, təzə-təzə  
 Cahillər göz verərdi, işiq verməzdi bizə.

Təhdid edən də olub, hücum çəkən də olub,  
 Söyüş... həcv... nə bilim, zəhlə tökən də olub.  
 Sonra rə'yə gəliblər: "Toxunmayaq qəribə..."

Axı, biz şirvanlıyıq, hə? İmadəddin, hə?!

İlk şagirdlər olmuşuq, bacılarım, bir də mən.

Babamın igidləri gözdən qoymazmış bizi  
 Gedəndə mədrəsəyə, gələndə mədrəsədən.

Mədrəsəmiz Ağsarayda fədakarlıq timsalıdır,  
 Türk qızının ağ səhəri, ağ günü, ağ iqbalıdır.

Yadımdadır Murad babam

Tez-tez belə söyləyərdi hırsılınərək:

– Bax, bu zoğal dəyənəyin, bax bu tərli patavanın  
Son nəfəsim qalanacaq hayifini çıxam gərək...  
Susdu Zəhra, kirpiyində parıldadı qar ulduzlar,  
İkimizdik... İsbat bizdən  
Dayanmışdı xeyli kənar...  
Ağsarayın küçələri seyrək idi,  
Küçələrdə gedib-gələn tək-tək idi.  
Əlvan qızlar mədrəsəsi önungdə mən  
Səksəkəylə öpdüm qızın gözlərindən.  
Fatiməni xatırladım:  
Zəhra ona oxşayırdı cəmaliylə,  
Zərifliyi, incəliyi, kəmaliylə,  
Ağlı olan qadir olar nəyə desən,  
Fəxrim oldu Zəhra şanlı iqbaliylə,  
Məni, mən yox, Zəhra etdi göylərlə tən  
Addımbaşı Hələbdəki əhvaliyə.  
Heç illətlə, heç zavalla ölməz kişi,  
Ölsə... ölrə... namus, qadın zavalıylə.  
Qucağında ilk körpəmiz – son körpəmiz qətl günü...  
Hal qoymadı camaatda bu haliylə.  
İndi isə biz hər şeydən xəbərsizdik,  
Qayğılara bürünsək də kədərsizdik.  
Qar yağırdı seyrək-seyrək,  
Dedim: – Zəhra!  
Dedi: – Bəli!  
Büdrəyincə, göyərçintək  
Tez ciynimə qondu əli.

*Mən:*

– Çoban kızı olduğuna indi bildim şübhəm haqdır,  
Çölçü kızı pismi olur? Bu, nahaqdan lap nahaqdır.

Ancaq sənin rəftarından, söhbətindən görürəm mən –  
 Həm çöldəsən, həm çölçüsən, həm ucasan çölçülərdən.  
 Burda mətləb çox incədir, canım Zəhra, gözüm Zəhra!  
 Qurban olaq çölçüyə də, çobana da,  
 Mədrəsədir taleyimiz, uğurumuz bizim, Zəhra!  
 Mədrəsəsiz barışmazdı ulduzumuz bizim, Zəhra!  
 Murad baban düz buyurub, deyib: “Axır nəfəsədək  
 Çomaq ilə patavanın əvəzini çıxam gərək...”  
 Həmin əvəz səndə aşkar, bir dəlilsən ən mö'təbər,  
 Gözəlliyyin təbiətin... kamalınsa mədrəsənin,  
 Açıq gözü insanlara bəxş eləyir mədrəsələr,  
 Bağlı gözlə həm özünü, həm özgəni görmək çətin.

Mən “ənəlhəq” deyə-deyə bu yolların yorğunuyam.  
 Zəhra, Zəhra!  
 Özümdə həqq bulduğumdan insanların vurğunuyam,  
 Zəhra, Zəhra!  
 Elmi olan Allahlığının pilləsinə qoyar qədəm,  
 Zəhra, Zəhra!  
 Cəmalınla kəmalını  
 Tən sevirəm,  
 Zəhra, Zəhra!  
 Qadın ruhu daha ülvü, daha zərif, daha incə,  
 Həm özünü, həm özgəni qovuşdurar həqqə, məncə.  
 “Əzəldən – surəti-rəhman  
 Yüzün şanında çün gördüm,  
 İlahi surətin daim  
 Bu mə'nidən sevər könlüm...”  
 Zəhra şuxluq ilə söylədi: – Şair!  
 Bir az xəbərim var hürufilərdən.  
 Bir az oxumuşam “Vəhdət”ə dair,  
 Az para tanışam “Ənəlhəq”lə mən.

İsbat bilə-bilə tərk edib bizi,  
İsfahan halvası alıb bir qucaq.  
Əgər eşitsəydi söhbətimizi  
Dayanmazdı gendə, durmazdı uzaq.

Bir yerdə durmaqdan donmadıq?! Gedək!  
... Hə, mövlanə Rumi qədim və təzə...  
Bir də anamızın laylalarıtək  
Yunis İmrə şe'ri doğmadır bizə:  
“Gecə ilə gündüzü,  
Göydə yeddi ulduzu,  
Lövhədə yazılan sözü  
Cümlə vücudda bulduq”.

.....

“Sənsən bizə bizdən yaxın  
Görünməzsən, hesab nədir?  
Sən verürsən, sən alursan,  
Nə kim dilərsən, qılursan...”

.....

Babamın babamın babası belə  
Nə Rumini görüb, nə də İmrəni...  
Müqəddəs Rumiylə doğma İmrədən  
Mən doğma, müqəddəs görürəm səni.

Mən elə bilirdim o cür adamlar  
Adamdan daha çox əfsanə olur...  
Görkəmi pərişan, saç-saqqalı qar,  
Tərkidünya olur, divanə olur.

Sən Murad babama hekayətini,  
Demə, danışanda lal-kar idim mən.  
Eşidib biləndə əziyyətini  
Pərdənin dalında ağlar idim mən.

Yox, yox, mədrəsədə deyil məsələ,  
Müdrikmi mədrəsə bitirən hamı?  
Alına yazılan yazı var hələ...  
Ağillımı olur hər elm adamı?!

İsbat yaxınlaşır bizə bu ara,  
Uşaq təbəssümü yağır üzündən.  
Yupyumru halvalar bələnib qara,  
Yadıma salıram qartopunu mən.

Bəli, sona yetir qısa qış günü,  
Mavilik tündləşir, ağlıq azalır.  
İsbat bizə tutur bu dəm üzünü:  
– Gedək, Murad kişi nigaran qalır.

\*\*\*

Mərmər qəsrin pillələri  
Dolaşır ayağıma...  
Qarşımıza çıxır Murad,  
Mərmər qəsrin qüllələri  
Damcı salır yanağıma,  
Qarısıyla baxır Murad.

Yox, Zübeydə xatun hələ  
Deyil qoca, deyil qarı.  
Xanımına “qarı” deyir  
Bu yerlərin adamları.

Baxır ata, baxır ana,  
Pillələri qalxırıq biz.  
Düşünürəm yana-yana:  
Çox tez qaldım valideysiz.

Sanki Murad həsrətimi  
Gözlərimdə duyur bu dəm,  
Qovur bulud möhnətimi,  
Deyir: – Gəlin, gözləyirəm,  
Gözüm, canım balalarım,  
Adım, sanım balalarım!

Göstərdilər bircə-bircə,  
Baxıb valeh oldum necə:  
Qəsrin bütün otaqları qiyamətdir,  
Ancaq ayrı əlamətdir...  
Qəsrin güzgülü otağı.  
Bəlkə böyük saraylarda  
Görmək olar bu növraqı.

Doqquz künclü bu otağın  
Güzgülüdür döşəməsi, tavanı da.  
Sütunları hündür tağın,  
Qapının əl tutanı da.

Yerə gəbə döşənib ki,  
Buta yeri açıq qalıb güzgü üçün.  
Güzgü elə naxışlanıb, işlənib ki,  
Naxışları münasibdir ülgü üçün.

Oynar güzgü şəfəqləri  
Əlvan güllər arasında.  
Güzgü gəbə! Gəz hər yeri  
Var dünyanın harasında?!

Tavan doqquz bucaqlıdır,  
Bucaqların qövsü gözəl!

Qövslərə düzülmüşdür  
 Bir qırmızı, bir qara lə'l.  
 Qırmızı lə'l – qanlı ürək,  
 Qara lə'lsə – yanıq sinə.  
 Zəhra yanıb töküləcək  
 Qan boyalı qismətinə.

Qara lə'llə qırmızı lə'l  
 Batır-çixır güzgülərdə.  
 Dan sökülür, ya da əvvəl  
 Şimşək çaxır güzgülərdə.

Aralıqda güzgü hovuz,  
 Aşır-daşır ağ fəvvarə.  
 Zəhra ilə baxırıq biz  
 Sehr içində güzgülərə.

*Murad:*

– Sabah bu vaxt bu otaqda  
 Təqvim ilə bir xoş çağda  
 Ağzı zikr ilə dualı,  
 Ağsarayın ağsaqqalı  
 Sizə nişan taxacaqdır  
 Həqqi-taala əzmi ilə,  
 Şəriətin rəsmi ilə.  
 Kim sahibsə burda qızı  
 Oğlana da sahib hökmən.  
 Sahibəm hər ikinizə,  
 Oldum iki valideyn mən.  
 Ağsarayda məndən özgə  
 Nəsimiyə zamin olmaz...  
 Olmağı da lazım olmaz.

Mən həyadan, həyəcandan bayılırdım,  
Mən həyadan qabıq-qabıq soyulurdum.  
Mən sevincdən sığışmirdim aləmlərə:  
– Siz biləndir! – cavab verdim bircə kərə.

Murad:

– Mən bilənsə, mən biləni gəl sən də bil,  
Bu tələsmək əlacsızlıq dərdi deyil.  
Qırx ildir ki, gizildəyir mənim vətən yaralarım.  
İnnən belə qoy sağalsın yaralarım, balalarım!  
Nişan keçər, toy da olar, yaz açılar,  
Qar əriyər, yol açılar, iz açılar,  
Şamaxiya qayıdarsan Zəhra ilə,  
Qurtararsan bu dağ-daşla, səhra ilə.  
Dərvişliyə, səyyahlığa edib vida,  
Çırağımı yandırarsan Şamaxıda.  
Ev olarsan... şən olarsan  
Necə hamı – cəmaətlə tən olarsan.  
Siz getsəniz, üzüm gələr, mən də dönnəm  
bir yol ora.  
Dəliqanlı-dəliqanlı tərk etdiyim o diyara.  
Gözlərim yol çəkə-çəkə  
Dedim: – Amin! Murad babam!  
Arzuların, diləklərin  
Bizə zamin, Murad babam!

三

Murad, Zübeydəxatun, İsbat, Zəhra, bir də mən  
Çıxırıq bu sehrli, güzgülü səltənətdən.  
Elə bil gözlərimdə Fəda canlanır bu dəm,  
Tonqal közləri olur qırmızı lə'l, qara lə'l.

Təbriz küçələrini Fəda dolanır bu dəm,  
 Şəhadət meydanında hökm oxunur əlbəəl.  
 Mən mərmər qəsrəyəm, bəs sən hardasan, Fəda?  
 Səni "Bəst" yollarında çulğadımı qan-qada?  
 Fatiməylə Cavidin yarası sağaldımı?  
 Onlar asudəliklə ömürdən kam aldımı?  
 Mən bu qarlı qış günü, bu güzgülü otaqda  
 Səndən çox-çox uzaqda  
 Aldığım nəfəsi də sənə borclu sanıram...  
 Sənə borclu qalıram, sənə borclu yanıram.  
 Sənə borclu qalmıram öz dərimin xətrinə,  
 Qənimət yaşadığım günlərimin xətrinə.  
 Sənə borclu qalıram öz qüdrətin naminə!  
 Bəli, öz e'tiqadın, öz cür'ətin naminə.  
 Yoxsa yollarımızda qurulub min bir tələ,  
 Biri bəsdir... mininə ilişməsək də belə.  
 Heç bilmədim ki, necə ucadan dedim: – Fəda!  
 Diksindirdi hamını bu qəfil, çılgın nida.  
 Kimdi, nəçiydi Fəda – ərz etdim cövhərini,  
 Dalğın gördüm dövrəmdə hamının gözlərini.

\*\*\*

Güzgülü otaqda quruldu dəsgah...  
 Bir oldu oğlanın, qızın adamı.  
 Murad aralıqda başı qarlı dağ,  
 Ona müntəzirdi ətrafda hamı.  
 Zübeydəxatunla Zəhra da burda,  
 Burda dayanmışdı, mö'cüzdü bu iş.  
 Bu qayda yad idi bu yerə, yurda,  
 Ağsaray belə şey hələ görməmiş.

Bütün ağsaqqallar ayaq üstündə,  
Açıq Qur`an tutub əlində axund.  
Nəfəs dərilməyir otaq içində,  
Üzür həyəcanlar selində axund.

Axund yaxşı bilir Şirvanlı Murad  
Hamıdan varlıdır, ixtiyarlıdır,  
Çıxdı, ya çıxmadı adətə xilaf,  
Kimin nə işinə, kişi zorludur.

Murad amiranə söylədi bu dəm:  
– Axund, cavanları çağır irəli,  
Camaat sükuta dözmür görürəm.  
Bütün ağsaqqallar söylədi:  
– Bəli!  
Bir üzük verdi ki, axunda Murad,  
Qaşı qamaşdırıcı bütün gözləri.  
Üzük əldən-ələ gəzdi o saat,  
Min bir mübarəklə qayıtdı geri.

Axund nişan taxdı adımdan mənim,  
Qəribdim... hamını boğmuşdu qəhər.  
Bu gün də çıxmayırdı yadımdan mənim  
Üstünə göz yaşı düşən güzgülər.

Axund dua etdi: – Güzgülü otaq  
Sizin bəxtinizə əlamət olsun.  
Yaşayın, qarıyın ləkəsiz, parlaq,  
Sizə ayna ürək qoy qismət olsun.

Yandı qırmızı lə'l, yandı qara lə'l,  
İki yol göstərdi bu lə'llər bizə...

Tavana dikəldi əllər əlbəəl,  
Xeyir-dua verdi bu əllər bizə.

\*\*\*

Ağsarayda mən boş-bekar dayanmadım,  
Ötdü günlər...  
Güzgülünün, güzgüsüzün şəfəqinə boyanmadım,  
Ötdü günlər...  
Xəyalımda bircə Fəda...  
Gözlərimdə təkcə Zəhra...  
Ötdü günlər.  
Göz dikmədim mən Muradın sərvətinə.  
“İmadəddin! Qul ol, – dedim, – öz əlinin zəhmətinə”.  
Ötdü günlər...  
Səhhaf oldum, cilid çəkdim kitablara sıfarişlə,  
Neçə zəka bəhrəsini hifz elədim mən bu işlə.  
Ötdü günlər...  
Zəhra ilə seyrə çıxdım səhər-axşam.  
Gəldi fikir, doldu mə`na, coşdu ilham,  
Ötdü günlər...  
Elə bil ki, coşqunluqdan azlıq etdi doğma dilim,  
Həm ərəbcə, həm də farsca yaratmağa vardı əlim.  
Ötdü günlər...  
İlk sözüm də, son sözüm də “Ənəlhəq”di burda yenə,  
Mən Allahdım, üstəlik də Zəhra oldu Allah mənə.  
“Gördüm yüzünü, ey sənəm, əlminnətü lillah,  
Fərz oldu mənə kim, deyəm əlminnətü lillah.  
Zülmətdə ikən çeşmeyi-heyvanə irişdim,  
Şol Xizrü İskəndər ələm əlminnətü lillah<sup>14</sup>.

<sup>14</sup> Əlminnətü lillah – Allaha şükür.

Ruhül<sup>15</sup> qüdisün növxəsidür ruhi-Nəsimi,  
Həx verdiğinə dəmbədəm əlminnətü lillah".

\*\*\*

İstəmirəm mən toyumdan söhbət açam uzun-uzun,  
Tarixlərin yarpağında yaşamıram toyumla mən.  
Görünməmiş olsa belə bərabəri toyumuzun,  
Fəqət düşdüm tarixlərə bərabərsiz vayımla mən.

Dümağ libas... dümağ kəmər...  
Ağ dəstəli gümüş xəncər.  
Yunis İmrə şe`rləri inci, gövhər.  
Saz səsləri... ud səsləri... ney səsləri,  
At oynadan cavanların həvəsləri...  
Düz yeddi gün, yeddi gecə  
Toy çalındı-çağırıldı.  
Hey çalındı-çağırıldı.  
Zəhra ilə məndə oldu bütün qəsrin ixtiyarı...  
Hamı getdi yazqabağı başa çıxsın obaları...

\*\*\*

Xoş çağlılarım zirvəsində tutmuşam qərar,  
Eyşin piyaləsindən olub gözlərim xumar.  
Bəsdir daha, yükləndi beyin fəlsəfələrlə,  
Bəsdir daha, yükləndi ürək qüssə-kədərlə,  
Bəsdir daha, dövr eylədiyim qafilələrlə,  
Bəsdir daha, dərvişliyə, səyyahlığa nöqtə!  
Ərsən daha Zəhraya sən, Allahlığa nöqtə!  
Zəhra uyuyur, mən oyağam, Aysa gülümsər.  
Hərdən sürüşür yaz mehinin səmtinə tellər.

---

<sup>15</sup> Ruhül qüds – İsa peyğəmbər.

Rö`yasını busəmlə hərasan edirəm mən,  
Meh güclənir, Ay kölgələnir, qan edirəm mən?..

Zəhra açır gözünü – bəlkə dəng etdim nahaq.  
Zəhra məndən soruşur:  
– Şair nə üçün oyaq?  
Şairlərin yuxusu qaçanda gecə yarı  
Yuxudan oyadırlar şair olmayanları?  
Nəyin fikrini çəkir İmadəddin Nəsimi,  
Sorğusu var nə kimi? Sualı var nə kimi? –  
Zəhra şuxluq edir nazu qəmzəylə,  
Danışır məzəylə, gülür məzəylə...  
Dedim: – Mənim Zəhram, ətrafa bax bir,  
Qərq edib aləmi ay gümüşlərə.  
Bax, süd ümmanında Ağsaray çimir,  
Bax, bəyaz yerlərə, bəyaz göylərə.  
Bu cür aylı bir gecədə yadımdadır indikitək:  
Mən ayrıldım Şamaxıdan həm inadlı, həm də kövrək.  
Şamaxiya dönə-dönə, baxdım ağlar gözüm ilə,  
Ürəyimi daş eyləyən bir fədakar dözüm ilə.  
Fədakarlıq tək ölümə getmək deyil,  
Fədakarlıq dən axtaran bir quşda da görünür, bil.  
Fədakarlıq... Təbriz... Fəda...  
Fəda bəlkə sağ deyildir heç dünyada...  
Şuxluq edir Zəhra yenə:  
– Dəng etməyək Fədanı qoy,  
Şamaxıdan danış mənə.  
Danış görək, necədi bəs bizim ulu şəhərimiz,  
Söylə görək, haçandı bəs Şamaxiya səfərimiz?  
Ağsaraydan, ağ qəsrən ayrıلندا, mən də gərək  
Ürəyimdən fədakarlıq daşı asam, sən deyəntək.  
İmadəddin, bu ağ qəsri özümüzlə  
Gəl aparaq Şamaxiya övzülüylə.

Bu dünyaya göz açmışam ağ qəsrdə.  
Bir də... bir də...  
Qorxuram ki, ağ qəsrsiz qara gəlsin ağ günlərim.  
Ey əzizim, ey sərvərim!  
Dedim: – Yaxşı, onda səhər açılantək  
Mərmər qəsri dəvələrə çatıb gedək.  
O da güldü, mən də güldüm,  
Aylı gecə gülüşləndi.  
Gördük ki, Ay işığında  
Saçlarımız gümüşləndi.

\*\*\*

Ağsarayda axırıncı axşamımız,  
Belə anlar, dəqiqələr yaman olur.  
Uşaq kimi kövrəlmışik biz hamımız,  
Sevincdən də doğan qəhər yaman olur.

Murad kişi özü salır yola bizi,  
Deyildimi ən müqəddəs arzusu bu?  
Bəs nə üçün dönə-dönə dolur gözü,  
Heç bir şeyə varmir əli, varmir qolu...

O atadır, qınamıram atanı da,  
Qınamıram mən Zübeydəxatunu da.  
Ya könülli, ya könülsüz nə deyək, nə  
Övladından ayrı düşən valideynə?  
Bəs mən neçin oldum belə aşüftəhal?  
Qəmlənirəm, eh, şadlanmaq əvəzinə.  
“Gəl” söyləyir ana Şirvan, doğma mahal,  
Sustalıram qanadlanmaq əvəzinə.  
Sevgilimlə diyarına qayıdırıam,  
Təzə, xoşbəxt ruzgarına qayıdırıam.

Yuxuma da girməzdi heç belə vüsal,  
 "Gəl" söyləyir ana Şirvan, doğma mahal,  
 Öz xoşuya kim ölümə gedərdi, kim,  
 Soyulmağa razı olub hansı adam?  
 Toydan sonra başqa idi mənim fikrim,  
 Fələk dedi: sən yazarsan, mən pozaram.  
 Ölüm vacib olan anda mətin dayan!  
 Ölüm vacib olmayanda qaç ölümdən!  
 Şan-şöhrətçin qurban gedər hansı adam?  
 Şamaxiya dönəcəkdir Zəhrayla mən...

Mərmər qəsrin həyətində kiçik karvan,  
 Səhər tezdən çıxmaliydıq yollara biz.  
 Dövlətinin yarısını Murad, inan,  
 Səxavətlə qoşmuş idi qızə cehiz.

İsbat bizlə Şamaxının özünədək  
 Yeddi nəfər ər igidlə gedəsiydi.  
 Şər deməsən, xeyir gəlməz, olsa gərək  
 Karivanı mühafizə edəsiydi.

Verdi Şirvanlı Murad ayrılıq ziyafəti,  
 Yanında yalan oldu Hatəmin səxavəti.  
 Mərmər qəsrə yığıldı qohumlar, mö`təbərlər,  
 Ağsarayda barmaqla göstərilən nəfərlər.  
 Kasıbların evinə pay getdi sini-sini,  
 Qoşdu Şirvanlı Murad hər paya ürəyini.  
 Mərmər qəsrin şamları birə-beş yandı bu gün,  
 Çaldılar, çağırıldılar, hamı şadlandı bu gün.  
 Baharın güllərini başımıza səpdilər,  
 Boynumuza qol salıb üzümüzdən öpdülər.  
 Mərmər qəsrə bu ara hay saldı oğul-uşaqq:  
 – Muştuluq! Nicat dayı Bağdaddan gəlib qonaq.

Böyük dayısıydi Zəhranın Nicat,  
Lap əkiz kimiydi Nicatla İsbat,  
Bilmirəm neçinsə belə deyirlər:  
“Bacı balasını dayı çox istər”.  
Ayrılıq dəmində dayı gəlişi,  
Ayrılıq dəmində dayı görüşü  
Uğurlu əlamət sayıldı hökmən,  
Sevindim uğurlu əlamətə mən.  
Taniş eylədilər məni Nicatla,  
Başdan axıracan təfərrüatla.

– Bağdadda nə var, nə yox? – sordu Şirvanlı Murad.  
Nicat cavab verdi ki:  
– Qarışıqlıqdı Bağdad.  
Nəsim nahiyyəsində çox yaman tufan oldu,  
Nəsim nahiyyəsində yarpaq tərpənməzdi heç.  
Nəsim nahiyyəsində qalada üsyan oldu,  
Nəsim nahiyyəsində dodaq tərpənməzdi heç.  
Hər nə qədər ölümə məhkum olan vardısa,  
Hər nə qədər ömürlük məhbus olan vardısa,  
Qaladan xilas olub dağıldılar min yana,  
Onların əvəzində bir nəfər düşdü qana.  
Bir nəfər düşdü tora, bir nəfər ələ keçdi,  
Qırx qarmaqlı, qırx uclu müdhiş çəngələ keçdi.  
Fəda adıyla məşhur bir təbrizli balası  
Deyib dağılsın gərək məhbusların qalası.  
Hürufi tə'limiyələ qanadlanan o cavan  
Qiyam törətmiş, qiyam, üsyan yaratmış, üsyan.  
Demiş, demiş, demiş ki:  
– Allah hökmü rəvandır,  
Allah dustaq olarmı?  
Allah elə insandır,

İnsan dustaq olarmı? –  
Xülasə, Fəda adlı bir cavan tora düşüb,  
Eli dardan qurtarib,  
El üçün dara düşüb.

Gicəlləndi başım, ağardı rəngim  
Mən həmin söhbəti eşidən kimi.  
Saraldı sevincim, soldu çələngim  
Mən həmin söhbəti eşidən kimi.

Dedim: – Ay adamlar, yaxşı adamlar!  
Fəda ki deyirdim, odur bu Fəda.  
Yandı ürəyimin başı, adamlar!  
Sevinmək yasaqmış yoxsa dünyada.

Gedəsi olmadım Şamaxıya mən...  
Açın dəvələri, salın yükləri.  
Fəda qurtarmasa əgər ölüm dən  
Mənim vücudumun yoxdur dəyəri...

Təbrizi ayağa qaldıran kəsin  
Qolları, qıçları üzülə bilməz.  
Təbrizə hay-haray saldıran səsin  
Batıb getməsinə dözlə bilməz.

Müdhiş bir sükutun ağırlığından  
Başlar sinələrə əyilir bir-bir.  
Şirvanlı Muradın gözlərində qan,  
Bədxəbər adamı elə bil didir...

Murad anladı ki, Şamaxı sözü,  
Şamaxı söhbəti qurtarır gedir.  
Fələk toy-düyünlü qafıləmizi  
Məhşər ayağına aparır gedir.

Dedim: – Yandırsa da hicran qəlbimi,  
 Dözərəm, gedərəm, gələrəm əlbət.  
 Bağdaddan qayıdır gələnə kimi  
 Zəhra Ağsarayda qalar əmanət...  
 Bunu deyər-deməz nə eşitdim, nə,  
 Zəhra göz yaşıyla:  
 – Qalmaram – dedi –  
 Ölərəm, dözmərəm sənin hicrinə,  
 Səninlə birlikdə ölmərəm – dedi –  
 Səfan səfam olar, cəfan da cəfam.  
 Qırmızı lə'l səhər! Qara lə'l gecə!  
 Təkcə yol gözləmək olmasın vəfam,  
 Vəfamı yollarda sına hər necə...

Zəhraya sükutla verdim razılıq,  
 Şamaxı karvanı döndü Bağdada.  
 Nə fərqi... ayrılıq... elə ayrılıq...  
 Baxdım göz yaşları axan Murada.

Var fərqi! Ayrıdır ayrılıqlar da,  
 Murad hiss edir ki, nədir bu səfər.  
 Yunis İmrə şə'ri səslənir burda,  
 Adamı yandırıb-yaxır kəlmələr:

“Ağla, gözüm, ağla,  
 Gülməzəm, ayrıq<sup>16</sup>.  
 Könül dosta gedər  
 Gəlməzəm, ayrıq.  
 Nə qəm mənə bunda  
 Min gəz<sup>17</sup> ölürsəm,

<sup>16</sup> Ayriq – ayrılıq

<sup>17</sup> Gəz – dəfə

Onda ölüm olmaz,  
 Ölüməzəm, ayrıq.  
 Yansın canım,  
 Yansın dostun oduna,  
 Axsın qanlı yaşım,  
 Silməzəm, ayrıq.  
 Yanayım eşqinə  
 Ta kül olunca,  
 Boyandım rənginə,  
 Solmazam, ayrıq.  
 Mənə irşad edən<sup>18</sup>  
 Mürşidi-kamil!  
 Yapısdıım əlindən  
 Dönməzəm, ayrıq.  
 Sədaqət bəhrinin  
 Qəvvasi oldum,  
 Nedərəm gövhəri  
 Dalmazam, ayrıq.  
 Varlığım yoxluğa  
 Dəyişmişəm mən.  
 Bu gün can hayına  
 Qalmazam, ayrıq.  
 Dilərəm, fəzlindən  
 Ayırmayasan.  
 Xocam, səndən özgə  
 Sevməzəm, ayrıq.  
 Fənadən bəqayə  
 Köç edər olduq,  
 Yonəldim şol yola,  
 Dönməzəm, ayrıq.

---

<sup>18</sup> İrşad edən – yol göstərən

Söylər eşq oduyla  
Bunları Yunis,  
Qaçan aşiq oldum,  
Ölməzəm, ayrıq".

\*\*\*

Şamaxıya gedən karvan pozulmayıb zərrə qədər,  
O dəvələr, o barxana, o cer-cehiz, o igidlər...  
İndiyədək bu yollarda bir əbamdı, bir əmmaməm....  
İnnən belə mən Zəhrama, namusuma cavabdehəm.  
İndiyədək mən dərvişdim, orda qaldı, burda qaldı,  
İnnən belə ola bilməz hara gəldi... harda qaldı...  
Həm ayrılıq içindəyik... həm vüsalın qucağında,  
Həm sevinc, həm kədər yaşı Zəhranın gül yanağında.  
Yeriyirik səhralarda təzə ləpir sala-sala,  
Yeriyirik, Qaramanın hüdudları qalır dala.  
Nicat dayı bizim ilə geri dönür kor-peşiman,  
Yaşıl Fərat vadisinə yaxınlaşır xırda karvan.

## CİSRİ-MÜSEYYİB

Adı qulaqlarımda uşaqlıqdan səslənən  
Fərat!  
Salam olsun sənə!  
Müsəlman dünyasının göz yaşıyla süslənən  
Fərat!  
Salam olsun sənə!  
Ey yanıq səhraları vadilərlə bəzəyən,  
Ey suları Arazın sularına bənzəyən  
Qırmızı, qanlı Fərat!  
Kerbəla müsibəti tarixdə şanlı, Fərat!  
Su hər yerdə həyatdır, səhradasa bирə-min.  
Fərat! Xoş gördük səni, salam, bismillah, amin!

Qürubun qızıl teştində qovrulur, kiçilir Günəş,  
Elə bu dəm bir vadiyə yetişirik biz əl-atəş.  
Mosuldan ta bu yerəcən səhra, səhra, səhra, səhra.  
Biz dözürük... biz cəhənnəm,  
Necə dözsün bu səhraya  
İkicanlı Zəhra, Zəhra?..  
Yetişirik bir vadiyə, bu cənnətdir, vadi deyil,  
Bu nöqtədən Bağdadadən vur-tut qalıb iki mənzil.  
Xurma ağaclarının enli, yaşıł yarpağı,  
Göyün od yağmurundan hifz eləyir torpağı.  
Xurma bu ətrafların şöhrətidir, şanıdır,  
Həyat, xeyir-bərəkət, abadlıq nişanıdır.

Yox, yox, xurma bağları bilmir ki, nədir xəzan,  
İlin dörd fəslində də görünür yaşıl, cavan.  
Bizim ağaclar kimi xurma payızda solmur,  
Rışə qurumayınca yarpaqlar xəzəl olmur.  
Xurma lifi – gəmidir, xurma lifi – alaçıq,  
Xurma sıpərə dönür səmum qalxsa azacıq.  
Xurma gözlərə işiq, xurma qollara qüvvət,  
İlk xurma toxumundan doğub fikirdə cənnət.  
Müqəddəsin, mö`minin xurma olub təamı...  
Behiştəsə... hamının xurma olub təamı...

Bax, Cisri<sup>19</sup>-Müseyyib də cənnət kimi bir vadi,  
Zənn etmə bu vadininancaq barı xurmadı,  
Zeytun da bitir burda, narınc da bitir, nar da,  
Başdan aparır huşu gül ətirli rüzgar da.

Bax, portağalla lumu yan-yana cərgələnmiş,  
Zeytunla dövrələnmiş, xurmaya kölgələnmiş.  
Nar gülləri al-əlvən, narınc gülü ağappaq,  
Çaldıqca Fərat layla nazlanmadadır torpaq,  
Güllər açılıb, güllər, tər-tazə qızılgüllər.  
Yarpaqları etmişlər yelpazə qızılgüllər.  
Hər ölkədən, hər eldən quşlar görünür, quşlar,  
Hər ölkədən, hər eldən quşlar burada qışlar.

Burda qızılgülün bir adı da var,  
Ona Məhəmmədi deyir camaat.  
Peyğəmbər becərən gül də heç solar?  
Heç onu susundan yandırar Fərat?

---

<sup>19</sup> Cisr – körpü

Mən: – Bismillah! – dedim Fəratı görcək,  
 Həyatdır, ərəbcə şirin sudur o.  
 Səhrlə döyüşə girir təkbətək,  
 Şahi-Şəhidanın mərd ruhudur o.

Cisri-Müseyyibdə Fərat çayından  
 İki qol ayrılır irəli... geri.  
 Bir qol rəvan olur Kərbəlayacan,  
 Küfəylə Nəcəfə yönəlir biri.

Əlqəmə adlanır Kərbəla qolu,  
 Qiyamət bu qolun üstündə qopmuş.  
 Kərbəla vadisi dərd-bəla dolu,  
 Müsibət bu qolun üstündə qopmuş.

Hər şeyi atıram bir kənara mən,  
 Bir şey Ömər Asa<sup>20</sup> bağışlanması.  
 Al haqq-hesabını İmam Hüseyndən,  
 Körpə Əliəsgər susuz yanmasın.

Başlardan, qollardan qalandı bir dağ,  
 Eybi yox, eybi yox, eybi yox, deyim.  
 Yüz yerdən oxlanmış bir qanlı qundaq!..  
 Bax, bunu əfv etmir Yezidə heç kim.

Küfəylə Nəcəfə ayrılan qolun  
 Daha mə`nalıdır tarixi, bəli.  
 Çəkibdir o qolu – xəbərdar olun –  
 Bir varlı, bir sonsuz hindu gözəli...

<sup>20</sup> Ömər As – xəlifə Ömər deyil

Yanıq dodağına Əliəsgərin...  
Qurbanı, ehsandır Hindiyə qolu.  
Qanlı qundağına Əliəsgərin...  
Qurbanı, üsyandır Hindiyə qolu.

Bütün körpələrə, tavansızlara  
Həzin layla çalır, axır Hindiyə...  
Bütün cəlladlara, amansızlara  
Amansız-amansız baxır Hindiyə...

Əlqəmə, Hindiyə məhzun mükəddər,  
Olmaya sustalıb qolların, Fərat?!  
Ömrün insanların ömrünə bənzər,  
Çoxdur hələ qışın, baharın, Fərat!

Gecəyə bürünüb Cisri-Müseyyib,  
Fəratın qolları üstündə yatır.  
Matəm libasını bu gün də geyib,  
İraq qəm-qüssəyə bu gün də batır.

Bağdad dövrəsində müqəddəslərin  
Müqəddəs qəbri var, pak türbəsi var.  
Bağdad gecəsinin sükutu dərin,  
Yatır övliyalar, yatır imamlar.

Bizim adamlar da yatır bu saat...  
Bir bağdadlı Nicat, bir də mən oyaq.  
Xışıldayı vadi, səslənir Fərat,  
Başımız üstündə ulduzlar parlaq.

Zəhra yuxu görür: görür ki, şükür  
Qucağı qismətdən körpələnibdir.

Bəs kim bələkləyib körpəni bu cür,  
Körpəyə bələk yox, nur bələnibdir.

Zəhranın bağdadlı dayısı Nicat  
Görürəm üzümə heç baxa bilmir.  
Vicdan xəcaləti bir an, bir saat  
Kişini asudə buraxa bilmir.

*Nicat:*

– Axtarmaqla deyil mərdüməzarı,  
Gəldim Ağsaraya əl-ayağımla.  
Gəlmışdım... lal olub susaydım barı  
Neynədim bu dilim, bu dodağımla?

Kaş ki, gec gələydim bir gün, iki gün,  
Kaş ki, deməyəydim dediklərimi.  
Sizlərə lov xəbər verdiyim üçün  
Heç nə lazım deyil... soyun dərimi!

Çox da kefinizə, damağınıza  
Soğan doğramadım mən bilə-bilə.  
İndi az qalmışdı torpağınıza...  
Təsadüf qəsddən də... betərdir hələ!

*Mən:*

– Təsadüf, zərurət sonraya qalsın,  
Bir əlac, bir tədbir vaxtıdır, dayı!  
Əksinə, haqq səndən qoy razı qalsın,  
Gelişin... Fədanın baxtıdır, dayı!

Yaxşı ki, yaxında – Ağsarayda mən  
Eşidib bildim ki, dardadır Fəda.

Geri qayıdardım, bəs nə bilmisən,  
Bunu eşitsəydim, lap Şamaxıda.

Nə yaxşı adın var, ay Nicat dayı,  
Fədaya bizlərin nicatı gərək.  
Fürsəti verməyək fövtə havayı,  
Bağdada gircəyin nə tədbir görək?

Fədanın xətrinə... bilsəm xeyri var,  
Kimin hüzurunda dayanmaram ki...  
Xəndəklər, qalalar, uca hasarlar  
Yolumu kəsələr?! İnanmaram ki...

*Nicat:*

– Sən bir söz işlətdin – bir “hüzur” sözü,  
Həmin söz yadıma saldı bu fikri.  
Bəlkə kara gəldi əmirin özü?..  
Axı təbrizlidir Bağdad əmiri.

Ərəb xilafəti Hülaku xanın  
Qəti zərbəsiylə yetişdi sona.  
Əmirliyi oldu Azərbaycanın  
Bağdad o zamandan... ta bu zamana.

Qaraqoyunlular sülaləsinə  
Bax, bu gün, bu saat şamildi Bağdad.  
Verilib Təbrizin həvaləsinə  
Öz payitəxtiylə... yekdildi Bağdad.

Ərəb Bağdadından Təbrizə bir vaxt  
Hökmlər gedərdi, qara hökmlər.

İndi Təbriz olub ölkəyə paytaxt,  
İndi ordan gəlir bura hökmələr.

Azərbaycan dili çox qeyri dildən  
Bağdadda hörmətli, izzətli dildi.  
Əmir təbrizlidir, başa düş ki, sən,  
Bəlkə Nəsiminin qədrini bildi...

Hürufilərin də indiki günü  
Sən görən günlərə bənzəmir daha.  
Qaraqoyunlular qətli, sürgünü  
Ləğv edib son qoymuş amana, aha.

Hürufi düşməni qalıbsa əgər,  
Qalıb, rəsmiyətdən kənardə qalıb.  
Sənin Fəda dostun bilirik məgər  
Başını cəncələ nə üçün salıb?..

Əlbət ki, dindirsən ruhaniləri  
Yenə hürufiyə deməzlər “Sağ ol!”  
Qorxusuz olsa da Bağdad şəhəri,  
Sən arxayınlıqdan yenə uzaq ol!

Bağdadda bir şeyə arxalan ki, sən:  
Burda ana dilin hökmü rəvandır.  
Çünkü imamları ziyarət edən  
Əvvəlinci zəvvar Azərbaycandır.

Hələlik qoy qalsın zəvvar söhbəti,  
Qalsın həm xeyriylə... həm zərəriylə...  
Sənin qəlbindəki Fəda həsrəti  
Yox olsun Əmirin tədbirləriylə.

Göylərə qaldıraq əl, İmadəddin!  
Fərat qurbanları yar olsun bizə.  
Allaha yalvaraq, gəl, İmadəddin!  
Qiymasın xinalı qafiləmizə...

\*\*\*

Susdu Nicat dayı. Bu söhbət üçün  
Çoxdan elə bil ki, əl-atəşdi o.  
Verdiyi təsəlli, məsləhət üçün  
İndi elə bil ki, yüngülləşdi o.

Baxdım həm Fərata, həm də səmaya:  
Fərat ağarırdı, dan sökülürdü.  
Baxdım həm Zöhrəyə, həm də Zəhraya,  
Zəhra oyanırdı... Zöhrə gülürdü...

Sübə boyandıqca Cisri-Müseyyib  
Əlqəmə, Hindiyə bərq vururdu, bərq.  
Vadi əlvan fəcri əyninə geyib  
Büllur şəbnəmlərə qərq olurdu, qərq...

## SƏRAB

Bağdadı sərab içində gördüm,  
Bağdad niyə gizlədir camalın?  
Bağdadı hicab içində gördüm,  
Mə`nası nə örtüklü vüsalın?  
Bağdadı niqab içində gördüm,  
Qüdsilərə bənzər etdim halın.  
Bağdadı sərab içində gördüm,  
Bax rənginə qəlbindəki xalın...  
Bağdadı sərab içində gördüm,  
Dönmüşmü sərabə ehtimalın?..

Suyun üzündədir elə bil şəhər,  
Suyun üzündədir Dəclə özü də...  
Titrəyə-titrəyə ilgim pərdələr  
Bürünür bizə də, örtür bizi də.

Suyun üzündədir xurma bağları,  
Sağ sahil, sol sahil, Kərx və Rəsafə.  
O Taqi-Kəsranın<sup>21</sup> uçuq tağları,  
Sərab yayılıbdır neçə məsafə.

Sərabda... üzbüüz iki məqbərə,  
Odur Əzəmiyyə və Kazimiyyə.

---

<sup>21</sup> Kəsra – Mədain xərabələri, Keyxosrov qəsri

Üzür neçə günbəz, neçə minarə,  
Göy yerə enibdir, yer qalxıb göyə.

Vadiyüssəlamda qəbirlər bu an  
Sanki yırğalanır, sanki yeriyir.  
Sərabda tərpənən başdaşlarından  
Adamı gör necə dəhşət bürüyür.

Küçələr, qırmızı kərpicli evlər,  
İnsan da, heyvan da səraba dalıb.  
Gipgirdə, yamyaşıl, al-əlvan şəhər  
Elə bil qov kimi havada alıb.

Qorxuram Fədanı xilas işi də  
Elə bax, bu sayaq səraba dönsün  
Dada yetişməsin bircə kişi də,  
Bu söhbət bağlanan kitaba dönsün.

Səhrada susuza əl edər sərab...  
Çatarsan görərsən qızmar qumdu bu...  
Su heç... aldanişdan olarsan kabab!..  
Qorxdığum, qorxdığum, qorxdığumdu bu.

Sərab başqa cür də mühhişdir, aman...  
Sən yaxınlaşdıqca o uzaqlaşar.  
Bağdadda Fədadan tapmasaq nişan –  
Sərabin sərabı!.. Döz, hünərin var!

“Vəslinə kim ki, irmədi  
Dərdü-əzab içindədür.  
Lə'lini kim ki, görmədi  
Təşnə sərab içindədir.

Könlüm içində surətün  
Can kimi qılmışam bərin<sup>22</sup>,  
Gövhəri-küntü kənzi<sup>23</sup> gör  
Gör nə xərab içindədür..."

---

<sup>22</sup> Sənin surətini qəlbimdə saxlamışam, sənin surətinlə qəlbimi,  
ruhumu bəzəmişəm

<sup>23</sup> Gövhəri-küntü kənz – yoxdan var olmuş aləmin bəzəyi insan

## KƏRX VƏ RƏSAFƏ

Dəclə – dəcəl deməkdir,  
Dəclə – şıltaq deməkdir.  
Dəclə hər şeydən əvvəl  
Canlı torpaq deməkdir.

Meh titrədir Dəcləni,  
Meh sərəbi dağıdır.  
Bağdad başdan-ayağa  
Narınc, xurma bağıdır.

Kərx – çayın sağ sahili –  
Solğun, kasib, bekara.  
Rəsafə sol sahili –  
Heyrət! Yaraşılara.

Tovuz ayaqları çırkin, eybəcər!  
Tovuz lələkləri yeddi cilvəli.  
Əsliylə, hüsnüylə, rəsmiy'lə şəhər  
Küllən Rəsafədə yerləşir, bəli.

Olsa da hər yerin yaxşısı, pisi,  
Kərxlə Rəsafətək seçilmir fəqət.  
Səmum yelinin də tutanda hirsı  
Kərxin kəlləsində qopur qiyamət.

Dəclə daşanda da di, gəl tərs kimi  
Su basır, sel boğur Kərxi daha çox.  
Şəxsin də bədbəxti olur Kərx kimi,  
Qışda buz axtarsa tapmayacaq, yox.

Qırmızı kərpicli imarətlərin  
Qızıl çevrəsində durur Rəsafə.  
Bütün bər-bəzəyin, zinətin, zərin  
Əksini, Dəclədə görür Rəsafə.

Rəsafə zümrüddür, yaqutdur, nədir,  
Səhrada sehrli lə'ldi ki, Bağdad...  
Nəsim nahiyyəsi Rəsafədədir,  
O qədər xoşuma gəldi ki, Bağdad.

## NƏSİM NAHİYƏSİ

(*Nicatın dilindən*)

Nə barmaqla göstərilən varlıyam,  
Nə barmaqla göstərilən zorluyam,  
Nə lümlütəm, nə yağsızam – yavanam,  
Nə də milçeyimi güclə qovanam.  
Nə odluyam, nə soyuğam – mö`tədil,  
Nə fəsadam, nə uşağıam sadədil,  
Nə israfam, nə xəsisəm – qaydayam.  
Bəs nəçiyəm, nəkarəyəm qoy deyim:  
Səbr verdi, dözüm verdi Haqq mənə.  
Quruş-quruş para yiğdim inadla.  
Seçib yaxşı qüffə<sup>24</sup> aldım bir dənə  
Yaxşı niyyət, xoş arzuyla, muradla.  
Gəzdirdikcə adamları Dəclədə  
Cibimdə pul, gözümdə nur çoxaldı.  
Qərq elədim bəd ruzgarı Dəclədə,  
Ehtiyacın dərdi-qəmi yoxaldı.  
Sanballadım əlimdəki mayəni,  
Haqq-hesaba vurub gördüm yaxşıyam.  
Öz-özümə: – Böyük! – dedim, – qayəni,  
Haçanacaq gərək adam daşıyam.  
Bağlatdırıdım bir balıqçı gəmisi,  
Xalis Nuhun gəmisinin “əmisi”

---

<sup>24</sup> Qüffə - xurma lifindən toxunmuş, üzərinə qətran çəkilmiş girdə gəmi.

Ya “əmisi”, ya “dayısı”, xülasə,  
 Düşdüm təzə bir sövdaya, həvəsə.  
 Zaman keçdi, vaxt dolandı bir qədər,  
 Bircə gəmim dönüb oldu gəmilər.  
 Dəclə-Fərat özü döndü balığa,  
 Şəttül-ərəb özü düşdü tora həm,  
 Gecə-gündüz şükr edirəm xalığa.  
 Səbəb odur, ayrı səbəb bilmirəm,  
 Gördüm Nəsim nahiyyəsi Bağdadın  
 Ən səfali axar-baxar məkani.  
 Bütün ətri rayihəsi Bağdadın  
 Nəsimdədir, – Nəsim əttar dükəni.  
 Gördüm Nəsim nahiyyəsi Dəclənin  
 Ən yüksək bir sahilində yerləşir.  
 Hər qırçını, hər ləpəsi Dəclənin  
 Lap ovcunda, lap əlində yerləşir.  
 Gördüm Nəsim nahiyyəsi Bağdadın  
 Minbəridir, minbəridir, minbəri.  
 Nəsiminin adı ilə bu adın  
 Hədər deyil bağlılığı, bənzəri.  
 Bəli, burda yer-yurd saldım xeyli var,  
 Qəsri-eyvan tikdirdim ki, görməli!  
 Döndü qızıl dinar oldu balıqlar,  
 Allah mənə göstərmədi bəd əli.

\*\*\*

Qırmızı kərpicli imarətimin  
 Açıldı taybatay dərvazələri.  
 Ruhi əzabımın, əziyyətimin  
 Yorğun karivanı girdi içəri...

Zəhra, İmadəddin, İsbat, bir də mən  
Evi heyrətlərə saldıq o saat.  
Yə`ni nə tez döndüm uzaq səfərdən,  
Yə`ni bu nə karvan, bu nə əhvalat?..

Cavabsız qalmadı sual və heyrət,  
Bəli, agah etdim öz külfətimi.  
Qorxuram sonradan gəzə rəvayət:  
Nəsimdə doğulub guya Nəsimi...

Birdən belə yazar kitab yazanlar:  
Yazar: "Nə Şamaxı?" Yazar: "Nə Şirvan?"  
Birdən belə yozar güman yozanlar:  
Nəsim nahiyəsi – aşikar ünvan.

Yerinin adını qoşub adına –  
Seyyid İmadəddin – Nəsimi olmuş  
Baxma katiblərin tərs inadına:  
"Yox bir, Şamaxıda şair doğulmuş".

Birdən ozanlar da tərsinə düzər,  
Çözələr nahağı, düzər nahağı.  
Fikirlər dolaşar, fikirlər azar,  
Köksünü ötürər Şirvan torpağı.

Necə şahid olum yüz illər üçün?  
Nəsimi Bağdada təzə gəlibdir.  
Necə şahid olum nəsillər üçün?  
Nəsimi mənimlə bizə gəlibdir.

Onu bu yerlərə mən gətirmişəm,  
Nəsimi "Nəsim" dən ayrıdır, babam!

Böyük adamlara şəriksə aləm,  
Bu başqa məsələ, hə, buna varam.

Nəsim nəhiyəsi bəlkə heç kimi  
Cəlb edə bilməzdi tarixdə qəti.  
Özüylə gətirdi gəldi Nəsimi  
Bütöv bir ölkəyə bu şan şöhrəti.  
Nəsimi yuxutək gəldi və getdi,  
Nəsim nəhiyəsi, tutdunmu xəbər?  
Ancaq "Vətən" yazdı, yurd e'lan etdi.  
Səni neçə-neçə təzkirəçilər –  
Seyyid Nəsiminin ülviiyyətiyçin,  
Vahid Nəsiminin şəxsiyyətiyçin,  
Şəhid Nəsiminin qüdsiyyətiyçin,  
Şair Nəsiminin şə'riyyətiyçin...

\*\*\*

Zəhra, İmadəddin, İsbat, bir də mən  
Gecə gec yatsaq belə oyandıq sübh tezdən.  
Oyandıq ki, seyr edək səhər-səhər Dəcləni,  
Görək necə göstərir ilk şəfəqlər Dəcləni.  
Fədanın sorağıyla su faliydi bəlkə bu:  
Ürəkdən xəbər verir bu pak, axar, ayna su.  
Yorğunluq kar etmədi heç bizlərə, inan ki,  
Nə yorğunluq, oldunsa narahat, nigaran ki...

Yuyur əl-üzünü Dəclədə Bağdad...  
Yuyur əl-üzünü sübh namazıyçin.  
Verir sübh əzanı, qoparır fəryad,  
Əhsən əzançıya bu avaziyçin.

Sehirli səslərə bürünür şəhər,  
Ud səsi, ney səsi gəlir Dəclədən.

İrili-xirdalı qərib gəmilər...  
Qərib gəmiləri tanııram mən.

İllah ki, illah ki, zəvvvar gəmisi,  
Elə bil seçilir dayanmağıyla.  
Seçilir Bağdaddan heç görsənməyən...  
Nəcəfəl-əşrəfə boyylanmağıyla.

Azərbaycan dili aydın, aşikar...  
Dəcləni daha da müqəddəs edir.  
Dinir saz, yanır ney, fəğan edir tar,  
Kövrək Nəsimiyə bu lap “bəs” edir.

Mənim gəmilərim ötür Dəclədən,  
Ötür tunc bədənli balıqçılarla.  
Onları şairə göstərirəm mən,  
Bir sevinc, bir qürur, bir iftixarla.

Bu dəm barmağımı dişləyirəm mən,  
Şal toxuyanlarla alverimiz var.  
Bəs doğub-törəmir fikir-fikirdən?  
Axı hürufidir şal toxuyanlar.

Onlar necə olsa bilməmiş olmaz,  
Yerdədir, göydədir, hardadır Fəda?  
Bilərlər, bilərlər, belə iş olmaz,  
Hansi çarmıxdadır, dardadır Fəda?

Üfüq qızardıqca yığılb lövbəri  
Tərpənir gəmilər... tərpənhatərpən.  
Yol çəkir şairin dalğın gözləri,  
Onu xəyalatdan ayırıram mən.

Deyirəm, Fədanı tapmış kimiyəm,  
 İlişib dırnağa kələfin ucu.  
 Bəsdir incitməsin ürəyini qəm,  
 Axşam bilinəcək hər şey ən geci.

Mənim müştərimdir şal toxuyanlar,  
 Culfaçı da deyir onlara bu el.  
 Orda bir nəfərə çox gümanım var,  
 Adı bir yaxşıdır: Kərküklü Mürsəl...

Mürsəli neçə yol görmüşəmsə mən,  
 Şairanə dəyib gözümə müdam.  
 Şövq ilə söz açıb hürufilərdən  
 O igid, o cəsur, o yaxşı adam.

Səni Zəhradan da, məndən də əvvəl  
 O şəxs qaibanə tanıyır, bəli.  
 Bir də həmfikirsə Fədayla Mürsəl,  
 Onun taleyini hökmən bilməli.

Tanış bir ərəb var, evi Kərxdədir,  
 Ora gətizdirrik Mürsəli axşam.  
 Daima fələyin əli çərxdədir,  
 Ehtiyatlı olar tədbirli adam.

Mürsəl azaddırsa, üstündə göz var,  
 Evlərinə getmək deyil məsləhət.  
 O da bizə gəlsə şübhə doğurar,  
 Ərəbin mənzili yaxşıdır əlbət.

Dedim və seyr etdim mən Nəsimini,  
 Başını ümidsiz yellədi, gördüm.

Yə`ni "Uşaq bilmə sən Nəsimini",  
Gözünü gözümə zillədi, gördüm.

Fəqət mən gözümü gizlətmədim, yox,  
Daş atdım dibinə ümidsizliyin.  
Çıxmayan bir cana hələ ümid çox,  
Bax, bu Dəclə kimi ümidim dərin.

Bir qadın fəryadı eşitdik bu an,  
Kərxdən Rəsafəyə gəlirdi aşkar.  
Nəsimi soruşdu: "Bu nədir, aman".  
Dedim: "Səngisərdi, müdhiş səngisər!"

Baş çöldə, bədən yerdə,  
Saçlar dağılır, saçlar,  
Baş çöldə, bədən yerdə,  
Daşlar yağılır, daşlar.

Torpaqda bədən dustaq,  
Baş çöldə qızıl qandır.  
Daş yağmuru: çäqq-çäqq-çäqq,  
Daş yağmuru əlvandır.

Zəhra örtür üzünü,  
Qorxur təsəvvüründən...  
Nəsiminin gözünü  
Şimşəkli görürəm mən.

Nəsim nahiyəsi... Dəclə sahili...  
Nəsimi dayanır abidə kimi.  
Canlı abidənin canlı əklili  
Hesab eləyirəm mən də qəlbimi...

## SƏNGSƏR

Balıqçıdır ərəb Səttar,  
Tor atandır, tor yiğandır.  
İp yiğmaqdan ovcu qabar,  
İp açmaqdan əli qandır.

Dəclə onun çörəyidir,  
Dəclə axır, çörək olur,  
Dəclə onun ürəyidir,  
Dəclə axır, ürək vurur.

Bu Kərx evi, Kərx həyəti,  
Xurma lifi... eyzən tamam.  
Xatırladır Kərx səbəti  
Bir az gendən baxsa adam.

Adı səbət, qarğı səbət  
Örtük tutur göy yarpaqdan.  
Kərxin səbət evlərinə  
Yaxılıbdır qara qətran.

Qətran da ki, yumşaldıqca  
Ürək qalxar, beyin çatlar.  
Elə bil qır qazanında  
Yuva salıb ərəb Səttar.

Ərəb bizi görən kimi  
Sevincindən çasdı qaldı.  
O, Nicatı qucaqladı,  
Mənə də xoş nəzər saldı.

Ev iyiyəsi təəccüblə  
Müti-müti baxdı bizə.  
Narahatlıq içində o,  
Müntəzirdi əmrimizə.

– Axı, əlvan Rəsafədən  
Qətran Kərxə gələnə bax.  
Məni yadda saxlayana,  
Məni adam bilənə bax! –

Deyə onun baxışları  
Üzümüzdə tutur qərar  
Aralığa gəlir xurma,  
Narınc, turunc, portağallar.

Nicat dedi: – Gümanımız  
Sənə gəldi bu gün, Səttar!  
Sən dinimiz, imanımız  
Kərküklü Mürsəli axtar,  
Balıqçı Mürsəli axtar!  
Əgər başı səlamətsə,  
Bu dünyada əmanətsə –  
Yerdə olsa yerdən qaldır,  
Göydə olsa göydən saldır,  
Gecə tapsan gecə gətir,  
Səhər tapsan səhər gətir,  
Gətir ey! Müxtəsər, gətir!  
Mürsəl sənin yadindadır?

– Yadımdadır!  
 – Onda di, dur!  
 Bu da sənin halal haqqın,  
 (Parıldadı yeddi dinar)  
 Səttar, buyur!  
 – Yox, almaram, götürmərəm,  
 Yox, pul ilə dost sözünü  
 Mən yerinə yetirmərəm.  
 Hesab edin yanınızda durur Mürsəl  
 Sağsa əgər.  
 Kitabını bağlamışsa əgər əcəl...  
 Onu daha Allah bilər.

\*\*\*

Məsləhət gördü Nicat:  
 – Səttar qayıdanadək  
 Biz də çıxıb bir saat  
 Kərxi dolanaq, gəzək.

Burda gözə gəlimli bir tək Kazimiyyədir,  
 Bər-bəzəkli, möhtəşəm, yüksək Kazimiyyədir.  
 Dəclənin sahilində əzəmətlə dayanır,  
 Səhər, günorta, axşam par-par alışib-yanır.  
 İmam Hüseyn, İmam Kazım, İmam Məhəmməd Taqi...  
 Pak və şəhid ruhuyla Kazimiyyədə baqi...  
 Kazimiyyədən savay bütün Kərx qətran səbət,  
 Çala-çuxur küçələr, siçan-pişikli həyət.  
 Xurma dənələrindən balıq pullarınacan –  
 Tör-töküntüdür hər yer, tör-töküntüdür hər yan.  
 İki adam yanlayan kecə bilməz dalanlar,  
 Qətrani piqqıldayan qara-qura tiyanlar,  
 Üfünəti öd tökən dəlik-deşik tuluqlar,  
 Cındırından cin hürkən bişarələr, yoluqlar...

Kərx elə bil ömründə daraq dəyməmiş bir saç,  
 Səbrin varsa, bu saçın bir-bir kilkəsini aç!  
 Bütün qanlı əməllər Kərxdə icra olunur,  
 Bütün ası gözəllər Kərxdə rüsva olunur.  
 Ağır-agır cəzalar, müdhiş e`dam, səngsər –  
 Gözüylə görə-görə dəli olur kərxlilər...  
 Ürəkkeçmə azarı adı bir şeydi Kərxdə,  
 Adamlar bir cürədi, adamlar keydi Kərxdə.  
 Uşaqların canında qorxu, səksəkə, təlaş,  
 Uşaq nə qədər görsün donquldanan kəsik baş...  
 İnsan qanı sıçramış daşları yalayırlar it...  
 Gözü böyümüş uşaq baxar nəfəssiz, sakit.  
 Səmtimizi salırıq bir az sahilə sarı –  
 Bir az sahilə sarı elə bil genişlənir  
 Kərxin də küçələri,  
 Kərxin də döngələri,  
 Kərxin də dalanları,  
 Kərxin də meydanları.  
 Dəclənin səsi gəlir, nəfəs alır nəhəng çay,  
 Qətran Kərxin üzünə süd çıləyir göydən Ay...  
 Gəlib bir meydana basınca qədəm  
 Uçulub başına töküür aləm.  
 Bundan da dəhşətli bir səhnə varmı?  
 Deyin, bu dəhşətə dəhşət çatarmı?  
 Ayın işığında hər şey aşikar,  
 Dörd dövrə qırmızı kəsəklər, daşlar.  
 Kərpic parçası qan, çaylaq daşı qan...  
 Qanlı bülövlərlə doludur hər yan.  
 Tökülüb ətrafa çəngə-çəngə tel,  
 Şonqar<sup>25</sup> durna səfi pozub elə bil.  
 Saçlar, qanlı saçlar, qadın saçları...

<sup>25</sup> Şonqar – yırtıcı quş

Ayın qaranlığı olaydı barı...  
 Örtüb basdırayıdı bu əlaməti,  
 Səngsərdən qalan bu qanlı izi.  
 Görsə də inana bilməyir qəti  
 Zülümlər zülmünə insanın gözü.  
 Bədən boğazacan torpaqda dustaq,  
 Baş daş yağmuruna hədəfdirancaq.  
 Qadın, ilahilər ilahisi sən!  
 Zərifkən, incəykən güldən, çiçəkdən  
 Qəbrə necə girdin bəs diri-diri?  
 Haqqın, ədalətin kormu gözləri?  
 Hələ haqq-ədalət qalsın kənardə,  
 Ölü basdırıclar axı məzarda,  
 Diri basdırıclar axı, ay haray!  
 Yerdə mən, göydə sən, sən sal hay-haray.  
 Bir bax, goreşəntək eşilib torpaq,  
 Qorxunc bir kalafa görünür ancaq.  
 Çıxarıb atıblar nə`şı kənara,  
 Ona sahibi də heç yiye durmaz,  
 Adətlə dəfn edib yaxxana qurmaz.  
 Çıxarıb atıblar nə`şı kənara,  
 Çıxarıb atıblar bilinmir hara...  
 Səngsər meydanı elə yerdə ki,  
 Görünür Bağdadın hər guşəsindən.  
 – Çay səsötürəndir, axı, bir də ki,  
 Aydın eşitmədin bəs fəryadı sən  
 Rəsafədə ikən hələ, biz səhər? –  
 Deyə baxdı mənə Nicat mükəddər, –  
 Daşqalaq sabah da olacaq deyən,  
 Qanlı töküntüdən... hiss edirəm mən.  
 Qəsdən salınmayıb sahmana meydan,  
 Daha da dəhşətli görünsün divan.

– Sabah belə səhnə görünməyəcək,  
Sabah el dəhşətə bürünməyəcək.  
Nə Kərx, nə Rəsafə, nə bütün Bağdad  
Eşitməyəcəkdir inilti, fəryad.  
Dəclə axarını itirməyəcək,  
Ürəklərə nalə yetirməyəcək.  
Sabahın hökmünə Nəsimi zamin...  
Nicat təəssüflə dedi: – Baxarıq...  
Nicat köks ötürüb söylədi: – Amin!

## MÜRSƏLİN HEKAYƏTİ

Gözümdə səngsər dəhşəti,  
Könlümdə Fədanın həsrəti,  
Fikrimdə Mürsəlin surəti,  
Boynumda Səttarın minnəti  
Ahəstə yeriyə-yeriyə,  
Nicatla dönüncə geriyə  
Səttarı görürük həyətdə,  
Görürük sevincək halətdə.  
Axtarış baş tutub, deməli,  
O tapıb gətirib Mürsəli.  
Bizdən çox sevinir o özü...  
Yerinə yetibdir dost sözü.

\*\*\*

Biz içəri girəndə bir gənc durdu ayağa,  
Elə bil ki, Fədanın o, əkiz qardaşıydi.  
Bağdad yağışa həsrət... yağış yağdı otağa,  
O, kərküklü Mürsəlin gözlərinin yaşıydi.

Yox, Mürsəl əyilmədi tavan alçaqdır deyə,  
Fədanın dustaqlığı onun qəddini bükdü.  
O, ciyinini verərdi lap yeddi qatlı göyə...  
Dünyanın hər yükündən dost dərdi ağır yükdü.

Yoxsul ərəb Səttarın səbətə bənzər evi,  
Elə bil ki, Mürsələ paltar kimi dar idi.  
Deyirdin qurcalansa uçurub tökər evi...  
Ancaq qəddi qüssədən əyri ixtiyar idi.

- Mən Nəsimi Şirvaniyəm, kərküklü Mürsəl!
- Qaibanə tanıyırdım mən sizi, ustad!
- Mən Fədanın giryaniyam, kərküklü Mürsəl!
- Bu sözünlə lap yandırdın sən bizi, ustad!
- Mən fələyəm, çərxim döndü Fəda naminə,  
Sən külək ol, çərxi çevir mənzilə sari.  
Odda yanmaz səməndərin ehtişamınə  
Çinqı hardan, necə düşdü, nağıl et, barı!

*Mürsəl:*

– Şükür, halalıma qatmayıb haram,  
Qismətdən bir tikə ruzu tapıram.  
Tən yarı Bağdadın balığı məndə,  
Əmir sarayının özünə belə...  
Balıq aparıram, hərdən düşəndə.  
Əmir Təbrizlidir, bizim ellidir,  
Bizim ləhcəlidir, bizim dillidir...  
Bu başqa söhbətdir. Ruzu dedim mən.  
Ruzusuz əl götür evdən-eşikdən.  
Özgəyə möhtacsa əhli-əyalın...  
Uşağın qarnı ac, ayağı yalın...  
Onda e`tiqadı bir kənara at.  
Nə bilim ki, “vəhdət”, “kainat”, “həyat”...  
Yaxşı bilirsiniz məndən min kərə,  
Seyyid Nəsimi!  
Ruzudan başqa

Bir şövq, bir e`tiqad, bir zövq gərəkdir  
 Cümlə bəşərə,  
 Seyyid Nəsimi!

Mənim də qəlbimdə cürcərdi toxum,  
 Coşqun bir şe`rlə çağladı ruhum.  
 Dərin mətləblərə baş apardım hey...  
 Yazmaq da istədim, çıxmadı bir şey.  
 Çıxmadı, küsmədim öz taleyimdən,  
 Şe`ri sevməyimlə fəxr elədim mən.  
 Nə isə qəlbimdə tufan coşurdu  
 Namə'lum, mücərrəd bir ehtirasla.  
 Nə isə qəlbimdə ümman daşırdı  
 Namə'lum, mücərrəd bir ehtirasla.  
 Bir az əxilərdən<sup>26</sup> tutmuşdum xəbər,  
 Bir az tanış idi həm hürufilər.  
 Rumi dən<sup>27</sup> ibrətli sözlər bilirdim,  
 Əli ül Ə`lanı əzbər bilirdim.  
 Günlərin bir günü, elə bu dəmlər  
 Mənə balıqçılar verdi ki, xəbər  
 Culfa karxanası<sup>28</sup> açılıb təzə,  
 Lap Kazimiyyəylə durur üz-üzə.  
 Dedim ki, bəd olmaz təzə müştəri,  
 Getdim, sövdələşim, əlyeri qoyum,  
 Böyürdən çıxmasın qoy özgələri.

Mən Fədayla karxanada görüşdüm əvvəl,  
 Elə bil ki, doğrudan da əkiz idik biz.

<sup>26</sup> Əxilər – azadlığı, şəxsiyyəti aşkar, qol gücünə müdafiə edənlər.

<sup>27</sup> Cəlaləddin Rumiyə işarədir.

<sup>28</sup> Culfa karxanası – indiki mənada baş şalı toxuyan sex. Orada başqa geyimlər də tikilirdi.

Bir-birinə nəsə dedi gözümüz, di gəl...  
Deyiləni möhürlədi ürəklərimiz.

Əkiz adı məsələdir. Bir də ki, söz var:  
Yer üzündə hər adamın eyni yaşayar.  
Bəli, eyni bir zəncirin həlqələritək,  
Yə`ni itsə əsil, nəsil, uzaq qohumluq...  
Surətimiz surətlərdə yaşasın gərək.

Mən təvazö cizgisindən çıxıram deyən,  
Unuduram Nəsimiyələ danışdığını.  
Axı həmin eyniyyətdən başlamışam mən,  
Karxanada Fəda ilə tanışlığımı.

Bir də... zahir ayrı sözdür, batın ayrı söz,  
Üstü bəzək, altı təzək demiş atalar.  
Zahirdə də, batındə də vahidmişik biz...  
Yer üzündə hər adamın tamam eyni var...

Karxana təzəydi başdan-ayağa,  
Heç qurumamışdı rəngi, suvağı.  
Dəzgahlar, alətlər təptəzəydilər,  
Boyaq çəlləkləri lap təzəydilər.  
Təknələr, qazanlar rəng tutmamışdı,  
İpliklər kövhərə heç yatmamışdı.  
Parçalar topatop qalanmışdılardı,  
Qayçılard müntəzir dayanmışdılardı.  
İynələr saplarda yellənirdilər,  
Düymələr iplərdə yellənirdilər.  
Gördüm: təzə idi əmələlər<sup>29</sup> də,

---

<sup>29</sup> Əmələ – fəhlə, xidmətçi, usta.

Çoxunu, inanın, heç görməmişdim  
 O gündü günəcən mən bu şəhərdə.  
 Tək-tükü yaşhydı, qoca da yox ha!  
 Yerdə qalanları igid, əjdaha.  
 Soruşdum: – Karxana sahibi hanı?  
 Mənə göstərdilər bu vaxt Fədanı.  
 Əksi əks eyləyər bir güzgü necə...  
 Güzgündə eyni əks olduq eləcə.  
 Diksindik, uçunduq bu əlamətə,  
 Dayandıq göz-gözə, daldıq heyrətə.  
 Dedi gülə-gülə: – Dünyada yə`ni  
 Surətdaş da var?..  
 Əlüstü səhv salar səninlə məni  
 Bütün adamlar.  
 Səhv salmaz, adımız başqadır yəqin.  
 Mən Fəda,  
 – Mən Mürsəl.  
 – Dəyişik düşmərik, əmin ol, əmin.  
 Bəli, sövdələşdik: günaşırı mən  
 Bura təzə balıq gətirməliyəm.  
 Çırpına-çırpına diri balıqlar,  
 Balaca, miyanə, iri balıqlar...  
 Ayrılıb gedəndə dedi ki:  
 – Qardaş!  
 Dedi ki:  
 – Qardaş yox, elə surətdaş!  
 İşin balıq tutub satmaqdır ancaq?  
 Başqa bir sevdadan uzaqsan? Uzaq?!  
 E`tiqad, əqidə, inam, dəyanət...  
 Qəlbi təlatümə gətirən sənət...  
 Üsyancı bir şe'r ruhuna yarmı?  
 Söylə belə şeylər səndən kənarmı?

“Ümmanə girən eşq ilə dürdanəyə uğrar,  
 Şükranə verən canını cənanəyə uğrar.  
 Yanmağdan əgər qorxub isən, şəm`ə yapışma,  
 Gör atəsi kim, neçəsi pərvanəyə uğrar”.  
 Fədanın suali, bir də ki şe`r  
 Sanki piçildadı: – Ay Mürsəl, xeyr,  
 Bu, o karxanadan deyil, deyəsən,  
 Dayanıb söz demək istəyəndə mən,  
 Xəfif işarəylə: – Get! – dedi Fəda. –  
 Heç tələsmə, ay çox, gün çox dünyada.  
 Doğrudan ay da çox, gün də çox olmuş,  
 Bəli, o şe`r də sizinmiş, ustاد,  
 Çox şeydən xəbərim, demə yox olmuş.

Günlər keçdi, balıq döndü bir bəhanəyə,  
 Sonra bildim karxana da xala-xətirdi.  
 Fəda yandı, mən çevrildim bir pərvanəyə,  
 Şə`m – pərvanə... hansı cibə xeyir gətirdi?

O, Nəsimi söylədikcə hər kəlməbaşı,  
 Görürdüm ki, adınızla qanadlanırdı.  
 Gözlərini yandırırdı gözünün yaşı,  
 Gözlərini yumur-açıır, sizi anırdı.  
 – Yanmaq azdır, anmaq azdır, – deyirdi Fəda, –  
 Nəsimini tanıyandan dərk etdim ki, mən,  
 Ülvi insan şəxsiyyəti nədir dünyada...  
 Bir səhər ki, ayrıldınız Bəst yolunda siz –  
 Sonrasını danışıram, fikir veriniz:

\*\*\*

Fatiməgil neçə gün qaldılar Ərdəbildə,  
 Seyx Səfi məscidində.

Asudəlik amanı aldılar Ərdəbildə,  
Şeyx Səfi məscidində.

Bəstə qədəm qoyalı, fitva qaldı kənara.  
Onlara əl vurmağa kim nəkara-nəkara?  
İstər Bəstin içində, istərsə ondan qıraq,  
Ömr elə səksəkəsiz, alniaçıq, üzü ağ.

Ölüm ayağında hin axtarır can...  
Elə ki, qurtuldu – cahan istəyir,  
Bəstdə yaşasınlar bəs nə vaxtacan?  
Diri məzar deyil... meydan istəyir.

Fəda Fatiməgilə dedi: – Yoldayıq səhər.  
Gilana gedəcəyik, razı olsanız əgər.  
Xəzərin ləpələri Gilani öpər, oxşar,  
Dənizi olan yerin həmişə ruzusu var.

Gör nə vaxtdır əsəblər çəkilibdir tarıma,  
O izdiham, o tonqal hələ də gözümüzzdə.  
İndidən dalğa səsi gelir qulaqlarımıza,  
Qağayiya dönürük deyəsən özümüz də.

Xəzər sahilinə gətirdi Fəda  
Uzaq Savalandan Fatiməgili.  
Gilanda onlara dedi: – Əlvida!  
Çağladı gözündə ayrılıq seli.

Sabahı namə'lum cavan hürufi  
Dənizə baxdıqca daldı xəyala.  
Ruhu başdan-başa üsyan hürufi  
Yenə Ərdəbilə qayıtdı dala.

Ərdəbildən Təbrizəsə  
Gizli yolla gəldi Fəda.  
Çoxda ki, Bəst aman verib...  
Nə olmur ki, bu dünyada?  
Bir də Fəda dinc qalacaq?  
Bəst amanı gəlsin kara?  
O qüdsi yer zamin deyil  
Təzə-təzə "günahlara..."

Fəda gördü Miranşahın əlindədir yenə Təbriz...  
Fəda ümid etmişdi ki, çıxar xoşbəxt günə Təbriz.  
Yenə həmin qayda-qanun, yenə həmin siyasətdir,  
Bu mühitdə gözgörəsi ələ keçmək cinayətdir.

Fəda bildi Sultan Üveys – İraq hakimi  
Miranşahın qənimidir, qanlı qənimi.  
Fəda bildi Miranşahdan qaçan fərari,  
Yox, ümidsiz qaytarılmaz Bağdaddan geri.  
Fəda bildi düşmənindən yaxa qurtaran  
Düşməninin düşmənində tapacaq aman.

Təbrizdəykən öyrənmişdi Fəda Bağdadı,  
Bağdad azad şəhər idi Təbrizə görə...  
Açıq idi əqlin, fikrin, hissin qanadı,  
Bağdad rahat şəhər idi Təbrizə görə...  
Rəsafə yox, münasibdi ancaq Kərx ona,  
Fəda həmin bu Kərxdə də açdı karxana.  
Pulu vardı, dili vardı, cür`əti vardı,  
Qılığı var, mehri vardı, ülfəti vardı,  
Yazmağı yox, ruhu vardı, ürəyi vardı,  
Mərhəməti, səxavəti, çörəyi vardı.  
İlk sözü də, son sözü də siz idiniz, siz,  
Nəsimiydi, Nəsimiydi, Nəsimiydi hey.

Lap dilinin əzbəriydi sizin şe`riniz,  
 Kəlamınız, əqidəniz onunçün hər şey:  
 "Adəmi-fəzli xuda bil adəmi,  
 Kainata kəndxuda bil adəmi".  
 Gözlərində bir sehrli cazibə vardi,  
 Ürəkləri, fikirləri tez oxuyardı.  
 Mən bir şeyə məəttələm, indi də, şair!  
 O, işçini necə tapıb seçmişdi bir-bir.  
 Əmələlər Fəda ilə həmfikirdilər,  
 Karxanada, kənarda da çünki birdilər.  
 Fəda sizin şe`rinizi yayırdı hər an,  
 Nə Bağdada, nə Bəsrəyə, bütün İraqa.  
 Fəda bərkdən deyirdi ki, Allahdır insan,  
 Həm hökm edir, həm can verir göyə, torpağa.  
 Neçə qadın səngsərdən edildi azad  
 Bu qənaət, bu e`tiqad, bu ehtirasla.  
 Neçə kəndlili vergilərdən edildi azad  
 Bu qənaət, bu e`tiqad, bu ehtirasla.

Mədainin daşlarına, divarlarına  
 Əxilərə həkk etdirdi çox şe`rinizi.  
 O dözəcək təbiətin rüzgarlarına...  
 Silmək olar daşdan keçən qüdrətli sözü?..  
 Karxanada o nəşr etdi divanınızı...  
 Nüsxə-nüsxə, nüsxə-nüsxə, hey dönə-dönə.  
 Hamıdan çox o bəxş etdi divanınızı  
 Dilimiz bir, ruhumuz bir Kərkük elinə.

Balıqçılar arasında Fədanın sağ əli idim,  
 Fədanın lap özü idim, sözü idim, dili idim.  
 Dəclənin göy sularında çəkiləndə neçə avar,  
 Dəclənin göy sularında ağaranda neçə yelkən:

“Məndə sıgar iki cahan...” oxuyardı  
baliqçular...  
“Mən bu cahana sığmazam...” hay gələrdi  
sahillərdən...

Gözlərimin qabağında  
Külli İraq torpağında  
Sənin şe`rin ayaq tutdu, gəzdi, ustad!  
Sənin şe`rin qanad açdı, gəzdi, ustad!  
Fəda sənin fədakarın, divanəndi,  
Şagirdindi, aşiqindi, pərvanəndi.  
– Çox da Bağdad Təbriz deyil, – dedim, – Fəda!  
Unutma ki, övliyalar yatır burda.  
Gözlə, səni çulğamasın bir qan-qada,  
Rühanilər belə işi qoymaz yerdə.  
Sultan Üveys qardaşını, atanmı, nə?  
Nə olsun ki, siğınacaq verib sənə?  
Bədəbəddə... heç üçüncü vəzirinə əlin çatmaz...  
Ehtiyatlı tərpən bir az.  
Fəda baxdı gözlərimə gözlərində nüfuz, inam.  
– Qırılanda qırılacaq – pıçıldadı aram-aram,  
Məhbusları xilas üçün hələ nəqşə çizirdi o,  
Başında bir qan çanağı dolanırdı, gəzirdi o.  
Dedim: – Məhbəs qalasına quş da qonmaz  
xəbərin var?  
Gülə-gülə: – Məgər dustaq qurtarandır, – dedi, –  
quşlar?

\*\*\*

Qaraqoyunlu Yusif Sultan Üveyslə bu dəm  
Danışıqlar apardı, saziş bağladı möhkəm.  
İki kəllə... iki güc... iki qoşun bir oldu,  
Miranşahın ordusu qırıl-qırıl qırıldı.

Fəzlullahlar qatili Miranşah öldürdü.  
 Çox günahlar baisi Miranşah öldürdü.  
 Ancaq ki, qaynamazdı bir qazanda iki baş...  
 Yusif Sultan Üveysi tərpətdi yavaş-yavaş...

\*\*\*

Bu vaxtlar... karxanaya işə girdi bir cavan,  
 İşə girmək qəsdini gizlətmədi Fədadən,  
 Dedi: – Qardaş, barəndə eşitmışəm, bilmışəm,  
 Haqqın havadarının ayağına gəlmışəm.  
 Mənim atam Kərkükədə qəbilə rəhbəriydi,  
 Haqq-ədalət, mərhəmət dilinin əzbəriydi.  
 Düz deyiblər el üçün ağlayan göz kor olar,  
 Gözümçixdiya saldı onu qəlbinqaralar.  
 Üstünə şər atdırılar, qolunu bağladı şər,  
 Kişini gözgörəsi tutub dustaq etdirər.  
 Atamı xilas üçün gümanım sənsən, Fəda!  
 Sən bu beş-on nəfərlə qoşuna tənsən, Fəda!  
 Fəda dedi: – Qardaşım, xoşlamıram minnəti...  
 Çoxdankı niyyətimdir ürəyinin niyyəti...

Bir qala mə`murunun bizdə sıfarişi var,  
 O, həm üzüyoladır, həm də bir az tamahkar.  
 Gözətçi dəstəsinin rəisi dir həm də o,  
 Sadədir – lap səqqaya<sup>30</sup> oxşayır görkəmdə o.  
 Min cür bəhanə ilə salıb onu get-gələ,  
 Könlünü alaq ələ.  
 Hərdən-hərdən söyləyək:  
 “Karxana qurban sizə,  
 Qurban nəinki sizə, qurban nökərinizə”.

<sup>30</sup>Səqqə – tuluqda su satan

Qalanın cik-bikini soruşaq gülə-gülə,  
Guya ki, saymazyana, guya ki, elə-belə.  
Hər şey nöqtəbənöqtə aşkarlandı min dəfə...  
Gecələrin birində hücum etdik hədəfə...

Həmin gecə bütün İraq çaxnaşmadayıdı,  
Dəclə-Fərat elə bil ki, qaynaşmadayıdı.  
Həmin gecə bir-birinə dəymışdı Bağdad,  
Həmin gecə Sultan Üveys mat olmuşdu, mat...  
Həmin gecə Qara Yusif dümağ geydi, ağ...  
Taxta çıxdı... tə`zim etdi ona bu torpaq.  
Təzə hakim cinayəti əfv etmir heç də.  
O demir ki, qanunları ayaqla, keç də,  
Təzə hakim... köhnə hakim, qiyam qiyamdır...  
Təzə hakim... köhnə hakim, qiyam – e`damdır.

Qaladakı qiyamın məş`əlləri alışdı,  
Qaşla göz arasında amansız söndürüldü.  
Azadələr, məhbuslar bir-birinə qarışdı,  
Qaçan qaçıdı, tutulan amansız öldürdü.  
Fəda da ələ keçdi, oğlan da ələ keçdi,  
Oğlanın atası da... filan da... ələ keçdi...  
Gözətçi dəstəsinin rəisi də zay oldu...  
Xaintək damğalandı, satqıntək rüsvay oldu.  
İplər, bağlar, cığırlar karxanaya yönəldi,  
Culfa karxanasından siyaset iyi gəldi.  
Rühanılər havanı hamidan çox qoxladı...  
Mə`murlar karxananı ələk-vələk yoxladı...  
Qiyamçıların çoxu e`dam edildi gecə,  
Bəs Fəda barəsində tədbir görülsün necə?  
Rühanılər, hakimlər, mə`murlar dayandılar,  
Alışdılar, yandılar:

“Fəda özgə təəbəsə... əmirin hökmü lazım,  
 Həbsdən özgə hökmə haqqımız yoxdur bizim...”  
 Rühənilər düşündü, rühənilər daşındı,  
 Qaşları düyünləndi, peysərləri qaşındı:  
 “Qorxun ki, işlər tamam tərsinə dolanmasın,  
 Əmirin kölgəsində Fəda daldalanmasın.  
 Yusif də Təbrizlidir, Fəda da, bəli, bəli,  
 Qorx, Qaraqoyunlunun qətlə varmasın əli.  
 Təzə Əmir qürbətdə həmyerlisinə qiymaz,  
 İxtiyar sahibidir, heç məhbəsdə də qoymaz.  
 Bir də Bağdadda indi başqa bir dəstə də var,  
 İmadəddin Nəsimi bu dəstəyə havadar.  
 Hürufi mübəlliq<sup>31</sup>, hürufi müdərrisi  
 Bağdadda yuva salan fitnə-fəsad baisi.  
 Fəda onun sözünü daş-divara qazdırıb,  
 Ürəyi soyumayıb lap sulara yazdırıb.  
 Miranşah hürufilər qənimiydisə əgər,  
 Miranşahın kökünü Yusif kəsmədi məgər?

Susdu Mürsəl, alnında tər, kirpiyində nəm,  
 Hər şey bizə aydın oldu, hər şey aşikar.  
 Gərək Qaraqoyunluya... minnətə gedəm,  
 Tezdən Əmir sarayına! Bircə əlac var!..

\*\*\*

Səttargildən çıxırıq gecənin bir aləmi,  
 Bəli, sükançı çəşib... çaya oturub gəmi.  
 Bağdadın göylərində Ay dolanır, batmayırlar,  
 Dəclə gümüş içində, qovur cilvə-cilvəni.  
 Mən Fədaya əyanam... ona görə yatmayırlar,  
 Səsi axır Dəclədə, deyir: – Xilas et məni!”

<sup>31</sup> Mübəlliq – təbliğ edən.

\*\*\*

Gecənin sükutunda fəryad qopur bu zaman,  
Ay, ulduzlar qırılır, yerə düşür səmadan.  
Bu qadın naləsiydi, bu qadın fəğaniydi.  
Zülmətin pəncəsində zülmətə üsyanıydi.  
Bu nə işdir, soruşdum:  
Mürsəl dedi: – Səngsər!  
Nicat dedi: – Səngsər!  
Dəclə dedi: – Səngsər!  
Fərat dedi: – Səngsər!  
Bağdad dedi: – Səngsər!

Gəlib gördük, nə gördük:  
Həmin Səngsər yeri;  
Bir qadını torpağa basdırıb diri-diri  
Bığıburma üç adam.  
– Dayanın! – əmr eylədim qəlbimdə məchul inam...  
Balaca əl saxlayıb sonra dedilər:  
– Niyə?  
Niyə qahmar çıxırsan bu fəsada, asiyə?  
Bir də sən kimsən axı, bizlərə əmr edəsən,  
Olmaç başın səlamət öz yolunla gedəsən?  
Qaziyül-qüzzat<sup>32</sup> yazıb bu hökmü, bu fərmanı,  
Daş yağmurunda çıxınsın gərkəf fəsadın canı.  
Bir xətayə<sup>33</sup> gedərək dilim dolandı belə:  
– Sizin təzə fərmandan xəbəriniz yox hələ?  
Qaraqoyunlu Yusif ləğv edib daşqalağı...  
Diri insan qəbrinə daha çevrilməyəcək  
Külli-İraq torpağı.

---

<sup>32</sup> Qaziyül-qüzzat – qazılər qazisi, baş qazi

<sup>33</sup> Xəta – risk mə`nasında

Mən Əmir sarayının əmr edirəm adından:  
 Əl çəkin, diz üstündə üzr istəyin qadından...  
 Dəclə heyrət içində axdı... sanki dayandı...  
 Cəllad heyrət içində baxdı... sözsüz inandı...  
 Məhkum torpaq içindən qanadlandı, quş oldu:  
 Dedi: – Bu nə mö`cüzə, bu nə qurtuluş oldu?!  
 “Xəbərin bilən xəbərin<sup>34</sup> xəbəri özündən olmaz,  
 Nə derəm sana, eşit gəl, bu xəbər əcəb xəbərdi”.

---

<sup>34</sup> Yəni yaxşılıq naminə, həyəcanla uydurulan xəbərə inan, onsuz da  
 çin olacaqdır.

## QARAQOYUNLU

Yusif nədən biləydi Fəda kim, Nəsimi kim,  
Min bir ərzi-hal ilə axın gəlir saraya...  
Hamı ümid içində – rəhm edər təzə hakim...  
Sultan Üveysdən qaçan yaxın gəlir saraya...

Qara Yusif nabələd, Qara Yusif tazə şah,  
Hamı bu tazəliyin damarından yapışır.  
Günah yerinə səvab, səvab yerinə günah,  
Fürsətdir, haqlı, haqsız bir-birinə qarışır.

Lakin Yusif bələddi... siyasətə bələddi...  
Eybi yoxdur, ölkəni vəzirlər də göstərər...  
Bu xalqın qılığıdır, aşır qoy aşşın həddi,  
Bu hədd üsyana keçsə... çarəsi yoxdur məgər?...

Niyə yoxdur çarəsi? Qılınca nə gəlib ki?  
Üsyən seli önündə hansı şah kövrəlib ki?  
Təxti-tacından ötrü ağlı-qaralı Yusif  
“Uf!” deməz, min baş kəsər olsa haralı Yusif.

Axin niyə çəkilsin, mən yeriyim irəli?  
Hələ mühafizlərin hasarlanmış sırası!..  
Saray əhli tanımır bəs balıqçı Mürsəli?!  
İmadəddin, darıxma, tapılıbdır çarəsi...

Mürsəl başa düşdü ki, burda yetişsə dada,  
 Bir yol tapıb saraya məni ötürsə əgər,  
 Elə bil ki, həbsdən buraxılıbdır Fəda,  
 Mən Əmirlə görüşsəm, yerdə qalan düzələr.

Mürsəl başa düşdü ki, bütün andı-imanı,  
 Bizlərə sədaqəti burda isbat olmalı...  
 Bu çıxılmaz ayaqda Nəsiminin gümanı  
 Sədaqətli Mürsələ birə-min qat olmalı...

Nə etdi, nə etmədi... Mürsəl Nicatla bahəm,  
 Nə aldı, nə verdisə... onlar sabaha kimi...  
 Rüsxət verdi qəbula, – dedi, – Əmiri əzəm:  
 – Gəlsin, buyursun gəlsin İmadəddin Nəsimi!

\*\*\*

Mühafizlər iki cərgə durub üz-üzə,  
 Qoç kəlləsi şəklindədir dəbilqələri...  
 Elə bil ki, gələcəklər buynuz-buynuza,  
 Elə bil ki, tərpənirlər irəli-geri.

Ərəb deyil mühafizin biri də əsla...  
 Yoxsa Yusif ərəblərə etmir e `tibar?  
 Bunun özgə bir səbəbi varsa, yoxsa da,  
 Mən nə bilim... mən duyuram hədsiz iftixar...

Hər tərəfdə qoç təsviri: qoç... qoç... qara qoç...  
 Sanki saray amadəydi qoç döyüşünə.  
 Öz-özümə söylədim ki: keç, Nəsimi, keç!  
 Keç inamla, keç qürurla, keç, döy dösünə.

\*\*\*

Yusif elə bil indicə qalxıb da yəhərdən,  
Yusif elə bil indicə enmiş yerə atdan.  
Qırpımdaca<sup>35</sup> gördüm bunu alnındakı tərdən,  
Gördüm bunu məstindəki<sup>36</sup> bir çəngə göy otdan.  
Gördüm bunu dincəlməyə həsrət dolu gözdən,  
Gördüm bunu yorğunluğun öz təntənəsində.  
Gördüm bunu mən qasıdakı, kirpikdəki tozdan,  
Şəklən... o görünmürdü Əmir dəbdəbəsində...  
Gördüm ki, əzikdi və çox adiydi əbası...  
Zərsizdi, filansızdı qəbasi,<sup>37</sup>  
Tac yoxdu başında.  
Yəqin düşünüb: "Tacımı kim istəsə görsün,  
Görsün bu qılınca, bu zəfərdə, bu qoşunda".

Başında qara qoyun dərisindən papaqdı,  
Çoban papağı kimi adı, saçaq-saçaqdı.  
On üç yaqt yanırkı, lakin saçaq üstündə  
Yaqtun biri böyük... qalanları miyana.  
On üç iqlim xəracı vardı papaq üstündə,  
İşarəydi Əliyə, həm on iki imama...  
Söykənmişdi qılınca... çomağa söykənəntək...  
Fikir ver təmkin dolu... zəhm sağılmış gözə!  
Qəbzədən əl götürdü məni hüzurda görcək,  
Hörmət ahəngi verdi yə ni səhbətə, sözə...

\*\*\*

Qalxdı vəzir-vəkillər, qalxdı qəzayül-qüzzat,  
Baş vəzir, baş müşavir, baş sərkərdə, baş hakim.

---

<sup>35</sup> Göz qırpmı.

<sup>36</sup> Məst – ayaqqabı növü

<sup>37</sup> Qəba – canlıq

Mənə təbəssümlərlə tə'zim etdi o saat,  
Bütün bu alilərə təvazöylə baş əydim.

*Qara Yusif:*

– Girdmandan xoş gəlib şair Nəsimi Dəcləyə,  
Xalçalar, güllər sərəydik keçdiyi yollara kaş.  
Müntəzirik söyləyə, hər ərzi varsa söyləyə,  
İstəsin hökm eyləyək mərcana dönsün qara daş.  
Vermərəm əş`arını minbir qılınçın bərqinə,  
Həm dərindir, həm şirindir, həm dilimdər çünki o!  
Kim əziz etmiş qədəmlər?! Bir varın siz fərqiñə!..  
Şirvanım, həm Təbrizim – vahid elimdir çünki o!

*Mən:*

– Mübarək təxti-tacın, barigahın, şanlı-şövkətlim!  
Mənim qüdrətli sərkərdəm, azərbaycanlı Şövkətlim!  
Miranşahın kökün kəsmiş, ey adlı-sanlı Şövkətlim!  
Qılınçı mərdü-mərdanə döyüşdə qanlı Şövkətlim!  
Müdam: – Allah, Məhəmməd, ya Əli! İmanlı Şövkətlim!  
Alıb Fəzlullahın qanın, sağaldıb sinəmin dağın,  
Qəbul etmiş təvazöylə məni ərkanlı Şövkətlim!  
Hürufiyəm, ənəllahəm, İmadəddin Nəsimiyəm...  
Bilir iranlı, Şövkətlim, bilir turanlı, Şövkətlim!  
Qaramanda mən evləndim, həyat qurdum bir az əvvəl...  
Olubdur qismətim həqdən yenə şirvanlı, Şövkətlim!  
Tədarükələ Şamaxiya dönüncə Ağsaraydan biz,  
Səbəb Bağdadı göstərdi – fələk firlandı, Şövkətlim!  
Böyük bir xahişim vardır, böyük bir minnətim sizdən,  
Əgər mümkünənsə olsun qoy bir az pünhanlı, Şövkətlim!

\*\*\*

Qara Yusif əlini əlinə çaldı,  
Bircə anın içində ətraf boşaldı.  
Xəşif güldüm çaxnaşan müşavirlərə,  
Vəzir-vəkil – bir yana çəkildi hərə...  
Mühafizlər addım da atmadı ancaq.  
Zənn etdilər bu işi qəfil bir sinaq...  
Əmir mühafizlərə əmr etdi: – Dağıll!  
Bir mən... bir Qara Yusif.  
Qaraqoyunlu dedi:  
– Şair, nağıl et, nağıl!

\*\*\*

Danişdim Əmirə olub-keçəni,  
Lap başdan başladım bu günə kimi.  
Hökmdar təmkinlə dinlədi məni,  
Gördü Fəda üçün yanın qəlbimi...  
Dedim: – Bağışlayın Fədanı mənə.  
Dedi: – Ölüm düşür bu cinayətə.  
Dedim: – Bağışlayın qurbanı mənə,  
Dedi: – Qurban olsun böyük xilqətə...

Dedi: – Fəda-füida tanımıram mən,  
Təbrizli, bəsrəli, canidi cani.  
Seyyid Nəsimini tanıyıram mən,  
Açaram göstərsə hansı zindanı.

Fəqət, böyük şair, deyəsən sənin  
Səhvin də böyükdür şöhrətin qədər.  
Həqqə nə dəxli var hər yol ötənin?..  
Heç eyni deyildir hələ əkizlər.  
Bütün insanlara deyirsən Allah,  
Bax bu mən Yusiflə eynidi təlxək?

Günah işləyirsən, çox böyük günah,  
Gec-tez bu fikirdən dönəsən gərək.

Eyni olmamışdır, olmayacaq da  
Gəda padişahla, qul bəzirganla.  
İstər lap yaxında, istər uzaqda,  
Nə fərqi, eynimi tikan reyhanla?

Hamı eyni olsa, hökmdar bir heç,  
Gəl, öz aramızda bu işdən daşın!  
Mən səndən keçmirəm... sən özündən keç!  
Şairsən, şairtək ucalsın başın!

Şair, qanun-qanun, biz də hökmdar,  
Süd gətirməmişəm dimdiyimdə mən.  
Fədanı xəlvəti mən buraxdırar,  
Təbrizə göndərrəm sızsız gecəykən.

Şairin boynuna minnət olmasın,  
Təzə əmir üstə gözlər də təzə.  
Çox da üzbaüzə cür`ət olmasın,  
Vay onda qarışqa kürəkdə gəzə.

Şairəm, tapmırıam söz təşəkkürə,  
Sevincdən gözlərim yaşarır bu dəm.  
Söz nədir, söz azdır, az, təşəkkürə,  
İstərəm önündə çökəm, diz çökəm.

“Can fəda, canlar fəda ənfasinə<sup>38</sup>,  
Səcdələr qıldıım qədü-balasınıə<sup>39</sup>

<sup>38</sup> Ənfas – nəfəs, ruh, mənəvi aləm və s.

<sup>39</sup> Qədü-bala – əzəmət, vüqar, ucalıq və s.

Düşdü aləm həq sözün qovğasınə,  
Cahil irməz Fəzli həq yektasınə.<sup>40</sup> ”

Dedim: – Bir xahişim, sözüm də qalır,  
Boynum qıldan nazik tutsa qəzəbin.  
Dedi: – Şərəfinlə başım ucalır,  
Nəsimi! Nə xahiş... nədir tələbin?!

Dedim: – Dünən səngsəri dayandırdım  
Kərxdə mən.

Adınızdan cəlladları inandırdım  
Ərkələ mən.

Bir qadın da getməyəcək diri-diri torpağa:  
Təzə əmir, adil əmir razı deyil – eşidin!  
Diri insan qəbristanı söyləsinlər İraqa.

Əmir dedi: – Xahişin rəsmiləşər bu saat.  
“Nəsimi əfvi” kimi ağızda-dildə gəzər,  
Canina, vicdanına dua edər camaat.  
Qorxulu nağıllarda qalarancaq səngsər...

\*\*\*

Yusif əlini çaldı əlinə,  
Vəzir-vəkillər qayıtdı yenə.  
Müşavirlər də, ə`yan da gəldi,  
Qaziyül-qüzzat-filan da gəldi.  
Gəldi baş hakim, gəldi sərkərdə,  
Mühafizlər də hasarlandılar... əvvəlki yerdə.

Sağında baş vəzir, solundasa mən,  
Qarşısında isə qaziyül-qüzzat.

---

<sup>40</sup> Yekta – mahiyyət, sırr, əsas cövhər

Bağırlar çatlayır bu təntənəmdən,  
Baxışlar həsəddən yanır bu saat...

*Əmirliyin*:

Əmirliyin, hökumətin möhtərəmləri,  
Səlahiyyət sahibləri, möhtəşəmləri!  
Bəs biz, təzə e`yan-ərkan, təzə təxti-tac  
Cəmaətin ürəyini ala bilmərik?  
Siz biləni, yə`ni yoxdur buna ehtiyac?  
Xalq içində biz rəhmlı ola bilmərik?  
Qanun qalır, qalacaq da, nə söz, nə söhbət,  
Cəzasına münasibdir hər bir cinayət,  
Ancaq, gəlin səngsəri ləğv edək daha.  
Diri gözlü qadın dəfni, qadın zilləti  
Xoş getməyir nə bəndəyə, nə də Allah'a.

\*\*\*

Qazi halbahal oldu, baş hakimsə birtəhər,  
Yusif e`lan eylədi:  
– Ləğv edilir səngsər!  
– Ləğv edilir səngsər! –  
Təkrar etdi cərgələr.  
Torpaq, İraq, oğul, uşaq,  
Neçə bacı, neçə ana,  
Neçə gəlin, neçə sona.  
Dedi: – Ləğv edilir səngsər!  
Dəclə dedi,  
Fərat dedi,  
İmamların pak ruhuyla qüdsilənən Bağdad dedi:  
– Ləğv edilir səngsər!

Əmir dedi:

– Möhürlənsin bu fərman qoy “Nəsimi əfvi” tək,  
Şairin şərəfinə onu ərməğan edək!

\*\*\*

Əmir dedi: – Qalada qiyam qopubdur deyən  
Şəhərə girəndə mən.

Baş hakim ayaq üstə quruyub dedi: – Əfsus,  
Qiyam yatırılsa da, qeyb olub neçə məhbus.

Əmir dedi: – Qiyamın başçısı da qeyb olub?

Hakim dedi qürurla: – Bəndeyi-həqir ölüb?

Əmir dedi: – Qiyamın başçısı kim olub bəs?

Hakim dedi: – Təbrizli Fəda adında bir kəs.

Culfa karxanasının guya ki, sahibkari.

Əmir dedi: – Gətirin bura o fitnəkarı,

Bir soruşaq, görək ki, şal hara, üsyan hara?

Hakim, qaziyül-qüzzat oldu kömürdən qara.

– Ey əmiri əzəm! – deyəndə hakim

Çırpınıb yerindən qopdu ürəyim.

– Məhbusu Hələbə göndərmişik biz.

– Niyə?

Saxlaya bilmirdi bir dustağı da

Dustaqxanəmiz?

Kim məsləhət bildi, kim verdi izin?

Varmı belə işə haqqınız sizin?!

Varmı?

Nə`rə çəkdi Qaraqoyunlu,

Rüsxətsiz bu hökmə qol çəkən gərək

Olsun yeddi başlı, yeddi boyunlu.

– Qazi həzrətlərdən oldu məsləhət.

Qazi ciyin çəkdi: – Şeytanə lə`nət.

*Əmir:*

– Özün get, cəllada söylə ki... hakim!  
Get!  
Qazi, sən cənabla başqadır işim.

Get, sən də hələlik sarayı tərk et,  
Şair!  
İş xahişə qalibdir...  
Bağdad bir, Hələbsə bir.  
Vəzir, xahişnamə yaz!  
Xahiş bir, tələbsə bir.  
Gözlərini gözümə zillədi Yusif...  
Qılinc düşdü... havadan asıldı əli...  
Söz demədi, başını yellədi Yusif:  
Yə`ni özün görürsən, ta neynəməli?!

## ƏLAMƏTLƏR

(Müəllifdən)

Axşam qanad gərir böyük şəhərə,  
Qonur günbəzlərə, minarələrə,  
Qonur azançının çıyılınrinə,  
Qonur sükançının çıyılınrinə.  
İrili-xirdalı min əlvan gəmi  
Axşam toranında bir rəngə çalır.  
Dəclə yorğun-yorğun axır, sustalır,  
Bağdadın ən böyük fəhləsi – Dəclə,  
Həyatın əbədi nəğməsi – Dəclə!

Bir dan söküləndə, bir qürub çağrı  
Od vurub yandırır daşı, torpağı  
Qərib gəmilərdən gələn sədalar...  
Həzin müsiqilər, dalğın nəvalar  
Udun kəlmə-kəlmə hekayətləri,  
Neyin nalə dolu şikayətləri,  
Çılğın ahu-zarı sarı simlərin  
Səslənir kamanı, tarı kimlərin?  
Hansı bəhriyyəli<sup>41</sup> çəkərək zilə  
Dəclədən Fərata vurur zəngulə?  
Hansı qoca zəvvar, dilində Allah  
Ahəstə-ahəstə çağırır segah?

---

<sup>41</sup> Bəhriyyəli – dənizçi

Hansı müflis tacir pul sorağında?  
 Hansı cavan tacir yar fərağında?  
 Yandırı-yandırı oxuyur hərə.  
 Musiqiyələ axşam qoşa qanadla  
 Qonur günbəzlərə, minarələrə.

\*\*\*

Ucqarın özündən də hələ bir qədər uzaq,  
 Yarıiuçuq, xərabə, həyətində ot-alaq,  
 Gündüz qurd-quş, gecələr cin-şəyatin yiğnağı,  
 Bir məscid hücrəsinə girib bu axşam çağı,  
 Beş-altı səksəkəli görən hansı səbəbə  
 Əlləri əsə-əsə məktub yazır Hələbə?  
 Başlarının üstünü kəsdirib bir kəsik baş...  
 Baş donquldanır... onlar yazırlar yavaş-yavaş.  
 Baş hakimin başıdır, gəzir hücrəni künc-künc,  
 İntiqam ehtirası onu buraxmayır dinc...  
 – Əstəğfürullah – deyib qazi çəkir salavat:  
 – Ruhun şad olsun, əl çək, – baş qeyb olur o saat.

Qabaqlamaq istəyir Qara Yusifi qazi:  
 – Onun xahişnaməsi çatanacaq ünvana...  
 Gərək Hələb müftisi alsın bizim kağızı...  
 Fədanı pərsəngiyələ<sup>42</sup> tanitdırsın sultana.

Hələb... ərəb və məmlük, bir də dinsiz hürufi...  
 Beləsinin özü heç, kölgəsinin sözü var.  
 Baxma Yusifin hökmü, baxma Bağdadın ruhu  
 Başımızın üstündən kafərə çıxdı qahmar.

<sup>42</sup> Pərsəngiyələ – üstünə qoya-qoya, artıqlaması ilə

Düz eylədik buradan itirəndə məl'unu.  
 Hələb düşərgəsinə ötürəndə məl'unu.  
 Qaraqoyunlu bizi uşaq bilib, yoxsa nə?  
 Tac yox, çoban papağı yaraşır əslən sənə.  
 İmadəddin Nəsimi guya böyük bir matah,  
 Az qalmışdı bir dərviş önungə diz çökə şah.  
 Hücrədə rühanilər səsləndi birdən-birə:  
 – Qazi, nə “matah”, nə də dərviş de o şairə,  
 Him etsəydi, qırdı Yusif bütün ə`yanı...  
 Lap əvvəl başdan səni,  
 Şükr et, qaldın səlamət.  
 Getdi hakimin qanı,  
 Söhbət “himdə” də deyil, söhbət dərindir, dərin,  
 Nəsimi başçısıdır bütün hürufilərin.  
 Gəliniz məktubda da Nəsimidən danışaq,  
 Onun müqabilində Fəda-gəda oyuncaq.  
 Fəda bir dam içində bir danə<sup>43</sup> olsun gərək,  
 Nəsimini tutmağa bəhanə olsun gərək.  
 Əmir onun sözüylə ləğv etdi səngsəri,  
 Əcəb günə çıxmışan, Şəttülərəb diyarı!  
 Yalnız şə'rлərində hürufi olsaydı o,  
 Öz-özüylə danışib özündə qalsayıdı o,  
 Deyərdik cəhənnəmə, boş sözün nə ziyanı,  
 Şirvandan Bağdadacan qarışdırırb dünyani.  
 Ha, ha, dinin bünövrəsi! Hi-hi-hi, İmadəddin,  
 Adına bax mürtədin!  
 Vallah gözlərində də cazibə var birtəhər...  
 Əlamətləri burdan başlayır rühanilər:  
 Təsvirlənir şairin müdrik, nurlu surəti...  
 Başdan-ayağa kimi bütün qəddü-qaməti.

<sup>43</sup> Dam içində danə – tələdə yem.

Yazırlar ki, balaca açılan kimi səhər  
 Bağdaddan çıxacaqdır səkkiz, doqquz, on nəfər...  
 İki zorlu kişiyə rast gələcəksiz öncə,  
 Onların arxasında dörd nəfər əxi gəncə.  
 Yeganə bir kəcavə, onu görməkmi çətin,  
 Arvadını gəzməyə aparır İmadəddin...  
 Kəcavənin solunda qızın bilmirik kimi,  
 Kəcavənin sağında... sağındasa Nəsimi.  
 Bir bələdçi qabaqda, bir bələdçi arxada,  
 Bilmirlər ki, yolda yox... var, Hələbdə var xəta...  
 Kişilərin libası çölçü Qaraman dəbi...  
 Rühanılər xəbərdar eyləyirlər Hələbi...  
 Dəstəni görən kimi bir qılı-qal yaramaz,  
 "Kimsiz, nəçisiz" deyə sorğu-sual yaramaz.  
 Hələb açıq şəhərdir – gəlir min bir, gedir min.  
 Fədaya baş qosmayın, Nəsimini izləyin.

Övcuya örтө-örtə solğun şam şö'ləsini,  
 Piç-piçla bir-birinin boğa-boğa səsini  
 Rühanılər oxuyur yazdıqlarını bir-bir.  
 Uçuq məscid hücrəsi... gecə yaridan keçir...  
 Kəsik baş donquldanır bu dəm havada yenə:  
 Deyir: "Qaziyül-qüzzat, canımı qaytar mənə,  
 Ucbatından tökülmüş qanımı qaytar mənə".

Xırtıdayır siçovul... divardan qopur mala,  
 Rühanılər diksinib dəli olur az qala.  
 Divarların çatında kölgələr kəsik-kəsik,  
 Əlamətlər məktubu imzalanır tələsik.

## MƏDAİNĐ SON GECƏ

Zəhranın ürəyi qanə dönübmüş,  
Sən demə.  
Göz yaşı leysanə dönübmüş,  
Sən demə.  
Yarımca gün sarayda yubanmaq  
Onunçün hicranə dönübmüş,  
Sən demə.  
Nigaran-nigaran titrəyib  
Nanəyə, reyhanə dönübmüş,  
Sən demə.

Dayısının qəsrində sanki əsirdi Zəhra  
Son xəbər eşitməyə çox tələsirdi Zəhra:  
– Azad elətdirdimi İmadəddin Fədani?  
Allah hardan çıxardı bu Fədani-bələni?  
Əmirə nə e`tibar, əmirdən nə umacaq,  
Bəlkə köhnə dustağa qatılıb təzə dustaq?

Qəsrin pillələrində Zəhra göründə məni,  
Kənara tullayaraq utanlığı, pərdəni...  
Camaatın yanında boynuma qol saldı o,  
Nigaranlıq bir yana, onsuz dabihaldı o...  
Zəhra səssiz ağladı, ağladı oldu rahat,  
O, heç bir şey soruşub bilmək də istəmədi.  
Neçin ki, qarşısında durmuşdum sağ-salamat...

Zəhra soruşmasa da mən verməliydim cavab,  
Deməliydim ki: Fəda dönüb olubdur sərab.

Yadındamı Bağdadı sərab örtmüsdü necə,  
Fəda burdan Hələbə ötürülüb gizlicə.

– İndi nə fikirdəsən? – Zəhra baxdı üzümə,  
Nicat, İsbat, Mürsəl də müntəzirdi sözümə...

Qəsrin həyətindəki köşkə keçdik hamımız,  
Büllur piyalələrdə narinc şirəsi gəldi.

Suzundan, həyəcandan getmişdi aramımız,  
Bir balaca toxtadıq, əhvalımız düzəldi.

– Sübh tezdən Hələbə! – dedim, müxtəsər, kəsə..  
Ancaq mənə qoşulmaq

Məcbur deyil, vacib deyil, hökm deyil heç kəsə...  
Gözlərimin içnə baxdılar məzəmmətlə,

Baxdılar sədaqətlə!..

Bu, son gecəmizdir İraqda, Zəhra,  
Sübhədən əlvida, Bağdad şəhəri!  
Görək nə şəkildir o Taqi-Kəsra –  
Nə deyir Mədain xərabələri.

Ən adil, ülfətli sülalənin də  
Güzgüsü qırılıb tökülüb necə.  
Ən güclü, qüvvətli sülalənin də  
Özülü sarsılıb tökülüb necə.

\*\*\*

Şan-şöhrətli Mədain xərabələri,  
Xərabənin özündə əzəmətə bax!

Lap bəlkə də görübdür o, peyğəmbəri<sup>44</sup>,  
Viranə yadigara, əmanətə bax!

Qədim Sasanilərin qədim paytaxtı.  
Əfzələddin babamın yanıqlı şe`ri...  
Nuşirəvan, Keyxosrov, Pərvizin<sup>45</sup> taxtı...  
Cümlə “Mənəm! Mənəm”ə bir ibrət yeri.

Mədain üzərində Ay fikirli dolanır...  
Ondan mə'lum olur ki, dolanır... buludlanır...  
Arabir də çevrilib dönür dəcəl uşağa,  
Ay başlayır bizimlə gizlənpaç oynamağıa.  
Qonur mərmər sütunun çəpəki qırığına,  
Girir bir kaşanənin yüz arşın yarığına.  
Ay bizimlə elə bil oynayır gözbağlıca,  
Kaftar viranələri müzəyyən edir necə.  
Sütunsuz, sürahisiz eyvanları tərpədir.  
Bütün Mədaindəki yarıuçuq tağları  
Birləşdirib sehrli təkər kimi hərlədir.  
“Təkərin” altındakı xincim-xincim daş-kəsək  
Xırıltılar içində səslənir inləyərək:  
“İbrətlə bax, ey könlüm, bu aləmə gəl bir an  
Eyvani-Mədaini ayineyi-ibrət san.

.....  
Sarsıldı kim? Əflakə qalxan belə eyvani?  
Göylərdəki qüvvətmi etdi, ya fələk viran?”

---

<sup>44</sup> Mədain şəhəri Məhəmməd anadan olan ili dağıdılıb.

<sup>45</sup> Qədim Sasani hökmдарı.

Mədain təkərində dövrə vururuq biz də...  
 Ayla bəhsəbəhs edir məş`əllər əlimizdə...  
 Ayın aydınlığına çox da olmaz e`tibar,  
 Aydınlıqları da var, qaranlıqları da var...  
 Kişi'lər dövrələmə, aralıqdadı Zəhra,  
 Onunla addımlayıb biz də gedirik elə.  
 Budur, Ay işığında tərpənir Taqi-Kəsra,  
 Hər sütun bir hökmdar şəklində gəlir dilə.  
 Sınıq bürc dişlərindən saray qalığınadək  
 Xərabələr səslənir qorxunc, yanıqlı, titrək:

*Ənüşirəvanın səsi:*

– Ədalət toxumunu Allahdan mən almışam,  
 Yer üzündə ədalət bağıni mən salmışam.  
 Bəs hanı solmaz bağım, hanı eyvanlı qəsrim,  
 Mən heçəmsə, heç deyil fani aləmdə bəs kim?

*Ne`manın səsi:*

– Mən Sasani nəslinin qanrilmaz zorlu qolu,  
 Damarlarımdakı qan Dəclə kimi dopdolu.  
 Aslan nədir, pələng nə, döşümə durmazdı fil,  
 İnsanlara igidlilik bəxş etdim nəsil-nəsil.  
 Güləşdə arxasını yerə qoyanda filin  
 Təbil gurultusundan,  
 Sinc səsindən batırıldı  
 Qulaqları Babilin...  
 O güc-qüvvət, o təbil  
 Hanı, o sinc bəs hanı?  
 Eşit, ey lovğa-lovğa ayaqlayan dünyani!

*Pərvizin səsi:*

– Pərviz<sup>46</sup> idim, Hatəm<sup>47</sup> nəydi müqabilimdə,  
“Yox” kəlməsi olmamışdı mənim dilimdə.  
Sarayima əgər qonaq düşsəydi hər kim  
Səxavətdən pərvazlanıb uçardı qəlbim.  
Qızıl qabda qızıl tərxun süfrəmə zinət,  
Həmin zinət hədiyyəydi qonağa əlbət.  
İndi kaşı parçasıyam, daşam, kəsəyəm,  
İndi ancaq ibrət üçün ərzə gərəyəm...

Padşahlarla birgə səslənir bu vaxt  
Bu ulu viranə, bu qədim paytaxt:  
“Biz ədl sarayıykən... zülm ilə xarab olduq,  
Zalimlər olan qəsrə gör neynəyəcək dövran.  
Bir vaxt bu eyvanın astanasını üzlər  
Saldıqları nəqş ilə etmişdi nigarıstan.  
Burda nökər olmuşdu Babil şahı illərcə,  
Bu qəsrə qulam olmuş bir vaxt şəhi-Türküstan.  
Zənn eylə o əyyamdır, fikr ilə nəzər sal gör,  
Dərgah həmin dərgah, meydan həmin meydan.  
Hər bülbülü bir bayqus, hər nəgməsi bir növhə  
İnlər, bu cahan içrə olma buna gəl, heyran”.

Dedim: Ey Mədain, müdrik Mədain!  
Qulaq as, nə deyir gör İmadəddin.  
Gəlsə də, getsə də tək-tək adamlar,  
Xərabə qalsa da min-min Mədain,  
İlahi bir qüvvə daima yaşar,

---

<sup>46</sup> Nüşirəvanın nəvəsi Xosrov Pərviz

<sup>47</sup> Hatəm – səxavət rəmzi.

Ondadır iksiri bütün hikmətin,  
 İnsan olmaq üçün həmişə yanır...  
 Yeddinci səmada mələklər belə.  
 İnsanın sehriylə dör-dör dolanır  
 Əlçatmaz, ünyetməz fələklər belə.  
 Sən də əbədisən, sən də yadigar,  
 Ayineyi-ibrət! Ərzə gərəksən.  
 Sorğuya tutacaq səni insanlar,  
 Sən əsrlər boyu dillənəcəksən...  
 Axı, danışırsan bizimlə, budur,  
 Ölümü danışar, yoxsa ki diri?  
 Bütün mahiyyətin insan ruhudur...  
 Möhtəşəm Mədain xərabələri!  
 Hərlənir Mədain, hərlənirik biz,  
 Sanki süd gölünün üzündə üzən  
 Qıpqızıl qönçədir məş`əllərimiz.  
 Mürsəl: – İmadəddin! – söyləyir birdən –  
 Daşda yazı var...  
 Oxuyuram mən,  
 Yazı iskənəylə daşa yazılıb,  
 Yazı köhnə deyil, təzə yazılıb:  
 “Arif qatında dünyənin miqdarı yoxdur zərrəcə,  
 Mizanə çək miqdarını, gör kim nə bimiqdar imiş<sup>48</sup>  
 Nəzmi Nəsiminin yəqin Allahı nurun şərhidir,  
 Ol nuru hər kim bilmədi həqdən nəsibi nar imiş<sup>49”</sup>.

Baxıram, fəxr edirəm, gülmək də tutur məni,  
 İskənəylə saldırıb tarixə Fəda məni.

<sup>48</sup> Yə`ni, yüksək səviyyəli adamın nəzərində dünyənin keçici cəhətləri, zahiri dəbdəbəsi bir heçdir, gərəksizdir, miqdarsızdır.

<sup>49</sup> Yə`ni, Nəsimi insanın üzündəki qüdsiyyət nurundan danışır. Onu görməyən – Allahı tanımayan cəhənnəmlikdir...

İskənəylə yazılın pozular iskənəylə,  
İnsan əbədiləşər bəs haçan, necə, nəylə?..  
Xərabələr elə bil təzədən yırğalanır,  
Ay göydən yerə enib qənşərimdə dayanır.  
Söyləyir Taqi-Kəsra,  
Söyləyir yanlıq səhra,  
Söyləyir yazlıq Zəhra.  
Məş`əl şölələri də dilə gəlir bu saat,  
Dilə gəlir dövrəmdə Mürsəl, Nicat və İsbat:  
– Nəsimi! Sualın çətindir, çətin...  
Nəsimi! Sualın əzabdır, əzab...  
Əsrarı nədədir əbədiyyətin?!  
Sənə öz taleyin qoy versin... cavab...

## BABÜL HƏDİD

Yollar! Bizi axır ki, ünvana çıxar, qurtar,  
 Ünvana çıxarmırsan, bir yana çıxar, qurtar.  
 Tilsimli şəridindən səbrim daralır, billah...  
 Dar köynək olur səhra, bağrim qaralır, billah...  
 Cənnətmi, cəhənnəmmi... əlqissə... bilək, çatdıq,  
 Əflakə bilək çıxdıq, dəryaya bilək, batdıq.  
 Yollar bu şikayətdən insafamı gəlməkdə?  
 İnsafamı gəldikcə sür`ətlə gödəlməkdə?  
 Yanğınlı qürub içrə... görsəndi Hələb şəhri,  
 Candan süzülüb çıxdı yorğunluğun öd zəhri.  
 Hər şey görünür sivri, hər şey gözə girməkdə,  
 Bax, say da budaqlarda naringini tək-tək də.  
 Yox, burda sərab yoxdur, bir çöp də görünmür tərs,  
 Çəşbaş görünən bir şey fərz istəyər, ancaq fərz...  
 Yox burda böyük çaylar, yox burda dəniz, yox dağ.  
 Çəkmiş gözün, aldanmir ilgimlara sərt torpaq...  
 İlğimda batar səs də – çək nə`rə, sərab udsun,  
 Çaxsın dəli şimşek lap, bir zərrə, sərab udsun.  
 Aydınca gəlir hər səs, hər söz də çatır aşkar,  
 Aydınca çapır atlar, aydınca ötür quşlar.  
 Lakin, bu həmin səslər mis səsləridir sanki,  
 Misgərdi Hələb, misgər, önlük taxib oddan ki...  
 Başında qürub eynən misdən dəbilqədir nə?  
 Həm misgərə bənzər, həm heybətli pəhləvanə.

Babül hədidi<sup>50</sup> – dəmir qapı, baş qapısı Hələbin...  
 Deyir: – Gəl, gəl, xoş gəlmisən, şöhrətli İmadəddin –  
 Həm sağ layın, həm sol layın həlqələri dikəlir.  
 Qopub çıxır oynağından, mənə sarı tən gəlir...  
 Biri keçir sağ qoluma, sol qoluma – digəri,  
 Cingiltiylə... ötürürlər dəstəmizi içəri.  
 Ağır “hörmət” həlqələri qollarımı salır, ah.  
 Gözgörəsi gözüm qançır yerlərində qalır, ah.  
 Babül hədidi əjdahatək çəkir bizi kanına,  
 Düşürük mis dənizinin qaynar burulğanına.  
 Babül hədidi eyzən misgər dükanı.  
 Sanki Hələb şillələnir, şillə verir mis səsi.  
 Qürubun son qızartısı üzünə çıxan qanı,  
 Göylərin ilk qaranlığı gözlərinin kölgəsi.  
 Nəkarəyik, nəçiyik biz – soruşmadı bir kişi,  
 Axı kimin nə azarı, axı kimin nə işi?  
 Öksinə biz xəbər aldıq karvansaray hardadır?  
 Hardadır ən münasibi, sahmanlısı, təmizi?  
 Söylədilər – Elə gedin, belə dönün, ordadır,  
 Babül fərəc qapısına yönəldilər həm bizi.  
 Dilənçiyyə oxşamayan bir dilənçi küçədə  
 Yüz dilənçi arasından aralandı naqafil.  
 Gözlərini üstümüzdə gəzdirərək necə də  
 Baxışıyla o yeyirdi bizi tək-tək elə bil,  
 Pul da verdik, yenə əli uzanayıdı, uzana.  
 Düşündüm ki, dilənçinin sırtlığından keçmə ta,  
 Kolgəmizə kolgə oldu dolandıqsa hayana,  
 O, casusmuş, xəbərçiymiş... nə biləydik biz daha...  
 Eh... Onsuz da Şamaxıdan ayrılalı qəribdim,  
 Bəli... köhnə dərviş idim, köhnə cəlayi-vətən.

---

<sup>50</sup> Babül hədidi – dəmir qapı

Ev-eşiksiz, od-oqaqsız sevdalı müztəribdim,  
 Ancaq bunu dərk etməyə vaxt tapmirdim düzü mən.  
 Yox, yox, axı qalmırdı heç bu möhnətə ehtiyac,  
 Bir doğmalıq dolanırdı oymaq-oymaq mənimlə.  
 Bəli, Şirvan torpağıydı bütün ellər gözümdə,  
 Öz dilimdə danışındı yaxın-uzaq mənimlə.

Doğmalığa nöqtə qoydu gördüm Hələb şəhəri,  
 Babül hədid dilimizi buraxmadı qabağa...  
 Doğmalığa nöqtə qoydu Məmlük<sup>51</sup> – ərəb şəhəri...  
 Onda bildim düşdürümü özgə – qərib torpağa...

---

<sup>51</sup> Məmlüklər – bir səra ərəb ölkələrində, o zaman xüsusən, Misirdə tam hökmranlıq edən müxtəlif millətlərdən yığılma hərbi feodal zümrə.

## FƏRƏC

Əşyanın da, sözün də, rəngin də təlqini var,  
 Ruhu öldürər biri, gözü güldürər biri.  
 Yerdə qara qapılar, göydə qara buludlar...  
 Ümidsizlik səmtinə dartar həmişə fikri.  
 Babül hədid – həm özü, həm sözü vahiməli.  
 Babül fərəcsə – ümid, imdad qapısı yə`ni...  
 – Ən yaxşı karvansaray – yanaşdıqsa hər kimə  
 Babül fərəc tərəfə çəkdi bizim dəstəni,  
 Şəhərin bu çevrəsi sərraf, zərgərdi eyzən.  
 Gözümə dərzilər də sataşırıdı arabir.  
 Bu yer mənə Konyanı xatırladırdı eynən,  
 Bu yer yox! Bu məhəllə! Bu yer qürbət Hələbdir.

\*\*\*

Karvansaray...  
 Yaxsı da, yamanı da  
 Karvansaray...  
 Sahmansızı, sahmanı da  
 Karvansaray...  
 Darışqalı, gen-bolu da  
 Karvansaray...  
 Hücrələri zülmət dolu, nur dolu da.  
 Karvansaray...  
 Lap ucuzu, bahalısı.  
 Karvansaray...

Havasızı, havalısı.  
 Karvansaray...  
 Girər yellər bu qapıdan,  
 Çıxar yellər o qapıdan.  
 Gələr ellər bu qapıdan,  
 Çıxar ellər o qapıdan.  
 Karvansaray–  
 Körpələrə beşik olmayıb,  
 Böyüklərə ev olmayıb, eşik olmayıb.

İmadəddin, bir məkanın olmayacaq bəs?  
 Dörd divarın, bir tavanın olmayacaq bəs?  
 Qapın-bacan, od-ocağın olmayacaq bəs?  
 Bir ünvanda bənd almağın olmayacaq bəs?  
 Zəhra niyə taleyini mənə bağladı?  
 Durdu, durdu, qaldı, qaldı Şirvanlı Murad,  
 Özlüyündə balasına ağ gün ağladı...  
 Zəhra ana olacaqdır bu gün, ya sabah  
 Karvansaray hücrəsində, aman, ay Allah!

Hələbdə karvansaray addımباşıdır, fəqət  
 Fərəc karvansarayı hamısından qiyamət.  
 Hovuzu, fəvvərəsi, bağçası var, bağlı var.  
 Hücrələri işıqlı, eyvanı dörd tərəfli,  
 Burdan Hələb qalası görünür lap aşikar.  
 İkimərtəbə “Fərəc” ağayanə... tə`rifli.  
 Bu böyük karvansaray fəqət yaramır bizə,  
 Buxovdur, məngənədir balaca dəstəmizə.  
 Bu mühit, bu şərait lap oxşayır məhbəsə,  
 Yanaşib ürək açmaq mümkün deyil bir kəsə.  
 Bizi bura gətirən Fədanın taleyiykən...  
 Ondan bir səs, bir soraq ala bilərəmmi mən?!

Yusifin məktubunu cibimdə kəsibdi qat...  
Onu üzə çıxarmaq lazımdırı bu saat?  
Qaş düzəldən yerdə bəs gəlməzmi zaval gözə?  
Bu qürbətdə bir xətər toxunsa dəstəmizə...  
Nə xeyri var Fədaya, nə xeyri var bizə həm?  
Bizə bir nəfər gərək e`tibarlı və möhkəm.

Hələ Zəhra... bəs onun bu halı necə olsun?  
Hər saat çətinləşən əhvalı necə olsun?  
Axı münasib deyil ona karvansaray heç,  
Heç bilmirəm canımı hara qoyum, hara heç...  
Həya edib o mənim özümdən də utanır,  
Bu mis rəngli Hələbdə alov içində yanır...  
Ana-bacı gərəkdir – ana-bacı xidməti,  
Hardan tapım onları? Olubmu... anam-bacım?..  
Bu məqamda... qadına möhtac qadın isməti...  
Kəniz tutsun Nəsimi?!  
Nəsimi kəniz tutsun?  
Yoxdur özgə əlacım.

Od düşür dan yerinə,  
Oyanır şəhər.  
Fəcrin şəfəqlərinə  
Boyanır şəhər.  
Pəncərə qabağında  
Zəhra ilə mən.  
Odur, Hələb qalası görünür aşkar  
bizim hücrədən.  
Dörd dövrəsi su dolu  
Xəndəyi dərin.  
Hələ sayıq gözü heç  
Gözətçilərin.

Şəhər içində şəhər  
Hələb qalası.  
Möhtəşəmdir nə qədər  
Hələb qalası.

Ağır məhbuslar orda,  
Ağır məhbəslər orda.  
Ali-alı alilər,  
Müftilərlə, valilər,  
Qanun divanı orda.  
E`dam meydani orda,  
Qırx arşın quyu orda,  
Düşdünmü, uyu orda,  
Qurtuluşdan gözünü çək orda.  
Məmlüklər canışını  
Hələb əmiri Yaşbək orda...

Zəhranın gözlərini sarır ürkək bir təlaş.  
– İmadəddin! Qorxuram, – söyləyir titrək, yavaş.  
Haqq bizə olsun kömək, haqq bizə versin fərəc...  
Fədaya da, sənə də, mənə də qilsin əlac.

## TƏSADÜF – ZƏRURƏT

(*Müəllifdən*)

Bütün ümmanların adası vardır,  
Səyyahlar görməyib adasız dəniz.  
Bütün insanların adası vardır –  
Tale ümmanınında ümidlərimiz...

Bütün ormanların talası vardır,  
Səyyahlar görməyib talasız meşə,  
İz bilsə azmağın xatası vardır,  
Talaya gətirər səni həmişə...

Bir ada axtarır, bir tala gəzir  
Ümmanda, ormanda caşan Nəsimi.  
Gözləri azacıq nura müntəzir...  
Zülməti başından aşan Nəsimi.

Təsadüf – zərurət daban-dabana!  
Gəl ki... göz qaradan, ağdan ibarət...  
Zidd rənglə baxırıq əlvan cahana –  
Qaramı təsadüf, ağımı zərurət?..

\*\*\*

Nəsimiyə Bağdaddan Hələbə gələnlərin,  
Şairə ehtiramı zərurət bilənlərin  
Biri Əjdər əxiydi – o, dərziydi həmçinin.

İstəsəydi dəbində paltar tikə bilərdi  
 Həm Firəngin, həm Çinin.  
 Xoş təsadüf üzündən həmin bu dərzi Əjdər  
 Köhnə bir tanışıyla qarşılaşdı bir səhər.  
 Hələb türküydü Mədəd... dərziydi Əjdər kimi.  
 Suda ada... meşədə tala... tapdı Nəsimi.  
 İki həmdil, həmsənət, iki dost, iki yaxın!  
 Zərurətin doğduğu təsadüfə bir baxın!  
 Bəli, fərəc tapdılar, ayrıldılar “Fərəc”dən<sup>52</sup>,  
 Yığışılıb Mədədgilə köcdülər həmən-həmən.  
 Elə “Mədəd” sözü də özlüyündə əlamət,  
 Bir barədə təsadüf, bir barədə zərurət.  
 Daha incə mətləbin fərqliqə varaq, gəlin,  
 İncəlikdə incə bir mə`na axtaraq, gəlin.  
 Uzaqlaşdıqca vətən, dərinləşdikcə qürbət...  
 Ellinin lap pisiyçin... gözün dörd olur əlbət...  
 Dil – laylalı bir ana... qürbət – kövrək bir uşaq...  
 Ana nəvazişiyə körpə tox tuyarancaq.

\*\*\*

Danışır Nəsimi, danışır Mədəd,  
 Uyuşur söhbəti müsahiblərin.  
 Dərzi, illah da ki, Təbrizə bələd,  
 Uyuşur ülfəti müsahiblərin.

Mədəd xatırladır Əminəddini,  
 Söz açır hürufi taqiyəduzdan...  
 Fikrən dolandırıb İmadəddini  
 Hələbə gətirir uzaq Təbrizdən...

---

<sup>52</sup> Yəni “Fərəc” karvansarayı.

Dərzi Nəsimini tez başa düşür,  
Axı, özü mail hürufiliyə.  
Dərzi Nəsimini düz başa düşür,  
O, nabələd deyil hürufiliyə.

Paltar geyindirmək mümkün hər şeyə,  
Nəyi istəyirsən sal dondan-dona...  
Paltar geyindirmək müşkül bir şeyə,  
E`tiqad! Əndazə tapılmır ona.

Mədəd Nəsimiyə söyləyir: – Seyyid!  
Sənə şeyxim kimi verdim əlimi.  
Nə deyir, nə arzu eləyir Seyyid,  
Mən əsirgəmərəm yardım əlimi.

Mənim əzizimdir bütün dəstəniz,  
Anamdır, bacımdır əhli-əyalın.  
Evinizdəsiniz – hesab ediniz,  
Heç nəyin çəkməyin fikrin-xəyalın.

Dərzinin oğlu var Zamin adında,  
Cavandır, oxuyur o, mədrəsədə.  
Ənəlhəq – hürufi e`tiqadında  
Üstünlük, coşqunluq görür nəsə də...

Ağarmış təndirdi gənclik həvəsi,  
Hər nə tutuzdursan yapışacaqdır.  
Quru ot kimidir gənclik nəfəsi,  
Oraq tiyəsindən alışacaqdır.

Qənaət, əqidə, inam, e`tiqad!  
Kimə nə verilib sənin bahana?!

Ey əqidə əhli, sizdən quru ad,  
Qanlı rəvayətlər qalib cahana.

Camaat işində-güçündə olub,  
Doğub törəyiblər, gəlib gediblər.  
Min yol piyalələr boşalıb-dolub,  
Sizi bir əhli-kef yad edib məgər?

Qaş-göz arasında İmadəddinə  
Zamin isinişdi, alışdı möhkəm.  
Bu hal yada saldı Fədanı yenə,  
Çağladı şairin gözlərində qəm.

Köçürdü Nəsimi divanını o,  
On nüsxə, yüz nüsxə dəftərləyərək...  
Oxudu şairin kəlamını o,  
Avazla, ahənglə əzbərləyərək.

Daşdı... Mədrəsəyə siğmadı cavan...  
Siğmaz məcrasına baharda çaylar.  
Öz mövlənəsini, tapınca imkan  
Zamin Nəsimidən etdi xəbərdar.

## HƏLL-HƏLL!

Ata olasıyam bugün-sabah mən,  
Nəslə yaşayacaq Nəsimilərin.  
Bəs könlüm günəştək tutulur nədən  
Qara buludunda qəmin, kədərin?!

Günah işləyirəm, deyəsən, günah,  
Müqəddəs sevincə lap biganəyəm.  
İynə üstündəyəm bu şəhərdə, ah,  
Fəda sorağında lap divanəyəm.

Mədəd: – Səbr et! – deyir mənə hər səhər, –  
Xəbər biləcəyəm, – deyir, – Fədadən.  
Hələb qalasına yol tapmaq məgər,  
Ay başına dönüm, asandır, asan?

Deyir ki, qalada bir müştərim var,  
Özgə dərziləri yaxın buraxmaz.  
Bir yanaşım, görüm nə çarə qılar...  
Səbr eləyək bir az, səbr elə bir az.

Çarə deyəndə ki: olsa olası  
Xəbər verə bilər, o bizəancaq.  
Məmlük pətəyidir Hələb qalası...  
Ağlına gəlməsin dustaq qaçırməq...

Mədəd dənə-dənə tə'kid eylədi:  
 Mən özüm qalaya yaxın durmayım.  
 Hündürdən söylədi, asta söylədi,  
 Mən özüm-özümə tələq qurmayım.

Ki... bizim barədə onsuz da Hələb  
 Pünhani yollarla çoxdan xəbərdar...  
 Bir bəhanəyə bənd, himə dotələb,  
 Lap himsiz də tutar, əmirə nə var.  
 Hökumətə nə var, pir olasan, pir...  
 İstəsə bir nəslin kökünü kəsir.

Doğru məsləhətə, düz məsləhətə  
 Mən qulaq asmadım, asa bilmədim...  
 Təmkimim, dözümüm çıxıq qəhətə,  
 Vallah, hövsələmi basa bilmədim.

Qalanın başına dönüb dolandım  
 Ümidsiz-ümidlə... hər axşam-səhər.  
 Asma körpülərə yaxın dayandım,  
 – Uzaq! – Gumbuldadı dolu xəndəklər.

Aşikar: qorxurdu özüyün dərzi,  
 Üzə vurmasa da, göründüm ancaq.  
 Elə bil deyirdi: “Ay kişi, bizi  
 Şərindən-şüründən etsənə uzaq”.

Oğlu Zamin üçün lap əsirdi o,  
 Tək övlad – tək gözdür... xudanəkərdə...  
 Canının dərdindən tələsirdi o,  
 Çox da yubanmayım mən bu şəhərdə.

Yenə də yönəldim qalaya sarı,  
Burda sakitlikdən qulaq batırdı.  
Məmlük pətəyinin... cir arıları...  
Məzar sükutuna dalıb yatırdı...

İndisə qopmuşdu burda qiyamət,  
İnsan ümmanında batırdı qala.  
Baxışlarda qəzəb! Üzlərdə dəhşət!  
Sanki özülündən yatırdı qala...

\*\*\*

Qıpqırmızıydı xəndəklərdə su,  
Xəndəklərdə su insan qanıydı.  
Nə hay-haraylı izdihamdı bu?  
Sən demə, demə xalq üsyaniydi.

Bir sağdan-sola, bir soldan-sağ  
Fır-fır fırlanır üzbeüz axın...  
Qala bənzəyir tilsimli dağa,  
“Dağ”ın ətəyi od tutur, baxın!

E`dam edilib qalada bu gün  
Nəftənaz<sup>53</sup> kəndlə üsyancıları.  
Bu müsibətə e`tiraz üçün  
İldirimlaşır insan axarı...  
Şe`rlə yağır hiddət yağmuru  
– Həll-həll<sup>54</sup>! – çağırır camaat, – Həll-həll!  
Şe`rlə yağır nifrət yağmuru,  
Döyülür sinə... nəqərat: Həll-həll!

---

<sup>53</sup> Nəftənaz – Hələb yaxınlığında kənd.

<sup>54</sup> Həll-həll! – coşqunluq məqamında nəqərat, gücləndirici təkrir – hey-hey, ey-ey, hoy-hoy və sair mənada ərəb xalq ifadəsi.

Əmr etmişdi əmir Yaşbək –  
 Qiyamçının qanı gərək...  
 Xəndəklərə axıb dolsun,  
 Başqasına ibrət olsun.

Qanlı qala çevrəsində  
 Xəndəklərin suyu qandı.  
 Qanlı qala dövrəsində,  
 Demə, qorxub el dayındı.

Allaha edir şikayət: Həll-həll!  
 İmdad diləyir cəmaət: Həll-həll!  
 Olmaz belə bir cinayət: Həll-həll!  
 Olmaz belə bir rəzalət: Həll-həll!

Beş-on nəfərin zarıq əlində,  
 Həll-həll!  
 Yox çarə ki, naçarıq əlində,  
 Həll-həll!  
 Məmlüklərin ağlarıq əlində,  
 Həll-həll!  
 Yaşbəklərin həm xarıq əlində,  
 Həll-həll!  
 Həll-həll sədalarıyla alışib-yanıram mən,  
 “Qan su yerinə axır” deyirdim ki, məsəldir.  
 Qan su yerinə axır, görür, inanıram mən.  
 Dolandıqca dəstələr xəfiflənir... qan gölü...  
 Fədanın da qanı var bu göldə sanıram mən.  
 Qoşuluram izdihama mən də: “Həll-həll!”  
deyə-deyə.  
 Öz şe`rimi oxuyuram, kinim siğmır yerə-göyə.  
 Soyuq əqlə üstün gəlir odlu hissim, həyəcanım.

– Zalimlərə yalvarmayın, – iqrar edir bu  
kəlamım.

İtaətə çağırırmı, ya üsyana,

Həll-həll!

Həll-həll?!

Yar qalanı, tut cəlladı, çək meydana,

Həll-həll!

Həll-həll!

“Həqqə münkirdir fəqih, inanma ol şeytanə kim,  
Yoxdur ol cinxilqətin zatında iqrar istəmə.

Bir əmin məhrəm bulunmaz, ey Nəsimi, çün bu gün  
Xəlqə faş etmə bu sırrı, kəşfi-əsrar istəmə”.

“Dalğa” məni ixtiyarsız ön cərgəyə atır demə,  
Sözüm-sovum qurğuşunlu qulaqlara çatır demə.

Qədim Hələb qalasının hər daşında səsim qalır,  
İzə düşən fəqihlərin yaddaşında səsim qalır.

Məmlüklərin pətəyinə göz yaşardan tüstüm dolur,  
Qazılərin əbasına odum dolur, istim dolur.

## QARA MÜJDƏLƏR

(Mədədin dilindən)

Mənim evim bu şəkildə qalaydı kaş,  
Qalaydı kaş... əsrlərdən-əsrlərə.  
Ən şərəfli ziyarətgah olaydı kaş,  
Olaydı kaş nəsillərdən-nəsillərə.

Qopmayaydı dırnaq boyda suvağı da...  
Qopanda da göz yaşıyla suvanaydı.  
Solmayaydı həyətində gül bağı da,  
Solanda da göz yaşıyla sulanaydı.

Şimşəklərdən düşməyəydi şərar ona,  
Ağ buludlar eyvanında dayanaydı.  
Bir tərəfdən toxunduqca rüzgar ona,  
Bir tərəfdən əlvan fəcrə boyanaydı.

Bizim evdə, bir xoş gündə, xoş saatda  
Zəhra ana, İmadəddin ata oldu.  
Nə yaxşı ki, tarixlərə bu həyatda  
Nəsimidən bir nişanə əta oldu...

Yer üzünə oğul gəldi – nəsil gəldi,  
Bir oğlun da sayı artdı – bu şəhərdə.  
Bir xas gəldi, xalis gəldi, əsil gəldi,  
Əritsən də o, əriməz ərəblərdə...

Fikir verdim gözlərinə mən şairin,  
Coşqun gözlər yer tapmırıdı heç özünə.  
Hansı arzu bu arzudan olar şirin,  
Bir də başdan qayıdırsan yer üzünə...

Mənim sövqüm bir sehrli şüa oldu,  
Nəsiminin ürəyinə axdı, axdı.  
O, körpəni anasından ehmal aldı  
Həm qürrəylə, həm qüssəylə baxdı, baxdı.

Ata baxdı, körpə dindi sanki: – Ata!  
Axı artıq ata oldun sən ki... ata!  
Bu qırmızı mis qazandan çıxar bizi...  
Yerimizə, yurdumuza apar bizi,  
Yağ gözünü sonsuz yoldan, izdən, ata!  
Bəsdi... burax dərvişliyi, bəsdi, yapış  
bizdən, ata!

Fikrin nədir, qəsdin nədir, məramın nə?  
Gəlin anam yazıq-yazıq baxır sənə.  
Anam Zəhra yazıq olub qalar sənsiz,  
Yazıq nədir, anam Zəhra ölər sənsiz.

Nəsiminin qucağında ağlayır çağā,  
Zəhra gəlir çağasını ovundurmağa.  
Ərkyana ədalara bürünür gəlin...  
Nə sövdalı, nə bəxtəvər görünür gəlin –  
İmadəddin Zəhra ilə dayanıb tən.  
Dünyanın tən ortasında lap elə bil...  
Fədanın son xəbərini bılırəm mən...  
Ancaq hələ acıb demək insaf devil...

Nəsimigil Hələbə gəlməzdən bir az qabaq,  
Bağdadın fitvəsiylə e`dam edilib Fəda.

Gizlətdim bu dəhşəti şairdən on günancaq,  
Mənsiz də qulağına çatasıydı bu səda.  
İki mə'naya görə, iki səbəb üzündən  
Mən daş bağlamalıydım ürəyimə, neyləyim?!  
İki əmmaya görə, iki tələb üzündən  
Həmin qara xəbəri vacibdi ki, söyləyim.

Kələfin ucu Fəda idisə,  
Kələfin özü Nəsimi idi.  
Ocağın külü Fəda idisə,  
Ocağın közü Nəsimi idi...

Cığırda ləpir Fəda idisə,  
Bəs ciğır,ancaq Nəsimi idi.  
Bir qırıq sətir Fəda idisə,  
Min dolu vərəq Nəsimi idi...

Tək, odlu ürək Fəda idisə,  
Odumuz bizim Nəsimi idi.  
Şairə gərək Fəda idisə,  
Tarixə gərək Nəsimi idi...

Bir subay cavan Fəda idisə,  
Bir cavan ata... Nəsimi idi...  
Olmuş bir bəla Fəda idisə,  
Olası xəta... Nəsimi idi.

Ya zəlzələdən, ya vəlvələdən,  
Öldür özünü... ölü dirilmir.  
Əlləşirəm mən, tələsirəm mən  
Bircə Hələbi tərk etsin şair...

Həm gözüm ağrı-qarası Zamin,  
Həm ürəyimin parası Zamin,  
İyirmi yaşlı tazə cavanım,  
Mənim pənahım, mənim gümanım,  
Nəsimi bizə gələndən bəri  
Tamam atmışdı kitab-dəftəri...  
Uşaq havalı olmuşdu bir növ,  
Uşaq sövdalı olmuşdu bir növ.  
Mədrəsə-məktəb qalmışdı yanda.  
Zamin – dotələb – şair hayında,  
İmadəddinin divanını hey  
Köçürürdü o, dizi üstündə.  
Əsib titrəyir, coşurdu hey-hey  
Bircə kəlməsi, sözü üstündə.  
Mədrəsədəki mövlanəsi də  
Onun başına qoymurdu ağıl.  
Demirdi: "Asta!" Demirdi: "Yavaş!"  
Demirdi: "Sənə nə olub, oğul?"  
Zamin Hələbi dör-dör dolanır,  
Başında "həll, həll" sövdası gəzir.  
Oğlum özgənin oduna yanır,  
Başında əcəl sövdası gəzir.  
Dəstə başında görəndən bəri  
Nəsimini, lap divanə olmuş.  
Yanar bir oddur Hələb şəhəri,  
Zamin bu oda pərvanə olmuş.  
Özü də şair olubdur uşaq,  
Nə olar olsun, buna yox sözüm.  
Bu şairlikdən bu saat ancaq,  
Aləm yığılsın, su içmir gözüm.

Zamin olubdur bir qızıl şahin,  
 Hələb üstündə açıbdır qanad.  
 Bəs kim olacaq Zaminə zamin?..  
 E`dam fitvası verilən saat?!  
 İkinci Fəda?! İkinci qurban?!  
 Batsın əlli min, yüz min təriqət,  
 Oğlum ölsün ki... Allahdır insan...  
 Yox, burda, qardaş, gəl, məni əfv et.  
 Tez getməlidir burdan Nəsimi,  
 Tez getməlidir... lap tez... Hələbdən.  
 Getsə, qurtarar dardan Nəsimi,  
 Biz də qurtarrıq həmin səbəbdən...

\*\*\*

Üz tutub şairə dedim: – Nəsimi!  
 Ey canım-ciyərim, ey gözüm mənim.  
 Möhkəmsən, bilirəm, qayalar kimi,  
 Sarsıtmaz ruhunu bir sözüm mənim.  
 Bilirəm dərinsən dəryalar qədər,  
 Ürəyin zərifdir güldən, çiçəkdən.  
 Edib-etməsə də könlünə əsər  
 Sənə qara müjdə verməliyəm mən.

Siz Hələbə çatmadan bircə gün qabaq  
 Fəda e`dam edilib, kəsilib başı.  
 Bu xəbərdən Nəsimi oldu ağappaq,  
 İşiqda işildadı gözünün yaşı.

Sükut, sükut, hamını bürüdü sükut.  
 Yalnız körpə susmadı Zəhranın qucağında.  
 Ah çəkdi İmadəddin, ahından yandı bulud,  
 Göz yaşı yox, od seli çağladı yanağında.

Qəzəb dalğalarında batdı-çıxdı Nəsimi,  
Ən yaxın sahilə də üzüb çata bilmədi.  
Odlu ildırımlara döndü, çaxdı Nəsimi,  
Zülmətin zirehinə, xeyr, bata bilmədi.

– Qaraqoyunlunun bəs xahişnaməsi?! Dayan!  
Hökmdar ağız açıb, zarafat deyil ki, bu –  
İmadəddin cibindən sanki sıyrıdı bu an  
Bükümünü qat kəsmiş, saralmış bir məktubu...

Məktub açıldı, fəqət, məktub ölüydü, ölü,  
Məktubdan Qara Yusif baxırdı üzüqara.  
Əl atırdı qılınca çata bilmirdi əli,  
Yə`ni “səsim çatmadı, şair, özgə diyara”.

Bu dəm bir qara lövhə sallandı göydən yerə,  
Qaranın üzərində qanla yazılmış yazı.  
Baxdı Bağdad qazisi istehzayla şairə:  
“Fəda azdır...” səyridi qazinin iblis gözü.

\*\*\*

Sağında Nəsimi, solunda Zəhra  
Dayandı ortada Nicat mükəddər.  
Dedi: – Getməliyik, Hələbdə daha  
Bizim qalmağımız hədərdir, hədər.

Bacısı qızıyla İmadəddinin  
Boynuna doladı qollarını o.  
Baxdı ətrafına gözlərində kin  
Göstərdi Qaraman yollarını o.

Dedi: – Günü sabah düz Ağsaraya!  
Pozulmaz qüdrətdən yazılın yazı.  
Yetişə bilmədik, qardaş, haraya,  
Sabah Ağsaraya!  
Nəsimi susdu,  
Körpə ağlayırdı...  
Zəhra ağlayırdı,  
Nəsimi susdu.  
Nəsimi raziydi, raziydi, razı...

*Müəllif:*

Lakin... qafil “lakin”, amansız “lakin”  
Yırtdı “yelkənləri”, dayandı “gəmi”  
E`dam kürsüsündən səsləndi Zamin:  
Hələbdən qaçırsan yoxsa, Nəsimi?!

## ZƏKƏRİYYƏ... MEYDAN... ZİNDAN

Quru ota gərək deyil çinqı, çaxmaq,  
Quru ota isti nəfəs kifayətdir.  
Quru ota gərək deyil korun ocaq,  
Quru ota alovlu səs kifayətdir.

Hələb şəhri ot tayası – qupquru ot...  
Sən demə ki, bir sevdadan od aldı o,  
Hələb şəhri ot tayası – qupquru ot...  
Sən demə ki, bir sədadan od aldı o.

Zəkəriyyə camesi Hələbin göbəyində,  
Namaza bura gəlir tən yarısı şəhərin,  
Zəkəriyyə camesi Hələbin ürəyində...  
Burdadır ən kamili bütün mədrəsələrin.

Hikmət var bu camenin mərmərində, daşında,  
Hovuzdan mehrabacan səs dalğaları yayır.  
Eşidilir şəhərin az qala o başında,  
Əgər burda bir gilə yerə su damcılıyır.

Sən demə... mədrəsədə üzbüüz əyləşərək,  
Mövlanəsi Zahirlə dizbədiz əyləşərək  
Divanımı vəcd ilə... Zamin oxuyur əzbər,  
Mövəlanənin əlində çevrildikcə vərəqlər  
O, afərinlər deyir fərəhlə şagirdinə,

“Yaşa, səndəki yaddaş, var ol, səndəki sinə!”  
Mövlənə heyrət edir: – “Əzbər?! Bu boyda divan?!  
Xalqın səhər yediyi axşam çıxır yadından”.  
Sözlər yerli-yerində, beytlər mirvaritək,  
De ki, bir yerdə Zamin çəşir kəkələyərək?  
Zamin elə coşur ki, Zamin elə daşır ki...  
Bir dəli fəvvərəyə dönür dilində divan.  
“Fəvvərə” mənbərlərin lap üstündən aşır ki...  
Came diksinməzdimi bircə qəfil damcıdan?

“Mördəyə canlar nisar eylər dilim,  
Kafü nundan yoxu var eylər dilim.  
Bülbülü-aşıqi-zar eylər dilim,  
Kim Ənəlhəqdə qərar eylər dilim<sup>55</sup>”.

.....  
“Həqqə münkirdür fəqih,  
İnanma ol şeytanə kim,  
Yoxdur ol cin xilqətün  
Zatində iqrar, istəmə”.

.....  
“Bildüm tanıdım əql ilə  
Həm elmilə həqqi  
Şöylə bilirəm anı ki,  
Qur`an bilürancaq.  
Heç kimsə Nəsimi sözini  
Fəhm edə bilməz,  
Bu quş dilidir,  
Buni Süleyman bilürancaq”.

Sözü sözün oduna Zamin yandırır gedir,  
Mehrabların tağını dalğalandırır gedir.

<sup>55</sup>Dil – həm də ürək mənasında.

Dümağ mərmər döşənmiş camenin həyətiylə  
 Qızıl həlqələr kimi, ildirim sür`ətiylə  
 Cing-cing cingildəyərək axır gedir beytlər,  
 Günorta namazına deyən ləngiyir şəhər...  
 Niyə mövlənə Zahir Zaminə demir: – Dayan!  
 Niyə demir, ay oğul, dayan, qan tökülər, qan.  
 Zamin başsız küləksə, mövlənə cilov gərək,  
 Mövlənə sehrlənib, coşduqca coşur “külək”.  
 Susur Zəkəriyyənin uca minarələri.  
 “Külək” bükür-bürüyür azançılar qarşıq  
 Necə minarələri.  
 Oxuyur kəlamını Hicaz üstündə Zamin  
 Tərpədir... cəmaəti... namaz üstündə:

“Həqbin nəzəri bayəd, ta ruye tora binəd.  
 Çəşmi ke, bevəd xudbin key ruye xoda binəd”.  
 Həqqi görən göz gərək baxsın həqqin üzünə,  
 Həqq mənəm – hər xudbinin görünmərəm gözünə...  
 Ülvıyyət məqamını kəşf etməyən bir nəfər  
 Allahın surətini, nurunu nə cür görər?..

“Del ayineyi u şod ku nəşnəyi-didari  
 Ta həm çu Kəlimullah<sup>56</sup> bər Turlıqa binəd”.  
 Allahla görüşməyin həsrətindəsə... hər kim  
 Onu göstərən ayna mənim qəlbimdi... qəlbim.  
 Necə ki, Tur dağında nur şəkilində Allah...  
 Musa Kəlimullahın gözünə oldu agah.

“Əz məşriqi didarəş anra ki, bevəd dide  
 Ənvari-təcəllira peyvəstə çu ma binəd”.  
 İnsan gözəlliyyini... dərk eləsə şəxs əgər  
 Təcəlli nurunu da ancaq o zaman görər.

<sup>56</sup> Kəlimullah – Musanın ləqəbi. Allahla danışan.

Bütün yerlər və göylər insan üzündə bariz,  
Surətin şəfəqində Allahı görürük biz.

“Anra ke çu ma sine xali şod əz alayeş  
Dər came dil əz mehrəş çün sübh səfa binəd”.  
Kimin ki, könül camı dopdoludur səhərlə,  
Bərq vuracaq gözləri cilvəli şəfəqlərlə.  
Kimin ki, qəlbİ təmiz safdır bulaq suyutək  
Ömrün-günün, dünyanın səfasını görəcək.

“Şərhi yədi – beyzara Musi sifəti bayəd,  
Ta həyyei timsara dər dəst əsa binəd”.  
Musa peyğəmbər kimi ilahi nurlu insan  
Əlindəki əsanı... döndərib edər ilan...  
Düşmənə göstərdiyi mö`cüzələri – dəhşət!  
Dosta rəva bildiyi mö`cüzələri – şəfqət!

“Çün sonbuli pur çinəş bər bərgi-qoli-nəsreyn  
Məhrəm nətəvanəd şod çeşmi ki xəta binəd”.  
Çəp göz incəliklərin fərqinə vara bilməz,  
Tükü tükdən seçməyi əsla bacara bilməz.  
Görməz qırçınlarında danə dolu sünbülü,  
Görməz necə titrəyir... ətirli nəsreyn gülü.

“Çun covri pəri ruyan mehrəstü vəfadari,  
Xorrəm dil an aşiq gəz yar cəfa binəd”.  
Mə`suqunun kövrünə dözən aşiq mətindir,  
Yarın zülmü, zilləti sənin səadətindir.  
Gözə çətin görünsə Allahın da ziyası,  
Elə bəlkə bundadır mə`naların mə`nası...

“Can dər tələbi-vəsləş bayəd nə konəd fəryad,  
An gəz ləbi u hər dəm səd qune şəfa binəd”.

Allahın vüsalına can atırsa can... ürək...  
Haqqın ağır yolunda fəryad etməsin gərək.  
Vüsala yetəndə də... sevincindən çəşmasın...  
Şad-naşad mətin olsun, bir dəm uşaqlaşmasın!

“Ey çəsmi Nəsimira əz ruyeto binayı,  
Anra ki to mənzuri ğeyr əz to kera binəd”.  
Surətinin nurudur gözlərimin işığı,  
Allah! Sənsən aləmin cövhəri... yaraşıçı.  
Sən də, mən də, Nəsimi, ilahi vəhdətik biz,  
Yoxdur nə axırımız, yoxdur nə əvvəlimiz...

\*\*\*

Baxır şagirdinə heyrət edərək  
Fikirli-fikirli, həsədlə Mövla.  
– Əfsus, Nəsimini mən indiyədək  
Görməmişəm, – deyir həsrətlə Mövla.  
Deyir: – Bildiklərim, eşitdiklərim  
Bu nöqtəyə kimi heçmiş ki, mənim,  
Böyük bir şairdən yoxmuş xəbərim,  
Ömrüm hədər yerə keçmiş ki, mənim.  
Sən də, mən də, Nəsimi, ilahi vəhdətik biz,  
Yoxdur nə axırımız, yoxdur nə əvvəlimiz.

\*\*\*

– Yox, vardır axırınız, gəlibdi axırınız,  
Gedibdi qalayınız... qalibdi paxırınız...  
Günbəz boşluğuna doldu bu sözlər,  
Əks-səda verdi camedə hər yan.  
Həyətə döşənmiş ağappaq mərmər  
Çilik-çilik oldu at nallarından...

Məscid həyətində bu atlar nədir,  
 Kandarına başmaq toxunmayıb, vay!  
 Böylə qəbahətə ixtiyar nədir,  
 Məscid əldən getdi haray, ay haray!  
 Başmaqcı dösünü verir qabağa.  
 İnsan at dösünə dayanarmı heç,  
 Atlılar kişini tutur şallağa:  
 – Şənqəşül Hənəfi<sup>57</sup> əmr eləyib, keç!  
 Allah danıllarsa Allah evində  
 Ora at nədir ki... it də girər, bil!  
 Allah danıllarsa... Allah evində  
 Tapdayıb keçərik, kənara çəkil.  
 İki mə`mur atı, iki qara at...  
 Ağ mərmər üstündə qalxıbdı şahə.  
 Başmaqcı bağırır: – Gəlin, camaat!  
 Şənqəşül yol verməz belə günaha...  
 Adamlar həyətə dolunca bir-bir  
 Atlar başmaqcını ayaqlayırlar.  
 Ağappaq mərmərə al qan çılənir...  
 Atlar sinə üstə... oynaqlayırlar...  
 Adamlar yiğisir, nə xeyri, fəqət  
 Bircəsi irəli çıxayıdı bari.  
 Fikirləşirler ki, bir səbəb əlbət  
 Məscidə gətirib bu mə`murları.  
 Fikirləşməyənin qanlı cəsədi  
 Ağ mərmər üstündə buglanır, baxın!  
 Bu iibrətdən sonra hüneri nədi  
 Bir kəs mə`murlara dayansın yaxın?  
 Girir mədrəsəyə mə`murlar bu an,  
 Yaxalanır Zamin, mövlanə Zahir.

<sup>57</sup> Şənqəşül Hənəfi – Hələb fəqihlərinin (ən mürtəce ən radikal din xadimlərinin) başçısı

Bir göz qırpmında qapılır divan,  
 İlk sual bu olur: – Kitab kimindir?  
 Şagird: – Mənim! – deyir, müəllim: – Mənim!  
 Mə`murlar: – İki baş, bir xəncər, – deyir, –  
 Bura at sürənə haqq olmaz qənim,  
 Bizi vadər etdiz siz kafər – deyir. –  
 Cəmaət, görünüz bu zindiqləri!  
 Xələldar edirlər Allahı, dini.  
 Səsləri götürüb bütün şəhəri,  
 Sizə burdan-bura çatmayırlı yə`ni?  
 Tez-tez mə`murların dolanır gözü,  
 Zamini, Zahiri sözürlər dərin.  
 Baxırlar görsünlər vardımı izi  
 Bağdaddan deyilən əlamətlərin...  
 – “Həq bin, həq bin, Allah mənəm” sözə bax, sözə,  
 Darıxmayın biz “həqbin”i göstərrik sizə,  
 Cavan kafər, dinsiz qoca, imansız köpək,  
 Şənqəşülün əmri vardır – sizləri harda,  
 Harda tutduq məhkəməsiz gərək qətl edək.  
 Hansınızın pəstahıdır, söyləyin, “həqbin”?  
 Düz meydana, düz e`dama, tez olun daha.  
 Camaatın gözlərində təəccüblü kin:  
 Necə yə`ni? Bu bəndələr ürək eyləyib  
 Lap məsciddə ağ olublar dinə, Allaha?

\*\*\*

Zəkəriyyə camesindən azacıq kənar  
 Təzə bazar açılıbdır, örtülü bazar.  
 Zəkəriyyə camesinə yaxındır deyə  
 Bazara da ad veriblər “Suk<sup>58</sup> Zəkəriyyə”.

<sup>58</sup>Suk – bağlı, örtülü deməkdir. Səkinə kimi tələffüz etdiyimiz qadın adı – Suk – eynə. Yəni gözü bağlı, gözdən pərdəli deməkdir. Bazar 600 il əvvəl tikilib.

Əhsən onun me`marına... fikir ver ki, sən:  
 İşıq düşür tavandakı bir pəncərədən,  
 Həm kəsişir başqa işıq şüalarıyla,  
 Dağ içindən yola bənzər örtülü bazar  
 Şəfəqlənir oynaq Günəş şüalarıyla.  
 Heç bilmirəm mən tarixin harasındayam,  
 Bu nə Təbriz bazarıdır, nə də Çaharsu,  
 Min bir gecə nağılları arasındayam...  
 Dar keçidlər təlqin edir vahimə, qorxu.  
 Çölü daşdır, içi daşdır, hər yanı daşdır.  
 Taxtapuşu... döşəməsi, tavanı daşdır.  
 Alanına, satanına, malına görə,  
 Saksısına, qızılına, şalına görə,  
 Saqqızına, darçinına, hilinə görə,  
 Baltasına, yabasına, belinə görə,  
 Yağlısına, yavanına, piyinə görə,  
 Kimyasına, cövhərinə, iyinə görə,  
 Almasına, heyvasına, narına görə,  
 Sənətinə, peşəsinə, karına görə  
 Cərgə-cərgə, sıra-sıra uzanır bazar,  
 Alır-verir, veyillənir gəzir adamlar.  
 Səhər tərk edəsiyik Hələbi, səhər,  
 Hələbə gəlməyimiz necə də hədər...  
 Körpə uşaq... uzun yol... odlu qum... isti külək,  
 Yola azuqə gərək, yola ehtiyat gərək.  
 Hərlənərək bazarı baxırdım dörd yanımı,  
 Birdən başmağın mixi batmadı dabanıma?..  
 Düyü boyda bir mixin gör nə ağrısı vardı...  
 Ağrıdan çox, əsəbdən lap gözlərim yaşardı.  
 Yanaşdım pinəciyə, çıxardım başmağımı,  
 Bir haray cingildətdi bu zaman qulağımı.  
 Silkələndi adamlar,

Bir səmtə döndü bazar  
 Lap yaxın meydanların birindən gəlirdi səs,  
 Pinəçi, tez ol, tələs!  
 Səs Zaminin səsidir, nə olub, necə yə`ni?  
 Bəli, açıq-aşikar oğlan səsləyir məni.  
 Bəlkə yanılıram mən, bəlkə yanılmırıam mən.  
 Səs Zaminin səsidir, aydın gəlir.  
 O birdən:  
 "Həqbin nəzəri bayəd..."  
 İldirim sür`ətiylə, ildirim alovuya  
 Bu bələli başımın başa gəlməz lovuya...  
 Atılıram bazardan, atılıram qırğa  
 Mənim oduma yanmış bir gənci qurtarmağa...

\*\*\*

Meydan dolub, meydan daşır,  
 Meydan oğrun pıçıldışır:  
 – Vallah, bunlar günahsızdır.  
 – Nə günahsız, allahsızdır.  
 Zamin ilə Zahir qoşa,  
 Cəllad balta ovxarlayır  
 Birdən-birə iki başa.  
 Mə`murların əlində hökm:  
 Məhkəməsiz e`dam gərək.  
 Mə`mur deyir: – Deyin görək,  
 Kiminkidir axı divan?  
 Bir divanı birdən-birə  
 Yazmamış ki, iki insan?!  
 Deyin görək, heç olmasa  
 Birinizə verək aman.  
 Zamin deyir divanımı  
 Tamam əzbər bilirəm mən.

Bu barədə şəkkinizi,  
 Şübhənizi silirəm mən.  
 Bütün yerlər və göylər  
 İnsan üzündə bariz.  
 Surətin şəfəqində  
 Allahı görürük biz.

\*\*\*

Camaatın gözünə düşür baltanın bərqi,  
 Eh, camaat, camaat... camaatçın nə fərqi...  
 Yarıram cəmaəti, yeriyirəm irəli.  
 Baltanın dəstəsindən qopur cəlladın əli.  
 Ağır balta kötüyə pərcimlənir çəpəki...  
 Deyirəm:  
 – Ey yerlərin adamı,  
 Ey göylərin fələki!  
 İmadəddin Nəsimi Şirvani mənəm, baxın!  
 Bu günahsız, bu sadiq insanları buraxın.  
 Onlar mənim şərimlə vəcdə gəliblər ancaq,  
 Hər adamin işimi böylə divan bağlamaq?  
 Ənəlhəq şüarıyla iqlimlər aşmışam mən,  
 Ənəlhəq vüqarıyla ellər dolaşmışam mən.  
 “Həqbin” mənim kəlamım, mən – Allah, Allah  
 da mən,  
 Cəlladlar! Əl götürün siz bu mərdanələrdən.

\*\*\*

Zamingil buraxıldı... yaxşı çatdım haraya,  
 Zamingil buraxıldı, mən alındım araya.  
 Baş mə`mur e`lan etdi:

– Nəsimini əlüstü e`dam etmək qədəğən,  
Onuancaq məhbəsə göndərə bilərəm mən.  
Onun bizdə təsviri... aşkar əlamətləri,  
Nəkarəyik qətl edək bu cür “əmanətləri”...

Baş mə`mur süzür məni:  
– Nəsimi, söz ustadı!  
Şirvandan Misirədək  
Eşitmışık bu adı.  
İşə bax: Fir'on, Harun...  
Allah ola bilmədi.  
Allah olmaq imiş bəs...  
Bir şairin muradı...

\*\*\*

Min-min donuq göz baxır  
Mənə heyrət içində.  
Bir gəlin fəryad edir  
Bu dəm dəhşət içində...

## QALADA BİR QUYU VAR...

Qalada bir quyu var... qırx arşın quyu,  
Bu quyunun ömründə olmayıb suyu.  
Dünyada iki cürə kor olur insan:  
Biri anadangəlmə... biri sonradan.  
Həmin quyu anadangəlmənin koru,  
Canlı torpaq deyildir onun çuxuru.

Yanı daş, yörəsi daş, dibi sal qaya...  
Bir daş qutu salıblar sanki qalaya.  
Gözünə işiq düşür, düşməsə yaxşı...  
Üzünə hava dəyir, dəyməsə yaxşı...  
Qupquru divarları sürüşkən şüşə –  
Qarışqalar ilişmək fikrinə düşə,  
Xilas üçün can ata...bihudədir bu!  
Qalada bir quyu var... qırx arşın quyu.

\*\*\*

Mənə “hörmət” etdilər, “ehtiram”, “hörmət”.  
Geydirdilər əynimə əcərrri<sup>59</sup> xələt.  
Dedilər o soyxatək dönməyib geri,  
Heç yerində görünmür qan ləkələri.

---

<sup>59</sup> Əcərrri – geyinilməmiş, qatı açılmamış, ilk dəfə geyilən paltar.

Coddu ancaq xələtim, coddu cecimtək,  
“Cecim”də pörtür bədən, bişirdi ürək.  
Kəsik başlardan düşən... təsəklər nə çox...  
Başına qanlı təsək qoymadılar, yox.

“Təzə” təsək dəyirman daşıydı ancaq,  
Sanırdım ki, bu saat boynum sınacaq.  
Paslı-puslu buxovu bayaq atdilar...  
Əl-ayağıma təzə buxov çatdilar...

\*\*\*

Necə sığdırın quyuya bəs,  
Ey cahana sıqlışmayan?  
Məkan oldu sənə məhbəs,  
Ey məkana sıqlışmayan!

Necə sığdırın daş səbətə,  
Məhdudluğunu günah bilən?  
Məmləkətdən-məmləkətə,  
Ey özünü Allah bilən?

Həsrətisən bir şuanın,  
Ey kəhkəşan iddiyal!  
Söylə, nuri-təcəllanın  
Bu zülmətdə kefi, hali?

Ruhi-rəvan bağışlayan,  
Bir qəfəslik mehin hanı?  
Səhraları yağışlayan!  
Bir qətrəcik şəhin hanı?

Ey aləmi əks eyləyən!  
Bu daşlıqda əksin hanı?  
Yerdə, göydə səs eyləyən!  
Bu boşluqda səsin hanı?

\*\*\*

Öz-özümə gülüb dedim:  
Tələsirsən məhkəmənə?  
Öz sözümə gülüb dedim:  
Tanıdırsan məni mənə?

Cismim burda dustaq mənim,  
Buxov mənim biləyimdə.  
Ruhum azad, ancaq, mənim  
Sövdalarım ürəyimdə.

Baş bədəndən düşər ayrı,  
Fikir başdan ayrı düşməz.  
Lap olsa da gecə yarı  
Yer Günəşdən ayrı düşməz.

Gözüm kimi göründüsə  
Yenə görür, inan, inan!  
Şanlı nuri-təcəllani  
Yenə görür bu quyudan.

Qara daşa Məcnuni-zar  
Saçdı gözün ziyanını.  
Qara daşda gördü aşkar  
Leylasını, Leylasını...

Daş içində göyərçinəm,  
Daş cismidir, göyərçin ruh.  
Mən diriyəm, düzəm, çinəm...  
Daş mislidir qaragüruh.

Buzdan kuzə... içində su...  
O bir donur, bir əriyir.  
Vəhdət-vücud adlanır bu,  
Şəkil başqa... mahiyyət bir.

\*\*\*

Açıılır şəbəkə... enir nərdivan...  
İştintaq... məhkəmə... özgə nə var ki?  
Mə`murlar çıxarıır məni quyudan,  
Yeriməyə qoyur heç buxovlar ki...

## MƏHKƏMƏ

Hələb qalasının divanxanası  
Müdhiş məngənədir, müdhiş qəlibdir.  
Çoxunun vayına durub anası,  
Çoxunun hökmdən... ödü gəlibdir.

Yaşıldır döşəmə, yaşıldır tavan,  
Burdan gecə-gündüz öd seli... axıb...  
Həm də min ə`fini sıxıb bir azman,  
Yaşıl zəhərini bura buraxıb.

Bütün əmmamələr burda yaşıldır...  
Bütün sifətlərə çökübdür bu rəng.  
İlan gözü kimi gözlər işildar,  
Hamının ruhunda zəhərli ahəng.

Yaşıldır pəncərə şüşələri də,  
Şuşələrdən süzən şúa da yaşıl...  
Fəqihlər qəlbinin güşələri də,  
Tavandan asılan hava da yaşıl...

Bir kətil görürəm bir küncdə fəqət,  
Sərilib üstünə qırmızı məxmər.  
Bir hovuz zəhərə, deyirsən, əlbət,  
Qoparılib düşüb qanlı bir ciyər...

Kətilin üstündə divan-kitab var,  
Bildim nə söhbətdi, nə işdi bu hal.  
Lələklər, davatlar, bəyaz kağızlar,  
Məcəllə... istintaq, min sorğu-sual...

Bir dolaq qırmızı, bir dolaq qara,  
Əmmamə dolayıb katibi-təhrir<sup>60</sup>.  
Qara – dəlalətdir o, günahlara,  
Qırmızı – təqsirə e`dam göstərir...

Şənqəşül Hənəfi tən ortada tək,  
Dövrədə qazilər, mə`murlar-filan...  
Yeri görünse də görünmür Yaşbək<sup>61</sup>,  
Fəqihlər başçısı dinir bu zaman:  
– Müttəhim Nəsimi qoy bəyan etsin,  
Ədalət divanı verir ixtiyar...  
Nə dildə istər ki... məhkəmə getsin?  
Nə dildə istərsə dilmancımız var...

Mənim zəhləm gedir hər sün`ilikdən,  
İllah ki... illah ki, sün`i qürurdan...  
– Məhkəmə ərəbcə getsin, – dedim mən,  
Bunu lovğalığa yozdular, inan...

– Mənim mühakiməm bütün Hələbin –  
Dedim – gərəkdir ki, çata ağlına.  
Mən nəçiyəm, kiməm – bütün Hələbin –  
Dedim – gərəkdir ki, bata ağlına...

Hələbdə türklər<sup>62</sup> az, ərəblərsə çox,  
Bu işdə çoxluğu seçəsən gərək.

---

<sup>60</sup> Katibi-təhrir – indiki mənada protokol yazan məhkəmə katibi.

<sup>61</sup> Yaşbək – Hələb əmiri.

<sup>62</sup> Türklər – geniş mənada turkdilli xalqlar.

Hələbdə ərəbcə bilməyən türk yox...  
Ancaq türki bilən ərəbsə tək-tək.

Gördüm qurcalandı Şənqəşül ehmal,  
İstehzayla dedi: – Ay bərəkallah!  
Təqdirə layiqdir bu ruh, bu əhval...  
Qazılər! Eşidib oldunuz agah?!

Şairə yaraşan şairanə sövq,  
Ərəb lisanına hörmət, ehtiram.  
Şəriət ləfzinə hakimanə şövq,  
Bu dildə yazılıb müqəddəs kəlam.

Allahi, Qur'anı, şəriəti sən,  
Onda məhkəməni başa sal ki, bir,  
Nə üçün danırsan özünə ziddən?  
Səhifə otuz beş, katibi-təhrir!

*Katib oxuyur:*

– “Rövzeyi-rizvan yüzündür, vəssalam!  
Surəti-rəhman yüzündür, vəssalam!  
Ərşü fərş, ey can, yüzündür, vəssalam!  
Lövh ilə Qur'an yüzündür, vəssalam!”

\*\*\*

Sən kimsən, nəcisin, nəkarəsən ki,  
Hardan hara gələn avarəsən ki,  
Bir ünas<sup>63</sup> üzünə Qur'an deyirsən,  
Üstəlik qayıdır rəhman deyirsən.

---

<sup>63</sup> Ünas – qadın

Sən ərəb dilini bilirsən əgər  
De “surəti-rəhman” kimə deyirlər?

*Katib oxuyur:*

– “Həqqə münkirdir fəqih inanma ol şeytana  
kim  
Yoxdur ol cin xilqətin zatında iqrar, istəmə!”  
Həqqin dərgahında biz dura-dura  
Həqqi inkar edən bizi sayırsan?  
Kafər, rəxnə salib əqlə, şüura  
Mö'min fəqihləri qabaqlayırsan?  
Biz – dilində Allah, əlində Qur'an...  
Qaziyül-qüzzata cin söyləyırsən?  
Sonra düşünürsən: “istərəm aman,  
Keçər günahımdan din” söyləyırsən?  
Məhkəmə ərəbcə gedir, çünki, sən  
Qur'ani şərifə “hörmət” edirsən...  
Bu saat, bu saat,  
Olma narahat...  
Şənqəşül əl çalır:  
– Gədə, Mübaşir,  
Bax, o başmaqları yaxına gətir.  
Göstər cəmaətə, altını göstər  
Baxsın üləmalar, baxsın qazılər...  
Mən də təəccüblə dedim bəs görək  
Şənqəşül sehirli başmaq geyəcək,  
Yoxsa ki, işgəncə növüdü başmaq?  
İçində yanacaq, donacaq ayaq...  
Nə odur, nə budur, heyrət və dəhşət:  
Başmağın altında zir-zəbərli xətt<sup>64</sup>,

---

<sup>64</sup> Zir-zəbərli xətt – Qur'an kalliqrafiyası, Qur'an hüsnxətti.

Gözlər baxdı, dondu, döndü şüşəyə,  
Mən özüm lap dondum bu əndişəyə.  
Şənqəşül dilləndi, pozuldu sükut:  
– Müttəhim Nəsimi, bax bu da sübut!  
Hər kim başlığına yazıb Yasini,  
Yazdırıb Yasini, yazıb Yasini,  
Özü tə`yin etsin öz cəzasını...  
İllk əvvəl qəzəblə özüm dedim mən:  
– Hökmən...  
Şənqəşül deyəndə sənindi başmaq,  
Oynadı ayağım altında torpaq.  
Yaşıl əmmamələr yaşıl bir ilan,  
Nəfəsim təngidi fışılılardan.  
Yaşıl əmmamələr yaşıl bir xəncər,  
Məni rizə-rizə rizələyirlər.  
Yaşıl əmmamələr yaşıl bir alov,  
Yaşıl əmmamələr lov qopardı, lov.  
Dayandım vüqarla, dayandım mətin,  
Dayandım fövqündə bu rəzalətin.  
Dedim axı mən şeyxəm, mən Seyyid Nəsimiyəm,  
Mən peyğəmbər övladı, mən peyğəmbər kimi yəm.  
Bu şəriət rəsmidir. Özgə şey bir kənara  
Bir müsəlman inanmaz bu günah... fitvalara.  
Bu heç, mənim başqadır sizə söhbətim, sözüm,  
Deyirdim bəs böyükdür haqq-hesabımız bizim.  
Ədəbsizlik edənin qulağını burarlar?  
Ədəbsizlik edənin heç boynunu vurarlar?  
İmtahana çəkərlər heç sarsaq adamları?  
Fəqihlər danışdırar heç uşaq adamları?  
Ali məhkəmənizdən,  
Özünüz özünüzdən  
Xəcalət çəkin barı!

Su çilənir elə bil fəqihlərin üstünə,  
Vüs `ətimlə dururam fəqihlərin qəsdinə:

– Qur`anı yaradan adəm övladı,  
Bir güclü-nüfuzlu insan şüuru.  
Zəkanın, qürurun Allahdır adı,  
Heç tapdaq edərəm mən bu qüruru.

Üzümə çəkməyin divanımı siz,  
Məgər yazdığını danıram ki, mən?  
Sizin hər sə`yiniz, hər bəhanəniz  
Gücsüzdür, əbəsdir sanıram ki, mən.

Könüllü düşmüşəm bu şəhərə də  
İnsan xilasının təmənnasında.  
Könüllü çıxmışam bu məhşərə də  
İnsan xilasının təmənnasında.

Nifrət ürəyi bir, dili ayrıya,  
Nifrət içi başqa, çölü ayrıya.  
Nifrət özü özgə, sözü özgəyə,  
Şərqəşül! Bənzətmə bizi özgəyə.

Allaham, insana həyat verən mən,  
Allaham, insana nicat verən mən.  
İnsanam, insana gərək olan mən,  
İnsanam, insana kömək olan mən.

\*\*\*

Əmir Yaşbək məhkəməyə gəldi bu dəm,  
Əbasının, qəbasının zəri aləm.

Hamı qalxdı Şənqəşüldən başqa, ancaq.  
 Qazilərin salamını o, alaraq  
 Öz yerini rahatlayıb süzdü məni.  
 Mənim ilə o, "tanışdı" mən biləni.  
 Kağız-kuğuz topasına saldı nəzər,  
 Birdən-birə dönüb məndən aldı xəbər:  
 – Verilmiş olsayıd tövbəyə izin...  
 Şair, nə olardı sözünüz sizin?  
 Söylədim sadəcə: – Ya əmir, heç nə.  
 Qazilər qəzəblə baxdilar mənə.  
 Dedim: – Alicənab əmir,  
 Eşit, budur cavab, əmir:  
 Oğurluq edənlər tövbə eliyər,  
 Səhv yola gedənlər, tövbə eliyər,  
 Yaxşıya pis deyən tövbə eliyər,  
 Qızılı mis deyən tövbə eliyər.  
 Quru böhtançılar tövbə eliyər,  
 Qara yalançılar tövbə eliyər,  
 Namusu satanlar tövbə eliyər,  
 Südə su qatanlar tövbə eliyər.  
 Yetimə dil verən tövbə eliyər...  
 Sələmlə pul verən tövbə eliyər...  
 Bəs mənim tövbəmin nə olsun adı,  
 Hansı xəta çıxıb əlimdən, deyin?  
 Qəbul elədiyim bir e`tiqadı  
 Zorla hökm edirəm sizə mən? Deyin!  
 Mən zəka sahibi, kəlam sahibi,  
 Ürəyi sövdalı ilham sahibi,  
 Peyğəmbər övladı, islam sahibi,  
 Bəs sizdən, bəs məndən soruşmaz aləm  
 Tövbə edirəmsə, niyə edirəm?

\*\*\*

Hökmü hazır etdi katibi-təhrir,  
Yaşbək sualıma vermədi cavab.  
Hökm o dəm şifahi olundu təqdir,  
İmzaya gələndə çəkdilər əzab.

Həmin tərəddüdə, əzaba görə  
Gözümdə ötəri parıldadı yaşı.  
Mən insan demirdim bu fəqihlərə,  
İnsan elə insan, daş da elə daş.

Nəsə duydum... əmir özgə havadadır,  
Əmir özgə fikirdədir, əmir özgə sövdadadır.  
Heç bu hökmə qol qoymağə gəlmir əli,  
Şəmsəddinə, Nəsiriyə, Malikiyə, Şənqəşülə:  
– Qol çək, – deyir kinayəli-kinayəli...  
– Böyük şair e`damına qol qoyunuz,  
Böyük kafir e`damına qol qoyunuz!

Bu kinayə beyinlərə batdı deyən,  
Bu kinayə ürəklərə çatdı deyən.

*Əmir:*

– Min yol da desək günahı yoxdur,  
Allahı danıb, günahı çoxdur!  
İslama dəyib kəlamı, oxdur!  
Tə`kid eləyir əmarə<sup>65</sup>, qol çək!  
Çəkmə yaxanı kənarə, qol çək!

---

<sup>65</sup> Əmarə – əmirlik

Şe'rindəki mə'naya baxın bir,  
 Fikrindəki sövdaya baxın bir.  
 Ruhundakı qovğaya baxın bir,  
 Tə'kid eləyir əmarə, qol çək!  
 Çəkmə yaxanı kənarə, qol çək!

Guya tək onun niyyətidir, fikridir ali,  
 Guya tək onun zirvədədir əqli-kəmali,  
 Guya ona şamil bəşərin dərdü-məlali.  
 Tə'kid eləyir əmarə, qol çək!  
 Çəkmə yaxanı kənarə, qol çək!

Karvan dağıdan qulduru əfv eylə də, mümkün,  
 Dəhşət gətirən taunu dəf eylə də, mümkün.  
 Bundan savay... hər barədə səhv eylə də... mümkün...  
 Tə'kid eləyir əmarə, qol çək!  
 Çəkmə yaxanı kənarə, qol çək!

\*\*\*

Əmmaməsi tərs dolanmış,  
 Sir-sifəti torbalanmış,  
 Gözlərinə qan sağlanmış,  
 Dodağına öd yiğilmiş  
 Hilal gəldi məhkəməyə...  
 Şənqəşüldən yüz qat xəbis  
 Fövqəlfəqih... böyük iblis  
 Heç Yaşbəkin təklifinə  
 Qırpmadı göz...  
 İmzaladı tumarı tez...  
 Süzüb məni həqir-həqir:  
 – Ənəllaha bax, – dedi, – bir.

Sonra qəti xitab etdi:  
– Əmir Yaşbək! Daha bəsdir!

Əmir:

– Yox, bəs deyil, əl Hilal Şəhabəddin, hələ dur!  
Sən deyəndi, Nəsimi olsayıdı adı quldur,  
Misir-Məmlük sultani tumar yazmalı özü...  
Asaq?.. Kəsək?.. Yandırəq? Agah etməli bizi.  
Şəxsən Sultan Müəyyəd tanış olmalı işlə...  
Demə, hər şey qurtardı belə fövrən gəlişlə...

Yaşbəkin gözlərində gizli bir qüssə gördüm,  
Yaşbəkin sözlərində gizli bir qüssə gördüm.  
Elə bil ki, deyirdi: “Ey kitabı bağlanan!  
Əgər olsayıdı məndə külli-ixtiyar, inan...  
Mən səni öldürməsəm, məni öldürəcəklər,  
Məndən sonra qayıdırıb səni öldürəcəklər...”

## MƏKTUBLARDAN SƏTİRLƏR

Qalada bir quyu var... qırx arşın quyu...  
Bu quyunun ömründə olmayıb suyu.  
Qalada bir quyu var... içində də mən,  
Kim deyir ki, Nəsimi qorxmur ölümündən?  
Mən qorxuram ölümündən, ölüm yamandır,  
Əbədiyyət milyon il, həyat bir andır.  
Bu bir anlıq həyatdan doyan olubmu?  
Həyat heç! Əbədiyyət?! Deyən olubmu?  
Heç deyən olubmu ki... ömür əbəsdir.  
Elə əbədiyyətə qovuşdun, bəsdir.  
Ölüm – pis hər şəkildə,  
Ölüm – pis hər fəsildə,  
Ölüm lap pis onda ki, sənə görsənir...  
Yatır-durur, ölümlə yaşayırsan bir.  
Ölümə ayağımla, əlimlə gəldim,  
Bu sövdanın axırı ölümü... bildim.  
Başqasından bu yerdə fərqliyəm bir az,  
Burdan doğur iki söz – qorxaq və qorxmaz!  
Ancaq, bilin, eşidin, siz, ey nəsillər!  
Yalvarmayıbsa şair düşmənə əgər  
Dostuna, yoldaşına gətirib pənah.  
İmadəddin Nəsimi daş olmayıb, ah!  
Qırmızı lə'l... qara lə'l... güzgülü otaq,  
Hələb... Zəhra... Dünyadan xəbərsiz uşaq...  
Qalada bir quyu var, içində şair,  
Şair məktub göndərir dostlara bir-bir.

Müqəddəs türbələri unutmayır həm,  
Şahi-Xəndan... Şeyx Səfi... Rumi möhtərəm...  
Fəzlullahın surəti gəlir gözünə;  
Nəqş-i-cahan dəhşəti gəlir gözünə.  
Hardan yadına düşür, bax, elə bu an  
Soyulmuş nar, ağ dəvə... o Piri-Muğan?..  
Lələk... davat... və kağız,  
Xahiş, vida... dil-ağız.

*Şirvanşah İbrahimə məktubdan:*

Qorudunuz vətəni  
Hədər vuruşmalardan<sup>66</sup>.  
Sizinçin nədir məni  
Xilas eləmək dardan?!  
Qılincınız kəsərli,  
Siyasətiniz dərin...  
Qurtarın pəncəsindən  
Məni bu məmlüklərin...  
Ey Şirvan torpağının  
Hökmdar ağsaqqalı!  
Kömək edin, fənadır  
Övladınızın halı...

*Şahi-Xəndanın türbəsinə:*

Fələk nəslimizin son budağını  
Mən dedim qopardı...  
Qoparmadı, yox!  
Külək nəslimizin son yarpağını  
Mən dedim apardı...

---

<sup>66</sup> Şirvanşah İbrahimin Teymurla apardığı ağıllı siyaset nəticəsində düz bir əsr Azərbaycanda müharibə olmayıb.

Aparmadı yox!  
Muradsız elədi taleyim məni,  
Mən dedim elədi...  
Eləmədi, yox!  
Övladsız elədi taleyim məni,  
Mən dedim elədi...  
Eləmədi, yox!

*Mövlanə Məhyəddinə məktubdan:*

İlk müəllim, ilk müdərris, ilk mövlanə!  
Tərbiyənlə gəlmış idim bu cəhanə...  
Tərbiyənlə gedirəm də... xudahafiz.  
Əcəl zalim, könül məhzun, əməl aciz.

*Piri-Muğanın teyfinə:*

Ovsarla, gətir, harda qalıb ağ dəvən, ey pir!  
Qoy görsün Hələb ki, necədir dəbdəbən, ey pir!  
Ovsunla bu cəlladları, zahidləri, tez gəl,  
Gəl, hökm elə: "Şair, quyudan ağ nərə yüksəl".  
Görsən yanıram mən bu qürurun alovunda,  
Ey Piri-Muğan, yanğımı söndürməyə onda  
Meydana gətir gəl, o soyulmuş narı əlbət,  
Mən qanlı və nar qanlı... Və dəhşətli bir heyrət.

*Fəzlullahın ruhuna:*

Ey ənəlhəq rəhbərim!  
Ey fəzli-həqq rəhbərim!  
Əyan olsun ruhuna,  
Bəyan olsun ruhuna,

Sənin bayrağını mən  
Endirmədim üfüqdən.  
Qarşında içdiyim and  
Bizləri oxşar etdi.  
Bizləri tarixlərə  
Şanlı yadigar etdi.

*Fəzlullahın qızı Fatiməyə məktubdan:*

Təbrizdə Fədanın əl-qolu yandı  
Səni qurtaranda odlardan, bacım!  
Özünün qurtuluş yolu bağlandı,  
Qurtara bilmədi o, dardan, bacım!  
Yolunda hər şeyi fəda eləyib  
Onun sorağıyla Hələbə çatdım.  
Bildim o, dünyaya vida eləyib...  
O, batan ümmənda özüm də batdım.

*Ərdəbildə Şeyx Səfinin məqbərəsinə:*

Ulu Şeyxim, nolar ruhun Hələbi də “Bəst” eləsin,  
“Bəst” eləsin, qoymasın ki, zalim mənə qəsd eləsin...  
Onda gərək başdan-başa məqbərəyə dönsün aləm...  
Məqbərələr minnətində ömür sürmək istəmirəm.

*Bəzirganlara məktubdan:*

Hələb bazarına gəlin, tez olun!  
Satılır Hələbdə qul, bəzirganlar!  
Bu qiymətli qulu alın, tez olun,  
Vallah, əl çirkidir pul, bəzirganlar!

*Xaqaninin türbəsinə:*

Sələfim, sənə də olmadı qismət  
 Axır nəfəsində Şirvan torpağı,  
 Ancaq sən Təbrizi saymadın qurbət  
 Dedin: – “Elə o da Vətən torpağı”.  
 Mənəm qəriblərin ən qəribi, mən...  
 Vətəndən didərgin müztərəbi-mən.  
 Sən yanıb qurtardin axıra kimi...  
 Zorla söndürülür... nakam Nəsimi.

*Əli ül Ə`laya məktubdan:*

“Könül xəstə və mən zarəm səninçün,  
 Rəvan məcruhü bimarəm səninçün.  
 Əlac eylə, əlindən vardım, ey dost,  
 Qəmim yegil<sup>67</sup> ki, qəmxarım səninçün.  
 Çü bülbül düşübən gülşəndən ayrı,  
 Yenə həmsöhbətü xarəm səninçün.  
 Nəsimini soyarlar şam içində  
 Fəğan eylər giriftarəm səninçün”.

*Fərman Paşa məktubdan:*

Fərman paşa, böyük paşa, nurani paşa!  
 Sən “Konyadan get” deyirdin, yadında varmı?  
 Konya nədir, tərk edirəm cahani, paşa!  
 Məni azad eləməyin mümkün olarmı?  
 Sən demişkən: “Qan çanağı” aşdı Hələbdə...  
 Ümman kimi dalğalandı, daşdı Hələbdə.

---

<sup>67</sup> Qəmim yegil – dərdimə şərik ol

*Cəlaləddin Ruminin qəbrinə:*

Sənin qəbrin ziyarətgah olub, Mövlanə, Mövlanə!  
Sənin ruhun mənə agah olub, Mövlanə, Mövlanə!  
Sağ ikən məşhur oldun sən, öləndən sonra həm məşhur,  
Gələndən sonra həm məşhur, gedəndən sonra həm məşhur.  
Məzarın nura qərq olmuş gözündən min-min insanın,  
Sağ idin... vardı ünvanın, yox isən... vardır ünvanın...  
Mənim türbəm, məzarım, başdaşım qalmaz da, qalmaz da.  
Fəqihlər çün, bu sövdaya məhəl qoymaz da, qoymaz da.

*Şirvanlı Murada məktubdan:*

Murad babam, muradımız zay oldu,  
Növraqımız, büsatımız zay oldu,  
Nicatımız, xilasımız zay oldu,  
Ayri düşdük, göz yaşımız çay oldu,  
Körpə nəvən min yetimə tay oldu,  
Rəvadırmı gəlin qızın dul qala...  
Hardan gəlib çıxdım sizin mahala?..  
Tale məni neçin sizlə bağladı?  
Bağladısa... əlinizlə bağladı...  
Nə Şamaxı, nə Ağsaray, Qaraman?  
Bu quyudan çıxa billəm hara mən?  
Fəda məni hardan-hara gətirdi,  
Zəhra məni gözgörəsi itirdi.  
Yaman qopdu başımızda qiyamət,  
Səlamət qal, səlamət qal, səlamət.

*Ozanlara məktubdan:*

Alın sazi, alın sazi,  
Qaramanın ozanları,  
Çalın sazi, çalın sazi,  
Qaramanın ozanları.

Nəsiminin bəlasına  
Dastan qoşun yana-yana.  
Cümlə bəşər, kim eşitsə  
Bağrı-başı dönsün qana.

*Qaraqoyunlu Qara Yusifa məktubdan:*

Sənin məktubunu göstərmədim əgyarə, Şövkətlim!  
Baxıb gördüm əsər etməz o bu ruzgarə, Şövkətlim!  
Gecikdik sən demə, namərd duyuq düşmüşdü gizlincə,  
Fəda fövrən və zülm ilə çəkilmiş darə, Şövkətlim!  
Mənim də həm kitabım, dəftərim bağlandı... bağlandı...  
Çəkib Sultan Müəyyəd qol yəqin tumarə, Şövkətlim!  
Çəkər cəllad bıçağın... həm tökər yad torpağa qanım...  
Qanımdan doymayıb... cismim edər səd parə, Şövkətlim!  
Sənə qalmışdır ümmidim... ümid çox çıxmayan cana...  
Bu qürbətdə Nəsimiyə edərmi çarə, Şövkətlim?!

*Zəhraya məktubdan:*

Məni əzablarım yandıran deyil,  
Sənin göz yaşların yandırır-tökür.  
Qızılıgullərinin qönçələrinə  
Qəfil yağan qarın yandırır-tökür.  
“Gedək... gedək” deyən yanıqlı dilin,  
O yalvarışların yandırır-tökür...  
Atası məhşərdə... qundağı qara...  
Ovsanasız barın yandırır-tökür...  
Səhra qumlarında ləpiri qalmış  
Yorğun ayaqların yandırır-tökür.  
Həyatda gülüşə... səhrada suya...  
Həsrət dodaqların yandırır-tökür.

Yanır barmaqlarım, yanır əllərim,  
Od tutub alışır kağız və lələk.  
– Mə`mur! Bir içim su! Yanır ciyərim,  
Qızarır daş quyu odlu təndirtək...  
Yandım! – çığırıram. Bu zaman mə`mur,  
Açıır şəbəkəni: – Meydana buyur!

## ZAHİDİN BİR BARMAĞIN KƏSSƏN DÖNÜB HƏQDƏN QAÇAR

Hələbin üstündə tozlu bir duman...  
Günorta azanı... Allahu əkbər...  
Səhər azanından ta bu vaxtacan  
Saat meydanına axışır şəhər.

Təbil gumbultusu, şeypur sədası,  
Qarğıa carçıların qarılıtları,  
Atlı mə`murların müdhiş ədası,  
Yalın qılıncların parıltıları...

İnsan axınıyla Saat meydanı  
Dolur, ləngərlənir saatbasaat.  
– Diri soyacaqlar, – deyir, – insanı... –  
İbrət şəbehinə gəlir camaat.

Böyük icraların, mərasimlərin...  
Nümayiş yeridir Saat meydanı.  
On qədim guşəsi, qədim şəhərin,  
On geniş yeridir Saat meydanı.

“Saat” söziündəki rəmzə bax hələ...  
Görülən görülür öz saatıyla.  
Xeyirxah əmələ, bədxah əmələ  
Verilən verilir düz saatıyla.

“Saat” söyündəki mə`nanı düşün!  
Hər kəsin özünün... öz saatı var,  
Başlanır ömür-gün, bitir ömür-gün,  
İşləyir saatlar... yatır saatlar.

Süpürgə çəkilir bütün şəhərə,  
Məxluq bir nöqtədə sıxlışır bu dəm.  
Hələb qif şəklində çökəcək yerə  
İndi ağırlıqdan, elə bılırəm.

Şəhadət meydani<sup>68</sup> deyil bu meydan,  
O bir qıflıbənddir, bir məngənədir.  
Hava ayazıyr, çəkilir duman,  
Burda olmayan iş – yel əsir nədir?

Qaradan-quradan arınır səma,  
Xalis bir mavilik... ortada Günəş.  
Lap bu meydan kimi görünür səma,  
Mənəm aralıqda sinəmdə atəş.

Yox, yox, fərqimiz var: mavisə göylər,  
Günəş qızılısa, üfüqlər əlvan,  
Mənə başdan-başa ağ geydiriblər,  
E`dam kürsüsü də bəyazdı qardan...

Görmüşəm yaraşır ağa qırmızı...  
Tələsmə... yenə də görəcəyəm mən.  
Ölüm yaraşıqla qoparır bizi  
Ömrün yaraşıqlı qafiləsindən...

Yerdən xeyli hündür e`dam kürsüsü,  
Dördküncdür, hər küncdə durub mühafiz.

---

<sup>68</sup> Təbrizin Şəhadət meydanına işarə.

Hələ boş görünür e`dam kürsüsü,  
Hələ hökm altında durmaliyq biz.

Durub ayaq üstə ortada Yaşbək...  
Əmirin qılınıcı parlayır par-par...  
O, siyirməqilinc dayansın gərək –  
Qılıncla qorunur yə`ni qanunlar.

Şənqəşül Hənəfi onun solunda  
Biləyində təsbeh... əlində Qur'an...  
Şəriət yolunda, Allah yolunda  
Yə`ni ayrılmayırlar... Qur'an qılincdan.

Fövqəlfəqih isə onun sağında –  
Durur, Şəhabəddin Əl Hilal, durur.  
Ehkam möhürü var qaşqabağında,  
Hənalı əlində o, hökmü tutur.

Dayanıb üçlüyün arxasında tək...  
Misirdən Hələbə gələn müşavir.  
Müşavir... əslində hamidan yüksək...  
Müşavir də bilir, üçlük də bilir...

Onlardan o yana ə`yan... nə bilim...  
Hələbin min cürə mö`təbərləri  
Maliki, Fəttahi, İzzəddin, kim, kim –  
Hamı günbatana... üzləri bəri...

Meydan təntənəli, meydan büsatlı...  
Göydə günəş yanar, yerdə mən – yanar.  
Meydan üzük qaşı, dörd dövrə atlı,  
Sükut... Fəvqəlfəqih oxuyur tumar...

*Hökm:*

– Əmir Mahmud Seyyid Əli  
 İmadəddin Nəsimi Şirvani  
 İttihad edilir iki mə`nayə...  
 Birinci odur ki, bəni-insani  
 O qaldırıb qoyub ərşî-ə`layə.  
 Küfr təbliğ edir əş`arıyla o.  
 “Ənəlhəq” – mənəm həq şüarıyla o.  
 Şirvandan Hələbə yol gələ-gələ  
 Sakit zehinlərə salıb vəlvələ...  
 Çox zindiq sataşib Allaha, dinə,  
 Ancaq tay olmayıb İmadəddinə.  
 O, həşərat kimi yerdə yeriyən,  
 Qarincalar kimi artıb törəyən,  
 Əsnəyən, asqıran, ağlayan, gülən,  
 Gündə saysız-saysız doğulan, ölən,  
 Bax, bu biz məxluqa söyləyir Allah,  
 Ağır föhş... böyük şər... yuyulmaz günah...  
 – Qaradan o yana kim rəng görüb, kim? –  
 Kəsdim əl Hilalın sözünü, kəsdim.  
 Dədim: – Əgər sizə desəydim Allah,  
 Bax, bunu sayardım qəbahət, günah...  
 Yaşbəkin qılınçı parladı bu an,  
 Hökm davam etdi yenə ucadan:  
 – Deyil Nəsiminin fikri mücərrəd,  
 Fikri müəyyəndir, şərhi müqəyyəd<sup>69</sup>.  
 “Ənəlhəq!” Allaham yə`ni mən – deyir,  
 Özünü Allaha tutur tən, deyir.  
 Deyil Nəsiminin fikri mücərrəd...

---

<sup>69</sup> Müqəyyəd – əsl, qeyd olunmuş, rəsmi və s.

İqrar eləyir ki, hürufi mürtəd:  
 Üzümdə zahirdir sirri-kainat...  
 Gözümdə çağlayıır sövdalı həyat.  
 Mə`nalar ümmanı kəmalim, deyir,  
 Göylərdən dərindir xəyalım, deyir.  
 Üzünə yazılıb Qur`an da zira...  
 Baxın, sifətinə siz baxın bir a!

İkinci mə`nası bu ittihamın,  
 Bu ibrət məktəbi, bu izdihamın  
 Bir az da dərindir, bir az da incə...  
 Budur mülahizə ona gəlincə:  
 Nəsimi ləhcəsi, Nəsimi dili,  
 Hürufi əməli, hürufi feli  
 Misir dövlətinə atılan daşdır,  
 Məmlük qüdrətinə atılan daşdır...  
 Şirvandan bu yana bütün türk eli,  
 Türki yazı yazan Nəsimi əli...  
 Sultan Müəyyədə uzanan bir əl,  
 Sultanı sarsıtməq istəyən əməl...  
 Qaraqoyunlular, Fərman paşalar,  
 Kərkük, Zülqədriyyə, Məlatiyyə<sup>70</sup> həm  
 Üsyancı şairə çıxıb havadar.  
 Misirsə basılmaz, məmlüksə möhkəm.  
 Dinə, siyasətə kim salsa nifaq  
 Tənbəhi, cəzası ölümdürancaq.  
 Dinə, siyasətə bir ası kimi  
 Dabandan soyulsun zindiq Nəsimi.  
 E`dam özgə yerdə edilsin yasaq,

<sup>70</sup> Məlatiyyə, Zülqədriyyə, Kərkük – türk tayfalarından, qəbilələrindən ibarət xırda dövlətlər.

Saat meydanında qoy olsunancaq.  
 Kəsilsin əlləri, ayaqları qoy!  
 Bir para hakimə getsin “hədiyyə”,  
 Dincəlsin Qaraman torpaqları qoy,  
 Bağdad, Zülqədriyyə və Məlatiyyə...  
 Hökmün bir sözünü olmaz dəyişmək,  
 Hökmün icrasına məs'uldu Yaşbək.

\*\*\*

Asta meh küləyə çevrildi sanki,  
 Yox elə çevrildi... çevrildi, gördüm.  
 Gözümdə kainat devrildi sanki,  
 Yox elə devrildi... devrildi, gördüm.  
 Təbillər istədi gurlasın əl`an,  
 Şeypurlar dodaqda qaldı dotələb.  
 Əl Hilal işarə eylədi: – Dayan.  
 Cəlladın öünü kəsdi mirqəzəb<sup>71</sup>.

Əl Hilal söylədi: – Cəmaət, dinlə,  
 O qədər düşməndir Nəsimi dinlə,  
 O qədər danıb ki, həqqi-taalanı  
 Kimin harasına sıçrasa qanı  
 O yer yerindəcə kəsilməlidir,  
 Hamı eşitməli və bilməlidir.

\*\*\*

Dedilər: – Son sözün?  
 Dedim müxtəsər,  
 Eşitsin, eşitsin bütün fəqihlər:  
 “Bulmuşam həqqi, Ənəlhəq söylərəm.  
 Həq mənəm, həq məndədir, həq söylərəm”.

<sup>71</sup> Mirqəzəb – e`dam prosesinə, cəlladın hərəkətinə nəzarətçi.

Çarpaz qılıncların altından gərək  
 Əyilib keçəydim... əyilmədim mən.  
 Onları başımla kənar edərək  
 Yeridim... al çeşmə axdı gözümdən.  
 E`dam kürsüsünə qalxdım vüqarla,  
 Kürsü ağ dəvəyə çevrildi ancaq...  
 Piri-Muğan gəldi soyulmuş narla,  
 Gələn – cəllad idi əlində bıçaq.

Kimin barmağına sıçradı qanım?  
 Kimin barmağına? Düz Əl Hilalın...  
 Al intiqamımı, ey yaradanım?  
 Di gəl, fövqəlfəqih, necədir halın?

Meydan uğuldadı: – Gəl, irəli gəl!  
 Özün öz hökmünə etmirən əməl?  
 Camaat qabağa... Əl Hilal dala...  
 Bir barmaq nədir ki, camaat gülür...  
 Yaşbək qəzəblənib dözmür bu hala,  
 Üzündən fəqihə ikrah töküür.

*Əmir Yaşbək:*

– Kim deyir Əl Hilal qorxaqdır? Boş söz!  
 Belə şey şə'ninə sıçışarmı heç?  
 Cəllad, tez cənabin barmağını üz!  
 Bir barmaq nədir ki... Şəhab, bəri keç!  
 Gözü kəlləsinə çıxır fəqihin,  
 Qəfil həngamədən tamam bütür.  
 Bir gözündə qorxu, bir gözündə kin,  
 İşarə... ta bayaq barmaq üzülür.

"Zahidin bir barmağın kəssən dönüb həqdən  
qaçar,  
Gör bu məğrur aşiqi sərpa soyarlar, ağrimaz".

Zahidin barmağı derya qanımda  
Görünür xırdaca saman çöpütək.  
Mənə elə gəlir durub yanımda:  
– Gütüm buna çatdı – deyir ki, Yaşbək...

\*\*\*

Meydan ümman kimi hey dalğalanır,  
Qəzəbli baxışlar, dalğın baxışlar,  
Kədərli baxışlar, çəşqin baxışlar.  
Yanır, yanır, yanır, alışır-yanır.  
"Zahidin bir barmağın kəssən dönüb həqdən  
qaćar,  
Gör bu məğrur aşiqi sərpa soyarlar, ağrımaz".  
Fəqət qanım axır, saralıram mən,  
Şənqəşül Hənəfi qayıdır birdən,  
İstehzayla deyir gözlərində kin:  
– Əgər Allahsansa, axdıqca qanın,  
Söylə, bəs nə üçün saralır rəngin?  
– Mən eşqin fəcrində qızıl atəşəm,  
Zahid, saralmazı sönəndə atəş?  
Mən eşq üfüqündə doğan Günəşəm,  
Saralar qüruba dönəndə Günəş!  
"Zahidin bir barmağın kəssən dönüb həqdən  
qaćar..."

Meydan təkrar edir dəhşətlə, təkrar.  
Saat meydanında burulur külək,  
Açıq sarğısını əmmamələrin.

Onları qanımla bayraq edərək  
Tufanlı köksünə sancır şəhərin.

Tufanlı, dəhşətli, çılgın bir gecə,  
Hələbin başına sovrulur səhra.  
Məş`əllər od saçır ətrafa necə,  
Mis teştin içində qovrulur səhra.

Gəlir qulağıma “Həll-həll!..” sədası,  
Şe`rim min-min dildə, min-min dodaqda.  
Bir şair ömrünün qanlı qəzası...  
Yer nalə çəkməkdə, göy ağlamaqda.

Gəlir qulağıma “Həll-həll!..” sədası,  
Mənimmi sözümü danışır şəhər?  
Bir şair ağlinin qanlı bəlası...  
Mənimmi dərdimə alışır şəhər?

\*\*\*

Məş`əllər qovuşdu fəcrin nuruna,  
Gecə işiq oldu sabaha kimi.  
Tarix şəxsiyyətin ən məğruruna  
Hələbdə rast gəldi – şair Nəsimi!

Balaca bir dəstə dalğın, pərişan...  
Fərat sahiliylə qayıdır geri.  
Görünür Ağsaray... azad Qaraman...  
Bir də Nəsiminin ayaq izləri.

*5 aprel 1964 – 10 may 1973*

## KITABIN İÇİNDƏKİLƏR

## BİRİNCİ HİSSƏ

Heyrət.....	9
Qiymət.....	13
Şahi Xəndan.....	18
Hüseyni.....	25
Mən tək qaldım.....	33
Qırmızı gözlər.....	40
İslaməddin, İkraməddin, İmadəddin.....	43
Ənalhəq.....	46
Çaharsu.....	63
Mən bu cahana sığmazam.....	70
Ayrılıqlar.....	78
Mənim bəyaz səltənətim.....	84

## İKİNCİ HİSSƏ

Şair Sariban.....	91
Günəşdə surətlər.....	100
Həndəvər.....	108
Cavidannamə.....	111
Ehkamçı.....	117
Balıqçı nəğmələri.....	122
Atəşpərəst.....	128
Zaviyə.....	135
Bəzirganlar.....	140
Xanəgah.....	151
Fəzlullahın qəqli.....	159
Enişlər.....	168
Məqbərətüs şüəra.....	171
Qardaş.....	182
Papaqçılard – fədailər.....	186
Xəncər və məktub.....	195
Darüləmarə.....	203
Pusqu.....	211
Fəzlullahın vəsiyyəti.....	214

Rəşidiyyə.....	228
Haray.....	235
Ümidgah.....	240
Səməndər quşu.....	246

### ÜÇÜNCÜ HİSSƏ

Safiyələr.....	255
Əlvan şəhər.....	264
Əli ül Ə'la.....	267
Səlimiyyə.....	277
Çövkan.....	282
Məş`əllər.....	292
Ərzurum yurdsuzları.....	300
Fərman paşa.....	310
Qaraman.....	320
Ozanlar.....	329
Şirvanlı Murad.....	344
Zəhra.....	359
Ağsaray.....	365
Cisri-Müseyyib.....	391
Sərab.....	399
Kərx və Rəsafə.....	402
Nəsim nahiyyəsi.....	404
Səngsər.....	411
Mürsəlin hekayəti.....	417
Qaraqoyunlu.....	432
Əlamətlər.....	442
Mədəində son gecə.....	446
Babül hədid.....	453
Fərəc.....	456
Təsadüf-zərurət.....	460
Həll-həll!.....	464
Qara müjdələr.....	469
Zəkəriyyə... Meydan... Zindan.....	476
Qalada bir quyu var.....	487
Məhkəmə.....	491
Məktublardan sətirlər.....	501
Zahidin bir barmağın kəssən dönüb həqdən qaçar.....	509

# QABİL

ƏSƏRLƏR

(YEDDİ CİLDƏ)

I  
CİLD

Çapa imzalanmışdır: 17.03.2017

Formatı 60x90 1/16

Həcmi: 32,5 ç.v.

Sayı: 500

Sifariş: 000

Qiyməti müqavilə yolu ilə

---

«Adiloglu Çap Evi»nin mətbəəsində  
çap olunmuşdur.

Ünvan. Bakı şəh., Ə.Salamzadə 9c